

Heydər Əliyev

85



Azərbaycan Respublikası
TƏHSİL NAZİRLİYİ



Çağ Öyrətim İşletmələri
QAFQAZ UNIVERSİTETİ



Azərbaycan Respublikası
AİLA, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ
ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 85 illiyinə həsr olunmuş

"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİ"

Ümumrespublika Konfransı

MATERIALLAR



Heydar Aliyev
85



Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 85 illiyinə həsr olunmuş

"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİ"

Ümumrespublika Konfransı

Konfransın Təşkilat Komitəsi

Həmsəndlər

Misir Mərdanov

Azərbaycan Respublikasının
Təhsil naziri, professor

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət komitəsinin sədri,
siyasi elmlər doktoru, professor

Ahmet Saniç

Qafqaz Universitetinin
rektoru, professor

Üzvlər

Bahar Muradova

Azərbaycan Respublikasının
Milli Məclisinin vitse-spikeri

Nailə Vəlixanlı

AMEA-nın vitse-prezidenti,
Akademik

Nərgiz Paşayeva

Baki Dövlət Universitetinin
prorektoru, professor

Rəfiqə Əliyeva

AMEA-nın müxbir üzvü,
professor

Məsul Katib

Sonaxanım Sadiq

Qafqaz Universitetinin
Elmi İşlər Şöbə Müdiri

Dizayn

Sahib Kazimov

2008
18/10

Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 85 illiyinə həsr olunmuş

"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİ"

Ümumrespublika Konfransının
MATERIALLARI

İÇİNDƏKİLƏR



ÖN SÖZ

Sonaxanım Sadiq

Konfransın məsul katibi,
Qafqaz Universiteti Elm Şöbəsinin müdürü

64478



MƏRUZƏLƏR

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA QADIN SİYASƏTİ



Prof. Hicran Hüseynova

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA ELM-TƏHSİL SİYASƏTİ



İradə Hüseynova

Təhsil nazirinin müavini,
tarix elmləri doktoru, professor

ARXİV

QAFQAZ UNIVERSİTETİ ULU ÖNDƏR HEYDƏR
ƏLİYEVİN ÇOXSAYLI ƏSƏRLƏRİNĐƏN BİRİDİR

86550

Prof. Ahmet Saniç

Qafqaz Universitetinin rektoru,
tibb elmləri doktoru, professor

M.F. Axundov adına
Azərbaycan Mülk
Kitabxanası

1

3

7

21



HEYDƏR ƏLİYEV AZƏRBAYCAN QADININI LAYIQİNCƏ DƏYƏRLƏNDİRƏ BİLİRDİ

25



ELM VƏ TƏHSİLİN HƏMİŞƏYAŞAR HAMİSİ

66

Ənvər Özərov

"Çağ" Əvəzim İslətmələri
Şirkətinin prezidenti



QADINLARIN BÖYÜK HAMİSİ

69



Leyla Seyidbəyova

Bakı Baş Şəhəyyə İdarəsinin rəisi



HEYDƏR ƏLİYEV VƏ İSLAM KONFRANSI TƏŞKİLATI

72



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFI

83



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFI

52



Prof. Gölçəhrə Məmmədova

Memarlıq doktoru, əməkdar memar,
AzMIU-nin rektoru



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA CƏMİYYƏTİNDƏ QADIN

95



Sona Salmanova

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)



MÜSTƏQİL AZƏRBAYCANIN AZAD QADINI

101



HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA QADIN SİYASƏTİNİN HAMİSİDİR

62



Mehriban Alışanova

Azərbaycan Respublikası Hesablaşma Palatasının auditoru,
iqtisadi elmləri namizədi

Südabə Həsənova

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi



HEYDƏR ƏLİYEVİN ELMİ İDARƏETMƏ
MƏKTƏBİNİN DİPLOMATİK UĞURLARI

107

Selahattin Dikmen

T.C. Bakı Böyükəlçiliyinin
təhsil müşaviri



AZƏRBAYCANDA QADIN HƏRƏKATININ
İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU

114

Məlahət Həsənova

Millət vəkili,
YAP Nəsimi rayon təşkilatının sədri



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT
QADIN SİYASƏTİNİN İSTİQAMƏTLƏRİ

128

Jala Əliyeva

Millət vəkili,
filologiya elmləri doktoru, professor



HEYDƏR ƏLİYEV
VƏ AZƏRBAYCAN QADINI

133

Lala Abbasova

Millət vəkili



HEYDƏR ƏLİYEV
VƏ AZƏRBAYCAN QADINI

135

Həvə Məmmədova

Millət vəkili



HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN
DÖVLƏTÇİLİYİNDE QADIN SİYASƏTİNİN YERİ

139

Gülər Əhmədova

Millət vəkili



ZƏMANƏMİZİN DAHİ ŞƏXSİYYƏTLƏRİNDƏN
OLAN HEYDƏR ƏLİYEV HƏR ZAMAN
ÜRƏKLƏRDƏ YAŞAYACAQ

144

Fidumə Hüseynova

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini



YARADICI ŞƏXSİYYƏT,
MÜDRİK SİYASƏTÇİ

150

Rafiqə Əzimova

AMEA FSHTİ Sosiologiya və sosial-psixologiya
şöbəsinin müdürü, f.e.d., əməkdar elm xadimi



RESPUBLİKAMIZDA
QADINLAR VƏ MƏŞĞULLUQ

154

Anar Bədəlbəyli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Baş Məşğulluq İdarəsinin rəisi



ГЕЙДАР АЛИЕВ И ГЕНДЕРНОЕ РАЗВИТИЕ
В АЗЕРБАЙДЖАНЕ

159

Доц. Р.Ф. Ибрагимбекова

Заместитель заведующего отделом науки, культуры, образования и
социальных проблем Кабинета Министров Азербайджанской Республики



AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQILLİK
TARİXİ QADINLARIN DÜŞUNCƏSİNĐƏ

164

Dürdənə Məmmədova

Hüquq elmləri namizədi və 3-cü dərəcə dövlət müşaviri Azərbaycan
Respublikası Konstitusiyası Məhkəməsində Konstitusiyaya hüquq şöbəsinin müdürü



AZƏRBAYCAN GERÇƏK
MODERNLƏŞMƏ YOLUNDADIR

169

Nurlana Əliyeva

Azərbaycan Dövlət Pedaqoji Kolleginin direktoru,
filologiya elmləri doktoru



**HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA
GENDER SİYASƏTİNİN STRATEQİDİR:
TƏDQİQ, TƏBLİĞ, TƏDRİS**

180

Rəna Mirzəzadə*AMEA, fəlsəfə elmləri doktoru, Gender və İnsan Hüquq AB-nin sədri***ÖN SÖZ**

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi respublikamızda və azərbaycanlıların yaşadığı xarici ölkələrdə böyük təntənə ilə qeyd olundu. Xalqımız ulu öndərə öz təşəkkürünü və ehtiramını bildirmək üçün bu günlərdə müxtəlif tədbirlər keçirildi və ölkəmiz bayram şənləkləri məskənində çəvərildi. Heydər Əliyevin Azərbaycan xalqına verdiyi sonsuz sayda töhfələr, onların bugünkü həyatımızda rolu və gələcək nəsillərə ötürülməsi bu tədbirlərin əsas mövzuları oldu. Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan, daim omur diqqət mərkəzində olan və bir təhsil ocağı kimi hər zaman ulu öndərin dəstəyini və qayğısim hiss edən Qafqaz Universiteti də bu ümumxalq bayramını böyük minnətdarlıq hissi və ruh yüksəkliyi ilə qeyd etdi. Heydər Əliyevin siyasi xəttində əsas yerlərdən birini tutan və hər zaman dövlət tərəfindən dəstaklanan sahələrdən biri olan qadın siyaseti barəsində danışmaq və mülahizələr yürütmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Aılə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi ilə birgə alımlıların, dövlət qurumları rəhbərlərinin, Heydər Əliyevin yetişdirmələri olan ictimai xadimlərin və millət vəkillərinin iştirakı ilə yüksək səviyyəli "Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyaseti" mövzusunda Ümumrespublika elmi-praktik konfransı keçirildi. Konfransdan əvvəl iştirakçılar Fəxri xiyabani ziyarət edərək ulu öndərin və görkəmlili fətələliq - alım Zərifə Əliyevanın xatirəsini yad etdilər.



**HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA
QADINLAR HƏRƏKATININ YARADICISIDIR**

186

Məsumə Məlikova*AMEA-nın müxbir üzvü, h.e.d., professor, BDU-nun kafedra müdürü*

**HEYDƏR ƏLİYEV VƏ
AZƏRBAYCAN QADINI**

189

Sevil Zeynalova*Gender Problemləri Institutumun direktoru, "Koalisiya-1325"-in üzvü*

**К ВОПРОСУ О СПЕЦИФИКЕ
ЖЕНСКОГО ТВОРЧЕСТВА**

192

Dilşəra Vagabova*кандидат искусствоведения*

**AZƏRBAYCAN QADINININ
İCTİMAL-SİYASI HƏYATDAKİ ROLU**

199

Nərgiz Nəhmətova*Qafqaz Universiteti, Politologiya bölməsinin müəllimi*

**HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏT
QADIN SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ**

206

Aysel Zeynalova*Qaçıncların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,
Baş məsləhətçi - kollegiya katibi*

Azərbaycanın tərəqqisi və yüksəlişi naminə Azərbaycan qadını daim yorulmaz fəaliyyət göstərir. Ümummilli liderin ideyalarını Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı safi, millət vəkili Mehriban xanım Əliyevannı fəaliyyəti isə Azərbaycan qadınları üçün an nümunəvi örnəkdir.

Digər məruzələrdə Azərbaycan qadının cəmiyyətimizdə rolü, söz sahibliyi, təhsil məsələləri və bu kimi digər problemləri müzakirə edildi. Oxuculara təqdim olunan bu kitabda həmin məruzələrin və konfrans təqdim olunan digər materialların mətnləri çap olunmuşdur. Ünidvarlı ki, bu kitab gənc siyasetçilər və tədqiqatçılar üçün faydalı və əvəzedilməz və vəsaitə çevriləcəkdir.

Sonaxanım SADIQ

Konfransın məsul katibi,
Qafqaz Universiteti
Elm Şöbəsinin müdürü

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA QADIN SIYASƏTİ

Hicran HÜSEYNOVA

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor
Bakı / AZƏRBAYCAN

Bu günlərdə bütün Azərbaycan xalqı Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan tarixinin an şərəflə dövrü dünyanın böyük siyasetçilərindən biri olan Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərlə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlət müstəqilliyyin qorunub saxlanılması, siyasi sabitliyin təmin olunması, Azərbaycanın dünya birliyinə integrasiyası, ümumilikdə xalqın həyat səviyyəsinin yüksəldilməsi ilə nəticələnmişdir.

Ulu öndər, ilk növbədə, ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi, çünki bu, respublikanın inkişaf etdirilməsi, dövlət quruluğunu sahəsindəki tədbirlərin həyata keçirilməsi üçün zəruri ilkin şərt idi. Heydər Əliyev gənc, müştəqil dövlətimizi demokratik inkişaf yoluna çıxardı. Qısa bir zamanda dövlət quruluğunu sahəsində asaslı nailiyyətlərin bünövrəsi qoyuldu. Demokratiya inkişaf etdi, insan hüquq və azadlıqlarının qorunması, milli şürurun yüksəldilməsi sahəsində müthüm döyişikliklər baş verdi.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrda qadın siyaseti məsələlərinə daim böyük diqqət yetirmişdir. Ümummilli liderimiz hələ 1977-ci ildə demişdir: «Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik».

Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi xətti möhz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərliyinə başladığı vaxtdan ən ləyaqətli, ən bacarıqlı qadınlarımız müxtəlif yüksək vəzifələrə irəli çəkilərək milli dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfələrini vermişlər.

Məhz 1969-1982-ci illərdə Azərbaycanda qadın hərəkatı yeni yüksət almış, dünya qadın hərəkatının bir qolu kimi Azərbaycan Qadınlar Şurası özünü yerli bölmələri ilə birlikdə dünyada qadın problemləri və hüquqları sahəsində aparılan mübarizənin ön cərgələrində durmuşdu.

Statistik materiallarının müqayisəli təhlili göstərir ki, 1965-ci ildə respublikanın xalq təsərrüfatında 414 min nəfər fəhlə və qulluqçu qadın çalışırdısa, 1980-ci ildə bu rəqəm 768 minə çatmışdı. 15 il ərzində respublikanın xalq təsərrüfatında çalışan fəhlə və qulluqçular içərisində qadınların sayı 354 min nəfər artmışdı. Qeyd olunan dövrədə Azərbaycan SSR-də işləyən əhalidə arasında ali və orta (tam və natamam) təhsilli qadınların sayı kişilərə nisbətən yüksək olmuşdur. 1970-ci ildə 1959-cu ilə nisbətən ali və orta təhsilli kişilərin sayı 5,1 dəfə, qadınların sayı isə 7 dəfə artmışdı. Bu, qadınların nəinki ictimai iştirahsalda işləməsinə, hətta onların yaradıcılıq və ictimai-siyasi fəaliyyətinin inkişafına geniş imkanlar açmışdı. Səhiyyənin inkişafı prosesi respublikada aparılmış ümumi işlərlə six əlaqə kontekstində nəzərdən keçirilmiş və bu proses Heydər Əliyev tərəfindən hazırlanmış inkişaf xəttinin başlıca tərkib hissəsinə çevrilmişdi. Məhz dahi öndərin sayı nticəsində səhiyyənin təşkil və fəaliyyəti sahəsində, həmçinin tibbi kadrların yerləşdirilməsində olan nöqsanlar aradan qaldırılmış, həkimlərin 62 faizi qadınlardan ibarət olmuşdu.

1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə yaranan sosial və iqtisadi stabillik qadınların sosial inkişafına təkan verdi. Ölkə prezidentinin qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılması ilə bağlı və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən fərman və sərəncamları qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. Qadınların işlərində canlanma əmələ gəldi, respublikada qeyri-hökumət qadın cəmiyyətləri və təşkilatları yaranmağa başladı. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu olmadıqdan 1994-cü il, sentyabrın 19-da Heydər Əliyev "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" Fərman imzaladı.

1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət yüz nəfərlik nümayəndə heyəti iştirak etdi. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strategi istiqamət müəyyən edildi. Pekin Konfransından sonra respublikamızda qadınların fəallığı artı və onların problemlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da diqqət və maraq çoxaldı. Bu, eyni zamanda parlament seçkilərində (qadın deputatların sayı 2 dəfə artı), qadın-

ların rəhbər vəzifələrdə irəli çəkilməsində özünü göstərməyə başladı. Azərbaycan Respublikası 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfində qəbul edilmiş «Qadılara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiyani (CEDAW) 1995-ci il iyunun 30-da ratifikasiya etdi. «CEDAW» Konvensiyasına qoşulması ilə əlaqədar 1996-ci ildə Azərbaycan hökuməti BMT-yə ilkin məruzə təqdim etdi.

Həyatın bütün sahələrində aydın hiss olunan canlanma Azərbaycan qadınlarının fəaliyyətində də müşahidə olunmağa başlamışdı. Xalq təsərrüfatının, elm və incəsənət sahələrinin bütün qabaqcıl qadınları Heydər Əliyevin diqqət və qayğısı ilə əhatələnirdi. Artıq 1997-ci ildə sənayedə çalışan qadınlar 41,9 faiz, kənd təsərrüfatında 29,1 faiz, səhiyyə, idman və sosial müdafiə sahəsində 70,2 faiz, təhsil, mədəniyyət, incəsənət sahəsində 67,9 faiz, elm və elmi xidmətdə 45,4 faiz, dövlət idarəetmə orqanlarında 32,9 faiz təşkil edirdilər.

Heydər Əliyev 14 yanvar 1998-ci il tarixdə «Azərbaycan qadınlarının rələn artımı haqqında» Sərəncam imzaladı. Sərəncamda dövlət strukturları tərəfindən daha çox diqqət tələb edən qabaqcıl sahələr müəyyənəşdirildi. Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli digər fərmani ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rələn artımıq məqsədi ilə müvafiq takliflər hazırlanmaq təsdiq edildi. Tibb elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Zəhra Quliyeva bu Komitənin sədri təyin edildi.

Bela bir komitənin fəaliyyətə başlaması ölkədəki qadın təşkilatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasına zəmin yaradırdı. Bununla da ulu öndərimiz ailə, qadın və uşaq problemlərinin həlli sahəsində fəaliyyətin büñövrəsinə qoymuşdu.

1998-ci ilin 14-15 sentyabrında müstəqil Azərbaycan qadınlarının qurultayı keçirildi. Qurultayda respublikanın bütün şəhər və rayonlarından 2101 nəfər nümayəndə iştirak etdi. Qurultay qadınların fəallığı və onların həll edilməmiş problemlərinin təhlili baxımından mühüm əhəmiyyət daşıyırırdı.

Kişilər və qadınlar arasında bərabərliyin, xüsusi olunmalarının dövlət idarəciliyinin müəyyən səviyyələrində təmsil olunmasının təmin edilməsi məqsədilə 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərman imzalandı. Bu fərman gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yara-

diləşməsinin əsasını qoymuşdur. Fərman, kişilərlə yanaşı qadınların da bütün dövlət strukturlarında bərabər səviyyədə təmsil olunmasını, həmçinin qanunvericiliyin gender ekspertizasının keçirilməsini nəzərdə tutmuşdur. Həmin dövrdə ölkə həyatının bütün sahələrində qadınlar fəal surətdə idarəciliyidə təmsil olunmağa başladılar. Müstəqil Azərbaycan qadınlarının 2003-cü ildə keçirilmiş II qurultayı ölkədə qadın hərəkatının fəallığının təsdiqi olmaqla, cənə zamanda Heydər Əliyev qadın siyasetinin təntənəsini təcəssüm etdirirdi.

Əlamətdar haldır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olmuş dövlət qadın siyasəti bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Belə ki, 2006-cı il fevralın 6-da hörmətli prezydent İlham Əliyev cənablarının fərmani ilə Aila, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin formalşdırılması bu sahədə mövcud olan məsələlərin kompleks şəkildə həlli üçün zəmin yaratmışdır.

Bu gün Azərbaycan qadınları müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırlar.

2006-cı ildə qəbul edilmiş "Gender bərabərliyi haqqında" Qanuna əsasən dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilciliyin, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Bu baxımdan bizim üçün xüsusi sevdidirici haldır ki, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fonduunun Prezidenti, UNESCO-nun və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban Xanım Əliyeva qadınların problemlərinə, onların ictimai hayatda aktiv rolinən təmin edilməsinə böyük qayğı ilə yanaşır. Müasir dövrdə Azərbaycan qadın hərəkatının lideri olan Mehriban Xanım Əliyeyanın bu sahədə mövcud olan aktual problemlərə diqqəti bütün cəmiyyət üçün nümunədir.

Kişi və qadınların siyasetdə və ictimai həyatda bərabər iştirakı insan hüquqlarının ayrılmaz hissəsidir. Eyni zamanda, bu, demokratik cəmiyyətin daha səmərəli fəaliyyəti üçün vacib şərtlərdən biridir. Bizim əsas məqsədlərimizdən biri də Azərbaycan qadınlarının ictimai fəaliyyətini aktivləşdirməkdən ibarətdir. Bu baxımdan müstəqil Azərbaycan qadınlarının üçüncü qurultayı ölkəmizdə qadın hərəkatının inkişafında yeni mərhələ olacaqdır. Biz əminik ki, qarşidan gələn prezident seçkilərində qadınlarımız özlərinin seçimək hüququndan fəal surətdə istifadə edəcək və yekdilliklə ulu öndərin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev cənablarına səs verəcəklər.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA ELM-TƏHSİL SİYASƏTİ

İradə HÜSEYNOVA

Təhsil nazirinin müavini,
tarix elmləri doktoru, professor

Xalqlarının taleyində mühüm rol oynamış şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir göstərir və xilaskar missiyaları ilə yeni bir salnamə yaradırlar. XX əsrə xalqımızın yetirdiyi qeyri-adı və fenomen şəxsiyyət-ümmümmilli lider Heydər Əliyev də məhz belə dühlərdən biri olaraq müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş strateq kimi hər zaman böyük rəğbət və ehtiramla xatırlanır. Xalqımız qərinələr boyu qazandığı dövlətçilik ənənələrinin məhz Heydər Əliyev epoxasında təkmilləşdirərkən sistem halına salmış, millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirmiştir. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol, əslində, dahi öndərin hakimiyyətə gəlişindən sonra başlamışdır.

Ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbərliyinə təyinatından sonra zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının taleyində yeni şəhifə açılmış, xalqımız tarixən xəyallarında yaşatdığı idealları praktik surətdə gerçəkləşdirmək üçün real şans və imkanlar əldə etmişdir. Heydər Əliyev müdrik strateq və böyük siyasetçi olaraq yaxşı bilirdi ki, qədim tarixə və ənənələrə malik Azərbaycan xalqının milli ruhunu, milli-mənəvi dəyərlər və düşüncə sistemini qorumağın, milli idealları ictimai şüruda möhkəmlənməsinə nail olmağın yeganə yolu məhz elm və təhsilin inkişafından, ölkə üçün yüksək intellekt, bacarığa malik kadrların hazırlanmasından asılıdır. Məhz bu səbəbdən ulu öndər hələ respublikaya birinci rəhbərliyi dövründə cəmiyyətin bütün sferalarında inkişafın elmi prinsiplərə söykənməsinə çalışmış, sənayenin ayrı-ayrı sahələrində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə olunması, intellektual resursların artırılması vacibliyini öna çəkmişdir.¹

¹ R.Mehdiyev. "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr". "Azərbaycan" qəzeti, 2 aprel 2008-ci il.

Həmin dövrdə humanitar və fundamental elm sahalarında böyük irəliyişlər əldə edilmiş, elm və təhsildə qazanılan uğurların iqtisadiyyatın ən müxtəlif sferalarında tətbiqi böyük nəticələrə gətirib çıxarmışdır. Cəmiyyət inkişaf prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş yeni mərhələsinə qədəm qoymuş, Azərbaycanda ixtisaslı kadrlar hazırlayan yeni-yeni ali və orta ixtisas məktəbləri açılmışdır.

Hələ 70-80-ci illərdə elmin və təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsadlara yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.² Ulu öndərimiz sovet dövrünün sərt qadağalarını, süni baryerlərini əzmlə adlayaraq elmi-intellektual inkişafə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin, təhsilimizin himayədarı kimi çıxış etmişdir. Heydər Əliyevin böyük əzmi və qətiyyəti nəticəsində o illərdə respublikamızda həm də təhsilin möhkəm maddi-texniki, elmi bazası, infrastrukturunu formalışmış, yeni məktəblərin, usaq bağçalarının, ali və orta ixtisas müəssisələrin üçün yeni binaların tikintisi geniş vüsst almışdır. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində 1969-1982-ci illərdə 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-ən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır.³

Heydər Əliyevin böyük uzaqqorənliliklə əsasını qoymuş dəyərli ənənələr sırasında azərbaycanlı gənclərin keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi də mühüm yer tutur. Azərbaycanlı gənclərin yüksək təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi namına tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi də ulu öndərin respublikamızda milli kadr potensialının formalasdırılması istiqamətində atdığı mühüm addimlardan biri kimi rəğbətlə xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqqorənliliklə əsasını qoymuş bu ənənə zəminində milli elmi potensialımız yüksəlir, respublikamız peşəkar kadrlara olan ehtiyacını ödəyirdi. Ümummilli liderin dövlətçiliklə fəlsəfəsinə görə, elmə, təhsilə göstərilən yüksək qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir⁴. 1969-cu

² I. Hüseynova, "Müstəqilimizin təminatçısı", Bakı, 2003.

³ Heydər Əliyev, "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıncıda". Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət. "Azərbaycan" və "Xalq qəzeti", 30 dekabr 2002-ci il.

⁴ I. Hüseynova, "Müstəqil Azərbaycan dövlətinin qurucusu", Bakı, 2004

ildə SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Ötən əsrin 70-ci illərində Heydər Əliyevin qayğı və diqqəti ilə 15 minədək azərbaycanlı gənc respublikamızdan kənarda təhsil almağa göndərilmişdi. İttifaqın müxtəlif yerlərində, xüsusən Moskva şəhərində yüksək təhsil alaraq Bakıya dönen yüksək ixtisaslı mütəxəssislər sonradan cəmiyyətin aparıcı təbəqəsinə çevrilidilər və bu günün özündə də dövlət idarəciliyində layiqli yerlərini tuturlar.

Ümummilli lider təhsil sisteminde saflıq, obyektivlik, ədalət prinsiplərinin qorunmasına da daim diqqətdə saxlanılmışdır. Heydər Əliyevin birbaşa nəzarəti altında ali və orta ixtisas məktəblərinə qəbul olunan tələbələrin, həmçinin istehsalatın müxtəlif sahələrinə, eləcə də elm-təhsil mərkəzlərinə təyinat alan məzunların sosial tərkibi imkansız ailələrin hesabına daim sağlamlaşdırılmışdır. Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaşman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) diqqət və qayığının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də respublika rəhbərinin xüsusi diqqət mərkəzində olmuşdur. Ulu öndər sovet Azərbaycanına hakimiyətə gəlmişdən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Heydər Əliyev yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir⁵.

Nüfuzu daim yüksək olmuş Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin ulu öndərin Azərbaycana rəhbərliyi dövründə özüne daha uca zirvələrdə yer alması, hüquq elminin daha da populyarlaşması bir sıra obyektiv reallliqlarla şərtlənirdi. Məsələ bundadır ki, o zamanlarda bəzi neqativ hallar üzündən sıratı vətəndaşların hüquq fakültəsinə daxil olması əlçatmaz məsələyə çevrilmişdi. Bu fakültə o illərdə «imtiyazlı» bir təbəqənin - «soviet-partiya elitisə»nın inhisarında olduğundan, qəbul prosesində adamsız, sədə gənclərə müxtəlif problemlər yaradılmışdı. Burada əsasən yüksək vəzifəli partiya və sovet məmurlarının, hüquq-mühafizə və dövlət orqanları əməkdaşlarının övladları təhsil alır, fəhlə-kəndli ailəsindən, orta ziyan təbəqəsindən çıxan gənclərin fakültəyə qəbul olunmaq imkanları çox məh-

⁵ Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı, 1997, səh. 76

dudlaşdırılmışdı. Nəticədə hüquq fakültəsində daha çox savadsız, hüquqsü-nas adını daşımağa layıq olmayanlar təhsil alırlırdar. Bütün bunlar isə fakül-tənin və universitetin təqsiri olmayıb o zamankı sistemin xarakterindən irəli gəldirdi. Özü də məsələ təkcə hüquq fakültəsi ilə bitmirdi-həmin illərdə Azərbaycan Tibb İnstitutu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda da təx-minən eyni vəziyyət hökm stüründü.

Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk gündən bu neqativ hallara qarşı mübarizəni gücləndirirək ali təhsil ocaqlarına qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçməsi üçün bütün zoruri tədbirləri həyata keçirmiş, bu sahədə ciddi döntüşün yaranmasına nail olmuşdur⁶. Ali məktəblərə qəbulun şəffaflığını təmin edən, bu sahədəki əyintilərin kökünü kəsmək niyyətini cəsarətlə, qətiyyətlə, addim-addim gerçəkləşdirən Heydər Əliyev böyük səy göstərərk universitetin hüquq fakültəsini yenidən istedadlı gənc-lərin üzünlənəcəyi, burada təhsilin səviyyəsi və nizam-intizamla yanaşı, hü-quşunas kadr hazırlığı işi də keyfiyyətə yeni mərhələyə qədəm qoymuşdur.

Ötən əsrin 70-80-ci illərində Azərbaycan elmi öz uğurları ilə dünya elminin birbaşa integrasiya olunmaq imkanı qazanmış, cəmiyyət həyatına, onun tərəqqisine xidmət edən fundamental kəşflərini etmişdir. 70-ci illərdə Milli akademiya sistemi bütün dünyada şöhrətlənmiş, özünün zəngin kadr potensialını, texniki arsenalını yaratmışdır. Respublika rəhbərının iqtisadiyyatın inkişafında elmi potensialdan səmərəli şəkildə istifadə edilməsinə dair göstərişləri əldə rəhbər tutularaq, 70-ci illərin əvvəllərindən etibarən, elmi tədqiqatların mövzularının dəqiqlişdiriləməsi, təkmilləşdirilməsi üzrə böyük işlər görülmüşdür. Xalq təsərrüfatının tərəqqisi və elmin özünün inkişaf məntiqinə müvafiq olaraq, Elmlər Akademiyası idarə və təşkilatlarının fəaliyyətinin aparıcı istiqamətləri müəyyən edilmişdir. Respublika alimlərinin diqqəti elmi fəaliyyətin xalq təsərrüfatında səmərə verə biləcək istiqamətlərinə yönəldilmişdir. Bununla yanaşı, respublikanın iqtisadi və sosial inkişaf məsələlərinin uğurlu həlli üçün gələcək texnika və texnologiyaların yaradılmasına yönəldilmiş tədqiqatların dairəsinin genişləndirilməsi qarara alınmışdır⁷.

Azərbaycan sənayesinin sahə, ərazi quruluşunda yaranmış uyğunsuzluqları həll etmək məqsədilə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 70-ci illərin əvvəllərində sənayenin inkişafı, onun strukturunun təkmilləşdirilməsi

⁶ И. Гусейнова «Гейдар Алиев от политического руководителя к общенациональному лидеру», Баку, 2005

⁷ www.ab.az

üçün çox ciddi, nəticəsi böyük olan program hazırlanmışdır. Azərbaycanın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı keçmiş ittifaq hökuməti ilə principial danışçılar aparan respublika rəhbəri dinamik iqtisadi inkişaf proqramının həyata keçirilməsinə nail olmuşdur. Sənayedə mütərəqqi struktur dəyişiklikləri nəticəsində yeni maşınçayırma, elektronika, yüngül, yeyinti və çoxsaylı emal müəssisələri istifadəyə verilmiş, on minlərlə iş yerləri yaradılmışdır. Əmək potensialından səmərəli istifadə edilməsi strateji xətt kimi müəyyən edilmiş, əmək məhsuldarlığı və digər səmərəlilik göstəri-cilərinin dinamik artımı Azərbaycan iqtisadiyyatının çox güclü inkişaf amiliyinə çevrilmişdir. Xüsusilə fizika, riyaziyyat, informatika və texnika elmlərinin perspektivini planlaşdırıldıda ümummilli lider Heydər Əliyevin məsləhət bildiyi strategiya, yəni sənayemizin intellektual təminatının perspektivi əsas götürülmüşdür. Nəticədə 70-ci illərdə Azərbaycanda riyaziyyat elmi sərətlə inkişaf etmiş və dünyada tanınan elmi məktəb kimi formalaşmışdır.

Respublikada elektrotexnikanın intensiv inkişafı, mikroelektronika, opto-elektronika, cihazçayırma və sənayenin digər sahələrinin yüksəlişi məhz yarımkeçiricilər fizikası sahəsindəki fundamental tədqiqatlar nəticəsində müümkin olmuşdur. Bu dövrda astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sırə işlər görülmüşdür. Təsadüfi deyil ki, xalq təsərrüfatı və müdafiə əhəmiyyətli işlərdən sayılan təbiət və onda baş verən proseslərin kosmik tədqiqi keçmiş SSRİ-də ilk dəfə olaraq Azərbaycan Elmlər Akademiyasında aparılmışdır⁸.

Azərbaycan biologiya elminin biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatica, bioenergetika kimi müasir sahələrinin fundamental əsası da məhz keçən əsrin 70-ci illərində qoyulmuşdur. Təbiətə, yaşıllığa, gözəlliyi insan sağlığının, fiziki və mənəvi saflığının təminatçısı kimi baxan ölkə rəhbəri daima onun mühafizasının qeydiyyət qalmışdır. Bunun bariz nümunəsidir ki, həmin illərdə yaradılmış «Azərbaycanın Qırmızı Kitabı» məhz Heydər Əliyevin sərəncamı əsasında işq üzü görmüşdür.

Azərbaycanın kimya, neft emalı və neft-kimya sənayesinin intibah dövrü də məhz 70-ci illərdə başlamışdır. Ulu öndərin təşəbbüsü, rəhbərliyi və bila-vasita iştirakı ilə respublika sənayesinin bu mühüm sahələrinə kapital qoyuluşu artırılmış, on qabaqcıl texnologiya və yüksək məhsuldarlığı olan kata-litik krekiŋ kompleksi-«Azneftyanacaq» İstehsalat Birliyi tikilib istismara-

⁸ R. Mehdiyev. “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Heydər Əliyev irsi dünya siyasi elminin qiyməti nailiyyətinə çevriləcək” əsəri. Bakı, 2006. sah. 295

ra verilmişdir. Heydar Əliyevin neft-kimya sahəsinin müasirləşdirilməsində də aparıcı rolü olmuşdur-həmin dövrdə Sumqayıtda sulfanol, xətti alkil-benzol, sulfat turşusu, kaustik soda istehsalatları, məişət kimyası zavodları, güclü EP-300 piroliz qurğusu, polietilen istehsal edən qurğu və s. istismara buraxılmışdır⁹.

Dahi rəhbərin o illərdə Azərbaycan elminin, təhsilinin, ümumilikdə milli mədəniyyətimizin inkişafı namənə gördüyü işlər heç də bunlarla məhdudlaşdırır. O dövrdə böyük dövlət xadimi respublikamızın görkəmli ziyanlarını Sovet imperiyasının sərt təhdidlərindən qorunmuş, ırsı varislik arasındaki əlaqələri yenidən bərpa etmişdir. Xalqımızın min illər boyu yaşatdığı mənəvi dəyərlərin bayağılaşdırılması, sıradan çıxarılması meylinin qarşısını almışdır. Klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ənsiyyət milli ruhun, milli düşüncənin düzgün məcrada inkişafına şərait yaratmışdır. Heydar Əliyev o illərdə xalqımızın ən böyük düha sahiblərinin abidələrini ucaletmiş, onların əsərlərini nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada təbliğ etdirmiş, xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşıtmış, bütövlükdə, milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılmasını təmin etmişdir.

Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndərin fəaliyyətinin əsas leytmotivini təşkil etmişdir. Dövlət müstəqilliyyinin ilk illərində ölkə rəhbərliyinin bigana münasibəti ilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydar Əliyevin xalqın israrlı tələbi ilə hakimiyətə qayıdışından sonra böhrandan çıxmışdır. 1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli lider ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçmiş və bununla da intellektual potensialın daşıyıcıları olan ziyanlıların cəmiyyətdəki roluna böyük önəm verdiyini izhar etmişdir¹⁰.

Heydar Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində dünyanın müasir təhsil sistemini integrasiyani başlıca vəzifə kimi aktuallaşdırılmış, elm-təhsil sahəsində islahatları uğurla həyata keçirmişdir. Ölkənin sosial-iqtisadi inkişafı, demokratik tərəqqisi, vətəndaş cəmiyyəti quruculuğu prosesində təhsilin aparıcı amil kimi önə çıxarılmış, vətəndaşların təhsil hüququ-nun reallaşmasına verilən böyük əhəmiyyət yeni iqtisadi münasibətlər sistemində insanlarımızın narahat edən ən böyük problemlərdən birini həll etmişdir; bazar iqtisadiyyati yoluunu seçmiş bir sıra ölkələrdə vətəndaşların

pulsuz təhsil almaq hüququna qarşı yönələn təhdidlər bu iqtisadi münasibətlər sisteminin Azərbaycan variantında tam aradan qaldırılmışdır. Heydar Əliyevin rəhbərliyi altında hazırlanmış və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşımızın pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etmişdir. Eyni zamanda milli təhsilin alternativ əsaslar üzrə yüksəlişini təmin etmək, daha səviyyəli təhsil uğrunda rəqabətə nail olmaq məqsədilə bu sahədə özəl sektorun inkişafına da şərait yaradılmışdır.

Ümummilli lider Heydar Əliyevin «Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında» 30 mart 1998-ci ildə imzaladığı sərəncam, həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi «Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı» islahatların uğurla həyata keçirilməsi, Azərbaycanda təhsil standartlarının yeni dövrün şərtlərinə uyğunlaşdırılması prosesinə böyük təkan vermişdir. Bu sənədlərdə irəli sürülən vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, Azərbaycanlıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir¹¹.

Ümummilli liderin «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» fərmanı, habelə «Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında» 4 oktyabr 2002-ci il tarixli sərəncamı və bu qəbildən olan digər sənədlər təhsil sisteminin müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu illər ərzində ömrünü gənc nəslin maariflənməsinə xidmət etmiş müəllimlərimizin, elm sahəsində çalışan insanların sosial problemləri də diqqət-dan kanarda qalmamış, onların məvacibləri ardıcıl otaraq artırmış, elmi-pedaqoji kontingent dövlət qayğısı ilə əhatə olunmuş, şərəflü ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki nüfuzu yenidən bərpa edilmişdir¹².

Uludən öndərin böyüklüyü ondadır ki, bu dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayatlaşmamış, həm də bu strateji kursu qloballaşma dövrünün dikta etdiyi şərtlər müqabilində davam etdirməyə qadir, yüksək istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəcilikey keyfiyyətlərinə malik

⁹ Azərbaycanın yeni neft siyaseti və iqtisadi yüksəliş. Bakı, Azərbaycan, 2004, səh. 264

¹⁰ Heydar Əliyev. Müstəqilliyimiz obədidir. I cild. Bakı, 1997, səh. 197

siyasi davamçı və lider yetişdirmiştir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dörd il yarımından artıq müddətdəki fəaliyyəti onun ulu öndərin əsasını qoymuş mütərəqqi elm və təhsil əməkdlərini da uğurla davam etdiriyini və yeni dövrün tələblərinə uyğun zənginləşdiriyini göstərir. Ötən müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət hayatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini da diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdiriyi prioritetlərin varisliyini təmin etmişdir. Milli təhsilimizin inkişafı məsələsi öz mözmununu dayışərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalasdırıb başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalasmasına xidmət edən ümumtəhsil hərəkatı başlanılmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəcilikdə yüksək elmi-intellectual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Dövlət bütçəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yüksilib qalmış bəzi problemlərin məhz hazırlığı mərhələdə həlli məsələsini aktuallaşdırır, dövlət investisiyalarının həcmə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açır. Prezident İlham Əliyev hesab edir ki, təhsilsə qoyulan sərmaya Azərbaycan xalqının bugünkü və gələcək mənəfeyinə xidmət edir. 2006-ci ildə dövlət bütçəsindən bu məqsədə ayrılan vəsait 2005-ci ilə nisbətən 33 faiz, 2007-ci ildə 47 faiz artmışdır. 2008-ci ildə təhsil xərcləri üçün 974 milyon manat nəzərdə tutulmuşdur və bu da 2007-ci ilə nisbətən 28,5 faiz çoxdur. 2008-ci il bütçəsindən təhsilsə ayrılan investisiya xərclərinin 243 milyon manat təşkil etməsi də qarşıda duran bir sira məqsədlərin həllinə, ilk növbədə yeni məktəblərin inşasına və mövcud məktəblərdə təmir - tikinti işlərinin aparılmasına yaxşı imkanlar açır¹³.

Hələ 1998-ci ildə təsdiq olunmuş proqrama əsasən, son illərdə 254 min 126 yerlik 1217 yeni məktəb və əlavə korpuslar inşa olunmuşdur. 2007-ci ildə dövlət bütçəsi hesabına 200 yeni məktəb və əlavə korpuslar tikilmiş, 50 məktəb əsaslı təmir olunmuş, Bakı şəhərinin 250 məktəbi istilik sistemi ilə təmin edilmişdir. Monitoring nəticəsində məlum olmuşdur ki, ölkədə daha 600 yeni məktəbin, 700-dən çox əlavə korpusların tikilməsinə, 1500 məktə-

bin təmirinə ciddi ehtiyac var. Bu məsələlərin həlli üçün 2008-2012-ci illəri əhatə edən yeni dövlət programının hazırlanması da dövlət başçısının təhsilə milli inkişafda prioritet sahə kimi yanaşdığını bir dəha təsdiqləyir. Bu işdə Heydər Əliyev Fonduunun prezidenti, YUNESKO-nun xoşməramlı safiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondu təşəbbüs ilə həyata keçirilən, dövlət və özəl qurumların, habelə bəzi vətəndaş cəmiyyəti strukturlarının dəstəklədiyi «Yenişən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində təkcə 2005-ci ildə Azərbaycanın müxtəlif regionlarında 132 məktəb binası inşa olunaraq lazımı avadanlıqlarla təchiz edilmişdir. Keçmiş ittifaqın iqtisadi cəhətdən ən qüdrətli dövründə belə Azərbaycanda bir ildə bu qədər məktəb tikilməmişdir. Sovet dövrünün rekordu ildə 110 məktəb olmuş, bunların da əksəriyyəti şəhərlərdə tikilmişdir. Fəqat, Heydər Əliyev Fondu bu göstəriciyə nail olmaqla sübut etdi ki, yüksək azm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitoringini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlərin görülməsinə nail olmaq məqsədi ilə dövlət başçısı hələ 30 may 2005-ci il tarixdə «Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında» sərəncamı imzalamışdır. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizmlərini irəli sürür. Dövlət başçısının digər bir fərmanı ilə Azərbaycanda «Bilik günü» təsis edilmiş, təhsil müəssisələrində iş rejimi tənzimlənmişdir. Eyni zamanda, fərmanda ölkəmizin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səməralı fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir sıra tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur.

Bu sahəyə göstərilən diqqət və qayığının ildən-ilə artması, şübhəsiz, respublikamızın genişlənən maliyyə imkanları ilə bağlıdır. Bu dinamik artım tempi təhsil sahəsində məhz maliyyə çatışmazlığı üzündən illərdən bəri yüksilib qalmış bir sira problemlərin hazırlığı mərhələdə həlli məsələsini aktuallaşdırır. Statistika göstərir ki, 2004-cü ilin dövlət bütçəsinin cəmi 19 faizi təhsil üçün nəzərdə tutulmuşdusa, 2007-ci ildə bu rəqəm 52 faizə yüksəlmüşdür. Başqa sözə, son 4 ildə təhsilsə ayrılan bückə xərcləri 3,3 dəfə artaraq 2007-ci ildə taxminən 900 milyon manat təşkil etmişdir. Dövlət bütçəsində on böyük vəsaitin orduan sonra məhz təhsil üçün ayrılmış Prezident İlham Əliyevin bu sahənin milli inkişaf və tərəqqi prosesindəki müstəsna rolunu tamamilə adekvat dəyərləndirməsindən xəbər verir.

¹³ www.parlament.gov.az

Cənab İlham Əliyev praqmatik siyasetçi olaraq Azərbaycan xalqının gələcəyini neft gəlirlərində, təbii sərvətlərin zənginliyində deyil, məhz yüksək elm və təhsildə, müasir biliklərin, informasiya və kompyuter texnologiyalarının geniş tətbiqində, insan kapitalının formallaşmasında görür: «Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə alınsın. Gələcəkdə həm özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin yerini tutsunlar, eyni zamanda, ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər. Çünkü ölkənin inkişafı təkcə iqtisadi amillərlə ölçülür, iqtisadi amillər də öz növbəsində insanların cəmiyyətə verdiyi töhfədən asılıdır».¹⁴

Ötən müddətdə insan və şəxsiyyət amilinin yüksəlişi istiqamətində atılan mühüm addımlardan biri də informasiya-kommunikasiya texnologiyalarının inkişafı olmuşdur. 2004-cü il avqustun 21-də «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında» fərman imzalayan Prezident İlham Əliyev gənclərin müasir bilikləri və informasiya texnologiyalarını dərindən mənimşəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu program ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sistemində integrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyır. Elm müəssisələrinin, məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda həm də insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» Sərəncamı da təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşlayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədiləsi, şagirdlərin vətənpərvərlük ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Sərəncama əsasən, müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil

programları) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumtəhsil məktəbləri üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər il bir dəfə olmaqla müsbət əsasında 50 ən yaxşı ümumtəhsil məktəbinin hərəsinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10 min manat və 100 ən yaxşı müəllimin hər birinə 5 min manat məbləğində birdəfəlik mükafat təsis olunacaq.

Azərbaycan Prezidentinin 19 oktyabr 2006-ci il tarixli «Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında» sərəncamı isə bu sahədə həyata keçirilən dövlət siyasetində ardıcılığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayıcıdır. Bu sərəncam əsasında «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın 2007-2008-ci tədris ilində maliiyyətədirilməsi haqqında» Sərəncamına əsasən, 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə xüsusi vəsait ayrılmışdır.

Ötən 4 ildə təhsillə yanaşı, Azərbaycan elminin inkişafı da dövlət başçısının diqqət mərkəzində olmuşdur. Müqəddəs elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının 2005-ci ilin dekabrında xüsusi sərəncamlar imzalanması və görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adolların və Prezident təqədümün veriləsi də canab İlham Əliyevin bu sahəyə yüksək qayğısını əyani surətdə əks etdirir. Akademianın 60 illik yubiley mərasimində çıxış edən dövlət başçısı ulu öndər Heydər Əliyevin əsasını qoymuş mütərəqqi ənənələrə sadıq qalacağını bir daha bəyan etmişdir: «Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademianın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək. Əlbəttə, akademiya sisteminde çalışan insanların maaşları, əmək haqları qaldırılmalıdır və biz bunu edəcəyik».¹⁵

¹⁴ www.president.az

¹⁵ www.president.az

Azərbaycan Prezidentinin «Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında» 19 aprel 2004-cü il tarixli sərəncamı ilə elm sahəsində çalışan insanların zəhmətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirmişdir.

Azərbaycan Prezidentinin 2005-ci ilin sentyabr ayında imzaladığı digər sərəncamla tələbə və aspirantların təqadüd təxminən 10 dəfə artırılmışdır. Ötən müddədə həmçinin təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması tədbirləri ölkə başçısının diqqət mərkəzində olmuş, müvafiq sərəncamlarla onların məvacibləri nəzərəçarpacaq dərəcədə artırılmışdır.

Dövlət başçısının 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sisteminde çalışan vətəndaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqadündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbe maaşı 1000 manat, müxibir üzvlərin aylıq rütbe maaşları isə 700 manat məbləğində müəyyənləşdirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin neftdən oldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Dövlət başçısı məhz bu reallığı əsas götürürək daim vurgulayır ki, xalqımızın gələcək inkişafı təbii sərvətlərlə deyil, məhz intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə xalqın intellektual sabahına xidmət edir. Ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalşmasına, insan kapitalının formalşmasına xidmət etməlidir. «Inkişaf etmiş ölkələrin təcrübəsinə nəzar salsaq görür ki, onlarda uğurun əsas şəbəhi neft-qaz deyil, bilikdir, savaddır, müasirlidir. Bizdə isə həm bu, olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amilların sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir»¹⁶- deyən dövlət başçısının müəyyənləşdiridiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətiində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalşdırılması məqsədi dayanır. Bu siyaset neftdə asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli «Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yara-

dılması haqqında» Sərəncamı da məhz bu zərurətlə şərtlənir. Sərəncamda 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret program modelində hazırlanması üçün hökmət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirdə layıqidir. Sərəncamda elm sahəsindəki uğurlarla yanaşı, bəzi problemlətlər məsələlərə də toxunulur və vurgulanır ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra elmdə islahatların gerçəkləşdirilməsi üçün əlverişli şərait yaranmasına baxmayaraq, elmin ümumi vəziyyəti təhlil edilməmiş və onun ölkənin müasir tələblərinə uyğun istiqamətləri müəyyən olunmamışdır. Bu səbəbdə də keçən müddət ərzində aparılan elmi tədqiqatlar səviyyə etibarilə respublikanın davamlı yüksəlməkdə olan inkişaf tempindən geri qalır. Humanitar və ictimai elmlər sahəsində nailiyyyətlər əldə edilsə də, sovet ideologiyasının tasiri və təzyizi ucbatından tariximiz bir sırada məqamları təhrif olunmuş, bəzi dövrləri isə tədqiqatdan kənardə qalmışdır.¹⁷

Hazırda Azərbaycanda elmi araşdırımlar ali təhsil müəssisələrində və 80-dən artıq elmi tədqiqat institutunda 30 minə yaxın elmi işçi tərəfindən həyata keçirilir. Həmin tədqiqat institutlarının bir qismi elmi araşdırımlar aparmır və daha çox tabeçiliyində olduğu qurumların tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, istər sahə institutlarında, istərsə də akademik qurumlarda elə şöbə, mərkəz və laboratoriyalar mövcuddur ki, onların illərdən bəri köhnəlmış qayda və metodlarla davam etdiribləri tədqiqatlar yenidən və standartlarını cavab vermir. Müasir elmin tələbləri ilə ayaqlaşmaq iqtidarından olan kollektivlər isə maddi-texniki bazanın ziifliyi və maliyyə çatışmazlığı səbəbindən öz elmi layihələrini gerçəkləşdirməkdə çətinliklərə üzləşirlər. Ayrı-ayrı alımlarımızın dünyanın aparıcı elm mərkəzləri ilə işgəzər əlaqələr qurmaları və mötəbər konfranslarda iştirak etmələri də nəticə baxımdan elmin inkişafına gözlənilən təsiri göstərmir.

Mövcud vəziyyət ölkənin inkişafının üstün istiqamətlərindən olan elm sahəsində ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifələrin təxirə salınmadan sürətlə öz həllini tapması zərurətini meydana çıxarmışdır. Bütün bunularla yanaşı, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına integrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

¹⁶ Yenə orada

Sərəncamla yaradılmış 16 nəfərlik dövlət komissiyası 6 ay müddətində Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyani və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bələ bir mühüm sərəncamın imzalanması bir daha göstərir ki, ümum-milli lider Heydər Əliyevin işləyiib hazırladığı strategiya əsasında Azərbaycanın müstəqil, milli ənənələrə və ümum-bəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalşdırılması istiqamətində həyata keçirilən siyaset bu gün də əzmlə davam etdirilir. Bu gün ölkə həyatının ən müxtəlif sahələrində olduğu kimi, elmi-intellektual sahənin də keyfiyyətcə yeni mərhələdə inkişafı üçün real imkanlar mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin artan maddi imkanlarını, ilk növbədə, insan kapitalının formalşdırılması məqsədina yönəldilməsini vacib sayır. Bu prosesin ağırlığını və məsuliyyətini daha aydın dərk edən Azərbaycanın təhsil və elmi ictimaliyəti də dövlət başçısının dəyərli tövsiyə və qərarlarından irəli gələn vəzifələrin icrasında fəal iştirak etmək əzmindədir. Buna bizi sövgə edən Heydər Əliyevin qoyduğu təməl, həyata keçirdiyi siyasi kurs, onun nurlu, işqli ideyalarıdır.

QAFQAZ UNIVERSİTETİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ÇOXSAYLI ƏSƏRLƏRİNDE BİRİDİR

Prof. Dr. Ahmet SANİÇ

Qafqaz Universitetinin rektoru
Bakı / AZƏRBAYCAN

Hörmətli konfrans iştirakçıları!

İlk önce sizin hamınıza sadəcə Azərbaycanın deyil, ümumiyyətlə Türk dünyasının bu əlamətdar ümumxalq bayramı - Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sonra isə Qafqaz Universitetinin çoxsaylı professor-müəllim və tələbə heyəti, həmcinin Universitet rektoru adından hamiliqla xoş gəlmisiniz deyirəm. Qafqaz Universitetinin kollektivi belə xoş və böyük bayrama həsr olunmuş ümumrespublika tədbirinin burada keçirilməsindən qurur hissə keçirir. Çünkü bu mötəbər toplantı Qafqaz Universitetində keçirilməsi bizə az da olsa, vəfa borcumuzu yerinə yetirmə imkanı verir. Heç zaman unutmaq olmaz ki, Qafqaz Universitetinin fəaliyyəti ulu öndərin xeyir-duası ilə mümkün olmuşdur. Universitet şəhərciyinin salınması üçün bu gün gördüyüümüz bu torpaq sahəsinin ayrılması da Ümummilli Liderimiz Heydər Əliyevin tapşırığı sayəsində mümkün olmuşdur. Bir sözə, Qafqaz Universiteti də Müasir Azərbaycan Dövlətinin banisi və qurucusu Heydər Əliyevin çoxsaylı əsərlərindən biridir.

Tarixi inkişaf seyri içində qadınların və kişilərin cəmiyyətdəki statusu, onların vəzifələri hər zaman filosofların, elm xadimlərinin maraq mövzusu olmuşdur. Xüsusilə, son üç əsrə bù mövzu çox aktuallaşmış, qadınların cəmiyyətdə statusu, bərabər haqlara sahib olması və onların bılık və qabiliyyətlərinin inkişafı əsas mövzulardan birinə çevrilmişdir.

Ancaq günümüzdə istənilən nəticənin əldə edildiyini söyləmək hələ mümkün deyildir. Belə ki, BMT-nin naşır etdirdiyi hesabatlara görə dünya əhalisinin 52 faizi qadınlar fəal iş gücünün üçdə birinə sahibdir. Digər tərəfdən, dünyadakı işlərin üçdə ikisini qadınlar tərəfindən yerinə yetirilməsinə baxmayaraq, gəlir bölgüsündə onların payı sadəcə onda biri, mülkiyyət bölgüsündə isə yüzdə biri nisbətindədir.

Müxtəlif ölkələrin tarixlərinə nəzər salsaq, əksər ölkələrdə qadınların əzilən və lazımlıca qiymətləndirilməyən varlıqlar olaraq qəbul edildiyini görərik. Türk xalqları isə bu baxımda daha fərqli şəkildə təzahür etmişdir. Türk toplumlarında hüquqi baxımdan kişi və qadın tamamilə bərabər olmuşdur. Təsadüfi deyildir ki, tarixdə dövlət başçısı olmuş ilk qadın məhz türk idi. Əcdadlarımız qadına ailə həyatında, həm də ictimai həyatda layiqli yerini vermiş, onların yüksəlməsinin qarşısını almamışdır. Hələ qədim tariximiz igid və şüaçılıq qadın dövlət xadimləri ilə, elm xadimləri ilə, şairlərlər zəngindir. Məşhur Tomris, Sara xatun, Nəstavən kimi qohrəman qadınlarımız, Məhsəti Gonçəvi kimi maarifporvər qadınlar hər zaman Azərbaycanı layiqinə tömsil etmişlər. Son əsrlərə göldükdə isə Şərqdə ilk qadın gimnaziyası Azərbaycanda açıldı ki, qadınlara ilk səsvermə haqqı da məhz Azərbaycanda təmin edilmişdir. Fransız yazıçı Aleksandr Duma 1858-ci ildə Qafqaz səyahəti əsnasında Qarabağ hökməndə Mehdiqulu Xanın qızı Natavanın ailəsində qonaq olmuş və Azərbaycanda xanımlara verilən dəyərin bilavasita şəhidi olmuşdur. Ümumiyyətlə, Azərbaycan qadınlarının intellektual potensialına görə fəxr edə bilər. Yaxın tariximizdə hər bir sahədə həyatın müxtəlif sahələrində uğurlar qazanmış qadınlar olmuşdur.

Hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçmə və seçilmə haqqı verilmişdir. Halbuki Almaniya, İsvəç və Çexoslovakiya bu haqqı Azərbaycandan sonra 1919-cu ildə, İspaniya 1931-ci ildə, Türkiyə 1934-cü ildə tənmişdir. Hətta İsvəçrənin bəzi kantonlarında bu haqq 1971-ci ildə tanınmışdır.

Şübəyoxdur ki, cəmiyyətdə insanlar arasındakı münasibətlərin tənzimlənməsi kişilər və qadınlar üçün bərabər haqlar, məsuliyyətlər və imkanların yaradılması deməkdir. İnsan haqları Bəyannaməsinin 21-ci maddəsi qadının ölkənin ictimai və siyasi sahələrində idarəetmə prosesində iştirakını nəzərdə tutur. Bu isə passiv bir seçmə hüququndan daha çox, qadın və kişinin bərabər şəkildə idarəetmədə iştirakı mənasına gelir. Ancaq günümüzdə parlamentlərdə mandat sayıma baxdıığımızda kişilərin sahib olduğu 86%-nin müqabilində qadınların ancəq 14%-lik bir nisbətdə tömsil olunduqlarını görmək mümkündür.

Demokratik cəmiyyətin əsaslarından biri olan qadın-kishi bərabərliyinin təmin edilməsi üçün uzun və zəhmətli yolda bütün türk dünyasının iftixarı, milli lider Heydər Əliyevin siyaseti ilə Azərbaycan böyük məsafələri qət etmişdir. “Bizim ən böyük amalımız qadınlarımızı azad, xoşbəxt, fəal və nikbin, uşaqlarımızı sağlam, gümrəh, şən və hər cəhdən təmin olunmuş görməkdən ibarətdir” deyən milli liderimiz Heydər Əliyev 1969-cu ildə

Respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın haqları və onların problemlərinin həlli yollarını daima diqqət mərkəzində saxlamışdır. Bu dövrdən etibarən qadınlar bilik və bacarıqlarına əsasən nazir və nazir müavini, universitet rektorları, rayon katibləri və digər yüksək vəzifələrə təyin olunmuş, əmək və ictimai fəaliyyətlərinə görə müxtəlif orden və medallarla təltif edilmişlər.

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğunda da ilk günlərdən fəaliyyətini bu istiqamətdə davam etdirdi. Azərbaycan Respublikası Prezidentinin 1995-ci ildə verdiyi fərmanla əsasən ölkəmizin BMT-nin “Qadılara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşulması ilə bu sahədə dövlət siyasetinin prioritet istiqaməti müəyyənləşdi. 26 iyun 1997-ci il fərmanından sonra isə qadınların dövlət işlərinin idarəə olunmasına iştirak hüququ təminat altına alındı. 1998-ci ildə Ümummilli Liderin “Azərbaycanda qadınların rolu artırılmasına dair tədbirlər haqqında” imzaladığı fərman və “Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması” ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında Azərbaycan qadınının rolunu artırmaq üçün çox böyük əhəmiyyət kəsb etdi. Həmçinin 2000-ci ildə imzalanan “Azərbaycan Respublikasında Dövlət Qadın siyasetinin həyata keçirilməsi haqqında” fərman dövlət siyasetini müəyyənlaşdırır və gələcək nəsillər üçün qoymuş olduğu əvəzolunmaz sonnətlərdən biridir.

Heydər Əliyevin qadınlara baxışı onun ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar təzahür edir. Onun həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyeva görkəmli elm xadimi olmaqla yanaşı qayğıkeş və şəfqətli ana, eyni zamanda güclü iradəyə sahib ömür-gün yoldaşı olmuşdur.

Ümummilli liderin məktəbinin layiqli varisi hörmətli prezidentimiz cənab İlham Əliyev da bu siyaseti tam manasında davam etdirir. Eyni zamanda millət vəkili, YUNESCO-nun və İSESKO-nun xoşməramlı ssifiri Mehriban xanım Əliyeva özünün ictimai fəaliyyətləri ilə gənc nəsillərə örnəkdir.

Ulu Öndərin təhsil sahəsində göstərmiş olduğu fəaliyyətlər də hamimizə yaxşı molundur. Bu baxımdan, Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qafqaz Universiteti o müdrik insanın qayğısı ilə güclənmişdir. Biz də Ümummilli Liderin göstərmiş olduğu etimada sədəqətimizi nümayiş etdirərək Azərbaycanın parlaq gələcəyi olan gənclərimizin müasir elm və biliklərə yiyələnməsi üçün çalışırıq. Universitetimizdə təhsil alan tələbələrin təhsil imkanlarının genişlənməsi ilə birləşdə sosial həyatda da yaxından fəaliyyət göstərməsi üçün hər cür şəraitı təmin edirik. Universiteti-

mizdəki 16 tələbə dərnəyi və 4 özfəaliyyət kollektivinin hər birində xanım tələbələrimizin olması ilə yanaşı, yalnız xanımlardan ibarət 2 dərnəyimiz mövcuddur. Bu da qızlarımızın həmröylük göstərərkən maraqlı layihələr, tədbirlər təşkil etməsinə imkan yaradır. Buna bir misal olaraq qeyd etməliyəm ki, təbiət qayğılaş olan bu qızlarımız il ərzində hazırlamış olduları gözəl əl işləri məhsullarından gələn gəlirləri 9 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində imkansız və ehtiyac içinde olan ailələrə və uşaq evlərinə təqdim edirlər. Təhsil sahəsində də qızlarımız özlərini təsdiq edirlər. Bölmə birincisi olan tələbələrimiz 48 %-ni qız tələbələrimiz təşkil edir. Eyni zamanda Prezident təqədürü və 600 baldan yuxarı bal toplayan qızlarımız da təhsil-lərini uğurla davam etdirirlər.

Universitetimizdə təhsil alan xanım qızlarımızın 65%-i pedaqoji fakültədə təhsil alır. Bu göstərici BMT-nin "İntellekt əsri" adlandırdığı XXI əsrə təhsil sahəsində aparıcı qüvvənin qadın müəllimlər olduğunu söyləməyə əsas verir. Qadın müəllimlərimiz texnoloji inkişaf natiqəsində insanı duygulara susamış yeni nəsilləri şəfqət və məhriban hissələrlə tarbiyə edəcəklər. Məzun olan qız tələbələrimiz ictimaiyyətdə öz layiqli yerlərini tuturlar. Onlar sadəcə Azərbaycanda deyil, Azərbaycanın hüdudlarından kənarda da Vətənəmizi layiqince tömsil edirlər.

Cıxışımın yekununda bildirmək istəyirəm ki, bu gün Azərbaycan qadını ziyanlıların, dövlət xadimlərinin, siyasətçilərin, təhsil, elm, mədəniyyət işçilərinin, həkimlərin arasında öz uğurlu yoluunu tutmuşdur və inamlı bu yolu davam etdirməkdədir. Amma bütün bunlarla birlikdə qadınlarımız analıq və tərbiyəçilik vəzifələrini də ön planda tutaraq bu məsuliyyətin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Qadınlarımızın gələcək nailiyyətləri üçün universitetimizin özünəməxsus tarixi vəzifəsinin öhdəsindən gəlməsində, ölkə rəhbərliyinin daimi diqqət və qayğısını hiss edir və bu yolda əlimizdən gələni edəcəyimizə inanırıam. Ən sonda dahi şairimiz Hüseyn Cavidin "Qadın yüksələrsə yüksələr bəşər" misraları ilə bir daha konfrans iştirakçılarına təşəkkürlərimi bildirir və konfransın işinə uğurlar arzulayıram.

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN QADININI LAYIQİNCƏ DƏYƏRLƏNDİRƏ BİLİRDİ

Bahar MURADOVA

Millət vəkili, Azərbaycan Respublikası
Milli Məclisi sədrinin müavini
Bakı / AZƏRBAYCAN

Hörmətli konfrans iştirakçıları, hörmətli millət vəkilləri, Hicran xanım, hörmətli müəllimlər və əziz tələbələr. Mən sizlərə öz sahənizdə yaradıcılıq uğurları və Azərbaycanımı-zın inkişafı namına fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu günlər respublikanın hər yerində Azərbaycanın Ümummülli Lideri, bizim hər birimizin qəlbinin ən dərin guşəsində öz yerini tutan milli liderimiz Heydər Əliyevin və onun həyat yoldaşı, Azərbaycan qadınlarının simvoluna cəvrilmiş Zərifə xanının xatira günləri keçirilir. Bu tədbirlər əsnasında biz bir daha Zərifə xanımla birgə keçdiyimiz yola nəzər salarkən müstəqil Azərbaycan dövləti, Azərbaycanın inkişafı, bu günü və sabahı üçün bu böyük şəxsiyyətlərin nə kimi müstəsna bir tarixi rol oynadıqlarının, hansı işləri gördüklerinin, nə kimi xidmətlər göstərdiklərinin şahidi oluruq.

Biz çox zaman belə bir ifadəni işlədirik ki, zaman qarşısında hər şey gücsüzdür. Amma elə şəxsiyyətlər vardır ki, onlar bu zaman içərisində dün-yaya gəlir, yetişir, zamanın fövqünə yüksəlir və zamanın təsirindən kənarda əbədi yaşamaq hüququ əldə edirlər. Azərbaycanın Ümummülli Lideri Heydər Əliyev də mahz bu qəbil müstəsna şəxsiyyətlərdəndir. O, zamanın zərurət anında yetişirdiyi tarixi bir şəxsiyyətdir və zamanının fövqünə qalxmağı, onu qabaqlamağı, ondan irəlidə getməyi bacaran fenomenal bir şəxsiyyətdir. Bu böyük şəxsiyyətin ölümündən beş ilə yaxın bir müddət keçməsinə baxmayaraq, o, bizim hər birimizin qəlbində, hər birimizin fikir-lərində, arzusunda, istəklərində, hər birimizin fəaliyyətində özünü göstərir və yaşamağa davam edir. Bütün Azərbaycanda və həyatın hər sahəsində öz varlığını bürüza verir. Çünkü millətin və xalqın yaddaşına əbədiyyən hakk olunmuş böyük şəxsiyyətlərin adı qarşısında zaman da gücsüz qalır. O mənada, mən Heydər Əliyevi bütün zamanların fövqündə dayanan əvəzolun-maz bir şəxsiyyət hesab edirəm. Bu şəxsiyyətlə eyni zamanda yaşadığım,

onunla eyni vəzifələrin yerinə yetirilməsində iştirak etdiyim üçün özümü son dərəcə xoşbəxt sayır və bu gün də çox böyük fəxarət və şərəf hissi ilə bu kürstüdə sizin qarşınızda dayanmışam.

Konfransın əsas mövzusunu Azərbaycanda dövlət qadın siyasəti təşkil edir. Əlbəttə, həm burada nümayiş etdirilən filmdə, həm də məndən əvvəlki çıxışlarda Azərbaycanın ötən əsrin əvvəlindən başlayan, daha doğrusu ortalarında daha da sürətlənən inkişafı və bugünkü müstəqil dövlətimizin uğurları barədə kifayət qədər geniş danişıldı. Təbii ki, Ümummilli Lider Heydər Əliyevin bu uğurların əldə olunmasının təşkilatçısı, ilhamvericisi, bu uğurların qazanılması üçün görünlən işlərə istiqamət verən, öndərlilik edən bir şəxsiyyət olması ayrı-ayrı sahələr üzrə tutarlı dəlillərlə nəzərə çatdırıldı. Mən isə qadın və siyaset haqqında bir neçə kəlmə demək istəyirəm. Şübhə yoxdur ki, Azərbaycanda qadın siyasəti dövlətin yetirdiyi siyasətin içərisində özünəməxsus yer tutur. Başqa sözə desək, qadın siyasəti vahid siyasətin ayrılmaz tərkib hissəsidir və bu siyasətlə vəhdətdə hayata keçirilir. Çünkü qadın problemi xalqın, cəmiyyətin, dövlətin problemi olduğu üçün onu ayrılıqla həll etmək mümkün deyildir. Məhz bu baxımdan, qadın siyasəti də bütövlükdə yeridilən siyasətin tərkib hissəsi olaraq onunla birlidə, vəhdətdə götürülməlidir. Məlum olduğu kimi, bu həqiqət Heydər Əliyev tərəfindən daha çox dərk olunan, daha çox fəaliyyətdə əldə rəhbər tutulan bir prinsip idi. Azərbaycanda qadınlar və onların qazandıqları coxşayı uğurlar haqqında Universitetin rektoru Əhməd Mülliim də olduqca gözəl danişdi. Mən sizi inandırıム ki, əgər istəsədim, bu qədər ardıcıl və xronologiyaya uyğun şəkildə danişə biləməzdim. Mən çox təşəkkür edirəm ki, siz Azərbaycanda qadın hərəkatını, onun tarixini və bu hərəkatın an müxtəlif mərhələlərində əldə olunan uğurları çox gözəl qeyd etdiniz. Düşünürəm ki, bu təhsil ocağında gəncələrə aşılanan dəyərlər içərisində bu amil də özünəməxsus bir yer tutur və Azərbaycanın milli-mənəvi dəyərləri ruhunda böyüyən gənc nəslin gələcəkdə həm ölkəsinə, həm xalqına və dövlətinə, həm də Azərbaycanın milli-mənəvi dəyərlərinə layiq insanlar və şəxsiyyətlər kimi yetişməsində çox böyük rol oynayır. Ona görə mən Qafqaz Universitetinin gördüyü bütün işləri yüksək dəyərləndirirək eyni zamanda məhz milli-mənəvi dəyərlərimizə, soy kökümüzə, mədəniyyətimizə, tariximizə məhəbbət ruhu aşılılığına görə sizlərə öz təşəkkürümüz, minnətdarlığımı qatdırıram.

Şübhə yoxdur ki, qadın siyasəti, qadın və siyaset məfhumu son dərəcə çətin bir məsələdir. Əksər hallarda biz bunu söyləyirik ki, qadın və siyaset çox nadir halda bir-biri ilə yola gedə bilir. Amma fakt olaraq bugünkü nəticələr bunun tam əksini göstərir və mən başqa misallara müraciət etmədən

yalnız Heydər Əliyevin timsalında bunu söyləyə bilərəm. Məhz Heydər Əliyev "Azərbaycanda qadın siyasətlə məşğul ola bilər və olmalıdır" fikrini irəli sürməklə kifayətlənmirdi və bir dövlət rəhbəri kimi bu fikrin həyata keçirilməsi, bütün qadınlara şamil edilməsi üçün lazımi şərait yaradırdı. Belə ki, Ümummilli Liderin bu fikrinin təcəssümünü ilk növbədə öz ailəsinə, öz evinə münasiibədə görmək olardı. Bilavasitə Zərifə xanının timsalında Azərbaycan qadınının əldə etdiyi uğurların şahidi olmaq mümkün idi. Onun şəxsi örnəyində fəal qadın necə olmalıdır, o ailəsi ilə bağlı hansı addımları atmalıdır, dövləti və məşğul olduğu peşəsi ilə bağlı hansı mövqeyi tutmalıdır nümunəsini görürük. Bu, onun ailəsində, onun qızının fəaliyyətində, həyat yoldaşının fəaliyyətində, bu gün isə o ailədə birinci xanım statusunda çıxış edən Mehriban xanının fəaliyyətində özünü göstərir və bu barədə də kifayət qədər geniş danişdı. Mən hesab edirəm ki, bu ailənin özünün ənənələri, bir ailə olaraq yaşaması və onun göstərdiyi nümunə eyni zamanda bu ailənin hər bir üzvünün bir Azərbaycan vətəndaşı kimi, məsul bir vəzifə daşıyan şəxsiyyət kimi, azərbaycanlı kimi necə fəaliyyət göstərməsinin özü gözəl bir nümunədir. Bilavasitə bu şəxsi nümunənin özünü təkrarlamaga çalışmaq kifayət edər ki, Azərbaycanda kişi və qadın bərabərliyi, gender bərabərliyi təmin olunsun. Doğrudur, bu gün bizim konstitusiyamızda qadınlara verilən hüquqları sadalada bilər və konstitusiyaya əsasən qəbul etdiyimiz qanunlarda, normativ aktlarda qadınların kişilərlə bərabərliyini təmin etmək, bərabər imkanlara malik olmaq hüququnu həyata keçirmək üçün hansı imkanların mövcud olduğunu bəhs edə bilərik. Əlbəttə, əsas qanunuzda təsbit olunan bu hüquqlar təqdirdəlayiq hal hesab olunmaqla bərabər, onların həyatda, reallıqda yerinə yetirilməsi də böyük əhəmiyyət kəsb edir. Məhz bu həqiqi hər kəsdən daha artıq dərk edən müdrik dövlət rəhbəri Heydər Əliyev onun Azərbaycanın içtimai-siyasi həyatında özünü yer tapması üçün hamidən daha artıq səy göstərir və çalışırı.

Təsadüfi deyildir ki, bu gün burada əyləşən qadınların əksəriyyəti, hətta demək olar ki, hamısı cənab Heydər Əliyevin şəxsi diqqətini, qayğısını görmüş və onun qayğısı naticəsində formalşmış, hal-hazırda Azərbaycan siyasətinə, Azərbaycan iqtisadiyyatına, Azərbaycanın içtimai həyatına qatılan və cəmiyyətdə öz layiqli yerlərini tutan qadınlardır.

Burada Tomrisin adı çəkildi, burada Sara xatunun adı çəkildi. Doğrudur, bəzən bizi elə gəlir ki, Tomris zamanı, Sara xatun zamanı artıq keçmişdə qalmışdır. Lakin unutmayaq ki, hər zamanın öz Tomrisi, hər zamanın öz Sara xatunu olmalıdır. Qoy, burada qeyd edilən 86 və 14 faiz ifadəsi heç də pafoslu səslənməsin, çünkü mən sizi əmin edirəm ki, onların arasında bər-

bərlik işarəsi qoymaq olar. Bəli, 14 faiz qadın 86 faiz kişiyə bərabər yükü daşımağa, eyni məsuliyyəti öhdəsinə götürməyə qadırdır və bunu da bilavasitə öz əməyində göstərir.

Bu gün burada bizim çox hörmətli hakim, millət vəkili, nazir, nazir müavini xanımlarımız, elm və təhsil sahəsində uğur qazanmış alımlarımız, həkimlərimiz əyləşmişdir-lər-bütün bunlar hamısı bu gənc nəsil üçün əvəzolunmaz məktəbdür. Sizin çox gözəl imkanlarınızın olması, təhsil aldığınız müəssisəsinin rəhbərliyinin sizə bu xanımlarla görüşmək, onlara ünsiyyətdə olmaq, onları dinləmək, onların geyimlərinə, davranışlarına, danişq tərzinə baxmanız üçün şərait yaratması faktı örnək təşkil etməsi baxımından son dərəcə təqdirəlayıqdır.

Mən özümüzü belə təkmil bir məktəb yaratmış şəxslərdən hesab etmirim, çünki öz qüsürumuzu hamidən yaxşı bilirik və təbii ki, özümüzü daha yaxşı göstərməyə çalışırıq. Elə bu faktın özü, daha doğrusu, gözəl davranışın nümayiş etdirilməsinin çox gözəl bir iş olduğunu qeyd etmək lazımdır. Bunu örnək almağa dəyər və mənə elə gəlir ki, sizin hər biriniz bu görüşdən özünüz üçün mütləq lazımi nəticə çıxaraçaqsınız. Ən başlıcası da gələcək fəaliyyətinizdə məhz Ümummülli Liderimizin arzu etdiyi kimi Azərbaycana layiq övladlar olacaqsınız. Təbii ki, Azərbaycan qadınlarının getdikcə daha fəal şəkildə ictimai həyatə integrasiya etməsi, daha çox öz potensialını cəmiyyətin problemlərinin həllinə yönəltməsi işinə öz töhfələrinizi verəcəksiniz. Mən buna üzrəndən inanıram və bunu arzu edirəm.

Burada qadınlar qurultayından da söhbət düşdü. Mən adətən bu qəbil tədbirlərdə çalışıram ki, Heydər Əliyev haqqında bir ölkə rəhbəri, bir siyasetçi kimi danışmaqla yanaşı, həm də bir insan kimi onun üstün məziiyyətlərindən bahs edim. Çünki tale elə gətirib ki, mənə bu böyük insanla tez-tez görüşmək, ünsiyyətdə olmaq, birgə işləmək xoşbəxtliyi nəsib olmuşdur. Mənim şəxsi qənaətimə görə, qadın və siyaset deyərkən ilk növbədə qadının siyasetdə təmsil olunması və bir siyasetçi kimi fəaliyyət göstərməsi imkanını yalnız müstəqillik əldə etdikdən sonra əldə etmişik. Bu danılmaz bir faktdır və bu imkanın da reallaşmasını yənə Ümummülli Lider Heydər Əliyev həyata keçirmiştir.

Hələ 90-cı illərin əvvəlləri id. Yeni Azərbaycan Partiyası yenicə yaranmışdı və onun sıralarında qadınlar say baxımından bir o qədər də çox deyildilər. Mən də bir gənc qız kimi bu siyasi partiyaya qoşulmuşdum. Mənə elə gəlirdi ki, görülən bu işlərin, Heydər Əliyevin çoxmənli, çoxmilyonlu tərəfdarlarının içərisində mənim fəaliyyətim o qədər də diqqəti cəlb etməyə bilər. Əslində, öz varlığımı hiss etdirmək üçün xüsusi bir məqsədim də yox idi.

Başqa sözlə desək, heç bir təmənna güdmədən, sadəcə Azərbaycanın inkişafının yalnız Heydər Əliyevin qayıdışından keçdiyini dərk edirdim. O yaşım üçün və bu qayıdışın reallaşmasında iştirak etməyi özümə bir vətəndaş borcu bilmədim və bu addımı atmışdım. Amma siz baxın ki, cəmisi iki il keçəndən sonra mən Yasamal rayon icra hakimiyyətində mənsəb baxımından çox da böyük sayılmayan bir vəzifədə oturduğum yerdə günlərin birində prezident aparatına davət edildiyimi bilmədən oraya getdim. Oraya gəldiyimdə məlum oldu ki, cənab Heydər Əliyev məni qəbul edəcəkmiş. Təsəvvür edirsizizmi insan üçün bundan həyəcanlı bir xəbər, bundan xoşbəxt bir an ola bilərmi? Mən nə deyəcəyimi, necə davranacağımı bilmirdim. Hətta o kabinetə girəndə mənə elə gəldi ki, qapıdan onun əyləşdiyi kresloya qədər getdiyim yol bir əsrə bərabər oldu. Mən onun baxışlarından duydum ki, o, cəmi on-on iki addımı atmaq müddətində məni necə varamsa, eləcə gördü və tanıdı. Təsəvvür edin ki, həmin gün ondan vəzifəyə təyin olunmaq barədə sərəncam almaq mənim üçün necə unudulmaz bir hadisə idi. Çünki status baxımından çox böyük vəzifə sayılmasa da prezident aparatında təlimatçı vəzifəsinə təyin olunmaq şərəfinə çatmışdım. Halbuki, mövcud qaydalara görə, bu qəbil vəzifələrə təyin olunanları cənab prezident qəbul etmirdi. Bu, sadəcə möhtərəm Prezidentin böyüklüyünün açıq-aydın təzahürü idi. Bu, Yeni Azərbaycan Partiyası olan münasibətin ifadəsi idi. Yeni Azərbaycan Partiyası sıralarında cəmləşən qadınlara və mənim şəxsimə göstərilən münasibətin təcəssümü idi. Mən bunu həyatımın ən əhəmiyyətli və unulmaz bir anı hesab edirəm. Ömrüm boyu yadimdə çıxarılmayaçağım həmin görüşdə mənim siyasi mövqeyimi, fəaliyyətimi təqdir etdikdən sonra ailə həyatı qurub-qurmadığım barədə də soruşdu. Mən də onda hələ ailə qurmamışdım. Hesab edirdim ki, özümü siyasetə həsr edəcəyəm və ailə mənim üçün yüzüncü planda dayanan bir idir. O, mənə dedi ki, bunlar çox yaxşıdır, sən gözəl çıxışlar edirsin, gözəl mövqeyin vardır, amma gözəl də ailən olmalıdır. Gözəl ailən olmasa, sənin siyasetin qıyməti sıfırdır. Mən bu böyük şəxsiyyətin qiymətli tövsiyəsinə əməl etdim. Əməl edəndən sonra dərk etdim ki, o, mənə hansı dəyərləri aşılamaq istayırdı.

Məhz ona görə bu gün Azərbaycanda ailə, qadın, uşaq problemləri ilə məşğul olan bir komitə mövcuddur. Bu məsələlər, qadın problemi cəmiyyətdən ayrı yox, ailə ilə birlikdə nəzərə alınır və birlikdə həll edilir. Bu öz-özülüyündə bir ifadədir, amma məsələnin dərinliyinə gedəndə görürsən ki, nə qədər dərin mənaları ehtiva edir. Bu bizim boynumuza Azərbaycanın millimənəvi dəyərlərini, Azərbaycanın adətlərini, ailə dəyərlərini qoruyub saxlamaq, inkişaf etdirmək, gələcək nəsillərə örtürmək vəzifəsini qoyur. Artıq bu

komitə ona həvələ olunan bu işin öhdəsindən ləyaqətlə gəlir. Son illər komitənin genişlənən faaliyyəti, on müxtəlif istiqamətlərdə qadınların problemlərinin comiyyət problemi kimi gündəliyə gəlməsi, müzakirəsinin keçirilməsi və konkret nəticələrin əldə olunması faktının özü Ümummilli Liderimizin Azərbaycanda qadın siyasetinin reallaşması istiqamətində arzularının gerçəkləşməsidir. Bu gün bu arzuların gerçəkləşməsi üçün cənab İlham Əliyev lazımi addımlar atır və bu barədə da çox geniş danişmədir. Mən bu addımların atılması prosesində iştirak edən, bu addımların nəticələrini öz üzərində hiss edən bir insan kimi Azərbaycan qadınlarının dəhə genis potensiala və imkamlara malik olduğu qənaətindəyim. Bilirəm ki, bunun da reallaşması üçün göləcəkdə kifayət qədər imkanlar yaranacaqdır.

Mən Ümummilli Liderin yüksək insani keyfiyyətləri barədə şəxsi müşahidələrimin bəzilərini sizinlə böülüsmək istərdim. İki min üç yüz nümayəndənin qatıldığı Azərbaycan qadınlarının birinci qurultayına təşrif buyuran Heydər Əliyev bütün günü bizimla birləkə orada iştirak etdi. Orada səslənən bütün fikirləri səbirlə, diqqətlə dinləyir və çox gözəl üzünün ifadəsi ilə sevincini, münasibətini ifadə edirdi. Azərbaycan qadının kimliyi və fəal vətəndaş mövqeyi ilə qürur hissi keçirdiyini ballı edirdi. Bütün çıxışları böyük bir həyəcanla dinləyirdi və qurultay bitəndə artıq saat on biri keçirdi. Vaxtın gec olmasına baxmayaq, iki min üç yüz qadının istəyinə əməl edərək hər bir qadınla şəkil çəkdirdi. Bunun özü çox əziyyətli bir iş idi. Bizim hər birimiz istəyirdik ki, onun yanında dayanaq, hər kəs istəyirdi ki, ona yaxın məsaflədə dursun və bunu həyatının ən gözəl bir ani sayırı. Son qadının arzusu yerinə yetənən qədər o, bizimla şəkil çəkdirirdi və bu qadınların hər birində bu şəkillərin surəti vardır. Bu, bir daha Heydər Əliyev şəxsiyyətinin böyükliyünə dəlalət edən bir hadisə idi. Bəli, Heydər Əliyev belə bir insan idi. Heydər Əliyev sadəcə "qadınları sevin" demirdi, bilavasitə özü bu sevgini əyani şəkildə nümayiş etdirirdi. Ümummilli Lider sadəcə "qadınlara hörmət edin" deməkən kifayətlənmirdi, özü şəxsən onlara hörmət edirdi. O, sadəcə "qadınlara şərait yaradın" tövsiyəsini vermir, ilk növbədə özü onlara şərait yaradır. Çox təessüf ki, bu gün bu nümunəni təkrarlamayan bəzi kişilər vardır. Ancaq zaman keçəcək və hər kəs bu həqiqəti dərk edəcək ki, Heydər Əliyev dediyi kimi yaşayırdı və biz də onun dediyi kimi yaşamaq istəyirik, bunu əməlimizdə göstərməliyik. Mən inanıram ki, belə bir gün göləcək və bu gün artıq formallaşmaqdadır.

Mən qısa danişram deyə-deyə, əslində daha geniş danişdim. Çünkü Heydər Əliyevdən danişkən həyəcansız danişmaq mümkün deyildir. Onun şəxsiyyəti haqqında, onun fəaliyyəti haqqında, xüsusən onun qadınlara olan

münasibəti ilə bağlı bir neçə dəqiqə ərzində danişmaq mümkün deyil, çünkü bu çox geniş, çoxşaxalı bir fəaliyyətdir.

Mən Heydər Əliyevin bir müdrik fikrini yada salaraq fikrimi tamamlamaq istəyirəm. O, Azərbaycanın dəyərləri haqqında danişkən deyirdi: "Azərbaycanın gözəl coğrafi sərvətləri var, gözəl geosiyasi mövqeyi var, Azərbaycanın fəxr edə biləcəyi çoxlu nailiyyətləri var. Bütün bunlar hamısı dəyərlərdir. Azərbaycanın ən ali dəyəri Azərbaycan insanıdır." Mən də bu gün Azərbaycanın milli-mənəvi dəyərləri sırasında və göləcək nəsillərə ötürürləməli, yaşınanmalı, inkişaf etdirilməli dəyərləri sırasında ən ali zirvəyə Heydər Əliyevi qoyuram. Heydər Əliyev Azərbaycanın dəyərləri sırasında ən uca zirvədədir. Gəlin bu uca zirvəni qoruyaq, özümüzü bu uca zirvənin bizzən tələb etdiyi şəkildə aparaq və Azərbaycanımızı inkişaf etdirək.

Diqqətinizə görə təşəkkür edirəm.

XXI ƏSRDƏ AZƏRBAYCAN QADINININ YARADICI POTENSİALI VƏ DÖVLƏTİN İNSAN RESURSLARINA YÖNÜMLÜ SİYASƏTİ

Rəbiyyət ASLANOVA

Millət vəkili, Milli Məclisi İnsan Hüquqları Daimi komissiyasının sədri,
fəlsəfə elmləri doktoru, professor
Bakı / AZƏRBAYCAN

"Azərbaycan qadını tarix boyu öz ağılı, zəkası və fədakarlığı, mərdliyi və zəhmətkeşliyi, millətinə hədsiz məhabbatı, gözəlliyi, xalqımızın milli xüsusiyətlərinə sadıqlığı ilə təmmsizdir. Əsrlər boyu o, üzərinə düşən misсиyanı şərəflə daşımışdır. XXI yüzyillik Azərbaycan qadınları üçün böyük nailiyyətlər, uğurlar, köklü dəyişikliklər əsri olmuşdur. Ən böyük tarixi uğur isə odur ki, Azərbaycan qadını azadlığa çıxmış, suveren dövlətin vətəndaşı olmuşdur. Bu çox böyük hadisədir."

Heydər Əliyev.

Dilimizdə aforizmə çevrilmiş deym vardır: Ailə dövlətinə əsasıdır. Qadınların ailə institutunda yeri və əhəmiyyətini nəzərə alsaq, onların dövlətçiliyin möhkəmləndirilməsində nə kimi statusa malik olduğu aydınlaşır.

Həmi tərəfindən qəbul edilən həqiqətdir ki, Azərbaycan qadınının həm dövlətin, həm də ölkənin möhkəmləndirilməsi və inkişafında mütəşəkkil qüvvəyə çevrilmesi, XX əsr, xüsusilə də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamana təsadüf etmişdir.

Ümumiyyətlə XX əsr yalnız Azərbaycanda deyil, bütün dünyada qadın faktorunun, qadın hərəkatının intensiv yüksəlişi və özünütəsdinq dövrü kimi yadda qalmışdır. Əsrin əvvəllərində Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümumbaşarı demokratik dəyərlərin qəbul edilməsinə yönəlmüş siyasi faaliyyət nticəsində, "İstiqlaliyyət bəyannaməsi"ndə ilk dəfə olaraq qadınların da kişilərlə bərabər hüquqlarını daşıyıcısı olmaq statusu təsbit edildi.

Paradoksal səslənənə də, tarixi faktdır ki, dünyada demokratiyənin vətoni sayılan Amerika Birləşmiş Ştatlarında qadınlar seçmək və seçilmək hüququnu, Azərbaycan qadınlarından cəmi bir ay əvvəl əldə etmişdilər (14 iyun,

1919). Bir çox Avropa ölkələrində olduğu kimi Azərbaycan qadını bu hüquq əldə etmək uğrunda yüz illərlə siyasi mübarizə aparmamışdır. 1919-cu il iyulun 21-də Azərbaycan parlamenti onların bu hüquqlarını tömən etmişdir. Bütün müsəlman şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan, təbii ki, qadınların demokratik cəmiyyətdə yeri və roluna da çox həssaslıqla yanaşmaqdə birinci olmuşdur.

Azərbaycan qadını öz tərəqqisi və dövlətçilik işinə dəstəyi yönündə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə yüz illərə bərabər yüksəliş mərhələsini yaşamışdır. Bu illər qadınlarımızın cəmiyyətdə gedən proseslərdə ən yaxından iştirakı, hüquqlarının tömənəti baxımından sözün əsl mənasında milli qadın hərəkatının intibahı illəri olmuşdur.

Azərbaycan qadınları xalqımızın ən böyük tarixi nailiyyəti olan müstəqilliyin yaratıldığı imkanlardan və demokratikləşmə prosesindən səmərəli istifada edərək, dövlətin həqiqi dəstəyi və himayəsi ilə qisa bir müddədə zamanın tələblərinə uyğun faaliyyət əsərlərini mənimsədi, yeni-yeni ictimai təşkilatlar yaratdırılar. Respublikada qadınlara və ailəyə münasibətdə dövlət siyasetini, dünyaya praktikasına və beynəlxalq qanunvericiliyə müvafiq olaraq təkmilləşdirilməsi qadınlara lazım olan bütün imkan və şəraititəməşdir. Ən başlıcası isə, həm cəmiyyətdə, həm də dünyada tanınan, özünəməxsus "azərbaycanlı qadın" obrazı formalşmışdır.

Hər bir insanın üzərinə Tanrı çəkə biləcəyi qədər yük qoyur. İnsanın iç dünyasında həmin yükün, ağırlığın qaldırılması üçün ona gücü, qüvvəti də Tanrı verir. Öz sevdiyi işlə məşğul olanda və gördüyü işin insanlara götərcəyi sevinci düşünəndə insan ağırlıq yükünü unudur, fərəh və minnətdarlıq dolu ömrü yaşayır.

Azərbaycan qadınının "çətinlik" anlayışına münasibəti fərqlidir. Daha çox məsuliyyət hissisi və "etməlisən" imperativi ona yaxındır. O, hər bir insanın həyatına, dünyaya bir missiya ilə gəldiyinə inanır. Həyat adlı yolu sonundan öz müqəddəs missiyasını yerinə yetirə bilirsa, dünyamız bir az da gözəlləşir, bir az da xeyirxah və ədalətli olur. Azərbaycan cəmiyyətdə qadının öz yeri, öz çəkisi var. Bizim milli təfəkkürümüzə Ana və Vətən kəmələri qoşa işlənir. Bu gün də Azərbaycan qadını dövlətçiliyimizin tərəqqisi və möhkəmləndirilməsi üçün üzərinə düşən məsuliyyəti həmişəkindən daha çox hiss edir.

Bu gün Azərbaycanın seçilən, sayılan xanımları çoxdur. Müəllim, həkim, alim, millət vəkili, professor, ictimai-siyasi xadim... Həyatda qazandığı titullarının sırasını davam etmək də olar. Bu onun ictimai faaliyyətdə qazanmışdıqları uğurları. Həyatda isə hər şeydən əvvəl o anadır. Öz övladlarını

sevən və onların qayığını çəkməyi özünə ən müqəddəs vəzifə hesab edən, ana adının şərfini daşıyan Azərbaycan qadınıdır.

Onun həyat yolu maneqələrlə dolu məkanın qət edilməsinə bənzətmək olar. Bu idman növləri içərisində ən maraqlı növlərdən biridir. Bu, bir maneqən digər maneqəyə qədər olan məsafə ərzində gücünü səfərber etmək, diqqətini cəmləmək, iradəni toplamaq, özünü sinamaq deməkdir. Hər sınaqdan ləyaqətlə çıxməq, özünütəsdiq hissini yaşamaq isə əlbəttə çox xoşdur. Bu da həqiqətdir ki, kimlərsa həyat yolunu başqa tür, daşsız-kəsəksiz, hamar yol kimi təsəvvür edir. Cəmiyyət qanunlarını bilən, insanlar arasındakı münasibətlərin mürəkkəb strukturunu dərk edən hər bir kəs bu yoldakı maneqələri, onların insan xarakterinin, taleyinin formallaşmasına təsirini normal qəbul edir. Kimlərisə bu sınaqlar qırır, zəiflədir, kimlərisə əksinə. Maneqələri, müqavimətləri mücərrəd bir şey kimi qəbul etmək olmaz. Bu bir bədxah baxışdan, bədxah sözən tutmuş fiziki çətinliklərə, gözəl məqsədlərə çatmaq üçün cəmlənmış zəka potensialının fəaliyyətə çevriləsindən, böyük səbər və təmkinə qədər ola bilər. Ən əsası isə odur ki, büdrəməyəsən, yarı yolda qalmayan.

Sadalıqlarımızda bütün vəzifələrin, statusların cəmi olan bir Azərbaycan qadını obrazı var. Saydıgmız missiyaları ləyaqətlə yerinə yetirmək iqtidarında olmaq üçün yüksək məsliyyət hissi yaşıyan bir insan. Bunlar heç də biri-birindən ayrı vəzifələr deyil, biri-birini tamamlayan, vəhdət təşkil edən funksiyalardır. Bir azərbaycanlı qadının ana qayğısı, humanizmi, müəllim səbri, həkim timkini, millət vəlkilinin vəzifə borcu, məsuliyyəti olmazsa, problemlərə baxışı tam olmur. Gün ərzində görülən işlər, insanlarla ünsiyyət, qanun yaradıcılığı prosesinin mürəkkəbliyi prosesində bu özünü bir daha təsdiq edir. Evdə isə bütün Azərbaycan qadınları kimi övladının qayğıları ilə yaşıyan, bir nigarançılıqla yanaşı gələcəklərinə böyük ümidi bəsləyən anadır. Bunlar gəlişi gözəl sözlər deyil, bu reallıqdır.

Azərbaycan qadınının zaman məfhüməmuna da öz münasibəti var. Sixlaşmış zaman osrində, sürət dövrünün qanunlarına təbe olmanın üstünlüklerini həssaslıqla anlayır. Asudə vaxt məfhüməməni isə heç bir işlə məşğul olmadan yalnız istirahət etmək kimi qəbul etmir.

Övladların tərbiyəsinə gəldikdə isə ailədə uşaqların tərbiyəsinə dair mövcud olan nəzəriyyələrin sayı, yəni cəmiyyət baxımından bütün nəzəriyyələrdən çoxdur. Nəinki hər bir millatın, xalqın, hər bir ailənin də məsələyə öz münasibəti var. Konkret nəslə məxsus fərqli cəhətlərə, adətlərə, ənənələrə malik ailələrin övlad tərbiyəsinə münasibətləri də fərqlidir. Əsl-nəcabət

məsliyyətini daşımaq, gözəl ənənələrin gələcəyə ötürülməsi istəyində bulunmaq böyük bir missiyadır.

Bir vacib cəhət də yadda saxlanılmalıdır ki, öz fərdi düşüncə tərzi, davranış formaları ilə seçilən hər bir uşaq özüne fərdi münasibət tələb edir. Hər biri özlüyündə unikal varlıq olan uşaqlara lazımı diqqət ayrılmadıqda onların içərisində formalasaş şəxsiyyət modeli qırılır, fəallığı zəifləyir, doğmalar içərisində özünü tənha hiss edir. Valideynlərin kiçik insanın iç dünyasından böyük dünyamıza ünvanlanan fikirlərini eşitməsi, duyması, hiss və duygularına cavab verəməsi qarşılıqlı hörmət və məhəbbətin əsasıdır.

Övladlara məhəbbəti bərabər bölmək lazımdır. Lakin bəzən övladlara elə gəlir ki, birini digərindən daha çox istayırsən. Öz övladları dünyaya gəldikdən sonra anlayırlar ki, bu heç də belə deyil. Ancaq ana-atanın, valideynlərin məhəbbəti uğrunda rəqabət yəqin ki, rəqabətlərin ən gözəlidir. Ailənin ən böyük missiyası, nailiyyəti gərəkli vətəndaş, bütöv şəxsiyyət kimi formalasaş, azərbaycanlı obrazını dünyaya tanıda bilən övladlar yetişdirməkdir. Birmənalı şəkildə, yəni insanı mühit formalasdır. Lakin genetik kod, əsil-nəcabət, mühit amilini də yaddan çıxarmamalıyıq.

Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət principinə uyğun insan hüquqları sisteminin yaradılması istiqamətdə çox mühüm işlər görülür. Bu işlər içərisində insan hüquqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının müdafiəsi, qorunması, genişləndirilməsi qadınların bərabər hüquqlarla yanaşı bərabər imkanlar əldə etməsi sahəsində qazanılan uğurlar xüsusi yer tutur. Qadın siyasetinin dövlət siyasetinin vacib tərkib hissəsini çevreilməsinin nəticəsidir ki, qadınlar bu gün cəmiyyətin aparıcı hissəsinə çevrilib. Böyük öndərimiz 14 yanvar 1998-ci ildə "Azərbaycan Respublikasında Azərbaycan qadınlarının rolumun artırılmasına dair tədbirlər haqqında" fərمان imzalamışdır, 2000-ci il martın 6-da imzalanmış fərمان isə "Dövlət qadın siyaseti"nin həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri müəyyənləşdirmişdir. 2000-2005-ci illər üçün bu sahədə Milli Fəaliyyət Planının təsdiq olunması problemin həlliini təmin edən şərt olmuşdur. 2006-ci ildə bu siyasetin məntiqi davamı kimi "Gender bərabərliyi haqqında" qanunun qəbul edilməsi ilə Azərbaycan Dövləti qadın hüquqları və imkanlarının bərabərliyi, qadınlara münasibətdə ayrı-seçkiyin bütün növlərinin aradan qaldırılması sahəsində yeni bir mərhələyə qədəm qoydu.

XX əsrin yarısından etibarən dövünün siyasi xəritəsində baş verən dəyişikliklər, yeniləşən dünyada qlobal demokratikləşmə prosesləri insanların bütün sahələrdə, o cümlədən cinslərarası münasibətlər də daxil olmaqla bü-

tün səviyyələrdə hüquq və azadlıqların bərabərliyinə yönəldilmiş kollektiv, qlobal siyasetin həyata keçirilməsini bir məqsəd kimi qarşıya qoymuşdur.

Məhz buna görə bu gün, XXI əsrin əvvəllərində də gender problemi qlobal miqyas və məzmun kəsb etmiş, qlobal siyasetdə və elmi-tədqiqatlarda önməli əhəmiyyət kəsb edən məsələlər sırasına daxil olmuşdur.

Cəmiyyətdə cinslərin qarşılıqlı münasibətlərində mövcud olan vəziyyətdə ahəngdarlıq nail olunması üçün həm beynəlxalq, həm də mülki səviyyələrdə qlobal miqyaslı forum, konfrans və seminarların keçirilməsi, beynəlxalq konvensiya və bəyannamələrin qəbul edilməsi, regional əməkdaşlıq və tədqiqat qurumlarının təsis edilməsi istiqamətində çatın və möhtəşəm fəaliyyət programı dünya birliyi tərəfindən ardıcıl həyata keçirilir.

Bu və ya bir çox səbəblər üzündən gender problemi, qlobal demokratiklaşma, cinslərin hüquqi və faktiki bərabərliyinin təmin olunmasına yönəldilmiş siyasetlərə məşğül olan dövlətlərin, yerli və beynəlxalq qurumların və dünya ictimai elminin səylərini bir araya gətirən qlobal fenomenə çevrilmişdir. Cinslərin cəmiyyətdə bərabər hüquq və azadlıqlarının təmin olunması digər fundamental insan hüquqları ilə kompleks şəkildə həyata keçirilərsə, reallığa çevrilə bilər-bu fikir XX əsrin sonu və yeni XXI əsrin əvvəllərində qlobal və lokal miqyasda qəbul edilmiş və həyata keçirilməsinə başlanılmış çoxsaylı bəyannamə, qətnamə və proqramların başlıca məqsədi kimi vurğulanmışdır.

BMT-nin fəaliyyətində və inkişaf programında gender probleminin xüsusi status kəsb etməsi dünyada baş verən sosial-mədəni, siyasi dəyişikliklər baxımından onun xüsusi maraq predmetinə çevriləsi, genderşunaslıq elminin təkamülü, dünyanın nüfuzlu, inkişaf etmiş tədris ocaqlarında, elmi mərkəzlərdə onun tədrisi, gender maariflənməsinə start verilməsi gender problemini qlobal problemlər sırasına daxil etmişdir. Dövlətlər və millətlər-arası əlaqələr intensivləşir, ictimai qurumlar, o cümlədən qadın təşkilatları öz aralarında canlı, əməli fəaliyyət proqramlarını müəyyən edir, onları reallaşdırmağa cəhd göstərirler.

Demokratik institutların inkişafı, vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalasdırılması və gender probleminin həlli bir-biri ilə qarşılıqlı, dialektik əlaqə və asılılıqda olan proseslər olmasına dair yekun qənaətin əldə olunması elmi baxımdan təsdiqləndi. Cəmiyyətin demokratiklaşması onun sosial tərkibin bütün hissələrinin inkişafı ilə sıx surətdə bağlıdır. Bu baxımdan Yer kürəsinin əhalisinin yarısını təskil edən qadınların yeni dünya və yeni cəmiyyət quruculuğunda fəal iştirakı olmadan, onların əsas hüquq və azad-

lıqlar sahəsində imkanlarının bərabərliyinə nail olmadan qarşıya qoylan möhtəşəm məqsədlərə nail olmaq qeyri-mümkündür.

Qlobal cəmiyyətdə qadınların potensialının, iradə və təşəbbüslerinin demokratikləşmə və rifah nail olunması işinə səfərber edilməsi yeni-yeni problemlərin yaradılmasını şartlaşdırıb. Qadın probleminin qadın bərabərliyinə humanistləşdirilməsi və demokratikləşməsi bütövlükdə bəşəriyyətin tərəqqisine və uğuruna xidmət edir.

Artıq ikinci onilliyyət yaxındır ki, gender həm anlayış, həm də problem kimi Azərbaycanın da ictimai elminə və ictimai həyatına nüfuz etmişdir. Respublikamızda gender problemlərinə diqqət həm nəzəri-elmi tədqiqatlar səviyyəsində, həm də praktiki-tacrubi fəaliyyət səviyyəsində özünü bürüza verir və BMT-nin İnkışaf Programının, Əhali fondunun, Açıq Cəmiyyət İnstitutunun və s. beynəlxalq təşkilatların dəstəyi ilə səmərəli istiqamət yənəlməşdir.

Bir daha qeyd edək ki, gender problemləri üzrə bütün dünyada çoxsaylı tədqiqatlar aparılır, kütłəvi informasiya vasitələrində, qlobal internet şəbəkəsində geniş məlumatlandırma prosesi gedir. Lakin o da məlumdur ki, həm bütün dünyada, həm də Azərbaycanda gender elmi, onun bitkin nəzəriyyəsi, elmi sistemi hələlik formalşma mərhələsindədir. Bu da bütövlükdə dünya üçün əhəmiyyətli olan gender probleminin qoyuluşu və optimal həlli yollarını, metodlarını və vasitələrini düzgün dəyərləndirməyi zərurata çevirir. Daha doğrusu problemin, istənilən sahada olduğu kimi, düzgün qoyuluşu onun məqsədə uyğun inkişafının tanınmasını bilavasita şərtləndirir.

Bu baxımdan gender probleminin müasir dünya inkişafının aparıcı meyli və istiqaməti kimi son illər xüsusi vurgulanan qloballaşma prosesindən kənardır və ya ondan təcrid olunmuş şəkildə qoyuluşu və təhlili cəhdi qeyri-məqbul sayılmalıdır. Gender probleminin konkret aspektləri ilə bir çox elm sahələri, sosial-fəlsəfə, sosiologiya, politologiya, psixologiya, kulturologiya, təbabət, fiziologiya və s elmlər məşğul olur. Genderşunaslıq elminin formalşma mərhələsinin dünyada gedən qloballaşma, demokratikləşmə və humanistləşmə prosesləri ilə eyni vaxta təsadüf etməsi düşündürüründür, daha doğrusu qanunauyğundur.

Məhz buna görə də genderin ayrı-ayrı problemlərinin konkret elmlər səviyyəsində qoyuluşu və təhlili nə qədər forəhəndiricidir, onun ümumiyyətli, qlobal məsələləri, beynəlxalq kontekstdə inkişaf qanunauyğunluqlarının ümumi mənzərəsini yaratmağa cəhd göstərən tədqiqatların hələlik həcmi cüzi miqdarda belə olmaması tövəssüf doğurmamalıdır. Dünya inkişafına

qlobal surtda nüfuz edən müasir proseslərin gender aspektinin öyrənilməsi, genderşünaslığın bir elm kimi natamam formallaşmasını şartlaşdırıb ilə.

Dünya ölkələrinin, xalqları və insanları biri-biri ilə sıx bağlayan, qlobal, sosial, siyasi, mədəni və s. münasibatların, ünsiyət sistemlərinin inkişafını hədsiz sürətləndirən qloballaşma prosesi cəmiyyətdə cinslərənəsi münasibat-lərə bilavasita təsisi göstərir və artıq öz imkan təzahürərini aşkar bildirməkdədir. Bu baxımdan gender probleminin yalnız lokal, konkret aspektidə deyil, qlobal və lokal tərəflərin sintezində tədqiq etmək hədsiz aktual və təhlilini gözləyən problemlərdəndir. Nəzərə ala q ki, Azərbaycan Avropa və Asyanın qoşlaşdırıcı yerləşən, geosiyasi baxımdan zəngin tabii ehtiyatlara, yüksək mədəni potensiala malik sintez mahiyyətli bir sivilizasiyadır və dünyada baş verən proseslər bu məkanın mədəniyyəti və elmində öz dolğun əksini tapır. Bu da Azərbaycanda gender probleminin özünəməxsusluğunu, dünyası ilə müqayisədə ümumi və fərqli cəhətlərinin aşkarlaması üçün qlobal miqyasda gedən proseslərlə əlaqəli təhlilini gündəmə götürir.

Azərbaycan dövləti qlobal cəmiyyətə integrasiya siyasetini uğurla həyata keçirir və özünütəcrid mövqeyinən faydasız olduğunu dəfələrlə bəyan etmişdir. Bu ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının başlıca məqsədlərindən biri kimi əbədiyəşir bir nümunədir. Müstəqil Azərbaycanda qadın probleminin həllində yeni marhalanın başlanması məhz H. Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə verdiyi fərmanla Azərbaycanın BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» konvensiyasına qoşulması, «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasetinin həyata keçirilməsi haqqında» sərəncamları və bir çox digər qərarları xatırlamaq yerinə düşərdi.

Müasir dönyanın demokratik inkişaf yolu, hüquqi dövlət, vətəndaş cəmiyyəti ideyaları və humanist nailiyyətləri sırasında gender anlayışının ifadə etdiyi çoxşaxəli, mürəkkəb münasibətlər sistemi də əhəmiyyətli yer ala bilmişdir. Cəmiyyətdə insanların intellektual, yaradıcı potensialının aşkar çıxarılması və bütün sahələrdə inkişafə nail olunması üçün vətəndaşların ahəngdar münasibətlərinin qurulması, öz növbəsində bunun üçün də müvafiq hüquqi baza və sosial şəraitin yaradılması zəruridir.

“Gender” anlayışı nə qədər yeni olsa da, onun ifadə etdiyi məna və münasibətlər dünya qədər qədimdir. XX əsrin sonlarından isə gender problemi dünya ictimaiyyətinin diqqətini cəlb etmiş, qlobal problemlər sırasına daxil edilmişdir. Məhz buna görə nisbətən yeni olan bu anlayış da, gender problemi də bütün dünya üçün xarakterikdir və onun həlli istiqamətində Azə-

bayan dövləti də qlobal cəmiyyətlə birgə öz söyleməni əsirgəmir. 2000-ci ilin sentyabrında BMT üzvü olan 189 dövlətin iştirak etdiyi Sammitdə “Mən-niliyin inkişaf məqsədləri” adlı Bəyannamə qəbul olundu və buradakı 8 qlobal problem-məqsəd arasında “gender bərabərliyinin təmin olunması” da xüsusiət vurğulanmışdır. Onun həm strateji, həm də praktiki əhəmiyyətli sənəd olduğunu nəzərə çatdırmaq üçün 2015-ci ilin qarşıya qoyulan minilliyin məqsədlərinə bütün dünyada nail olunması ili olacaq bayan edilmişdir. BMT və Avropa Şurası gender probleminin həlli istiqamətində aparılan bütün faaliyyətin əlaqələndirici və təmsilçisi kimi çıxış edirlər.

Azərbaycan dövləti hər iki beynəlxalq təşkilatın tamhüquqlu üzvü kimi buradan irəli gələn öhdəlik və müvafiq hüquqi bazanın formallaşması üçün fəal, əməli iş aparr. Bu istiqamətdə “Gender bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi çox mühüm əhəmiyyətə malikdir.

Qadınların ictimai-siyasi, iqtisadi həyatda dövlət əhəmiyyətli qərarların qəbul edilməsində fəal iştirakı səviyyəsinin yüksəldilməsi beynəlxalq qanunvericiliyin və ictimaiyyətin diqqət mərkəzindədir.

Statistikannın təhlili göstərmmişdir ki, planetin əhalisinin (bütün dövrlərdə) ən azı yarısını təşkil edən qadınlar qərar qəbul etmə proseslərində cüzi təmsil olunurlar. Bu beynəlxalq hüquq praktikasında qadınların qanunla dəstəklənən minimum təmsilçilik normalarının müəyyənləşdirilməsinə səbab olmuşdur. BMT-nin 1990-ci ildə qəbul etdiyi tövsiyələrə görə qadınların siyasetdə təmsilçiliyin 30%-lik həddi “kritik”, ən aşağı hədd kimi müəyyənləşdirilib.

Bu metodu parlamentdə qadınların iştirakının təmin olunması sahəsində, dünya təcrübəsində son iki onillik ərzində tətbiq olunur. Bəzi ölkələrdə, məs. İtaliyada minimal təmsilçilik norması 50%, Argentinada 30%, Braziliyada 20% təşkil edir. 1997-ci ildə İngiltərədə leyborist partiyasının tətbiq etdiyi mexanizm qadınların parlamentdə sayının 60-dan 119 nəfərə (2 dəfə) artırılmasını şərtləndirmişdir. Bu günə olan göstəricilərə gəldikdə qadınların təmsilçiliyi Finlandiyada 40%, ABŞ-da 15%, Almaniyyada 31% və s. kimi dir. Gender bərabərliyindən bəhs edilirsə, kvotalaşdırma metodunun məqsəd deyil, müvəqqəti vasitə olduğunu düşünürük. Çünkü cəmiyyətdə insanların şaxsi qabiliyyət, intellektual potensiala, professional kriteriyallara uyğun imkanlarını reallaşdırmalıdır.

Qadınların dövlətin idarə olunmasına, siyasi həyatda fəal iştirak formaları müxtəlifdir. Bunlar: siyasi, iqtisadi və ictimai formalara bölünür. Bu

gün bizi ilk baxışda qadınların faallıq səviyyəsi çox yüksək görünürsə bu ilk növbədə qadın liderliyinin ictimai formasının yaratdığı təsəvvürlərdir. Qadınlar vətəndaş cəmiyyətinin müxtəlif sahələrində, ictimai hərakatlarda və KİV-lərdə nisbətən fəal təmsil olunur. Eyni fikri siyasi və iqtisadi qərarların qəbulu sahəsinə münasibətdə söyləmək olmaz.

Bir daha qeyd edirik ki, normalarının müxtəlif formaları, vətəndaşların fəallığı və imkanlarının ümumi müəyyən edilmiş meyarlar üzrə aparılmasını məhdudlaşdırır, müəyyən “güzəşt-kvotalar” passivlik yarada, sağlam rəqabət hissini zəiflədə bilər və “pozitiv diskriminasiya” olub, demokratik məzmunlu sayla bilməz. Gender yalnız qadınların deyil, hər iki cinsin bərabər imkanlarının təmin edilməsidir. Bu baxımdan gender təhlilinə dair müzakirələrdə, qanunvericiliyin gender expertizasında kişilərin valideyindən biri kimi vurğulanmaması, kriminal praktikada eyni cinayətə görə kişi və qadının eyni cəza çəkməməsi, yaxud özür müddətinin nisbətən az olduğu təqdirdə kişilərin qadına nisbətən daha gec yaşıda təqaüdə çıxmazı və s. məsələlər də gender probleminin əhatə dairəsinə daxil olduğunu nəzərinizə çatdırmaq istərdik.

Məşğulluq və əmək münasibətləri sisteminde gender bərabərliyinin təminatının qanunvericilikdə əksini tapması cəmiyyətin davamlı iqtisadi inkişafının başlıca şartıdır. Dünya Bankının məlumatına görə qadınlar dünyadan yoxsol əhalisinin 70%-ni təşkil edir və dünyada mülkiyyətin cəmi 10%-nə malikdirlər. Yaxud dünyanın ən varlı 691 adamı içərisində 68-i qadındır.

Iqtisadi sahədə qadınların belə statusu, hər hansı bir imkan bərabərliyindən danışmağa əsas vermir. Qadınların iqtisadi sahədə daha faal iştirakı nisbətən ABŞ-da müşahidə olunur. Burada kiçik biznesin 30%-dən çoxu qadınlara məxsusdur. BMT-nin 1991-ci ildən etibarən nəşr etdiyi gender statistikası, o cümlədən Azərbaycanda Dövlət Statistika Komitəsi tərəfindən tərtib edilən məlumatları izlədikdə iqtisadiyyatda gender təminatlarının mənzərəsi aydın görünür. Dövlətin iqtisadi risahə üçün gender resurslarının ahəngdar inkişaf etdirilməsi qanunda prioritet məsələ kimi vurğulanmışdır.

“İqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təminatları” müddəəsinə əsasən dövlət kişi və qadınların mülkiyyət hüququnun, sahibkarlıq fəaliyyətinin, sosial təminat hüququnun həyata keçirilməsinə təminat verir.

Azərbaycan bu sahədə deyə bilerik ki, Şərqi mühüm tarixi-hüquqi təc-rübəyə malikdir. Azərbaycanda qadınların səsvermə hüququ (seçmək hüquq - aktiv hüquq) barədə məsələni ilk dəfə 1907-ci ildə azərbaycanlı deputat

Xasməmmədov Çar Rusiyasının Dumasında qaldırmış və müsəlman fraksiyasinda gərgin müzakirələrdən sonra müsbət həllinə nail olmuşdur.

Gender bərabərliyinin təminatları probleminə respublika ictimaiyyətinin də marağı və reaksiyası bu müddət ərzində öz ifadəsini tapmışdır. KİV-lərdə, TV kanallarında gender problemi və genderə dair qanun layihəsinə ray və münasibətləri bildirən verilişlər, müzakirələr keçirilmiş, respublika və beynəlxalq nümayəndələrin təşkil etdiyi konfranslar, seminarlar keçirilmişdir. Bütün bunlar göstərir ki, problem cəmiyyətində sosial-mədəni, hüquqi, mənəvi aspektlərdə mövcuddur və onun qəbul edilməsi sosial sıfarişin yerinə yetirilməsində hüquqi bazanı təmin edəcəkdir.

Qanunun qəbul edilməsi Azərbaycanda mütərəqqi qanunvericilik və hüquq praktikasının inkişafına təkan verməklə, gender təminatları mexanizmini müəyyənəlaşdırıbməklə, tədrīcən cinsi motivlərə görə ayrı-seçkiliyin lağın olunmasına imkan verəcək, Azərbaycan vətəndaşlarının, dövlətin konstitusiyasında və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş bütün azadlıqlarının gerçəkləşməsi imkanını genişləndirəcəkdir və beləliklə də, ölkəmizin dayanıqlı inkişafi üçün möhkəm təməl yaradılmasını təmin edəcəkdir.

Dövlət idarəciliyində Azərbaycan qadınlarının peşkarlığına, intellektual qabiliyyətinə, bilik və bacarığına inam, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının siyasetində də mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, Azərbaycan qadını istər ölkə daxilində, istərsə də ölkə xaricində Şərqi və Qərb dəyərlərini özündə cəmləşdirən, yüksək mənəviyyat simvolu kimi qəbul edilir. Bunun bariz nümunəsi Heydər Əliyev Fonduñun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətidir. Bu gün böyük məhzbu obrazdır.

1901-ci ildə Bakıda, daha dəqiq desək Şorqda, ilk müsəlman qız məktəbi açılmışdır. Neçə-neçə maarifçərərər Azərbaycan xanımının sevincinin həddi-hüdudu yox idi. Dövrün ziyahlarından biri yazardı: “Gələcək tarixçi bu hadisəni müsəlman qadınının, bu gözəl varlığın yüksəlişi dövrünün başlangıcı kimi qeydə alacaq”. Böyük uzaqgörənlük və həqiqət vərdi bu sözlərdə. Müstəqil Azərbaycan dövlətinin azad vətəndaşları olan Azərbaycan qadınının bugünkü durumundan, ictimai-siyasi, elmi-mədəni fəaliyyətdən, Azərbaycanın dünya birliyində təmsil etmə qabiliyyətdən, dövlət idarəciliyindəki uğurlarından, keçmiş irsə böyük ehtiramından, adət və ənənəyə, milli düşüncə tərzinə sadıqliyindən, bir də ən əsası, Azərbaycan qadını adını ləyəqətlə daşımasından fəxarətlə danişmaq olar.

Gün ərzində hansı işlə məşğul olursa-olsun, günün sonunda da, ömrü boyu da öhdəsinə düşən funksiyaları biri-birindən ayırmır. Hər dəqiqə köməyə galmak iqtidarında olan, böyükü gənc nəslin təbiyəsinə cavabdeh olan anadır. Yəqin onun gücü də mahz bunları birləşdirmək qabiliyyətindədir.

Heydər Əliyevin bütün həyatı və fəaliyyəti də, ailəsi də bənzərsiz, ideal, əfsanəvi şəxsiyyət meyarları ilə tarixdə həmişəlik hakk olunmuşdur. Yalnız siyasi, içtimai dövlətçilik sahəsində deyil, həm də əlli milyonluq azərbaycanlı örnək olara biləcək ailsə qüdsiyətinin mücəssəməsi olmuşdur. Tarixdə çox az qadınların nəsibi olan nadir tale yolu ondərin ömür-gün yoldası, Zərifə xanım Əliyevaya qismət olmuşdur. Yalnız fenomen qadının, ilahinin hər şeyi bəxş etdiyi ananın bir ailədə həyat yoldaşı və oğlu Azərbaycan adlı suveren məmələkətin bayraqı öündə and içmək missiyasını daşıya bilər. Bir ailədə iki dövlət başçısı, iki birinci xanım statuslu qadının olması tarixdə çox az rast gəlinən hadisələrdəndir. Təbii ki, ideal ailə harmoniyasına nail ola bilən, həyatın bütün sınaqlarını şərəflə dəfə edə bilən, ata və ana missiya-sını ləyaqətlə yerinə yetirən insanların şəxsi nümunəsi həm cəmiyyət üçün, həm də qadın və ailəyə münasibətdə dövlət siyasətinin uğurlu həlli üçün birinci sırtdır.

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva qeyd edir: "Mənim fikrimcə layiqli insan, vətəndaş yetişdirmək istənilən işdən vəcibdir".

Heydər Əliyev Fondu apardığı çoxşaxəli fəaliyyət, mədəni məkanda integrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Müasir dünyada mədəniyyət, elm və təhsil məsələləri üzrə yaradılmış ən nüfuzlu beynəlxalq təşkilatın, YUNESKO-nun xoşməramlı səfiri, Şərqi məkanında mədəniyyət məsələləri üzrə beynəlxalq nüfuzlu təşkilatın - ISESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin dostları Fondu rəhbəri millət vəkili Mehriban Əliyevanın başçılığı ilə bu gün mədəniyyətimiz yeni-yeni güşələrinə qətiyyətli addimləyir.

Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz, incəsənatımız Mehrivan xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda töbülg olunur. Onun fəaliyyəti safiri olduğu nüfuzlu bəynəlxalq təşkilat-YUNESKO tərəfindən xüsusi yüksək qiymətləndirilmişdir: «Müasir nöslin musiqi təhsilini və galəcək maarifləndirilməsi xanım Əliyevanın daim diqqət mərkəzindədir. Təqdirliyəq haldır ki, fondun fəaliyyəti milli mədəniyyətin zəngin əməanalarının yaşadılmasına xidmət edir. Fondun səyləri nəticəsində Azərbaycanda təhsilin inkisafı, minlərlə yeniyetmə və

gəncin təhsilə qovuşması üçün gözəl şərait yaradılmışdır. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir, eyni zamanda bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir».

Dünyanın ən nüfuzlu mədəniyyət qurumu tərəfindən Heydər Əliyev Fonduun dünya mədəniyyətinə integrasiya faaliyyətinin düzgün elmi əsaslar və siyaset üzrində qurulduğu xüsusi vurgulanır. Deməli, mədəni integrasiya modelinin optimal variantı Azərbaycanda artıq müəyyən edilmiş və inkişaf edir. Bu faaliyyətin bütün cəmiyyət tərəfindən dəstəklənməsi daha da intensivləşməsi mühüm məsələdir.

Artıq on ildir ki, Heydər Əliyev Fondu Azərbaycanın birinci xanumının rəhbərliyi altında mədəniyyətimizin tərəqqisi, mənəvi irsimizin qorunması, ənənələrimizin yaşadılması, dünyaya tanıdılması üçün əvəzsiz xidmətlər göstərir. Bütün bu fəaliyyət qlobal cəmiyyətə mədəni integrasiyanın etibarlı, düzgün xətt üzrə həyata keçirildiyinə töminat verir, mədəni-mənəvi təhlükəsizliyimizə, dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın integrasiya prosesinin bərabər hüquqlu iştirakı kimi dünya mədəni məkənində öz layiqli yerini tutmasını gerçəkləyəçəvirir. Azərbaycan üçün faydalı olan integrasiya şəraitiñ formalşdırılması üçün üzərinə düşən bütün məsələsi yerinə yetirir. Suverenlik prinsipini, mədəniyyətlərin bərabər hüquqlu mövcudluğu, mədəni irlərin özünəməxsusluğunu qorunması regional və beynəlxalq səviyyədə informasiya-kommunikasiya texnologiyalarının geniş imkanlarının tətbiq edilməsi fondun fəaliyyətində xüsusi yer tutur.

Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev fondu bu gün mədəniyyətimizin, mənəviyyatımızın, təhsil və elmin, gənc nəslin sağlamlığıının, milli kimliyimizin və gələcəyimizin keşiyində dayanan, onu möhkəmləndirən qüdrətli bir mərkəzdir. Mehriban xanım həm Azərbaycanı, həm də Azərbaycan qadınınu dünyaya tanıdan sülh, mədəniyyət, ülviiyət, mənəviyyat elçisidir.

Soy-kökündən qaynaqlanan əsil-nəcabət, mənəvi-etiq qaydalara bağlılıq və sədaqətin olduğu bu ailəyə yaxın, əziz olan neçə-neçə qadın alımların, şəxsiyyətlərin nümunəsi azərbaycanlılar üçün örnəkdir. Azərbaycanın ilk şərqsünas qadını Aida İmanquliyeva, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, filologiya elmləri doktoru, professor Rəfiqə Əliyeva və s. Onlar azərbaycanlı qadınının bu günü və gələcəyi üçün həm rəmz-simvol, həm gerçək əməli örnəkdir. Hər biri çalışdıqları sahədə istər elm, istər sahiyyə və s. sahələrdə zirvələr fəth etmiş, nailiyyətlər qazanmış, dövlətçilik

qarşısında duran vazifələrin yerinə yetirilməsində böyük xidmətlər göstərmişlər. Hər bir azərbaycanlı qadını öz həyatında, öz ailəsində belə qadın şəxsiyyətlərimizdən nümunə götürməli, dövlətimizin onlara göstərdiyi qayğı və diqqətə layiqli işlərlə cavab vermalıdırılar.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİNİN GENDER ASPEKLƏRİ

Məleykə M. Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının södrü
Bakı / AZƏRBAYCAN

Hər hansı bir ölkədə gender münasibətlərinin durumu, qadın problemləri münasibət müxtalif amillərdən, ilk növbədə isə mövcud dövlət həkimiyətinin və onun başçısının yeritdiyi qadın siyasetindən asılıdır. Çağdaş dövrümüzdə bütövlükdə Azərbaycan xalqının, o cümlədən Azərbaycan qadınlığının bəxti onda gətirib ki, tale ona Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyət, fenomen bir dövlət xadimi bəxş edib. Ulu öndərimizin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 il ərzində ölkədə ağır və gərgin mübariza şəraitində o qədər böyük nailiyatlar əldə olunub ki, bunlar başqa bir dövlət rəhbərliyi şəraitində ya baş tutmaz, yaxud da yaxşı halda onların hasilə gəlməsi üçün bir yox, bir neçə onillik lazım gəldi. Bütün böyük dəhilər kimi Heydər Əliyev zamanın axarına, ölkədə və onun ətrafında baş verən hadisə və proseslərin sürətlənməsinə fəal təsir göstərirdi. Ürəyi vicdan, ədalət və vətənpərvərlik hissələri ilə döyünen hər bir azərbaycanlı doxsanınca illərin ortalarında ölkəmizi parçalanmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas etdiyinə görə, dövlət müstəqilliyimizi qoruyub saxladıǵına və möhkəmləndirdiyinə görə, Azərbaycanın əldə etdiyi beynəlxalq nüfuzu və dünya birliyindəki layiqli mövqeyinə görə məhz ümummilli liderimizə minnətdar olmalıdır.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin sovet dönməndə olduğu kimi, müstəqillik mərhələsində də qadınlarımızın problemlərinin həllini, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, təhsil və elm sahələrində fəallığının artmasını xüsusü diqqət mərkəzində saxlayırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra bu işin mazmunu və xarakteri yeni dövrün reallıqlarına və tələblərinə uyğun olaraq əsaslı şəkildə zənginləşdi, yeniləşdi, əhatə dairəsi milli hüdudları aşaraq beynəlxalq sferaya çıxdı. Memarı Heydər Əliyev olan Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında qadınların kişilərlə hüquq bərabərliyini təsdiq edən

maddə və bəndlər öz əksini tapdı. Həmin il Pekində keçirilən IV Ümumdünya Qadın Konqresində iştirak etmək üçün Dövlət Milli Şurası yaradıldı. Prezident fərmanı ilə Azərbaycan "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğvi" Konvensiyasına qoşuldu. Sonrakı mərhələdə Azərbaycan bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülən işlər haqqında BMT-yə hesabat verdi. 1998-ci ildə Prezidentin xüsusi fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bundan sonra Qadın Problemləri üzrə Fəaliyyət Planı tərtib və təsdiq edildi. Prezidentin 6 mart 2000-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında dövlət qadın siyasetinin hayata keçirilməsi haqqında" sənəd qüvvəyə mindi. 1998-ci il sentyabrın 14-15-də Azərbaycan qadınlarının I qurultayı keçirildi. Bu tarixi bir tədbir idi. Məruza və çıxarıqlarda görülən işlər barədə hesabat verildi, həlli vacib olan problemlərdən bəhs olundu, təkliflər, tövsiyələr, planlar irəli sürüldü. Prezidentin qurultaya təbrik məktubunda deyilirdi: "Hesab edirəm ki, bu qurultay XX əsrə Azərbaycan tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcək qadın hərəkatının əsasını qoyurlar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyurlar."

Bu gün qadınlımız nəinki yalnız ölkənin ali qanunverici və icra orqanlarında, həmçinin mötəbər, nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası, ATƏT, BMT, YUNESKO və digər təşkilatlarda, bir çox hallarda isə bu nüfuzlu qurumların rəhbərliyində Azərbaycan layiqinca təmsil edirlər. Ən parlaq, ən dəyərli nümunə isə ölkənin birinci xanımı Mehriban Əliyevanın nümunəsidir. Heydər Əliyev Fondunda prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva öz yüksək ictimai-siyasi fəallığı, dərin intellekti və erudisiyasi, geniş dünyagörüşü, çoxcəhətli xeyriyyəçilik fəaliyyəti ilə nəinki Azərbaycan xalqının dərin rəğbətini qazanmış, eyni zamanda beynəlxalq arenada yüksək nüfuz qazanmışdır. Mehriban xanım Əliyeva xaricdə Azərbaycan qadınıni yüksək səviyyədə təmsil etməyin, tanıtmağın, Azərbaycan həqiqatlarını dünyaya çatdırmağın parlaq nümunəsini nümayiş etdirir.

Məlumdur ki, qadın problemlərinin, gender münasibətlərinin ən mühüm istiqamətlərindən biri onun təhsillə bağlı aspektləridir. Qadınların təhsilin verdiyi imkanlardan dolğun istifadə etmələri ictimai inkişafın ən aktual problemlərdən biridir. Barəbar təhsil almaq imkanları qadınlarla kişilərin hüquq bərabərliyinin mühüm meyarlarındandır, daha dəqiq desək bu bərabərliyi təmin edən fundamental əsaslardan biridir. Fərdi inkişafın da təm-

natıcısı məhz təhsildir. O, eyni zamanda ölkənin intellektual və mənəvi potensialının əsasıdır.

Ulù öndərimiz öz möhtəşəm fəaliyyətinin bütün mərhələlərində bu məsəlinin mahiyyətini, əhəmiyyətini dərindən bilir və bütün imkanlardan istifadə edərək onun həllinə diqqət yetirirdi. Böyük şəxsiyyət hələ sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı ilk illərdən ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını xüsusi nəzarət götürmüştü. 1970-ci ildə qədər Azərbaycandan SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa gedənləri barmaqla sayıla bilər. Həmin sahədəki pərvənələliyi məhz Heydər Əliyevin işləyib hazırladığı xüsusi program və sistemi fəaliyyət əvəz etdi. Həmin il respublikadan kənarda oxumağa 50 nəfər göndərildi. Özümü xoşbəxt hiss edirəm ki, 1970-ci ildə Moskva Dövlət Universitetinə göndərılan ilk dörd nəfər tələbədən biri də mən idim. O vaxtdan hər il Azərbaycandan yüzlərlə gənc SSRİ-nin aparıcı ali məktəblərinə və elm mərkəzlərinə təhsil almağa göndəriliirdi. Əgər 1970-ci ildə belə gəncələrin sayı 50 nəfər idisə, 70-ci illərin sonunda bu rəqəmin 800-900 nəfərə, 80-ci illərin əvvəllərində isə artıq 1400 nəfərə çatdırılmasına nail olmuşdur. Həmin gənclərin təqribən 400 nəfəri hərbi məktəblərdə təhsil alırdı. Respublika rəhbəri həmin gəncləri oxumağa göndərmək kifayətlənməyib, onların həm təhsil müddətində üzləşdiyi problemlərin həlli ilə maraqlanır, həm də ali təhsildən sonra xalq və dövlətə səmərə verə bilən işlə təmin edilmələri üçün xüsusi tapşırıqlar verir və onların yerinə yetirilməsinə bila vasitə nəzarət edirdi. Ancaq bu ənənə 80-ci illərin ikinci yarısı – 90-ci illərin əvvəllərində respublikamızın o dövrük başçılarının səhələnkarlığı ucbatından pozuldu və ancaq Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra bərpa olundu.

Hazırda minlərlə azərbaycanlı gənc Türkiye, ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Misir, Cəxiya, bəüövlükdə isə dünyanın 40-a yaxın ölkəsindən təhsil alır. Gənclərin təqribən yarısına qədəri azərbaycanlı qızlardan ibarətdir.

Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində respublikamızın bütün vətəndaşlarının təhsil almaq hüququ təsbit olunmuşdur. 2006-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "Gender bərabərliyinin təminatları haqqında" qanuna görə, dövlət qadınlara ictimai həyatın bütün sahələrində, o cümlədən təhsildə kişilərlə bərabər imkanlar yaradılmasına təminat verir.

1998-ci ildə Parisdə keçirilən Ümumdünya konfransında qəbul edilmiş "İyirmi birinci əsr üçün ali təhsil: yanaşmalar və praktiki tədbirlər" adlı

Dünya bayannamasında insan hüquqlarının, davamlı inkişafın, demokratianın və sülhün təmin olunmasında ali təhsilin çox mühüm rol oynaması vurğulanır. Bayannamə bütün insanların təhsil almaq hüququnu, eləcə də fərdi biliyi və qabiliyyəti əsas götürməklə ali təhsilin hamı üçün əlçatan olmasına zəruriyini bir daha təsdiqləyir.

Respublikanın ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun nəticələrinin gender münasibətləri prizmasından təhlili bütövlükdə ölkə təhsilinin bir çox aktual problemlərini, o cümlədən oğlan və qızların təhsilsə maraqlarındaki başlıca meyillərini və çətinliklərini üzə çıxarmağa imkan verir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası on ilə yaxındır ki, hər il tələbə qəbulunun ümumi elmi-statistik təhlilinin tərkib hissəsi kimi qəbul imtahanlarının nəticələrinin gender aspektlərini araşdırır və onun yenekunlarını çap edib ictimaiyyətə çatdırır. Araşdırılarda başlıca olaraq oğlan və qız abituriyentlərin ixtisas seçimində ifadə olunan meyil və maraqlarındaki ümumi və fərqli cəhətlər, onların imtahan nəticələrinin və ali məktəblərə qəbulolma göstəricilərinin müqayisəli təhlili verilir.

Biz burada həmin mövzuya yalnız 2007-ci ilin qəbul imtahanlarının nəticələri əsasında toxunmuşuq. Bununla belə məqalənin həcmimin imkanları daxilində əvvəlki illərlə müqayisələr də aparmağa çalışmışıq.

Son illər ali məktəblərə sənəd verənlərin ümumi sayı getdikcə artır. Təkə buju demək kifayətdir ki, 2003-2007-ci illər ərzində bu artım 47.5%-ə çatıb. Özü də bu, əsasən, Azərbaycan bölməsi abituriyentlərinin sayının artması hesabına baş verib. Ötən il abituriyentlərin 49.12%-i oğlanlardan, 50.88%-i qızlardan ibarət olub. Statistik təhlildən məlumdur ki, əvvəlki illərdə də ali məktəblərə əriza verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ancaq bununla belə respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir. Başqa sözlə respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızlar qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak edirlər. Məsələn, eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 7-32% təşkil edirsə, ölkənin şimal-qərbində yerləşən Zaqatala, Balakən və Qax bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 60-64 faizdir.

Oğlan və qızların ixtisas seçimi, istək və maraqlarında da kifayət qədər ciddi fərqlər özünü göstərir. Oğlanlar ən çox I qrup (riyaziyyat, fizika, və mühəndislik ixtisasları) və II qrupa (iqtisadiyyat, idarəetmə, sosiologiya və

coğrafiya ixtisasları), qızlar isə III qrup (humanitar, beynəlxalq münasibətlər, musiqi və incəsənət ixtiqaməti ixtisasları) və IV qrupa (tibb, kimya, biologiya ixtiqaməti ixtisasları) meyl göstərirlər. Bu da, görünür, cəmiyyətimizdə hələ də qalmaqdə olan "kişi peşəsi", "qadın peşəsi" kimi mühafizəkar fikirlərin təzahüründür.

Oğlan və qızların qeyd olunan istəkləri çərçivəsi daxilində də kifayət qədər differensiallıq müşahidə olunur. Belə ki oğlanların riyaziyyat, fizika və mühəndislik ixtisaslarına maraqları ikinci yerdə gələn iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisas qrupundan təxminən 1.8 dəfə çoxdur.

Respublikanın ayrı-ayrı bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin ixtisas qrupları üzrə istəklərinin paylanmasında da fərqlər özünü göstərir. Məsələn, Siyəzən və Salyan rayonlarından, həmçinin Bakı şəhərinin Qaradağ və Əzizbəyov rayonlarından olan oğlan abituriyentlərin yüksək faizlə texniki ixtisaslara maraqlı diqqəti cəlb edirsə, Cəlilabad, Biləsuvar, Şamaxı rayonları və Naxçıvan MR Şəhər rayonundan olan qız abituriyentlərinin humanitar ixtisaslara istəklərinin yüksək olduğunu qeyd etmək olar.

Əvvəlki illərdə olduğu kimi, 2007-ci ildə də qəbul imtahanlarının nəticələri əsasında ixtisas qrupları üzrə abituriyentlərin nəticələri araşdırılmışdır. Təhlil göstərir ki, bütün ixtisas qruplarında qız abituriyentlərin orta bal göstəriciləri oğlan abituriyentlərin orta bal göstəricilərindən yüksəkdir. Bu üstünlük I və IV qruplarda özünü çox aşkar göstərir. II və III ixtisas qruplarında isə oğlanların və qızların nəticələri bir-birinə yaxındır. Bü tövlükdə qızların tibb və biologiya ixtisaslarına aid olan imtahan fənlərindəki göstəriciləri daha yüksəkdir. Bu, yaxşı hazırlıqlı qızlardan çıxunun məhz IV qrupun ixtisaslarını seçməsi ilə əlaqədardır.

2007-ci ildə Sumqayıt şəhəri, Neftçala, Göyçay, Qax, Salyan, Qəbələ, Qazax, İsmayıllı, Oğuz, Ağstafa rayonlarının qızları qəbul imtahanlarında daha yüksək nəticələr göstərmişlər. Bölgələrin böyük əksəriyyəti üzrə qız abituriyentlərin imtahan nəticələri oğlanların nəticələrindən yüksəkdir. Bu, özünü Ağstafa rayonu, Naxçıvan MR Sədərək rayonu, Zəngilan, Siyəzən və Xanlar rayonları üzrə daha qabarlıq göstərir. Həmin bölgələrin orta statistik qız abituriyentinin göstəriciləri oğlanların göstəricilərindən ən azı 39 bal çoxdur. Ancaq Naxçıvan MR Babək, Şahbuz, Kəngərli rayonlarının, Qax, Ağdaş, Saatlı, Zərdab, Beyləqan, Tərtər, Şəmkir, Cəlilabad rayonlarından olan qız abituriyentlərin nəticələri oğlanların nəticələrindən zəifdir.

Respublikanın böyük şəhərlərindən olan abituriyentlərin ali məktəblərə qəbul olma faizlərinin təhlili göstərir ki, Bakı şəhərindən olan həm oğlan, həm də qız abituriyentlərin bu göstərici üzrə sayı digər şəhərlərdən olan mə-

zunların sayından daha yüksəkdir. Əgər Bakı şəhəri üzrə oğlanların 35,41%-i, qızların isə 29,69%-i ali məktəblərə qəbul olubsa, respublika üzrə bütövlükdə müvafiq göstəricilər 26,95% və 23,51%-ə bərabər olub.

TQDK-da ali məktəblərə qəbulun test üsulu ilə aparıldığı 1992-2007-ci illər üzrə oğlan və qız abituriyentlərin ali məktəblərə qəbulolma faizinin dinamikası araşdırılıb. Təhlil göstərir ki, 1992-ci ildə oğlan və qız abituriyentlərin qəbulolma faizi praktiki olaraq eyni olub. Sonrakı illərdə oğlan abituriyentlərin qəbulolma faizinin daha yüksək olması müşahidə edilir. Oğlan və qız abituriyentlərinin fərqi 1993-cü ildən etibarən artaraq 1997-ci ildə öz maksimal qiymətinə çatır.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanına əsasən, məktəbəşəxşər təhsil müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrların hazırlanması məqsədilə həmin il Bakı şəhərində Azərbaycan Müəllimlər İnstitutu və onun Ağcabədi, Cəlilabad, Gəncə, Qazax, Quba, Mingəçevir, Naxçıvan, Salyan, Sumqayıt, Şamaxı, Şəki və Zaqatala şəhərlərində filialları yaradıldı. Pedaqoji ali məktəblərin sayının artırılması və onların respublikanın bütün ərazisi üzrə plana uyğun yerləşdirilməsi kənd rayonlarında yaşayan və ali təhsil almaq istəyən orta təhsilli qızlar üçün geniş perspektivlər yaratdı. Bu tədbir qısa bir müddədən sonra öz nəticəsini verdi. Son altı ildə qız abituriyentlərin ali məktəblərə qəbulolma faizi sürətlə artır və oğlan abituriyentlərin qəbulolma faizinə yaxınlaşır.

Biz respublikanın ayrı-ayrı ali məktəblərinə qəbul olmuş oğlan və qızların say nisbətini də araşdırmışıq. Təcrübə göstərir ki, müxtəlif ali məktəblərə qəbul olmuş oğlan və qız abituriyentlərin nisbi sayıları geniş diapazonda dəyişir. Əgər Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Mingəçevir Politexnik İnstitutu, Milli Aviasiya Akademiyası və "Qafqaz" və Biznes Universitetlərinə qəbul olanların böyük hissəsinə oğlan abituriyentlər təşkil edir, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Müəllimlər İnstitutuna daxil olanların böyük hissəsi qız abituriyentlərdən ibarətdir.

Bütün bu deyilənlər biza bəzi nəticələr çıxarmağa və Azərbaycanda gender bərabərliyinə nail olmaq sahəsində vəziyyətin daha da yaxşılaşdırılması üçün müəyyən qənaətlərə gəlib, tövsiyələr irəli sürməyə imkan yaradır:

- Gender bərabərliyinə nail olmaq sahəsində vəziyyət qənaətbəxş olsa da, bu sahədə heç də bütün imkanlardan tam istifadə edilmiş;
- Fərdi bilik və qabiliyyət prinsipi əsasında vətəndaşların bərabər ali təhsil almaq hüququnun təmin olunması üçün qadınların ali təhsil almasına mane olan müxtəlif iqtisadi, mədəni-məişət xarakterli maneqələrin aradan qaldırılması diqqət mərkəzində saxlanılmalıdır;
- "Oğlanlar ailənin gələcək çörək qazananları olduğuna görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır" kimi camiyyətdə hələ də yaşamaqda olan köhnəlmış və patriarxal təsəvvür və stereotipləri aradan götürmək lazımdır, çünki məhz belə baxışlara görə bir çox valideynlər ilk növbədə öz oğullarının hazırlığına və təhsilinə üstünlük verirlər.
- İnformasiya və kommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlcətan olmalıdır;
- Büdcədən təhsilsə yönələn vəsaitləri daha da artırmaq lazımdır ki, bu, potensial imkanları olan bütün hazırlıqlı qızların təhsil almasına maraq yaratı-
- Təhsil ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluqları aradan qaldırmaq, tədris proqramlarını bazar iqtisadiyyatının yeni tələbləri ilə uzalaşdırmaq məqsədi ilə onlarda lazımi dəyişikliklər etmək lazımdır;
- Qızların təhsildən uzaqlaşmasına səbəb olan meyllərin (erkən nikahlar, iqtisadi-iqtisadi ssəbəblər və s.) qarşısının alınması məqsədi ilə valideynlər arasında intensiv maarifləndirmə işi aparılmalıdır;
- Gender təhsilinə və gender tədqiqatlarına, həmçinin valideynlər, tələbələr və idarə edənlər arasında gender biliklərinin artırılması üçün yeni imkanların yaradılmasına xüsusi diqqət yetirmək lazımdır.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA TƏHSİLİN İNKİŞAFI

Prof. Gülçöhrə MƏMMƏDOVA

Memarlıq doktoru, əməkdar memar,
AzMİU-nin rektoru
Bakı / AZƏRBAYCAN

Ən böyük şəxslər özündən çox, mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır.

Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün bu tarixi fikri türk dünəyinə nadir şəxsiyyətlərindən olan Heydər Əlirza oğlu Əliyevin həyat yolumu tam obyektiv və aydın şəkildə təcəssüm etdirir.

Heydər Əliyev XX əsrda Azərbaycan xalqının yetirdiyi ən parlaq sima olaraq nəinki bizim xalqımız, habelə bütün dünya tərəfindən qəbul edilir və qiymətləndirilir. Müstəqil Azərbaycan dövlətinin banisi olan cənab Heydər Əliyev öz şüurlu həyatını Azərbaycanın tərəqqisinə və çiçəkləməsinə, bəy-nəlxalq aləmdə tanınmasına, bütün dünya azərbaycanlılarının hüquq və azadlıqlarının qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanması, ölkə iqtisadiyyatının daim inkişaf etdirilməsinə, Azərbaycanda demokratik dövlət quruculuğuna həsr etmişdir.

Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə onun sosial həyatın bütün istiqamətlərilə yanaşı təhsil sisteminin inkişafına verdiyi önəm Azərbaycanın intellektual potensialının yüksəlməsinə, təhsil mütəssisləri şəbəkəsinin genişlənməsinə şərait yaratmışdır.

Ali təhsil sistemi də bu dövrlərdə böyük tərəqqi yolumu keçmişdir. Keçən əsrin 70-ci illərdə və 80-ci illərin əvvəllərində ali təhsil mütəssislərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Ümummilli liderimizin təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün tədris korpusları, yataqxana kompleksləri tikilmişdir. 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb (İnşaat Mühəndisləri İnstitutu – 1975, Texnologiya İnstitutu – 1980, Xarici Dillər Pedaqoji İnstitutu – 1973) yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-ci illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105

fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadır hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedramı birləşdirən 17 ali təhsil mütəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar da Heydər Əliyevin ali təhsilin inkişafına, respublikanın kadır potensialının gücləndirilməsinə vətəndaş qayığısının noticasında mümkün olmuşdu.

Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındaki müstəsnə xidmətlərindən biri də 1970-80-ci illərdə şəxsi təşəbbüsü və nüfuzu sayısında Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisasi mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır.

70-80-ci illərin ən əhəmiyyətli hadisələrindən biri kimi indi müstəqillik dövründə çox vacib olan respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaşı, o illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi faktı xüsusilə diqqətəlayiqdir.

Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün Ulu Öndər Heydər Əliyevin həmin illərdəki uzaqgörən siyaseti, məqsədyönlü fəaliyyəti, atdığı cəsarətli addımlar əslinde iki tarixi missiyanın həyata keçirilməsi idi. Birincisi, o dövrdə respublikamızda hazırlanması mümkün olmayan minlərlə gəncin yüksək ixtisasına yiyələnməsi və bununla da Azərbaycan iqtisadiyyatı və sosial sferasının belə kadrlara olan real tələbatının ödənilməsi ilə bağlı idisə, bu istiqamətdə ikinci, fikriməcə ən strateji əhəmiyyətli missiya məhz həmin gənclərdən bir hissəsinin ailə həyatı quraraq Rusiya, Belorus, Ukrayna, Baltıkənəri ölkələrdə qalması və bununla da həmin ölkələrdə gələcək Azərbaycan diasporunun formalasdırılması idi.

Ümummilli liderimizin Azərbaycanda siyasi hakimiyətə qayıdışından sonra ölkənin təhsil sisteminde yaranmış güclü inkişaf tendensiyaları, yenilik və müasir texnologiyalar, islahatlar istiqamətində məqsədyönlü fəaliyyət başlandı. Təhsil sektorу üçün büdcə vəsaitinin ardıcıl olaraq ilbəl artması, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, tədris mütəssisləri şəbəkəsinin təkmilləşdirilməsi, 6 ali məktəbimizə muxtariyyət hüququ, bir çox institutlara isə «Universitet» statusunun verilməsi, təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Müəllimlər İnstitutu və onun 12 regionda filiallarının yaradılması, 6 yeni Akademianın (Rəssamlıq, Milli Aviasiya, Dənizçilik, Milli Təhlükəsizlik, Musiqi, İdarəçilik), Azərbaycan Milli Konservatoriyası-

nin, eləcə də Azərbaycan Təyyarəçilik Məktəbinin təsis edilməsi, 15 özəl ali məktəbin fəaliyyətinin rəsmi şəkildə qanuniləşdirilməsi, təhsil sistemi, eləcə də təhsil müəssisələrinin idarə olunması işinin müasir mexanizmlərlə qurulması, kompyuterlərlə təchizat işinin intensiv şəkildə aparılması, qacqın vətəndaşlarımızın təhsilinə xüsusi qayğıının göstərilmesi, məktəblərimizin dərsliklərlə təminatı məsələsində dövlət siyasetinin müəyyənləşdirilməsi və sair bu kimi fəaliyyət məhz elə Ümummilli liderimizin təhsil sistemini gəstərdiyi atlıq qayğısı nəticəsində mümkün olmuşdur.

Ali təhsil pilləsində ödənişli əsaslarla təhsil alma barədə Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə imzalanmış tarixi Sərəncam, faktiki olaraq bu pillənin sonrakı illərdə intensiv inkişafı üçün real zəmin yaratmışdır. Məhz elə bu istiqamətdə əldə edilmiş əlavə maliyyə vəsaiti hesabına, qatıyyatla demək olar ki, ali məktəblərimizin tam əksəriyyəti maddi-texniki baza və təchizat problemlərini həll etmiş, həmin tədris müəssisələrində fəaliyyət göstərən elmi-pedaqoji kadrlar potensialının əmək haqları xeyli yüksəlmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, məhz elə bunun nəticəsində respublikamızın dövlət ali təhsil müəssisələri 1998-ci ildə 30.3 milyard, 2000-ci ildə 59.2 milyard, 2002-ci ildə isə 74.6 milyard manat əlavə gəlir əldə etmiş, bu vəsaitlər həmin tədris müəssisələrinin inkişafına istiqamətləndirilmişdir.

Bu gün Azərbaycan təhsilində möhtərəm Heydər Əliyevin imzaladığı İslahat Programı və dövlət təhsil siyasetinə uyğun gələcək strateji fəaliyyəti tam dəqiqliyi ilə müəyyənləşdirilmiş, Ulu Öndərin sözləri ilə desək «Azərbaycan təhsil sisteminin dünya təhsil sistemi standartlarına uyğunlaşdırılması» üçün 10 illik fəaliyyət Planı hazırlanmışdır. Strateji fəaliyyətin əsas istiqamətləri müəllim hazırlığının müasir tələblər çərçivəsində yenidən qurulması, ümumi təhsildə məzmunun təkmilləşdirilməsi, yeni qiymətləndirmə mexanizmlərinin keçid, əksmərkəzləşdirmə prinsiplərinə uyğun demokratik əsaslarla ictimai-dövlət idarəetmə modellərinin tətbiqi, dərslik siyasetinin tam realizəsi, təhsil sistəmində elmin, eləcə də elmi tədqiqatların inkişaf etdirilməsi, tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından geniş formada istifadə, təminat problemlərinin uğurlu həlli, təhsilin maliyyələşdirilməsində yeni iqtisadi mexanizmlərin hazırlanması, tədris müəssisələrinin müasir kompyuter texnologiyaları ilə təchizatı və program təminatı, təhsil almada hamı üçün bərabər şəraitin yaradılması kimi aktual məsələləri əhatə edir.

Nefst sərvətlərinin insan sərvətinə çevriləməsi ideyasını irəli sürmüş Prezident İlham Əliyev cənabları təhsilin ölkənin gələcəyini təmin edən həllədici amil olduğunu bəyan etmişdir. Təhsilin inkişafına yönəlmış çox-

sayılı dövlət proqramlarının həyata keçirilməsi, son illər təhsilsə qoyulan investisiyaların xeyli artması bu sahəyə çox ciddi dövlət qayığının olmasına bir sübutdur. 2008-ci ildə dövlət bütçəsində təhsilsə ayrılan xərclər 2003-cü ilə nisbətən 4 dəfə artaraq 974,0 milyon manata çatmış, investisiya xərcləri 195 milyon manat planlaşdırılmışdır.

Son illər həyata keçirilən dövlət proqramları nəticəsində orta təhsilin maddi-texniki bazası inkişaf etmiş, dörslik və informasiya kommunikasiyaları texnologiyaları ilə təminat xeyli yaxşılaşmışdır. Heydər Əliyev fondun və onun sədri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə yuzlərə məktəblərin tikilməsi və yenidən qurulması, «Yeniləşən Azərbaycana yeni məktəb» proqramının həyata keçirilməsi müsbət dəyişikliklərin ən mühüm göstəricilərindəndir.

2007-ci il ali təhsilsə diqqətin artması, daha doğrusu təhsilin inkişaf strategiyasında ali ixtisas pilləsinin ön plana çəkiləsi ilə səciyyələndir. Prezident İlham Əliyevin üç ali məktəbə getməsi yeni universitet binalarının təmolqoyma və açılış mərasimlərində iştirak və çıxış etməsi ali təhsilin daha sürətli inkişafına dövlət qayığının təzahürü oldu. Azərbaycan Prezidentinin imzaladığı «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricda təhsili» üzrə Dövlət proqramı ali təhsilli mütəxəssis hazırlığı və gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin etmək üçün çox böyük əhəmiyyəti olan bir qərar oldu.

Yaxın illər ərzində 5000 azərbaycanlı gənçə dönyanın ən tanınmış universitetlərində təhsil almaq imkanı verən bu proqram İlham Əliyevin siyasi kursunun Heydər Əliyev siyasi strategiyasının məntiqi davamı olmasına daha bir sübutdur. Ötən əsrin 70-80-ci illərində Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilən və yüksək ixtisaslı mütəxəssis kimi respublikaya qayıdan gənclərin, Azərbaycanın intellektual potensialının artmasında nə qədər böyük rol oynaması artıq tarixi həqiqətdir. Şübhəsiz qəbul edilən bu yeni proqram yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına şərait yaradaraq ölkəmizin gələcək inkişafının təmin edilməsində mühüm rol oynaya-caq.

2008-ci ilin ilk günlərində «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar» üzrə Dövlət proqramının hazırlanması barədə Prezident sərəncamı ali təhsilin yeniləşməsinə, keyfiyyətə dəyişməsinə və Avropa təhsil məkanına daxil olmasına yönəlmış çox vacib bir qərardır. Cəmiyyətdə və xüsusilə də universitetlərdə böyük maraqla qarşılanan bu sərəncam mövcud vəziyyətin bir daha diqqətlə təhlil edilməsini,

problemlorin daha qabarq üzə çıxarılmasını və müaşir dünya təhsil standartlarına çatmaq üçün konkret yolların müəyyənləşməsini tələb edir.

Müstəqil Azərbaycanın siyasi strategiyasının əsas prinsiplərindən biri Avropana integrasiyadır. Bu siyasetin tərkib hissəsi təhsil sisteminin Avropa təhsil məkanına daxil olmasına yönəlmış fəaliyyətdir. Bu istiqamətdə aparılan islahatlar Bolonya prosesi çərçivəsində, Bolonya sisteminin tələblərinə uyğun həyata keçirilməlidir. Ali təhsilin iki pilləliyini, təhsil standartlarının eyniləşməsini, kredit sisteminin tətbiqi naticasında vahid Avropa təhsil məkanının yaradılmasını, tələbə və müəllimlərin mobilliyinin təmin edilməsini, diplomların tanınması və məzunlara bütün məkanda işləmə imkanı yaradılması bu tələblərin əsasını təşkil edən prinsiplərdir.

Bu prinsiplərin həyata keçirilməsi və Avropa təhsil sisteminə qovuşmaq üçün bir neçə mühüm məsələnin həlli vacibdir. İlk növbədə bu ali təhsil müəssisələrinə geniş özünüüdərəctəmə statusunun və maliyyə sərbəstliyinin verilməsidir. Bu şərtlər universitetlərin fəaliyyətinin bütün dairələrində demokratikləşməni təmin etməklə barabər onların struktur bölmələrinin hüquq və məsuliyyətini artırmalıdır. Universitet bütçəsinin formallaşmasında stabillaşma prinsiplərindən inkişaf prinsiplərinə keçmək, universitetlərin inkişaf fondlarının yaradılması vacibdir.

Azərbaycanın təhsil sistemi dəyişir və inkişaf edir. Son zamanlar keçirilən mühüm əhəmiyyətli dövlət qərarları bu sahədə böyük nailiyyətlər əldə ediləcəyinə əminlik yaradır.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİ

Elmira AXUNDOVA

Millat vəkili,
Respublikanın əməkdar jurnalisti
Bakı / AZƏRBAYCAN

«Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti» əsası tədqiqatlar tələb edən çox geniş bir mövzudur. Fərəhli haldır ki, son illarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin himayəsi altında Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə respublikamızın bu sahədə əldə etdiyi müsbət təcrübəni əks etdirən kitablar nəşr olunmuş və olunmaqdadır. Gülzər İbrahimovanın «Heydər Əliyev və Azərbaycan qadını» kitabını, eləcə də «Azərbaycanda qadın məsələsi. Tarix və müasirlilik: XIX əsrin sonu-XX əsrin əvvəli» adlı məqalələr toplusunu xüsusi olaraq qeyd etməliyik.

Əhatənin tamlığına və akademizmə iddialı olmadan öz məqaləmdə bu probleme münasibətimi bildirməyə çalışacağam.

Qeyd etməliyik ki, Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövründə (1969-1982-ci illər) qadınların respublikanın içtimai-siyasi, sosial və mədəni hayatındakı rolu və əhəmiyyəti xeyli yüksəldi. Gülzər İbrahimova bununla bağlı heyvətamız faktlar gotirir: 70-ci illərdə qadın müəllimlər pedagoqların 47%-ni, həkimlər-60%-ni, tələbələr-43%, elmi işçilər 37%-ni təşkil edirdilər. Hamımızın yaxşı yadındadır ki, Heydər Əliyev adlı-sanlı qadınlarımızdan istehsalat qabaqcıllarından necə iftixarla danışır, qadınlardan rəhbərlik etdiyi kolxozlara və briqadalarla baş çəkməyi xoşlayırdı. O vaxtlar Sosialist Əməyi qəhrəmanları Şamama Həsənovanın, Solmaz Əliyevanın, Tərlan Musayevanın və başqalarının adları dillər əzbəri idi. Onlar orden və medallarla təltif olunur, SSRİ və respublika Ali Sovetlərinə deputat seçildilər.

Hələ nazirlilik və idarələrin, partiyanın rayon və şəhər komitələrinin, ali təhsil müəssisələrinin rəhbərələrini demirik: Elmira Qafarova, Lidiya Rəsulova, Dilruba Camalova, Svetlana Qasimova, Zəhra Quliyeva, Zemfira Verdiyeva və başqaları kimi adları respublikaya səs salmış qadınları xatırlamaq kifayətdir.

Gender siyasetindəki açıq-əşkar, gözəçarpan nailiyyyətlərinə baxmaya-raq, Heydər Əliyev hesab edirdi ki, Azərbaycanda rəhbər qadınların sayı da-ha yüksək olmalıdır.

1975-ci il iyulun 30-da Azərbaycan KP MK-nin Azərbaycan partiya təşkilatının kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyəsi işinin daha da yaxşılaşdırılması məsələlərinə həsr olunmuş plenum keçirildi. Plenumda məruzəsində MK-nin birinci katibi respublikanın partiya təşkilatları qarşı-sında qadınların rəhbər vəzifələrə daha fəal şəkildə çəkilməsi məsələsini irə-li sürdü.

Ela o vaxtlar da altı qadın rayon partiya komitələrinə rəhbərlik edirdi: S.Dibirova, Y.Yusova, T.Hümmətova, R.Məmmədova, N.Rüstəmova, L.Trofimova. Respublikada 18 kolxozun və 8 sovxozenin başında qadınlar du-rurdur. Bütövlükdə isə «zərif cins»in nümayəndələri partiya, sovet və həm-karlar orqanlarında rəhbər kadrların 16,6 faizini təşkil edirdi.

«Heydər Əliyev. Şəxsiyyət və zaman» adlı bioqrafik romanım üzərində işləyərkən yüksək vəzifa tutmaqdə bütünlükə Heydər Əliyevə borclu olan qadınlarla görüşməli oldum. Onlardan biri də Svetlana Qasimovadır.

«Elə mənim özümü götürək, - Svetlana Çingiz qızı danışır - On altı ya-şında ikən Gəncədən Bakıya gəlmişdim. «Yuxarılar»la heç bir qohumluq, «yerliçilik» əlaqəm yox idi. Valideynlərim sadə adamlar: atam mühəndis, anam isə agronom idi. Həyatdakı uğurlarına məndə hansısa xüsusiyyəti görüb respublikanın bütövlükdə ticarətinə rəhbər təyin edən Heydər Əliyevin sayısında nail olmuşam.

Heydər Əliyev Taqanroqda səfərdə olanda ticarətdən səhbət düşüb və ondan soruşublar:

- Heydər Əliyeviç, siz qadını ticarət naziri qoymağa necə risk eləmisiniz?

O isə cavab verib:

- Bizi qadınların iş münasibəti çox gözəldir. Onlar səliqəli, məsuliyyət-lidirlər, işi axıra çatdırırlar. Əgər son bir işin vaxtında və yüksək səviyyədə icrasını istəyirsənə, onu qadına tapşır.

Mənə bu barədə həmin səfərdən qayıtmış mədəniyyət naziri Zakir Bağırov danışdı. O bu səhbətin şahidi olmuşdu və gələn kimi də mənə zəng vur-muşdu».

Azərbaycan Dövlət Tibb İnstitutunun keçmiş rektoru Zəhra Quliyeva bu vəzifəyə mürəkkəb bir dövrə MK-nin birinci katibinin təşəbbüsü ilə res-

publikada korrupsiyaya və yerlipərəstliyə qarşı heç bir güzəştə yol vermə-yən mübarizə getdiyi bir vaxtda təyin olunmuşdu.

«Məni rektor təsdiq edəndə Heydər Əliyevə dedim:

- Tibb İnstitutu çox mürəkkəb ali təhsil ocağıdır. Orada nə cür işçi heyəti olduğunu bilirsiniz: barmağını uzatsan, əlini dişləyərər. Mən onların öhdə-sindən gələ bilməmimi?

O cavab verdi:

- Səni partiya göndərir. Heç kimdən və heç nədən qorxub çəkinmə, təmiz işləsən, biz həmişə sənə dayaq olacaq, arxanda duracaqıq.

Mən 1972-ci ildə rektor oldum və bu vəzifədə 1983-cü ilədək işlədim. O vaxtlar orada vəziyyət dəhşətli idi. Tanışlıq, ya da iri miqdarda pul olmasayı, oraya top gülləsi ilə də buraxmazdlar. Kök atmış yerliçilik, qohumluq münasibətləri var idi. Üstəlik, kafedrada bir professor işləyirdi, arvadını, qızını, kürəkənini də ətrafına yiğirdi. Bütün bunları aradan götürməli oldum. Və həmişə Heydər Əliyevin dəstəyini hiss edirdim».

Heydər Əliyev ideya adamı idil və heç vaxt ikili standartlarla yaşamırı. Partiya rəhbərlərindən bəziləri adam arasında özlərini yenilik tərəfdarı kimi göstərir, qadınların ölkənin elmi, içtimai-siyasi həyatında faal iştirakını müdafiə edirdilər. Evdə, ailədə isə dədə-baba qaydası ilə yaşayır, arvadlarına işləməyi qadağan edir və dörd divar arasında saxlayırdılar. Heydər Əliyev belələrindən deyildi. Əksinə, prezidentin qızı Sevil Əliyeva xatırlayır ki, anası atasının inadkarlığı sayısında elmi fəaliyyətin davam etdirib, tibb el-mində zirvələr fəth edib, elmlər doktoru, akademik olub.

«O uşaqlara, ailəyə çox bağlı idi, -Sevil xanım mənə danışırı, -bu onun üçün hər şeydən vacib tələbata çevrilmişdi. Aila onun üçün birinci yerdə idi. Atam biliirdi ki, anamın böyük elmi potensialı, istedadı var, ona görə də onda irəliyə getməyə həvəs oyadırdı. Yadimdadır: gecə biz hamımız yatmağa uzananda o oturub öz işlərini yazırı-də-qəyalələr, kitablar. Biz Moskvaya gedəndə o həmişə oftolmoloq həmkarları ilə görüşürdü. Ancaq onda şöhrət-pərəstlik, məşhur olmaq, başqalarından seçilək həvəsi yox idi. Nəyə nail olubsa gərgin elmi axtarışların, çəkdiyi böyük zəhmətin nəticəsidir. Atam da onun imkanlarını bələd olduğundan bu potensialın itib-batması ilə barışa bilmirdi. Bax, siz fikir ayrılığı, mübahisələr barədə soruşturduuz. Onların mübahisəsi məhz bunun üstündə düşürdü: atam deyirdi ki, geri qalmaq ol-maz, tədqiqatları davam etdirmək lazımdır. O, həmişə anamı bu istiqamətdə ruhlandıırırdı».

Svetlana Qasimova Azərbaycan SSR-nin 60 illiyi təntənələri üçün Bakıya gəlmiş müttəfiq respublikaların Kommunist Partiyalarının birinci katiblərinin xanımlarının Zərifə xanım haqqında necə hörmətlə və heyranlıqla danışdıqlarını yada salır:

«Biz respublikalardan gələn nümayəndə heyətlərini qarşılayanda mən ilk dəfə Zərifə xanımla yaxından ünsiyyətdə oldum. İstər-istəməz biz Zərifə xanımla başqa birinci katiblərin xanımlarının nədən və necə danışdıqlarını müqayisə edirdik. Zərifə Əzizovna nadir şəxsiyyətlərdən idi - yüksək mədəniyyət, dərin biliyi, geniş dünyagörüşünə malik, eyni zamanda da çox sada və səmimi qadın idi. O, ətrafında çox rahat ab-hava, qonaqlardan hər birinə Azərbaycan, Azərbaycan qadını haqqında təsəvvür yaranması üçün şərait yaradırdı. O, əsl Azərbaycan xanımı idi».

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev qadın və gender bərabərliyi siyasetini davam etdirdi. Onun «Azərbaycan qadınlarının roluunu artırılmasına dair tədbirlər haqqında» sərəncamını, «Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında» və «Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında» fərmanlarını yada salmaq kifayətdir.

Rəhbər vəzifə tutanların ilk sırasında dövlət katibi, təhsil naziri, Prezident Aparatının humanitar siyaset şöbəsinin müdürü kimi postlara qadınlar təyin olunmuşdu. Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbər heyətinin tərkibinə daxil olan qadınların sayı da az deyildi. Belə nümunələrin sayını artırmaq olar. Onun yetişdirdiyi güclü qadın rəhbər, alim, ictimai və mədəniyyət xadimləri dəstəsi böyük Müəllimlərinin işini ləyqətlə davam etdirirək, ölkəmizin qızıl genefondunu təşkil edir.

Bu mövzunu qeyri-formal səviyyədə başa çatdıraraq qeyd etmək istəyirəm ki, Heydər Əliyev qadın gözəlliyinin və cəzibəsinin mahir sərrafı idi, qadınlarla danışmağı və onlara komplimentlər deməyi bacarı və xoşlayırdı. Hiss olunurdu ki, qadınların arasında özünü məmənun hiss edir. «Zərif cins»-in nümayəndələrinə gəlinca isə, onun valehədici kişi cəzibəsi öündə duruş gətirmək o qədər də asan məsələ deyildi. Nə vaxtsa Heydər Əliyevlə birgə çalışmış qadınların hamısı gizlində, ya aşkarla öz rəhbərlərinə vurulmuşdu. Gözleri ilə görənlər danışırlar ki, Moskvaya işləməyə gedərkən onunla vida görüşü zamanı qadınlar göz yaşlarını saxlaya bilmirdilər.

Azərbaycanın hüdüdlərindən kənarda da qadınlar ona eyni cür heyranlıqla yanaşırlıdalar. Sizə iki nümunə götərim.

«Bu insanların mənim həyatımda xüsusi yeri var. Mən onu lider adlandırıram, təkcə öz ölkəsinin lideri yox, geniş miqayash lider. O, çox gözəl insandır, başqa sözə desək, mən həyatımda kişi kimi ondan gözəl, ondan nəcib, xeyirxah insan, təessüf ki, rast gəlməmişəm. İndi deyəcəksiniz ki, Zikina yəqin ona vurulubmuş. Bəli, bir qadın kimi gözəl dövlət xadımı və rəhbərə vurulmuşam».

(SSRİ xalq artisti Lyudmila Zikina)

L. Zikinanın az populyar olmayan Sovet İttifaqının digər xalq artisti Al- la Puqaçova Azərbaycan Prezidentinin vəfatından xəbər tutanda demişdi: «Mən həyatımda belə gözəl və müdrik kişiye rast gəlməmişdim».

Əminəm ki, respublikamızın gözəl məxluqlarının hamısı bu sözlərin altından imza atar.

HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA QADIN SİYASƏTİNİN HAMİSİDİR

Mehriban ALIŞANOVA

Azərbaycan Respublikası
Hesablaşma Palatasının auditoru,
iqtisad elmləri namizədi
Bakı / AZƏRBAYCAN

Heydər Əliyev şəxsiyyəti elə bir zirvədir ki, onun haqqında söz demək, Azərbaycan xalqının xoş gələcəyi naminə gördüklləri işləri sadalamaq çox çatın, məsuliyyətli, şərəfli və hər bir azərbaycanlı qürur və fəxarət hissi doğuran bir işdir.

XX əsr Azərbaycana iki böyük nemət bəxş etdi: ölkənin dövlət müstəqilliyinə yenidən qovuşması və dünyada görkəmli siyasetçi kimi böyük nüfuz qazanan Heydər Əliyev.

Öfsanəvi şəxsiyyət, böyük rəhbər, Yeni Azərbaycanın qurucusu və memarı, xalqın sevimli, unudulmaz övladı... Bunlar hamısı tak ona aiddir, tak onun ünvanı nadir. Çünkü o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qala bildi...

Bəli, Heydər Əliyev xalqımızın danılmaz tarixidir. Heydər Əliyev dünya tarixinin Azərbaycanlı dahisidir. Görkəmli dövlət xadimi istər sovet dönməndə, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə qüdrəti və zəkası, müdriklik və uzaqqorənliyi ilə Azərbaycanı dünya məməkətləri sırasında layiqli yerə çıxardı. O, Azərbaycanı dünyaya tanıdı, dünyani Azərbaycana götirdi. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşıtmış üçün qurub-yaratdı...

Ulu öndər Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün fəaliyyət sahalarını həmişə diqqətdə saxlayıb. O, Azərbaycan qadınlarında da həmişə böyük hörmət və diqqətə yanaşır, onların fəaliyyətinə yüksək dəyər verirdi. Bu böyük insan Azərbaycan qadınlarını sevir, onlara inanır, zərif, amma cəsarətli, bacarıqlı, qeyrətli, zəngin keçmiş, ləyaqətli sələfləri olan Azərbaycan qadınlarının hərtərəfli inkişafı, problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirirdi. Məhz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də o idi ki, Azərbaycan qadınlarının imkan və

bacarıqlarını yüksək qiymətləndirir, onların müxtəlif vəzifə pillələri ilə irali-ləməsinə xüsusi önmə verirdi.

İqtisadçı kimi deyə bilmərəm ki, Heydər Əliyev hakimiyətdə olan hər 2 dövrə təkcə siyasa deyil, həm də ölkə iqtisadiyyatının inkişafına keyfiyyətə yeri mərhələ götürdü. Ölkəmizdə qadın azadlığının həyata keçirilməsi, onların ictimai iştirahəsə calıb edilməsi, onların iş şəraitinin yaxşılaşdırılması, bərabər əmək üçün bərabər haqq verilməsi, ana və uşaqların əməyinin mühafizəsi, qadınların təhsil və mədəniyyət səviyyəsinin yüksəldilməsi sahəsində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə böyük işlər görülmüşdür.

H.Əliyev özünün möhtəşəm fəaliyyəti ilə Azərbaycanın təkcə dünənindən və bu gününə deyil, onun sabahına da imzasını vurub. Bu dövlətin gələcəkdə qazanacağı bütün nailiyyətlərində həmin imznanız izlərini görəcəyik!

İndi, anadan olmasının 85 illik yubileyi ərafəsində biz qadınlar da Azərbaycanda dövlət qadın siyasetinin teməlini qoyan ulu öndərin bu sahədəki möhtəşəm və unudulmaz xidmətlərini böyük hörmətlə, sənsov minnətdarlıq duyğusu ilə xatırlayıb, bəzi məqamlardan söhbət açmağı özümüzə borc biliyik...

Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Bunu hər şeyi öz yaddaşında qoruyub saxlayan tarix təsdiq edir.

İndi qadınların cəmiyyətdə həllədici rola malik olmaları heç kimdə şübhə doğurmur, artıq qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Amma qadın o zaman cəmiyyətin həllədici qüvvəsinə çevrilir ki, cəmiyyət ona hörmətlə yanaşır, onu qiymətləndirir. Müasir Azərbaycan qadınları ona görə xoşbəxtidirlər ki, onların taleyi məhz belə bir cəmiyyətdə yaşamaq, işləmək düşüb. Həqiqətən də, demokratik dövlətin möhkəmləndirilməsi cəmiyyətin qadın siyasetinə nə qədər önmə vermasından çox asılıdır. Çünkü qadın böyük qüvvədir. Dahilərdən biri deyib: "Həyatın məşəqqətlərinə dözmək üçün onu mütləq bir qadınla bölüşmək lazımdır". Bu fikri geniş anlamda qəbul etsək, cəmiyyətin qadına nə qədər ehtiyacı olduğunu bir daha dərk edərik...

Bəli, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan ümummilli lider Heydər Əliyev ölkəmizdə dövlət qadın siyasetinin əsasını qoymuş, Azərbaycana rəhbərlik etdiyi 35 illik zaman kəsiyində ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydən verdi, Vətənimizdə lider qadınlar yetişdirdi. Bu böyük insan qadınlarla bağlı siyasetin gücləndirilməsini dövlətin prioritet vəzifələrindən sayırdı və gözəl bilirdi ki, bu siyaset cəmiyyətin demokratikləşdirilməsinə xidmət edir...

Tarix təsdiq edir ki, yalnız uzaqqorən, müdrik dövlət başçıları qadınların öz ölkəsinin həyatında fəal iştirakının təmin olunmasını vacib sayır. Biz qadınlar buna görə də ümummilli liderimizə borcluyuq...

Bərabərlik və tərəqqi... Qətiyyətli, uzaqqorən, aydın düşüncəli insan – ulu öndər Heydər Əliyev qadın siyasetində bu amili xüsusiil diqqətdə saxla- yırı. Məhz bu səbəbdən də Heydər Əliyev epoxası, bütövlükdə Azərbaycan qadınlarının yüksəkliş epoxasıdır.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Dövlət Qadın siyasetinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi biz qadınları sevindirir, məsuliyyətimizi daha da artırır. Bu gün Azərbaycan qadınları yenə də öndərdir. Prezident İlham Əliyevin fərmani ilə yaradılan Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi indi qadın problemlərinin həlli istiqamətində dövlət siyasetini uğurla həyata keçirir.

Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəl artır. Əlbəttə, bu, çox sevindiricidir...

Müasir Azərbaycan qadınları ona görə xoşbəxtlər ki, bizim taleyimizə möhər belə bir dövrə yaşamaq, işləmək, fəaliyyət göstərmək düşüb. Onu da etiraf edək ki, Azərbaycan qadını heç bir zaman cəmiyyətdə bugünkü qədər böyük diqqətə, fəal mövqeyə, böyük nüfuzu malik olmayıb. Bu manada, düşünürəm ki, 21-ci əsr Azərbaycan qadınının əsrider. Üçüncü minillikdə dünyada gedən qlobal ictimai-siyasi proseslər, beynəlxalq qadın hərəkatının yeni mərhələyə qədəm qoyması Azərbaycan qadınlarından da böyük fəallıq tələb edir. Və indi qadınlarımız Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, demokratianın inkişafına öz töhfələrini verir, bilik və bacarıqlarını dövlətimizin güclənməsinə yönəldirlər. Artıq ölkədə qadın hərəkatı keyfiyyətə yeni mərhələyə qədəm qoypub, mahiyyətə qlobal xarakterli vəzifələr uğurla yerinə yetirilir. Azərbaycan qadın hərəkatı dünya qadın hərəkatının bir parçasına çevrilməkdədir...

Bu, həm də Azərbaycan qadınlarının böyük potensialının göstəricisidir. İndi bizim humanistlik, alicənablıq, xeyirxahlıq mütəssəməsi olan vətənpərvər bir qadın liderimiz var - Mehriban Əliyeva. O, yüksək mədəniyyət, böyük iş qabiliyyətinə malik olan müasir Azərbaycan qadınının təcəssüm etdirir. Biz beynəlxalq aləmdə böyük nüfuzu malik olan bu güclü liderin simasında öz bayraqdarımızı görürük.

Mən arzu edərdim ki, fəaliq bütün Azərbaycan qadınlarını əhatə etsin. Biz hərtərəfli fəaliyyətimiz üçün yaradılan şəraitdə dəyərli xidmətimizlə cavab verək. Dövlətimizin, müstəqilliyimizin qorunması, xalqımızın rifahi

üçün daha da həmrəy olaq, cəmiyyətin mövcud problemlərinin həllinə öz töhfəmizi verək. Öz borcumuzu dərk edək. Bu, həm də ulu öndər Heydər Əliyevin bizə tövsiyə və tapşırıqlarından biri idi. Tarix onu da göstərdi ki, bu böyük şəxsiyyətin bütün ideyaları bu gün də diridir, canlıdır, yaşayır və bizim hər birimizi böyük Azərbaycan naminə səfərber edir.

Burada mən çox saylı tələbələr və gənclər görürəm və demək istəyirəm:

Biz sizinlə çox xoşbəxt insanlarıq ki, bizim bütün şüurlu həyatımız və fəaliyyətimiz bu böyük şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlə təsadüf edib, əzəmətli quruculuq işlərini və onun nəticələrini öz gözlərimizlə görmüşük və dahi şəxsiyyət H. Əliyev haqqında düşüncələrimiz həyatımızın gənclik illərində formalaslaşdırıb. Ona görə bu gün bizim daha bir borcumuz var: ulu öndərin siyasi və mənəvi irləsinə döñə-döñə qayıtmalı, ondan zaman-zaman öyrənməliyik.

Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq və Azərbaycan qadınları da böyük himayədarları, qayğıkeşleri olan ulu öndər Heydər Əliyevi hər zaman sonsuz minnətdarlıqla xatırlayacaqlar. Çünkü ulu öndərin özünü dədiyi kimi, "tarix heç nəyi silmir"...

ELM VƏ TƏHSİLİN HƏMİŞƏYAŞAR HAMİSİ

Ənvər ÖZƏRƏN

"Çağ" Öyrətim İslətmələri
Şirkətinin prezidenti
Bakı / AZƏRBAYCAN

Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində elmin, təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi daim mühüm yer tutmuşdur. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərənə qədər dorindən bilən, onun cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formallaşmasında əhəmiyyətini yüksək qiymətləndirən dahi rəhbərən təhsilsə bağlı dəvərli ideyaları, sözün əsl mənasında, müasir təhsil tariximizin nadir incilərindəndir. Güclü məntiqə, qıbtə olunası əzaqgörənlilik əsaslanmış həmin ideyalar, tarixi tövsiyələr həm keçmiş SSRİ dövründə, həm də müstaqillik illərində Azərbaycan təhsilinin inkişaf programına çevrilmişdi. Bu böyük şəxsiyyətin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri, gördüyü işləri bu günlə müqayisə etdikdə, zamanı necə və hansı səviyyədə qabaqladığını bir daha şahidi olurq. Təhlil göstərir ki, ulu öndər öz fəaliyyətində təhsilin bütün pillələrinin inkişafı, onun məzmunu, idarə olunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəalar irəli sürülmüşdür.

Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana uzunmüddəli rəhbərliyinin ən sanballı göstəriciləri təhsilin ayrı-ayrı pillələrinin geniş şəbəkəsinin, maddi-texniki bazasının, güclü elmi-pedaqoji kadr potensialının yaranması, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu, respublikada Türkçülük məskurəsinin və milli ruhun yüksəliyi, milli özünüdürkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik hissələrinin güclənməsi gələcək inkişafın güclü təməlini qoymusdur.

Həmin dövrdə bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə ardıcıl aparılan dövlət siyaseti xalqımızın təhsil, ümumədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev bu dövlətin qurulması, inkişafı, dünyada tanınması sahəsində çoxsaylı tarixi addımlar atmış-

dır, fikrimizə, bu addımların ən uğurlusu ondan ibarətdir ki, həmin siyaset hazırda Prezident İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir və Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxaraq iqtisadi inkişaf tempini gərə lider ölkəyə çevrilmişdir.

İstiqlalın elmlə, təhsilsə əldə ediləcəyi inamı Heydər Əliyev həyatına qırırmızı xətlə keçir. Heydər Əliyev har zaman – "Təhsil millətin gələcəyidir" – deyirdi. Bu böyük insanın müdrik sözləri həqiqitdə tam əks etdirir. 15 il əncə bizi xeyir-dua verərkən də Ulu Öndər bu məqsədi həyata keçirmə niyyətində idi. Ətən 15 il ərzində isə şirkətimiz biziə göstərilən etimada yüksək sədaqətlə işləyərək böyük uğurlar qazandı.

Qazandığımız nailiyyətlər təbiiidir. Bir binanın təməli möhkəmdirə, onun uzunömürlülüyü və səmərəliliyi heç kosda şübhə doğura bilməz. "Çağ" Öyrətimin də memarı ulu və sağlam əqidəli insan olmuşdur. Onun memarı da, təməlini qoyan da Heydər Əliyev kimi dəhadır, bu gün onu qayğı ilə dəstəkləyən Prezidentimiz İlham Əliyevdir, ilk gündən bu günədək doğma övladı kimi bağrına basan isə Azərbaycan xalqıdır.

Heydər Əliyev liseylərimizin fəaliyyətini daim təqdir edir, nümunə göstərirdi. O, şirkətin fəaliyyətini nəzarətdə saxlamaqla hər il müntəzəm olaraq şirkət rəhbərliyini şəxsən qəbul edir, fəaliyyətimizlə maraqlanır, problemlərimizi öyrənir, sanballı və dəvərli məsləhətlər verirdi.

Ulu öndər hələ 1997-ci ildə şirkətimizin "Fatih" Universitetində universitetin Fəxri doktoru diplому təqdim edilərkən söylədiyi nitqində fəaliyyətimizə yüksək qiymət verərək qeyd etmişdi: "Sizin şirkətin və universitetin Azərbaycanda gördüyü işlər respublikamızın təhsil sisteminə müsbət dəyişikliklər meydana gotirir. Ona görə də mən bu işlərə həmişə dəstək vermisiöm, bundan sonra da dəstək verəcəyəm..."

Təsadüfi deyil ki, əməmməlli liderimizin müəllimə, müəllim peşəsinə və öz müəllimlərinin münasibəti hər zaman diqqətəlayiq olmuşdur. Ulu öndərimiz "Müəllim adı ən yüksək addır. Mən müəllimdən yüksək ad tənimirəm", "Müəllim vəzifəsi ona görə şərflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkəli, tərbiyeli, vətənpərvər vətəndaşlar hazırlayır" deməkla, əslində, müəllimin necə yüksək statusa malik olduğunu, müasir dövrdə müəllimin missiyasının nədən ibarət olduğunu bəyan etmişdir. Əməmməlli liderimizin bu ideyalarını uğurla davam etdirən möhtəşəm Prezidentimiz cənab İlham Əliyev 2007-ci ilin sentyabrında müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək "Ən yaxşı əməyin stimullaşdırılması" məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" tarixi

sərəncam imzalamaqla, son illər-də 800-dən çox təhsil işçisini dövlətin ən yüksək təltiflərinə layiq görəməklə Heydər Əliyevin ideyalarına sadıqlılığını bir daha nümayiş etdirir.

Məlumdur ki, Azərbaycan bu gün haqqında daha çox danışılan və müzakirələr obyektiñə çevrilən Boloniya Bayannaməsinə rəsmi olaraq 2005-ci ilin mayında qoşulmuşdur. Lakin çox əlamətdardır ki, ulu öndərimiz bu Bayan-namədə təsbit olunmuş əsas məqsədlərin mahiyyətini hələ 6 il əvvəl – 1999-cu ilin martında keçirilmiş Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının iclasındaki yekun nitqində belə ifadə etmişdir: "Azərbaycanın təhsil müəssisə-lərində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin."

Sübħəsiz, bir məruza çərvivəsində dahi şəxsiyyət Heydər Əliyevin təhsilin inkişafı ilə bağlı tarixi xidmətlərinə təfərrüati ilə açmaq qeyri-mümkündür. Bu elmi araştırmaların mövzusudur.

Ulu öndərimiz Heydər Əliyevin bizlərə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irs qiyməti bir xəzinədir. Əminəm ki, illər ötəcək, nəsillər bir-birini əvəz edəcək, Azərbaycan xalqının milli iftixarı olan Heydər Əliyevin işqli təfəkküründə süzütlüb gələn dəyərlər ideyalar uğurlu galəcəyə gedən yolları-mızda əbədi məşəl kimi daim şölənəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

QADINLARIN BÖYÜK HAMİSİ

Leyla SEYİDBƏYOVA

Bakı Baş Şəhiyyə İdarəsinin rəisi

Bakı / AZƏRBAYCAN

*"Qadınları sevin, heç yerda, heç bir ölkədə, heç bir millətdə
Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz!"*

Heydər Əliyev

Azərbaycan qadını tarixin bütün dövrlərində vətənin, millətin qayğıları ilə yaşmış, cəmiyyət həyatında mühüm rol oynamışdır. Türk daim qadına sayğı bəsləmiş, onu uca tutmuş, özünün əsas dayağı, ailəsinin stitunu hesab etmişdir. Təsədűfi deyil ki, Şərqdə qadınlara azad seçki hüquq ilk dəfə olaraq türk cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyəti zamanı verildi. Baxın, müsəlman xalqlarının içərisində yeganə türkləri ki, türk top-lumlarda tarixin heç bir dövründə çoxavarlılıq, qadın köləliyi kütləvi hal almadı. Türk öz arxası, dostu, eşi bildiyi qadını heç bir zaman kiçiltmədi, ona ikinci, üçüncü dərəcəli baxmadı.

Azərbaycanda qadına münasibət daim tolerant olub. Azərbaycan kişi-xanımını oxumış, elmlı, savadlı görmək istəyib. Azərbaycanda qadın azadlığıının təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyuldu. Amma bu dövlət cəmi iki il yaşadı və yerini bolşevik hakimiyətinə verdi.

Azərbaycan Sovet Rusiyası tərəfindən işgal olundu, ölkədə sovet sosialist respublikası quruldu. Sovet hakimiyəti illərində Azərbaycan qadını daim yeni cəmiyyət quruculuğunun bütün sahələrində öndə oldu. Böyük Vətən müharibəsinə oğullar göndərdi, arxa cəbhədə müharibəyə getmiş ərinin, qardaşının, oğlunun yerinə çalışdı, vahid vətənin düşməndən azad olunmasında misilsiz xidmət göstərdi. Müharibədən sonra quruculuq dövründə Azərbaycan qadını bütün sahələrdə öndə oldu, təhsildə, səhiyyədə, sənayedə, kənd təsərrüfatunda, mədəniyyət və incəsanət sahələrində fədakarlıqlar göstərdi.

Dünya miqyasında ilk dəfə olaraq qadınlar və onların problemləri haqqında məsələ 1975-ci ildə qaldırıldı və həmin il qadın ili elan olundu. Həmin il Mexiko şəhərində Qadınların ümumdünyaya konfransı çağırıldı. II ümum-

dünya qadın konfransı 1980-ci ildə Danimarkada, III konfrans 1985-ci ildə Nayarobida, IV konfrans isə 1995-ci ildə Pekinda keçirildi. Hər dörd konfransın məramı "Bərabərlik, inkişaf və sülh" idi. Ancaq qadın və kişi hüquqlarının bərabərliyi. Gender məsələləri ön plana çəkilirdi. Azərbaycan qadını isə bu hüquqları hələ əsrin 20-ci illərində almışdı.

Azərbaycan qadın hərəkatının vüsət alması mərhum prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etməyə başlayan illər bütün dünyada qadın hərəkatının genişləndiyi mərhələ idi. Heydər Əliyevin tarixi xidmətləri sayesində müsəlman Şərqi ölkəsi olan Azərbaycanın qadınları bu hərəkatdan konanara qalmadı. 1969-cu ildə etibarən Heydər Əliyev qadınlara diqqət və qayğı göstərərkən müxtəlif peşə sahələrində fərqlənən xanımları öz bilik-bacarıqlarına, istedad və intellektlərinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başladı. O dövrədə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdır. Nazir və nazir müavinləri arasında qadınlar vardı. Bu Heydər Əliyevin Azərbaycanına etimadi, inamı idi. Ölkə tarixində ilk dəfə olaraq ali təhsil müəssisələrinə qadın rektorların təyini də məhz Heydər Əliyevin rəhbərliyi dövründə təsadüf edir. Görkəmli dövlət xadimi o dövrə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsində, qadınların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında sayını əsirgərməmişdir. Həmin illərdə neçə Azərbaycan qadını dövrün ən yüksək mükafatı olan "Sosialist Əməyi Qəhrəmanı", "Qəhrəman anası" fəxri adlarına layiq görülmüşdür. Bütün bunlar Azərbaycan qadınınə sevgidən, böyük etimaddən irəli galıldı və əsas məqsəd də qadınların fəaliyyətini stimullaşdırmaq idi.

Azərbaycan qadınına diqqət və qayğı özünü böyük siyaset adamının ikinci dəfə ölkəyə rəhbərlik etdiyi dövrədə də qabarıq şəkildə göstərdi. 1995-ci il Azərbaycan qadınları üçün əlamətdar oldu. Mərhum prezidentin fərmani ilə Azərbaycan "Qadılara münasibətdə ayrı-seçkililiyin bütün formalarının ləğvi" konvensiyasına qoşuldu. Bu məsələ ona görə vurğulanmalıdır ki, dünyada hələ də elə dövlətlər var ki, bu konvensiyaya qoşulmayıblar və qoşulmağa hazır olmadığını bəyan ediblər. Azərbaycan dövlətinin bu konvensiyaya qoşulması məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə mümkün olmuşdur. Mərhum dövlət başçısı qadınlarla hər zaman yaxından maraqlanır, qadınlarla bağlı məsələlərə böyük əhəmiyyət verirdi. Dövlət başçısı qadınların problemlərini dövlət sahiviyasında həll etmək üçün xüsusi fərمانla 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinə yaratdı. Qeyd edək ki, bir çox ölkələrdə, MDB məkanında belə bir analoji qurum yoxdur. Komitə yaradıqdan sonra mərhum dövlət başçısının göstərişi ilə Azərbaycan

Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Milli Fəaliyyət Planı 2000-ci ilin martın 6-da təsdiq edildi. Həmin gün Azərbaycan Prezidenti daha bir mühüm sənəd imzaladı. Prezidentin imzaladığı "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasetinin həyatə keçirilməsi haqqında" fərman XX əsrdə əldə olunmuş nailiyyətlərə varislik principi baxımından yanışma və gələcəkdə dövlət qadın siyasetinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əvəzedilməz bir sənəddir.

Qadınların kişilərlə həkimiyət strukturlarında bərabər iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək demokratiyinin əsas prinsiplərindəndir. Heydər Əliyev daim bu prinsipi gözləyir və həyatda keçirməyə çalışır. Ötən əsrin 70-ci illərində, Heydər Əliyevin həkimiyəti dövründə Azərbaycan qadınının həyatında çox şey müsəvətə doğru dəyişmişdir. Bütün sahələrdə qadın kadrlarının sayı artırdı. Əgər əsrin əvvələrində Azərbaycan qadınları arasında çox az sayıda həkim vardısa, Heydər Əliyevin siyasi həkimiyəti illərində respublika həkimlərinin 62 faizini qadınlar təşkil edirdi. Hələ 1974-cü ildə görkəmli dövlət xadimi deyərdi: "Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alınsın, elmi fəaliyyətlə möşğul olsun". Hələ Sovet dövründə Azərbaycanın Ali Sovetində qadınlar təmsil olunurdu. Heydər Əliyevin birbaşa qayğısı ilə müstəqillik dövründə seçilmiş parlamentə də yetərli sayıda qadın deputatlar seçildi.

Heydər Əliyev Azərbaycan qadınlarına olan məhəbbətini müstəqil Azərbaycan qadınlarının birinci qurultayında etdiyi çıxışı zamanı belə izhar edirdi: "Burada Mirvarid xanım Dilbazi şeir oxudu. Orada manim ən çox xoşuma gələn söz bu id: Təbiət dünyamı dəyişdirərkən cənnəti qadına əvəz etdi. Həqiqətən belədir! Nə qədər gözəl sözdür, ədalətli ifadədir! Cəmiyyətdə, həyatda qadının yerini nə qədər gözəl göstərir. Həqiqətən biz kişilər cənnət haqqında düşünməməliyət. Cənnət-qadınlar bizim yanımızdadır. Qoy, qadınlar cənnət haqqında düşünsünlər və cənnətə çatmaq üçün bu dünyada öz işlərini görsünlər. Bizim cənnətimiz burdadır".

Bu gün Azərbaycan qadınları növbəti III qurultayına hər zaman böyük hamisi olmuş Heydər Əliyevlər hazırlaşırlar. Böyük öndər haqq dünyasına qovuşsa da, onun qadınlarla bağlı siyaseti davam etdirilir. Azərbaycan qadını heç zaman Heydər Əliyevin qayığını, himayəsini unutmayacaq. Böyük dövlət adamının mərd, qayğıkeş obrazı daim Azərbaycan qadınlarının yadlarında qalacaq.

HEYDƏR ƏLİYEV VƏ İSLAM KONFRANSI TƏŞKİLATI

Gövhər BAXŞƏLİYEVƏ

Millat vəkili, AMEA Şərqşünaslıq İnstitutunun direktoru
Bakı / Azərbaycan

"Islam Konfransı Təşkilati böyük bir yol keçibdir, şübhəsiz ki, onun böyük xidmətləri olubdur. O, dünyada sülhün, əmin-amallığın və təhlükəsizliyin təmin ediləsi üçün öz təhlükələrini verib, öz səylərini göstərib."

Heydər Əliyev

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi yaxınlaşır. Bu ərəfədə böyük öndərimizin keçdiyi zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini, yeritdiyi daxili və xarici siyaseti, dövlət quruculuğunda görüdüyü böyük işləri bir daha nəzərdən keçirmək və təhlil etmək zarurəti yaranır. Təqdim edilən yazında onun titanik fəaliyyətinin kiçik bir hissəsi - İslam Konfransı Təşkilatı ilə əlaqədar apardığı siyaset və gördüyü işlər haqqda qısa məlumat verib, müəyyən təhlillər apararaq, öz mühəhizlərimizlə bələşəcəyik.

Hakimiyyətə yenidən qayıtdığı ilk günlərdən Heydər Əliyev Azərbaycanın xarici siyasetini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. O, ilk növbədə sabiq hakimiyyətin xarici siyaset sahəsində buraxdığı kobud səhvleri və bunun nəticəsində Azərbaycan ətrafında formalasılmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmak istiqamətində iş aparmaga başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmış siyaset yürütməyə başladı. Hələ Milli Məclisin sadri seçilərkən o, xarici siyasetin başlıca vazifələrini və istiqamətlərini müəyyənləşdirdi: «Azərbaycanın müstəqilliyini təmin edən attributlardan biri xarici siyasetdir, Azərbaycanın sağlam xarici siyaseti olmalıdır, düşündürməş xarici siyaseti olmalıdır, uzaqgörən xarici siyaseti olmalıdır, elə xarici siyaseti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlaşın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-faktō dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmayı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyaseti olmayıbdır.» Sözünə davam edərək, Heydər Əliyev bu sahədə buraxılan

səhvələrə diqqəti yönəldir: «Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Orta Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır». Heydər Əliyev son illerde Azərbaycanın xarici siyasetində yer tutan özünütəcrid xəttinin tama-mılə yolverilməz və milli maraqlara zidd olduğunu vurgulayır. O, özünütəcrid xəttini acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməyini, haqq səsimizi eşitməməyini göstərir və belə siyaseti «özümüzün özümüzə vurdugumuz zərba» adlandırır. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının zəruriyini vurgulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasita respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairası uğrunda mübarizələrini nəzərə alaraq, əvvəl manevrlər və xüsusi taktiki gedisişlər etdi.

Bələliklə, xarici siyaset xəttində mövcud realhlqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmış əməli dəyişikliklər edildi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin yaxın dövr üçün prioritətləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.

Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Konfransı təşkilatına üzv oldu. Heydər Əliyev müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, mənəvi dəyərlərinizi, mədəniyyətimizi, ənənələrimizi qoruyub saxlamaq və inkişaf etdirməyi əldə rəhbər tutan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasetimizin vacib istiqaməti hesab edərək bu təşkilatın bütün imkanlarından səmərəli istifadə etmək zərurətini vurgulamışdı. Azərbaycan 1991-ci ildə İKT-nin üzvü idи və bu təşkilatla əməkdaşlıq sahəsində müəyyən işlər görülmüşdür. Lakin bunlar kifayət deyildi. 1993-cü ilin ikinci yarısından başlayaraq bu istiqamətdə görülen işlər sənki yenidən dinamizm qazandı, İKT ilə ölkəmiz arasındaki əlaqə və təmaslar intensivləşməyə və fəallaşmağa başladı.

23 noyabr 1993-cü ildə İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin BMT iqamətgahında keçirilmiş koordinasiya toplantısı Ermənistən Azə-

baycan Respublikasına qarşı təcavüzü ilə bağlı regiondakı vəziyyəti müzakirə edərək özünün ölkəmizlə bağlı ilk sənədlərindən biri olan bayanatı qəbul etdi. Toplanti iştirakçılara Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti təqdim edilmişdi. Müraciətdə Ermənistanın Azərbaycanın 20 faizdən çox ərazisini işgali nticəsində ölkədə yaranmış vəziyyət, bir milyondan artıq qacqının problemləri öz əksini tapmışdı. Toplanti iştirakçıları Ermənistan-Azərbaycan münəaqışının genişlənməsi ilə bağlı dərin narahatlıq hissələrini ifadə etmiş və Ermənistannın son təcavüzünün sülhə və əmin-amanlığa təhlükə yaratdığını qeyd etmişdilər. Toplanti iştirakçıları eyni zamanda Azərbaycan Prezidentinin Azərbaycan qacqınlarına təcili humanitar yardım göstərilməsi barədəki müraciətini dəsteklədlərini bildirmişdilər.

Bundan sonra ölkəmiz ilə İKT arasında əlaqələr Prezident Heydər Əliyevin göstərişi ilə daha da intensivləşdi. Azərbaycan bu təşkilatın infor-masiya, maliyyə və siyasi dəstək göstərmək imkanlarından tam güc ilə istifadə etməyə başladı. 1994-cü ilin sentyabr ayında İKT xarici işlər nazirinin Pakistan İsləm Respublikasının İsləmabad şəhərində keçirilmiş VII Konfransı Ermənistan-Azərbaycan münəaqışası üzrə dəha bir qətnamə qəbul etdi. Qətnamədə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz və Azərbaycan Respublikası ərazilərinin 20 faizdən çoxunun işgali qotiyətlə pislənmiş, münəaqışının dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətə və sülh yolu ilə həllinə çağrılmışdır.

Prezident Heydər Əliyevin İKT Baş katibi, doktor Həmid Əl-Qabidə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər və danışıqlar respublikamızla İKT arasındaki əməkdaşlığı daha da fəallaşdırmaqla yanaşı, bir sıra müsəlman ölkələri ilə diplomatik münasibətlər yaratmaq nöqtəyi-nəzərindən də çox mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, İKT Baş katibi səfərdən qayıtdıqdan sonra respublikamızın o vaxtadək diplomatik münasibətlər qurmadığı müsəlman ölkələrinin rəhbərlərinə məktubla müraciət edərək, onların diqqətini bu məsələyə çəlb etmişdir.

Hələ 1994-cü ilin may ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında səfirlərin İKT Baş Katibliyində Azərbaycanın daimi nümayəndəsi funksiyasını daşımaq həvalə edildikdən sonra, səfirlilik vasitəsilə İKT Baş Katibi və onun müxtəlif qurumları ilə mütəmadi və səmərəli iş aparılmışa başlamışdı.

Azərbaycan Respublikasının İKT-nin beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımı səviyyədə istifadə edə bilməsi istiqamətdə Prezident

"Heydər Əliyev və Azərbaycanda Dövlət Qadın Siyaseti" ümumrespublika konfransı materiaları

Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri dönüş nöqtəsi oldu. Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı kralı Fəhd bin Abduləziz əl-Səudla faydalı danışıqları və İKT rəhbərliyi ilə səmərəli görüşləri müsəlman aləmində ölkəmizə olan maraq və diqqəti dəha da artırdı. Azərbaycanın islam aləminin bir hissəsi olması bir dəha yüksək səviyyədə öz təsdiqini tapdı.

Ermənistan-Azərbaycan münəaqışası ilk dəfə 1994-cü ildə İKT-nin BMT ilə əməkdaşlığı üzrə problemlər siyahısına salındı. Münəaqışının informasiya cəhətdən və siyasi tərəfdən işçiləndirilər, dünya səviyyəsində onun həlli yollarının və üsullarının araşdırılması ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edirdi.

1994-cü ilin dekabr ayında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT-yə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etdi.

Toplantıya yola düşərkən jurnalistlərlə səhbətində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsləm Konfransı Təşkilatının nüfuzlu beynəlxalq təşkilat olduğunu qeyd edərək bu təşkilatın Azərbaycan üçün əhəmiyyətini çox yüksək dəyərləndirdi: «İslam ölkələri dönyanın böyük bir hissəsinə təşkil edirlər. Onların bir milyard nəfərdən artıq əhalisi var. İsləm Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək həm ümuməsəri proseslərdə iştirak edir, həm də İsləm ölkələrinin məxsus spesifikasi problemlərin həll olunmasına çalışır. Mən şəxşən hesab edirim ki, hər bir belə regional təşkilat əhəmiyyətlidir və bu kimi təşkilatlar öz şəylerini nəhayət, birləşdirə bilsələr, dünyada sülh daimi olar, əmin-amanlıq, təhlükəsizlik təmin edilə bilər. Ona görə də mən bu Zirvə toplantısına həvəslə gedirəm və şübhəsiz ki, bu toplantıdan çox şey gözələyirəm bir də ona görə ki, İsləm Konfransı Təşkilatı öz əvvəlki toplantılarında da qətnamə qəbul edərək Ermənistanın Azərbaycana təcavüzünü pisləyib, bu barədə beynəlxalq təşkilatlara müraciətlər edibidir.»

Dövlət başçımız bu toplantıni bir növ ATƏT-in üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının Budapeşt Zirvə toplantısının davamı hesab edir, orada da Azərbaycan üçün taleyülü bir çox yeni qərarların qəbul ediləcəyini gözləyirdi. Elə buna görə də, orada da bu istiqamətdə bir sıra işlər görüləcəyini bəyan etmişdi.

Sammitdə Azərbaycan və onun rəhbəri bütün dövlət başçılarının, diplomatlarının, KIV nümayəndələrinin, demək olar ki, bütün islam dünyasının diqqət mərkəzində idi. Bu, islam ölkələri toplantılarında ölkəmizin başçısının

ilk iştirak etdiyi sammit, onlara Azərbaycan həqiqətlərini çatdırmaq üçün əldə olunmuş ilk geniş fürsət idi. Bu həm də İKT-yə üzv olan dövlət başçıları üçün Azərbaycanla yaxından tanış olmaq, onun rəhbərini dinləmək, ölkəmizlə əlaqələr qurmaq, Prezident Heydər Əliyevin simasında həm də təşkilat yenica üzv qəbul olunmuş müsəlman respublikalarının dünya siyasetinin bir çox məsələləri ilə bağlı nöqtəyi-nəzəri ilə tanış olmaq üçün fürsət yaradırdı.

Prezident Heydər Əliyev həmişə olduğu kimi bu Zirvə toplantısında da ölkəmizi layiqincə təmsil edərək onun imicinə yüksəklərə qaldırdı. Sammitdə Prezidentimizin çıxışı xüsusi diqqət və rəğbatla qarşılandı, dəfələrlə alqışlarla səbəb oldu. Son dövrədə ölkəmizin başına gələn fəlakətlərdən, Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərindən və onun həlli yollarından, müsəlman dünyasının qarşılaşdığı kəskin problemlərdən açıq, hərərətə və səmimiyyətlə danışan Azərbaycan Prezidenti dünyaya və islam aləminə bizim baxışlarımızy yüksək kürsündə bəyan etdi.

Heydər Əliyevə göstərilən hörmət və diqqətin, böyük ehtiramın nəticəsi kimi İKT katibliyinin və bir sıra dövlətlərin xahişi ilə Azərbaycan Respublikasının Prezidenti konfransda Asiya dövlətləri adından da nitq söylədi.

Bu nitqdə Azərbaycan Prezidenti toplantıda iştirak edən dövlət başçılarına müraciətlə İsləm Konfransı Təşkilatında Asiya dövlətləri adından söz demək üçün ona imkan yaradılmışdan böyük şərəf duyduğunu və bunu yüksək qiymətləndirdiyini qeyd etdi. O, göstərdi ki, VII Kasablanka Zirvə toplantısı dünya müsəlmanlarının həmrəyliyinin daha da möhkəmlənməsində, İsləm dövlətlərinin nüfuz və qüdrətinin artmasında yeni bir mərhələ olacaqdır, İsləm aləminin qarşılaşığı çətinliklərin və problemlərin dünya ictimaiyəti tərəfindən daha aydın başa düşülməsinə geniş imkanlar yaradacaqdır. Dövlətimizin başçısı VII Zirvə toplantısında Asiya qitəsindən olan ölkələrin artan fəaliyətinin onların İsləm Konfransı Təşkilatında daha geniş təmsil olunması ilə səciyyələndiriyini, sonuncu ildə İsləm Konfransı Təşkilatının sıralarının 45-dən 52-ya çatmasının deyilənlərə əyani sübut olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Prezidenti burada qəbul edilən qararların bütün İsləm aləminin, xüsusən Asiya qitəsinin müsəlman ölkələrinin qarşısında duran problemlərin həllinə sanballı töhfə olacağını, Asiya qitəsinin müstəqilliyini yenidən qazanmış bir sıra müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın İsləm Konfransı Təşkilatının diqqət və qayğısına böyük ehtiyac duyduğunu söylədi. Bu ölkələrin həm keçmişdən miras qalmış ağır problemlərlə, həm də möhkəmlənməkdə olan müstəqilliklərinin doğurduğu təbii çətinliklərlə üzəşdiklərini, dərinləşməkdə olan

iqtisadi böhranların, ictimai-siyasi sistemin dəyişməsi ilə bağlı kecid dövrünün yaratdığı çətinliklərin, bəzi dövlətlərin məruz qaldığı müharibələrin, iqtisadi blokada və müxtəlif siyasi təzyiqlərin də vəziyyətə təsir göstərdiyini bəyan etdi.

Azərbaycan Prezidenti Tacikistanda və Əfqanistanda qardaş qanının axıllanması, Kəşmir və Fələstin problemləri, Ermənistanın Azərbaycana qarşı altı ildən bəri davam edən təcavüzü və onlara digər problemlərin bu gün çox ciddi narahatlıqlar doğurduğunu, Asiya qitəsinin bütün ağır problemlərinin konfransda qaldırılması təqdir etdi, həm də onların həlli ilə bağlı nikbinliyin artmasını vurguladı. Prezidentimiz bu problemlərin həllini dost və qardaş müsəlman ölkələrinin iqtisadi və siyasi yardımını ilə xeyli asanlaşa biləcəyini, İsləm Konfransı Təşkilatının mövcud gərginliyin aradan qaldırılmasına, müharibə ocaqlarının söndürülməsinə, doğma yurdlarından didərgin düşənlərin evlərinə qayıtmına kömək edəcəyinə, günahsız insanların qanının axılmasına son qoymaq üçün öz nüfuz və səylərini daha da artıracağına ümidi etdiyi bildirdi.

Heydər Əliyev iştirakçıların diqqətinə onu da çatdırıcı ki, Asiya regionunun müsəlman dövlətləri, o cümlədən Azərbaycan İsləm Konfransı Təşkilatının fəaliyyətində, habelə Zirvə toplantısında qəbul edilmiş qərarların ardıcılıqlı yerinə yetirilməsində öz səyərini durmadan artıracaq, bu təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Sonda Azərbaycan Prezidenti İsləm Konfransı Təşkilatının VII Zirvə toplantısının uğurla başa çatması münasibətilə üzv dövlətlərin başçılarını bir da təbrik etdi, onlara və onların xalqlarına, müsəlman bacı və qardaşları miza səadət və əmin-amanlıq arzuladı.

Səfər zamanı Azərbaycan Prezidenti İKT rəhbərliyi ilə keçirdiyi səməralı görüşlərlə barəbər, Azərbaycanla İKT-yə üzv ölkələr arasında olan əlaqələri genişləndirmək və inkişaf etdirək məqsədilə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirmişdir.

Azərbaycan Prezidentinin bu səfəri, orada keçirdiyi görüşlər, apardığı danışqlar, qazandığı uğurlar öz müsbət natiqlərini verməyə başladı. Bu səfərdən sonra İKT ilə əlaqələrimizdə yeni uğurlar və nailiyyətlər dövrü başlandı.

İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş VII Zirvə toplantısı və XXII konfransı, 1995-ci ilin dekabrında Konakridə keçirilmiş XXIII konfransı, 1996-ci ilin dekabr ayında Cakartada keçirilmiş XXIV konfransı İKT baş katibinin Ermənistan-

Azərbaycan münaqişəsi üzrə məruzəsini müzakirə edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə pişlədi. Bütün bu konfranslarda qəbul edilən sənədlərdə də erməni silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından təcili surətdə çıxarılması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi tələbi qoyuldu.

Dövlətimizin başçısı İKT ilə olan əlaqələrimizi daim öz nəzarəti altında saxlayır, onların durmadan inkişaf üçün müvafiq tədbirlər görülməsinə, bu sahədə ardıcıl iş aparılmasına xüsusi diqqət verirdi. 1996-ci il sentyabr ayının 21-də Bakıda keçirilən İsləm İnkışaf Bankının Beynəlxalq İnvestisiya Konfransı məhə belə tədbirlərində idi. Bu konfransın işində də Azərbaycan Prezidenti şəxson iştirak etmişdir. Konfransda çıxış edən Azərbaycan Prezidenti bildirmişdir ki, İsləm İnkışaf Bankının belə böyük tərkibdə, yüksək səviyyədə konfransının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirir və bunu Azərbaycan Respublikası ilə islam ölkələri, İsləm İnkışaf Bankı arasında mövcud olan six əlaqənin təzahürü hesab edir. Prezident Heydər Əliyev əmin olduğunu bildirmişdir ki, İsləm İnkışaf Bankının Azərbaycanda ilk dəfə keçirdiyi yüksək səviyyəli, geniş tərkibli, mötəbər konfransı bundan sonra həm İsləm İnkışaf Bankının bütün müsəlman ölkələrindəki fəaliyyətinə takan verəcək, həm də İsləm İnkışaf Bankı və onun ətrafinda olan iş adamları ilə Azərbaycan arasındaki əlaqələri daha da genişləndirəcəkdir.

1997-ci ildə Prezident Heydər Əliyev Tehranda İKT-nin VIII Zirvə toplantısında iştirak etmiş, geniş mərzə ilə çıxış etmiş, çoxsaylı görüşlər keçirilmişdir. Azərbaycan Prezidentinin orada söylədiyi nitqi və keçirdiyi görüşləri islam aləmində geniş reaksiyaya səbəb olmuşdur. İKT-nin sabiq baş katibi İzzəddin İraqi dövlət başçılarının Tehran zirvə konfransı günlərində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sonra jurnalistin sualına verdiyi aşağıdakı cavab fikrimizə əyani sübutdur: «Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o, təşkilatımızın işinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaması üçün əlimizdən gələni edəcəyik... Mən cənab Prezidenti əmin etdim ki, İKT həmisi Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən cənab Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldən azad edilməsi bizim dəyişməz mövqeyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə six əməkdaşlıq etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağıla malik olduğuna dələlət edir».

Bələliklə, Prezident Heydər Əliyevin gərgin zəhməti və yorulmaz fəaliyyəti nəticəsində ilk vaxtlar İKT Baş Katibliyi Ermənistan-Azərbaycan

münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyilər halda, sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında daha kəsərlə qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü kimi qiymətləndirilir.

İKT xarici işlər nazirlərinin 1993-cü ildə Kərəçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında qətnamələr qəbul etdi. İKT xarici işlər nazirlərinin 1996-ci ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, «Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında» adlandırılmışdır. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbilden olan qətnamələrin adı dəyişilməz qalmışdır. Qeyd etmək lazımdır ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada keçirilmiş IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X konfransları eyni adlı qətnamələr qəbul etmişdir. Əvvəlki qətnamələrdən fərqli olaraq, son qətnamələr xeyli tokimilləşdirilmiş, onlara yeni bəndlər əlavə edilmişdir: «İKT bütün dövlətlərin təcavüzkarı münaqişəni dərinləşdirməyə təşviq edən və Azərbaycan ərazilərinin işgalini davam etdirməyə imkan yaradan silah və döyüş sursatı təchizatından intinta etməyə çağırır; İKT-yə üzv dövlətləri və dünyada birliyinin digər ölkələrini Ermənistanın təcavüzüne və Azərbaycan ərazilərinin işgalinə son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymış ziyana görə kompensasiya almaq hüququna malikdir və bu ziyanın tam şəkildə ödənilməsi üçün məsuliyyət Ermənistanın üzərinə düşür; bu məsələ üzrə İKT-yə üzv dövlətlərin mövqeyi barədə ATƏT-in hazırlığı sədrinə məlumat verməsini İKT baş katibindən tələb edir.» və s.

İKT dövlət və hökumət başçılarının təkcə 2003-cü ilin oktyabr ayında Putracayada keçirilmiş X Zirvə Konfransının qəbul etdiyi qətnamələr Azərbaycan-İKT münasibətlərinin indiki vəziyyətinin əyani göstəricisidir. Konfrans qeyd edilən siyasi qətnama ilə yanşı, «Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında» qətnama qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinin işğalı, bir milyonadək əhalinin öz yurdundan zorla qovulması ilə müşayiət olunan əməlləri pişlənir, ölkənin tarixi üçün belə çatın və bəhranlı vaxtda Azərbaycan hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunur, Azərbaycan xalqının əzab-əziyyətini yüngülləşdirmək məqsədilə İKT-yə üzv

dövlətlərə, islam qurumlarına, eləcə də beynəlxalq təşkilatlara müraciət edilir ki, respublikamıza lazımi iqtisadi, maliyyə və humanitar yardım göstərsinlər.

Konfrans ülkemizlə bağlı «Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işgal olunmuş ərazilərində islam tarixi və mədəniyyəti abidələrinin möhv edilməsi və dağılması haqqında» qətnamə qəbul etmişdir. Geniş və əhatəli preamble və 7 bənddən ibarət bu qətnamə işgal edilmiş torpaqlarımızdakı mədəniyyət və tarixi abidələrimizin müdafiəsinə yönəlmışdır. Konfrans İKT baş katibinin bu barədə mütəfiq hesabatını nəzərdən keçirərək, erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işgal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhvini yönəldilmiş vəhşi hərəkətləri ciddi surətdə pişmiş, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin Ermənistan tərəfindən qeyd-sərtşək və hökəmən yeriñe yetirilməsini tələb etmiş, problemlə bağlı İKT-ya üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verməsini İKT Baş katibindən xahiş etmişdir.

Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün təkcə siyasi əhəmiyyət daşıdır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və başqa yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi mühüm sənədlər əsasında həyata keçirilir. İsləm İnkışaf Bankı 1994-cü ildən etibarən mütəmadi olaraq qəçqinlərimizə humanitar yardım göstərir, onlar üçün iş yerləri yaradılması məqsədi ilə dərzgah və avadanlığın alınmasına 1 milyon ABŞ dolları vəsait ayırmışdır. Respublikamızın sosial inkişaf layihələrinin texniki-iqtisadi əsaslandırılmışının hazırlanmasına İsləm İnkışaf Bankı təmənnəsiz olaraq 1,424 milyon ABŞ dolları vəsait ayırmışdır. Bankın respublikamıza təqdim etdiyi güzəştli kreditin ümumi məbləği 74 milyon dollardan artıqdır. Səudiyyə Ərəbistanının humanitar müəssisələri, Kral Fəhd adına yardım programı, körfəz ölkələrinin bir sıra humanitar təşkilatlarının və fondlarının yardımı qeyd olunan sənədlər əsasında həyata keçirilir.

Ümummillî liderimiz Heydər Əliyev İKT və onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə ölkəmiz arasında əlaqələr yaradılmasını, ədəbiyyat, mədəniyyət və sənət əsərlərimizin islam dünyasında da öyrənilməsini və yayılmasını həmişə mühüm saymış, bunun üçün bütün tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir. 1997-ci il mayın 8-də İstanbulda olarkən respublikamızın Prezidenti orada yerləşən İKT tarix, mədəniyyət mərkəzini də ziyarət etmişdir. O, öz çıxışlarında qeyd etmişdir ki, islam tarixinə aid Azərbaycanda da böyük araşdırımlar aparılır. Bu araşdırımlar islam

dünyasında geniş təbliğ edilməlidir. İslam Konfransı Təşkilatının İstanbul-dakı bu mərkəzi ilə Azərbaycan Elmlər Akademiyasının, onun Şərqşünaslıq İnstitutunun və respublikamızdakı bir sırə mərkəzlorın əlaqəlerinin daha da sıxlığındırılması vacibdir. Yaradılacaq belə münasibətlər xalqlarımızın və islamın tarixinin, mədəniyyətinin öyrənilib daha geniş təbliğ edilməsində mühüm rol oynaya bilər.

Prezident qeyd etmişdir ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığı və xalqımızın qədim tarixa malik mədəniyyəti ümumtürk və islam tarixində özünməxsus yer tutur. Türk və islam tarixləri yenidən işləniləb hazırlanarkən orada Azərbaycanın mütəfəkkir şəxsiyyətlərinin hayat və yaradıcılığı da öz layiqli əksini tapmalıdır.

Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan mədəniyyətinin, ince-sənətinin zəngin tarixi vardır. Bu tarixin öyrənilib yayılmasının əhəmiyyəti böyükdür. Yola salmağa hazırladığımız XX əsrə Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində əldə olunmuş uğurlar isə xüsusişlə təqdi-rəlayiq və cahansümül nailiyyətlərdir. Görkəmlı bəstəkar Üzeyir Hacıbəyov dahi Nizaminin və Füzulinin «Leyli və Məcnun» poemaları əsasında 1908-ci ildə «Leyli və Məcnun» operası yazdı, Qara Qarayev isə 1960-ci ildə «Leyli və Məcnun» simfonik poemasını bəstələyərək klassik Şərq mövzu-sunu müasir sənət səviyyəsinə çatdırı. Əlbəttə, xalqımızın içərisindən çıxmış belə dahi şəxsiyyətlərin sayı olduqca çoxdur və onların hər birinin yara-dılılığı haqqında saatlarla, günlərlə söhbət açmaq olar. Onlar həm də islam dünyasının böyük şəxsiyyətləri olduqlarına görə bu adamların yaradılığının islam alımında və türk, ərəb dünyasında geniş öyrənilib yayılması ol-duqca vacibdir. Söziünən sonunda Azərbaycan Prezidenti vurğulmuşdur ki, bununla bağlı olaraq İslam Konfransı Təşkilatının mərkəzi ilə Azərbaycanın əlaqələrinin daha da sıxlışdırılması üçün birgə tədbirlər hazırlanmasının və keçirilməsinin təşkilinə diqqəti artırmaq vacibdir.

1997-ci il oktyabr 4-də BMT Baş Məclisinin 52-ci sessiyası çərçivəsində İKT xarici işlər nazirlərinin BMT iqamətgahında keçirilmiş əlaqələndirmə toplantısının yekun bəyanatında islam dünyasının digər problemləri ilə yanaşı, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavü-zü də öz ekşini tapmışdır.

Toplantı Ermənistən Azərbaycan Respublikasına təcavüzünü pisləmiş və erməni silahlı qüvvələrinin işgal edilmiş bütün Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtləşsiz və tamamilə çıxarılmasını tələb etmiş, arazilərin güc tətbiq etməklə işğalının yolverilməzliyini bir daha təsdiq etmişdir.

Münaqışının dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına ehtiram prinsipləri əsasında ədalətə və sülh yolu ilə həll edilməsinə çağırmışdır.

Bələliklə, islam aləmi problemlərimizə yaxından tamşdır və bizi dönmədən dəstəkləyir. Bu ilk növbədə Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş düzgün xarici siyasetimizin nəticəsidir. Məlumdur ki, xarici siyaset daxili siyasətdən doğur və onun mənətiqi nticəsidir. Prezident Heydər Əliyevin Şərq siyasetini o cümlədən İKT ilə münasibətdə yeritdiyi siyaseti qisaca da olsa nazərdən keçirəndə, onun etdiyi səfərləri, reallaşdırduğu görüşləri, verdiyi müsahibələri, bağlılığı müqavilələri, müəyyənolşdırıcı istiqamət və prinsipləri təhlil edəndə bir daha bu qənaətə galirik ki, onun apardığı xarici siyaseti də daxili siyaseti kimi daim bir məramə, bir məqsədə, bir amala xidmət edib – müştəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları birliyində layiqli yer tutmasına nail olmaq.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA QADIN HÜQUQLARI

Professor Elmira SÜLEYMANOVA

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
Bakı / AZƏRBAYCAN

Hər bir xalqın tarixində elə şəxsiyyət vardır ki, taleyülü məsələlərin həllində xalq ümidi lərini ona bağlayır.

Azərbaycan xalqının belə ümid çərqi onun ümummilli lider kimi rəğbatını və məhəbbətini qazanmış Heydər Əliyev olmuşdur.

Azərbaycanın bugünkü uğurlarının özüндə də onun fitri istedadı, geniş dünyagörüşü, əqida saflığı, xalqa sədaqətlə xidmətinin izləri aşkar görünür.

Uzun illər respublikamıza rəhbərlik etmiş Heydər Əliyev hansı dövrədən asılı olmayaraq qadın hərəkatının inkişafı, qadınlarla bağlı məsələlər, onların hüquq və azadlıqlarının qorunması, aparıcı vəzifələrə irəli çəkilməsi, maariflənməsi daim onun diqqət mərkəzində olmuşdur.

Heç də təsadüfi deyildir ki, Heydər Əliyev 1969-cu ildən – respublikamıza ilk dəfə rəhbər təyin olunandan sonra qadın problemləri, onların dövlətin və cəmiyyətin siyasi höyətində fəal iştirakı məsələləri geniş müzakirə olunurdu. Elə həmin dövrdən başlayaraq qadınlara diqqət və qayğı göstərilərək onların bilik və bacarıqlarına görə, istedad və intellektina görə yüksək vəzifələrə təyin edilməsi dövlət siyasetinin tərkib hissəsinə əvvərilməyə başladı. Hətta bir çox nüfuzlu dövlət qurumlarına rəhbərlik etmək artıq qadınlara etibar olunmağa başlandı. Bu ənənə digər sahələrlə bərabər hüquq sahəsinə də nüfuz etmişdir. Ümummilli liderimiz hələ o dövrdə qadınların əməyinin qiymətləndirilməsi, onların həvəsləndirilməsi istiqamətində də sayını əsirgəməmişdir. O daim öz işində, ictimai fəaliyyətdə fərqlənen qadınlara fəxri adlar vermiş, onları mükafatlandırmaq orden-medallarla təltif etmişdir. Həmin illərdə neçə-neçə əməksevar Azərbaycan qadını "Sosialist Əməyi Qəhrəmanı", "Qəhrəman ana" və digər fəxri adlara layiq görülmüşdür. Təbii ki, bütün bunlar ümummilli liderimizin xalqına, o cümlədən qadınlara göstərdiyi diqqət və qayığının təzahürü idi.

Qeyd etmək lazımdır ki, dünyada ilk dəfə olaraq qadınlar və onların problemləri haqqında məsələ 1975-ci ildə qaldırılmış və həmin il qadın ili

elan olunmuşdur. Elə həmin il Mexikoda Qadınların Ümumdünya konfransı çağırılmışdır.

II Ümumdünya qadın konfransı 1980-ci ildə Danimarkada, III - 1985-ci ildə Nayrobidə, IV isə Pekində 1995-ci ildə keçirilmişdir. Hər dörd konfransın məramı "Bərabərlik, inkişaf və sülh" olmuşdur. Həmin konfranslarda qadın və kişi hüquqlarının bərabərliyi, gender məsələləri ön plana çəkilmişdir.

Tarixdən bəzə mələmdür ki, Azərbaycan qadınlarının bu bərabərliyi hələ 1918-ci ildə ölkəmiz müstəqilliyini ilk dəfə əldə etdiyi dövrə bərəqərər olmuş və hətta SSRİ dövründə də davam etmişdir. Bu da inkarolunmaz həqiqətdir ki, dünyada elə dövlətlər var ki, həmin bərabərliyi 1950-60-ci illərdə və yaxud daha gec əldə etmişlər.

Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə qadın problemləri yenə də dövlətin prioritetləri səviyyəsinə qaldırıldı.

Qadınların hüquq bərabərliyi, onların cəmiyyətdəki aparıcı rolu ümum-milli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş, ölkəmizin əsas qanunu olan Konstitusiyamızda da öz əksini tapdı və bu ali sənədə uyğun olaraq bu sahədə də köklü islahatlar həyata keçirilməyə başlandı.

Hazırda cəmiyyətimizin bütün sahələrini əhatə edən hüquqi islahatlar ölkəmizdə dönməz bir prosesə çevrilmişdir. Hüquqi islahatların təməli isə öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapmışdır. Bu sahədə düşünülmüş və ardıcıl siyaset aparan xalqımızın öndəri Heydər Əliyevin 21 fevral 1996-ci il tarixli sarəncamına əsasən ölkədə Hüquqi İslahat Komissiyası yaradılmış və hüquqi islahatların həyata keçirilməsinə başlanılmışdır. Onun rəhbərlik etdiyi həmin komissiyanın əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının müddələrinin həyata keçirilməsi, demokratik təsisatların və qanunun alılıyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarət idi.

Hüquqi-demokratik prinsiplərin bərəqərər edilməsi, insan hüquq və azadlıqlarının müdafiə olunması məsələləri bu gün də ölkəmizdə aparılan hüquqi islahatların əsas mahiyyətini təşkil edir.

Ümumiyyətə, müasir dövrə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi, həmçinin insanın təbii hüquqlarının pozitivləşməsi, yəni dövlət tərəfindən qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru kimi çıxış edir. Konstitusiyanın 12-ci

maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edir.

Müstəqillilik illərində xalqımız öz dövlətçiliyinin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin bərəqərər olması namına mühüm addımlar atmış, cəmiyyətin ayrı-ayrı sahələrinin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə mühüm normativ hüquqi aktlar qəbul edilmişdir.

Respublikamız müstəqilliliyinə qovuşduğundan sonra Azərbaycanın yeni tarixinə bənzərsiz səhifələr yazılmış, ölkəmiz bir çox mətbəər beynəlxalq qurumlarda təmsil edilmiş, 1992-ci il martın 2-dən BMT-nin, 2001-ci il yanvarın 25-dən isə Avropa Şurasının tamhüquqlu üzvü olmuş, beynəlxalq birliliyə sərətətə integrasiya etmişdir. Bu proses bu gün də uğurla davam etməkdədir.

1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olmuşdur. Həmin il Azərbaycan "Qadınlara müfinasibətdə ayrı-seçkililik" bütün formalarının 1əgvi haqqında" Konvensiyaya qoşulmuşdur. Halbuki, dünyanın inkişaf etmiş dövlətləri sırasında hələ də bu konvensiyaya qoşulmayan dövlətlər vardır və onlar bunu həmin konvensiyaya qoşulmağa hazır olmadıqları ilə izah edirlər. Nəzərə almaq lazımdır ki, hər hansı bir dövlətin Konvensiyaya qoşulması üçün əlverişli şərait olmalı və müyyəyen öhdəliklər yerinə yetirilməlidir. Dövlətimizin keçid dövründə yaşamasına, müharibə vəziyyətində olmasına, torpaqlarımızın 20 faizi işğal altında, bunun da nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünmüümüz olmasına baxmayaq bizim bu konvensiyaya qoşulmağımız mərhum Prezidentimiz Heydər Əliyevin şəxsi təsəbbüsü və səyləri nəticəsində mümkün olmuşdur.

Qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyev bir çox ölkələrdə, hətta MDB ölkələrində belə qadınlarla bağlı xüsusi dövlət qurumunun olmadığı halda, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"ni yaratdı.

Komitə yaranandan sonra Pekin konfransının 12 müddəsi nəzərə alınıraq, bütün dövlət qurumları və qeyri-hökumət qadın təşkilatlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 33 sayılı qərarı ilə təsdiq edildi. Mərhum

Prezidentimizin elə həmin gün imzaladığı "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" fərmanı göləcəkdə dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm bir dövlət sənədində çəvrildi.

Avropaya və ümumiyyətlə dünyaya integrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün nüfuzlərdən imkan daxilində bəhrənənməyə çalışır. Bu baxımdan sevindirici haldır ki, dövlətimiz qadın hüquqlarının müdafiəsi sahəsində onlarla beynəlxalq sənədə qoşulmuşdur. Onların içərisində "Qadınlara münasibətdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında", "Ördə olan qadınlara vətəndaşlığı haqqında", "Nikaha daxil olmağı razılıq, nikah üçün minimal yaş həddi və nikahların qeydiyyatı haqqında" Konvensiyalara və digər sənədlərə Azərbaycan məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmuşdur.

Ulù öndər Heydər Əliyev müstəqil dövlətimizə rəhbərlik etdiyi ilk gündən qadınlara aid imzaladığı fərman və sərəncamlarda, qəbul etdiyi qərarlarda aşağıda qeyd olunan istiqamətləri dövlət qadın siyasətinin əsas mahiyyəti hesab etmişdir:

- qadınlara münasibətdə dövlət siyasətinin əsas istiqamətlərinin, ona müvafiq proqramların hazırlanması;
- qadınlardan dövlət orqanlarının işində, ölkənin ictimai-siyasi həyatında iştirakı, sahibkarlıq fəaliyyəti, onların yeni ixtisaslara yiyələnməsi, yenidən hazırlığı və ixtisaslarının artırılması;
- qacqın və məcburi köckük qadınlardan sosial müdafiəsinin gücləndirilməsi;
- qadınlardan əmək hüququnun həyata keçirilməsi üçün təşkilati, iqtisadi və hüquqi tədbirlərin görülməsi;
- qadınlardan əməyinin, onların həyatının, sağlığının müdafiəsinin, analıq funksiyaları nəzərə alınmaqla təmin edilməsi;
- beynəlxalq qadın təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə dövlət strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.

Ölkə qadınlarının gərgin mübarizə dolu həyatına, ictimai fəaliyyətinə yüksək qiymət verən ümummilli liderimiz "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalamaqla qadınlardan rəhbər vəzifələrdə kişilərlə bir təmsil olunması, gender tələblərinə əməl edilməsini ön plana çıkmışdır.

1998-ci ilin 14-15 sentyabr tarixi Azərbaycan qadınlarının inkişaf tarixində müümən mərhələ oldu. Həmin gün müstəqil Azərbaycan qadınlarının I qurultayı keçirilmişdir. Bu əlamətdar hadisəni bir növ Azərbaycan qadınlarının xalqımıza hesabatı kimi də qiymətləndirmək olardı.

Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının roluñ yüksəldilməsi məsələsini həmişə diqqət markazında saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. 1998-ci ildə «Azərbaycanda qadınlara münasibətdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında» sərəncam imzalanmışdır. Bu sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.

Heydər Əliyev bu Sərəncamla qadınlara münasibətdə dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud qanunvericilik bazasını demokratik dövra uyğun olaraq yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddələrində qadınlardan daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtləş iştirak etmək hüququna malikdirlər.

Prezidentin 6 mart 2000-ci il tarixli «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında» Fərmanı respublikə qadınlara 8 Mart bayramı öncəsi önəmli hədiyyə oldu. Fərmandan Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınlardan rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, Dövlət Statistika Komitəsinə Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə standartlara cavab verən statistik məlumatın hazırlanması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlara üçün kişilərlə bərabər imkanlar yaradılması, qacqın və məcburi köckük qadınlardan möşgullüğünün təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıp həyata keçirilməsi, qadınlardan hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər haqqında tapşırıqların verilməsi ölkə Prezidentinin respublikə əhalisinin yaridan çoxunu təşkil edən qadınlara böyük diqqətinin təzahürü idi.

Hazırda Azərbaycanda demokratik ənənələri özündə öks etdirən vətəndaş cəmiyyəti sürətlə inkişaf edir. Ölkəmiz demokratik inkişaf səviyyəsindən görə dönyanın bir çox dövlətləri, o cümlədən bu sahədə zəngin təcrübəsi olan Avropa dövlətləri ilə rəqabət aparır.

İnsan hüquqlarını bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayan Heydər Əliyev demişdir: «Vəzifəli şəxslərin fəaliyyətini onların insan hüquqlarının qorunmasınañı xidmətlərinə görə qiymətləndirmək lazımdır». Beləliklə də o, həmişə cəmiyyətdəki mövqeyindən asılı olmayaq həyatda hər kəsi nəcib, xeyirxah, humanist, amallar uğrunda mübariz olmağı, insan hüquqlarını qorumağa və hörmət bəsləməyə çağırmışdır. O, bunu hamiya tövsiyə etsə də, vəzifəli şəxslərdən xüsusi olaraq birmənalı şəkildə tələb etmişdir.

İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi Konstitusiyamızda, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, qəbul edilən qanunlarımızdə geniñ təsbit olunmaqla bərabər, ümummilli liderimiz Heydər Əliyevin tarixi əhəmiyyət kəsb edən fərman və sərəncamlarında, dərin məmənluñ çıxişlarında da əsas diqqət yetirilən məsələlərdən biri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin «İnsan və vətəndaş hüquqlarıñ və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 22 fevral 1998-ci il tarixli Fərmanı, eləcə də 18 iyun 1998-ci il tarixli «İnsan hüquqlarının müdafiəsinə dair dövlət programının təsdiq edilməsi haqqında» Sərəncamı bu sahədə aparılan irimiqyaslı islahatları uğurla davam etdirməyə zəmin yaratmışdır.

Müstəqillik dövründə dövlətimizin həyata keçirdiyi hüquqi islahatlar nəticəsində yeni hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müstəqil dövlətimizin insan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyinin inkişafı tarixində ən əhəmiyyətli və yadda qalan hadisə 28 dekabr 2001-ci ildə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanununun qəbul edilməsi və həmin Qanuna əsasən 2 iyun 2002-ci ildə ilk Ombudsman vəzifəsinə ölkədə qadın hərakatının liderlərindən olan alim qadının seçilməsi olmuşdur. Belə bir məsul vəzifəyə vətəndaş cəmiyyətinin nümayəndəsinin, xüsusən də qadının seçilməsi beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilmişdir.

Bu nüfuzlu demokratik institutun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət və yerli özüntüdərə organları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının barpa edilməsinə nail olmaqdan ibarətdir.

Bu gün dərin inam və iftخار hissi ilə qeyd etmək olar ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış və aşkarlıq, şəffaflıq,

qanunçuluq, ədalət və qərəzsizlik kimi ümumbaşarı prinsiplərə daim sadıq olan Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili insan hüquqlarının və azadlıqlarının müdafiəsi namənə qanunla müəyyən olmuşsə selahiyətlər daxilində tam müstəqil fəaliyyət göstərir.

Bir məqamın da vurğulanması yerinə düşordi ki, 5 sentyabr 2005-ci il tarixində Müvəkkil Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı vəzifəsinə seçkilərde bu vəzifəyə ilk qadın namizəd kimi iştirak etmiş və topladığı səslerə görə Avropanın səkkiz görkəmli Ombudsmanı sırasında dördüncü olmuşdur.

Bu gün Azərbaycanda əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm normativ hüquqi baza yaradılmış və bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən məqsədönlü fəaliyyət həyata keçirilməkdədir və cəmiyyətdə hər bir təbəqənin ümumi və özünməxsus hüquqları ayrı-seçkiliyə yol verilmədən tam təmin olunmaqdadır.

Ölkənin siyasi, hüquqi, sosial, iqtisadi və mədəni həyatında baş verən inkişafda qadınların rolü danılmazdır.

Təqdirəlayiq haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyaseti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Prezident İlham Əliyev dövlət idarəetmə sisteminde aparılan islahatların davamı olaraq, idarəetmə strukturunun təkmilləşdirilməsi və onun müasir tələblərə uyğun qurulması məqsədi ilə imzaladığı 6 fevral 2006-ci il tarixli Fərmanla əsasən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Təqdirəlayiq haldır ki, qadınlar cəmiyyətimizdə baş verən demokratik-ləşmə proseslərindən faydalanaraq qısa bir zaman əsasında yeni dövrün tələblərinə uyğun öz təşkilatlarını yaratırlar. Bu təşkilatların əsas məqsədini Azərbaycanda qadınların vəzifəyinin yaxşılaşdırılması, onun sosial-iqtisadi problemlərinin həlli və digər məsələlər təşkil edirdi. Hazırda əlkəmizdə yeni-yeni qadın təşkilatları yaradılır və mövcud təşkilatların fəaliyyət dairəsi dəha da genişləndirilir. Bu gün bu kimi təşkilatların fəaliyyətinin əlaqələndirilməsinə ehtiyac duyulur.

Müvəkkil fəaliyyəti dövründə qadın hüquqlarının müdafiəsi məsələsini hər zaman diqqət mərkəzində saxlamışdır.

O, hələ özünün ilk illik məruzəsində bütün həyata keçirilən tədbirlərlə yanaşı Milli Məclisdə ailə, uşaq və qadın problemləri ilə məşğul olacaq ko-

missiyanın yaradılması, həmçinin Qadın Problemləri üzrə Dövlət Komitəsinin sahahiyət dairəsini artıraraq ailə və uşaq məsələlərini da əhatə etməsi üzrə tövsiyələr vermişdir. Bundan əlavə, ölkəmizdə BMT-nin «Qadınlara münasibatda ayrı-seçkililik bütün formallarının aradan qaldırılması haqqında» Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq Qanununun qəbul edilməsini təklif etmişdir. Sevindirici həldir ki, 10 oktyabr 2006-ci il tarixində "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir.

Müvəkkil qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təbliğ olunması məqsədi ilə, öz əməkdaşları sırasından gender bərabərliyi üzrə xüsusi müşavir təyin etmiş və bu sahədə mövcud olan problemlərin, o cümlədən «Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» qanun layihəsinin müzakirəsi ilə bağlı tədbirlər keçirmişdir.

Keçirilən tədbirlərin nəticəsi olaraq, Müvəkkil bir sira təkliflər hazırlanmış və öz tövsiyələrini dövlət orqanlarına, o cümlədən Milli Məclisə göndərmiş və bu təkliflər Müvəkkilin illik məruzələrində də özsini tapmışdır. Qadınların vəziyyətinin öyrənilməsi üçün ölkənin ayrı-ayrı bölgələri üzrə tədqiqatlar aparmaq, qadınlar arasında maarifləndirmə işini genişləndirmək, seminarlar və treninglər təşkil etmək, analar və körpələr üçün pulsuz tibbi xidmətləri həyata keçirmək, gənc ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq, qanunlara əlavə və dəyişiklikləri aidiyəti dövlət qurumlarına göndərmək, bu sahədə birgə proqramlar hazırlanmaq və bununla bağlı digər təkliflər buna misalıdır.

Azərbaycan qanunvericiliyinin gender baxımından təhlili, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsi, gender problemləri ilə məşğül olan dövlət və qeyri-hökumət təşkilatlarından ibarət Əlaqələndirmə Şurasının yaradılması, Azərbaycan Respublikasının Milli Məclisi nəzdində qadın və uşaq problemləri üzrə daimi komissiyanın yaradılması, yetkinlik yaşına çatmayan uşaqların erkən nikah bağlanması aradan qaldırmaq məqsədilə tədbirlərin həyata keçirilməsi, «Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında» 24 dekabr 1960-ci il tarixli BMT Konvensiyasına qoşulmaq, dövlət qurumları, icimai təşkilatlar, KİV-lər və icimaların iştirakı ilə birgə proqramlar həyata keçirmək, gender bərabərliyi sahəsində maarifləndirmə işini gücləndirmək, bu sahədə müxtəlif araşdırmaçılar və elmi tədqiqatçılar aparmaq, təhsil və sahiyyə sahəsində rəhbər vəzifələrdə qadınların sayının artırılması, cəmiyyətin bütün təbaqələrinin ölkəmizdə insan alveri (qadın və uşaq alveri), cinsi istismar, narkomaniya və AIDS-in yayılmasının qarşısını almaq üçün səfərbərliyi, qadınlara ölkənin icimai-

siyasi həyatda iştirakını dəstəkləmək, qadın və kişilər arasında bərabər imkanlara nail olmaq məqsədi ilə dövlət proqramı işləyib hazırlamaq, o cümlədən bələdiyyə və parlament seçkilərində qadınların namizədliliyinin irəli sürüləsini dəstəkləmək və digər məsələlərə təkliflər sırasında olmuşdur və bu istiqamətlərdə müntəzəm iş aparılmışdır.

Bununla belə, Azərbaycanda gender bərabərliyinə nail olmaq və qadınların pozulmuş hüquqlarını bərpa etmək, hüquq pozuntularının qarşısını almaq məqsədilə hələ çox işlər görülməlidir. Bunun üçün də qarşıda duran prioritətlərin müəyyən edilməsi, zəif qrupların aşkarlanması və onların ehtiyaclarının öyrənilməsi, ünvanlı hüquqi və sosial yardım proqramlarının işlənilər hazırlanması və həyata keçirilməsi, hüquqi maarifləndirmə sahəsində fəaliyyətin gücləndirilməsi, qacqın və məcburi köçkünlərə, müharibədən ziyan çəkən, şəhid ailələrinə, ahil, əsil, məhbəs qadınlara, gənc ailələrə, qız uşaqlarına ünvanlanmış tövsiyələrin hazırlanması və əhali arasında geniş təbliğat işlərinin aparılması, bunun üçün zəruri kitabçaların, bülkətlərin və s. çap vəsaitlərinin nəşr edilməsi və yayılması kimi vəzifələri gerçəkləşdirmək üçün birgə fəaliyyəti əlaqələndirən, tənzimləyon proqramlara ehtiyac duyulur.

Ötən dövr ərzində Müvəkkilin ünvanına qadın məhkumlar, habelə onların ailə üzvləri tərəfindən müraciətlər daxil olmuş, heç bir müraciət diqqətdən kənardə qalmamış həmin müraciətlərin həlli istiqamətində zəruri işlər görülmüşdür.

Müvəkkil müntəzəm olaraq ayrı-ayrı cəzaçəkmə müəssisələrində qadın məhkumlara baş çəkmiş, görüş zamanı onların saxlanılma şəraiti, verilən qidən keyfiyyəti, məhkumların asudə vaxtının keçirilməsi işinin təşkili, məhkumların saxlanma yerlərində sanitariya- gigiyena qaydalarına əməl edilməsi, tibbi sanitər xidmətin vəziyyəti ilə maraqlanmış, onların arzularını, şikayətlərini dinləmiş və zəruri tədbirlər görmüşdür.

Fəaliyyəti dövründə Müvəkkil qadın məhkumlar tərəfindən əvvələ bağlı müraciətlər edilmiş və onların bəziləri Müvəkkilin təklifinə əsasən əvvəl olunaraq azadlıqla buraxılmışdır.

Əhalinin xüsusi qayğıya daha çox ehtiyacı olan təbəqələrinən biri kimi əlliilliyi olan qadınlardan da hüquqlarının müdafiəsi Müvəkkilin diqqət mərkəzindədir.

Müvəkkil müntəzəm şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə (Müharibə əlliilliəri üçün müalicə pansionatına, Gənc əlliilliərin əmək və istirahət evinə və s.) gedərək əlli insانlara, o cümlədən bu qəbildən olan qadınlara baş çəkir, onların problemləri ilə maraqlanır və zəruri tədbirlər görür.

Qadınların işgüzar hayatıda kişilərlə bərabər hüquqlara malik olması reallaşdırılmalı, onların dövlətin idarə edilməsində iştirakına real şərait yaradılmalı, onlara məsuliyyətli vəzifələr təpsirşimalmalıdır. Cəmiyyət qadınların mənəvi potensialının, yaradıcılıq fəallığının və təşəbbüskarlığının inkişafına çalışmalıdır.

Ölkəmizdə son illər aparılan islahatlar, vətəndaş cəmiyyətinin formallaşmasında vətəndaşların fəallığının artırılması yolunda görülən işlər qadınların cəmiyyətdəki rolunun artırılmasını tələb etməklə yanaş; onların qarşısında yeni məqsəd və vəzifələr qoydu.

Butün bunların nəticəsində qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəciliyi sistemində lazımi səviyyədə təmsil olunmasına omali surətdə təmin etmək məqsədi ilə zəruri tədbirlər həyata keçirilmişdir. Bunların sırasında Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatın hazırlanması, ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyaseti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılmasının təmin edilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsi və s. mühüm əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, Azərbaycanda artıq hüquqa və haqq-ədalətə söykənan, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir.

Təbii ki, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində ilk növbədə insana, o cümlədən də qadına, anaya qayı, onun şəxsiyyətinə hörmət dayanır ki, bu əhalinin hüquq və azadlıqlarının real təmininə xidmət edən mühüm amillərdən biridir.

Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə 28 dekabr 2006-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) təsdiq edilmişdir.

Planda Müvəkkilin irəli sürdüyü təkliflərin əksəriyyəti öz əksini tapmışdır. Hüquqi, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən və insan hüquqlarının müdafiəsini özünü əsas məqsədi elan edən respublikamız

ürün insan hüquqları sahəsində Milli Fəaliyyət Planının olması beynəlxalq hüquqi aktlarda və dövlətdaxili qanunvericilikdə təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təşkili baxımından olduqca əhəmiyyətlidir.

Bununla əlaqədar xüsuslu sərəncamlı adı çəkilən MFP-nin həyata keçirilməsinin əlaqələndirilməsi məqsədi İşçi Qrupu yaradılmış və həmin qrupun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə tövsiyə edilmişdir.

İşçi Qrupunun nəzərdən MFP-nin strukturuna müvafiq olaraq 5 alt qrupları yaradılmış, ölkəmizin bütün rayonlarını əhatə etməklə 9 regional (ətraf şəhər və rayonlar daxil olmaqla Quba, Sabirabad, Şamaxı, Şəki, Gəncə, Bərdə, Gələlibad, Naxçıvan və Bakı şəhərlərində) ictimai dinləmələr keçirilmişdir. Həmin dinləmələrin əsas məqsədi MFP-nin mahiyyəti, qarşıya qoyulmuş vəzifələr və bu vəzifələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olmuşdur. İctimai dinləmələrdə İşçi qrupunun üzvləri, həmin bölgə üzrə seçilmiş millət vəkillərinin, habelə yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən, milli azlıqların yerli icmalarının nümayəndələri iştirak etmişlər.

30 yanvar 2008-ci il tarixində isə «Gültüstan» sarayında Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə Planın icrasına məsul dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların, xarici ölkə səfirliliklərinin, KİV nümayəndələrinin iştirakı ilə MFP-nin icrasının birinci ilinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.

Ombudsman yanında İşçi qrupunun və altgrupların fəaliyyəti bu Planın də səmərəli implementasiyasına şərait yaradacaqdır. *

MFP-nin 17-ci bəndində Qadınlara qarşı zoraklıq, o cümlədən məşəf zoraklılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zoraklığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması, bu sahədə geniş maarifləndirmə işinin təşkil edilməsi, 18-ci bəndində Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Mülki və siyasi hüquqlar, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktlardan, uşaqların hüquqları haqqında, qadınlara münasibatda ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyadan, habelə Transmili mütəşəkkil cinayətkarlılığı qarşı Konvensiyaya insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokoldan irəli gələn öhdəlik-

lərin tam həcmində yerinə yetirilməsi və həmin sənədlərə riayət olunmasının təmin edilməsi, əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin qadağan edilməsi, sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədi Azərbaycan Respublikasının şəhər və rayonlarında maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuş və tədbirlərin icrası aidiyəti dövlət qurumlarına, o cümlədən Ombudsmana həvalə olunmuşdur.

Ölkəmizdə qadın hüquqlarının təminini istiqamətində həyata keçirilən islahatların daha da ciddi nəticə verması üçün hər birimizin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda səmərəli fəaliyyətinə və əməkdaşlığına ehtiyac vardır.

Qadın hüquqlarının səmərəli müdafiəsi və təminini sahəsində fəaliyyət davam etdirilir. Bu zaman biz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən qadın hüquqlarının inkişafı sahəsində dövlətin məqsədyönlü siyasetinə dəstək verərək respublikamızın hüdudlarında, eyni zamanda Azərbaycandan kənarda yaşayan qadınlara da potensialından və imkanlarından lazımlıca istifadə etməliyik.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN CƏMIYYƏTİNDƏ QADIN

Sona SALMANOVA

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
sədr müavini
Bakı / AZƏRBAYCAN

Müasir dünyanın aktual problemlərindən biri sayılan gender bərabərliyi, qadın və siyaset məsələsi dövlət quruculuğunda əsas yerlərdən birini tutur. Bu gün Azərbaycan Respublikasında əhalinin böyük əksariyyətini qadınlara təşkil etdiyini nəzərə alsaq, bu məsələlərin zərurılığının ölkəmiz üçün əhəmiyyət kosb etməsi labüb olaraq özünü biruzə verər.

Tarixən olduğu kimi, müasir dövrde də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpə edilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasına kişilərlə yanaşı qadınlardır da yüksək təşəbbüskarlıq və fəaliq nümayiş etdirirlər. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasetindən - qadınlara cəmiyyətin tam hüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Ümummilli liderimiz, ulu öndər, böyük siyasi xadim Azərbaycan Respublikasının müstəqil dövlətciliyinin təşəkkül tapmasında və möhkəmləndirilməsində müstəsnə rola malik Heydər Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə qadınlara bağlı dövlət siyasetinə xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin siyasi iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində əldə olunmuş tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, qadın siyaseti, gender bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac vermişdir.

Ölkəmizdə gender siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 12 noyabr 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.

Mötəbər beynəlxalq-hüquqi aktlarda və inkişaf etmiş dövlətlərin konstitusiyalarında nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının geniş

şəkildə təsbit olunduğu bu Konstitusiyada ilk dəfə olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin əsas məqsədi kimi bəyan edilmişdir.

Konstitusiyada gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə yönəlmış universal norması – hamının qanun və məhkəmə qarşısında bərabərliyini, kişi ilə qadının eyni hüquqlara və azadlıqlara malik olduğunu bəyan edən və «bərabərlik hüququ» adlanan 25-ci maddəsidir. Həmin maddənin III hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyətə görə məhdudlaşdırılmasını qadağan edir.

Bu baxımdan Əsas Qanunun nikah münasibətləri zamanı iradə azadlığını və ərlə arvadın hüquq bərabərliyini tənzimləyən 34-ci maddəsinin müddələri da diqqətləyiqdir. Hər kəsin qanunu nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnu müəyyən edən həmin maddənin II hissəsinə əsasən nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (əra verilsə) bilməz. Bu normanın III hissəsi həmçinin, birmənali olaraq ərlə arvadın hüquq bərabərliyini təsbit edir.

Beləliklə, Konstitusiyanın qəbulu ilə ölkəmizdə qadınların digər hüquqlarının təminati daxilində, o cümlədən demokratik dövlət quruculuğu prosesində faal iştirakının hüquqi bazası təmin edilmişdir. Bu gün qadınlar bütün hüquqlardan və imkanlardan bərabər istifadə edir, onların vəzifədə, ictimai-siyasi, mədəni fəaliyyətdə irəliləməsinə zəruri şərait mövcuddur. Habelə qadın əməyinin və sağlamlığının qorunması üçün qanunvericilik və hüquqtəbiqətmə səviyyəsində tədbirlər görülür, analara və uşaqlara xüsusi dövlət qayığı göstərilir.

Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrə Azərbaycanda gender problemlərinin beynəlxalq standartlara müvafiq həllini dövlət siyasetinin mühüm istiqamətlərindən biri hesab etmişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası qadın hüquqlarının səmərəli təminatına yönəlmış bir sıra mötəbər beynəlxalq sənədlərə, o cümlədən BMT-nin «Qadılara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasına və onun Fakultativ Protokoluna tərəfdar çıxmışdır. Heydər Əliyevin fərmanı ilə Azərbaycan qadınlarının Milli Komitəsi təsis edilmiş və həmin Komitənin qadınların vəziyyətinə həsr olılmış IV Ümumdünya Pekin (4-15 sentyabr 1995-ci il) konfransında iştirakçı təmin edilmişdir.

Konfrans təqdim olunmuş Milli Hesabatda Azərbaycanda qadın problemlərinin mövcud durumu təhlil olunmuş, bu sahədə dövlət siyasetinin aparıcı istiqamətləri müəyyənləşdirilmişdir.

Ölkəmizdə gender probleminin həlli istiqamətində daha irəli atılmış mühüm addımlardan biri da Prezident Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. Bu istiqamətdə ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanının yaradılması bir dəfə dövlət başçısının qadınlarımıza olan diqqət və qayığının təzahüri idi. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən təşkil olunmuş bu orqan, ona göstərilən etimadı yüksək məsuliyyət hissi ilə doğrudarla, üzərinə düşən vəzifələri layiqinə yerinə yetirir, gender problemlərinin beynəlxalq standartlara uyğun həllində uğurlar qazanır, qadın siyasetinin aktual problemlərinə həsr olunmuş müzakirələrə dair çoxsaylı tədbirlərin, görüş, seminar və konfransların, o cümlədən beynəlxalq səviyyəli tədbirlərin təşəbbüskarı və aktiv iştirakçısı kimi çıxış edir.

Qadınların dövlət idarəciliyinin müxtəlif sahələrinə, o cümlədən təhsil, səhiyyə və digər qurumlarda rəhbər vəzifələrə təyin olunması, onların tutdugu vəzifələrdə irəli çıxılması, ölkənin siyasi həyatında fəal iştiraka cəlb olunması Heydər Əliyevin Azərbaycan qadınlarına olan ehtiram və etimadının təcəssümüdür.

14 yanvar 1998-ci ildə Heydər Əliyev tərəfindən «Azərbaycanda qadınların rolinin artırılmasına dair tədbirlər haqqında» fərman imzalanmışdır. Fərmanda Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin «Qadılara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiyasından irəli gələn vəzifələr müəyyən edilmiş, bu sahədə dövlət siyasetinin əsas prioritet istiqamətləri göstərilmişdir.

Ulu öndərimiz qəbul etdiyi normativ sənədlərə və öz çıxışlarında qadın hüquqlarını ümumi insan hüquqlarının mühüm tərkib hissəsi kimi nəzərdən keçirməkə, problemin aktuallığını daim diqqət mərkəzində saxlamışdır. BMT-nin İnsan hüquqları haqqında Ümumi Beyannaməsinin 50 illiyinin keçirilməsi haqqında 16 aprel 1998-ci il tarixli Prezident sərəncamında göstərilmişdir ki, «Beyannamədə təsbit edilmiş hüquqlar ümumbaşarı dəyərlərdir. Onlar hər kəsa, məhz insan olduğuna görə mənsubdur. Kişi və ya qadın, uşaq və ya böyük, varlı və ya kasib, güclü və ya zəif – bütün bunuların heç bir əhəmiyyəti yoxdur; hər kəs insan olduğuna görə bərabər hüquqlara malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır».

BMT-nin «Qadınlar və silahlı münaqişələr» mövzusunda 17 may 1998-ci ildə keçirilmiş beynəlxalq konfransında isə dahi lider Heydər Əliyev belə mətbəə tribunadan ölkəmizdə qadın hüquqları ilə bağlı vəziyyəti belə səciyyələndirmişdir: «Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyətə qadınların kişilərlə hüquq bərabərliyini təmin edir. Respublikada qadınların ölkənin ictimai-siyasi həyatında, dövlət strukturlarında geniş təmsil olunması üçün imkanlar yaradılır. Sizi əmin etmək istəyirəm ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu yolu ilə inamlı gedən Azərbaycan Respublikası qadınların hüquqlarını daha da genişləndirilməsi üçün bundan sonra da var qüvvəsini sərf edəcəkdir».

Azərbaycan qadınlarının ilk qurultayının Heydər Əliyevin prezidentliyi dövründə (1998-ci il sentyabrın 14-15-də) keçirilməsi də məhz onun Azərbaycan qadınına yüksək diqqət və qayğısının təzahürü idi. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərinə nümayiş etdirən qurultay göstərdi ki, cəmiyyətdə qadınların rolu artırılması yolunda hələ çox işlər görülməlidir.

Azərbaycanda qadın siyasetinin düzgün həyata keçirilməsi istiqamətində mühüm addimlardan biri də 06 mart 2000-ci ildə Heydər Əliyev tərəfindən «Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında» fərmanın imzalanmasına olmuştur. Fərmanda Azərbaycan qadının öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalşamasında müstəsna rol oynaması, ölkəmizin inkişafının müxtalif mərhələlərində qadınların fəaliyyəti, görkəmli siyasi və dövlət xadimlərinin dövlətin tərəqqisi namına verdiyi töhfələr öz əksini tapmışdır. Fərmandan həmçinin, qadınların kişilərlə hüquq bərabərliyi, xüsusi ilə onların dövlət idarəciliyi sistemində lazımı səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi qərara alınmışdır. Bu tədbirlər sistemi sonradan qadın siyasetinin həyata keçirilməsinin əsas prinsipləri kimi çıxış etmiş –Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi; qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatın hazırlanması; qadınlar üçün kişilərlə bərabər imkanların yaradılması, qaćqın və məcburi köckük qadınların məşğulluluğunun təmin olunması məqsədilə onların münasib işlə təmin edilməsi programının hazırlanması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunvericiliyinin təhlil

olunması, ona əlavələr və dəyişikliklərin edilməsi və s. kimi mühüm məsələləri əhatə etmişdir.

Məqsədyönlü şəkildə, uzaqqörənliliklə qəbul edilmiş, ümumi strategiyanın tərkib hissəsi olan bütün bu normativ hüquqi aktların məntiqi natiqəsi olaraq, 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Bu program həmdə birbaşa olaraq Azərbaycan Respublikasının qosuluğu «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının lağv olunması haqqında» Konvensiyonun və IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasının hayata keçirilməsi ilə əlaqədar olmuşdur. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın problemlərindən daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı toxirəsalımmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır. Sənəddə müvafiq dövlət orqanları tərəfindən qadının iqtisadiyyat, təhsil, sağlamlıq, zorakılıq, silahlı münaqişələr, qaćqın və məcburi köckük qadınlar, insan hüquqları, kütləvi informasiya vəsiti ləri, ətraf mühit, qız usaqları, beynəlxalq qadın təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, qadınların hakimiyyət orqanlarının fəaliyyətindən və qərar qəbul edilməsi proseslərində iştirakı kimi sahələrdə dövlət tədbirlərinin həyata keçirilməsi zoruriliyi qeyd olunmuşdur.

Azərbaycan qadın dünyasını zənginləşdirən sadalanan bu dəyərlər xalqımızın ümummilli lideri Heydər Əliyevin ümumiyyətlə insan hüquqlarına obyektiv yanaşmasının, Azərbaycan qadınına olan böyük hörmətinin, onun əməyini, cəmiyyətdə müstəsna yerini dəyərləndirməsinin bariz nümunəsidir. Heydər Əliyevin «Qadın Azərbaycan cəmiyyətinin ən şöhrətli, ən hörməti türzdür» kəlamı onun Azərbaycan qadınlarına sonsuz hörmət və rəğbatini ifadə edir.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən dövlətçilik ideyaları daxilində qadınların dövlət və cəmiyyət həyatında daim faal iştirakına, qərarların qəbul edilməsi prosesində onların təmsil olunmasına böyük önəm verilir, qadınlara diqqət və dövlət qayğısı daim hiss olunur, bu sahədə illər ərzində formalşmış ənənələrə sadıqlıq nümayiş etdirilir.

Bu istiqamətdə Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşmaramlı safi, Milli Məclisin deputati Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı tədbirləri qeyd etməmək mümkün deyil. Yarandığı gündən ulu öndərimizin nəcib-

liyə və insanşərvərliyə əsaslanan yüksək ideyalarının ictimai şürarda təşviqi-nə çalışın, onun millətin və dövlətin inkişafına xidmət edən mühüm strateji layihələrini həyata keçirən Heydər Əliyev Fondu qısa müddətdə milyonlarla insanın ümidi, pənah yerinə çevrilmişdir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə səykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmışdır. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naməq gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvar ayının 16-da fondun təşəbbüsü ilə Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında "XXI əsrə qadınlara qarşı zorakılıq əleyhinə" birgə layihəyə dair sənədlərin imzalanması bunun bariz nümunəsidir. Əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, zərərlər vərdişlərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş veren zorakılığın uşaqlara təsirində yol verilməməsi kimi əsl insani münasibətləri əks etdirən bu layihə çərçivəsində həmçinin, beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən beynəlxalq ekspertlərin cəlb edilməsi ilə, əhali arasında insan hüquqları və gender bərabərliyi ilə bağlı genişməqyaslı məlumatlandırma kampaniyasının, regional seminarlarının təşkilini planlaşdırılır.

Bu yaxınlarda xalqımız Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Bu münasibətlə keçirilən tədbirlər və mərasimlər xalqımızın iradəsinin ifadəsi olmaqla, eyni zamanda Heydər Əliyevin dövlətçilik ideyalarını yenilməz sədəqətin rəhnidir.

Bu gün ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar, o cümlədən qadınların ictimai-siyasi həyatda əldə etdikləri nailiyyətlər bir daha Heydər Əliyev ideyalarının müdrikliyini, uzaqgörənliyini və milli mənafələrə xidmət etdiyini təsdiq edir. Qədirilən xalqımız dahi liderinin xatirəsini əbədi olaraq əziz tutacaq, onun əvəzsiz xidmətlərini heç vaxt unutmayacaqdır.

MÜSTƏQİL AZƏRBAYCANIN AZAD QADINI

Südabə HƏSƏNOVA

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi
Bakı / AZƏRBAYCAN

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağılı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximiz və mədəniyyətimizin bir çox parlaq şəhifələri Azərbaycan qadının adı ilə bağlıdır. Qadınlarımız dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaranan adəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanmış siyasi xadimlər bəxş etmişdir.

Bələ parlaq şəxsiyyətlərdən biri də XX əsrin dahi simalarından olan dünya şöhrəti siyasetçi, müdrik zəka sahibi, xalqımızın iftixarı, ümummilli liderimiz Heydər Əliyevdir.

85 illik yubileyi ərafəsində mən böyük bir qürur hissi ilə deyərdim ki, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu dövrə Azərbaycan xalqının tələyində, onun mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev erası - yəni onun rəhbərliyi dövrü elmimizin, mədəniyyətimizin, təhsil və səhiyyənin, iqtisadiyyatımızın, mənəviyyatımızın sürtüli inkişafı ilə yadda qalmışdır.

Ümummilli liderimiz hakimiyyətdə olduğu dövrə qadın mövzusu onun üçün böyük əhəmiyyət kəsb etmişdir. Yetkin dövlət siyasetinin həyata keçirilməsində qadınları əsas aparıcı istiqamətlərdən biri hesab edən ulu öndərimiz daim Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların irəli çəkilməsinə diqqət və qayğı göstərmişdir. O həmişə Azərbaycan qadınının mərdliyini, iradəsini, fadakarlığını, safığını, sədəqətini və isməti-ni ən ali dəyər kimi qiymətləndirmişdi.

Qadınlara olan etibar və inaminin nəticəsidir ki, hələ Sovet dönenimdə onun Azərbaycana rəhbərliyi zamanı neçə-neçə qadın ən yüksək vəzifələrə: ticarət, təhsil, xarici işlər, kommunal təsərrüfat nazirləri, dövlət komitəsi sədrləri, Ali arbitrac məhkəməsinin sədri, rayon-şəhər partiya komitələrinin katibləri, icraiyə komitəsi sədrləri, ali təhsil müəssisələrinin rəhbərləri təyin edilmişlər.

Ulu öndərimiz xalqın təkidi tələbi ilə ikinci dəfə, hakimiyətə qayıdırdı. Sonra da ölkəmizdə müstəqil qadın siyasetini yüksək səviyyədə həyata keçirməyə başlamışdır.

Cəmiyyətdə əxlaqi problemlərin həllində, ideya mübarizəsində əzmkarlıq və möhkəm əqida saflığı nümayiş etdirən qadınlımızın haqqında ulu önlər deyirdi: "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşıdan müqəddəs varlıqdır... Qadın hərəkatı böyük qüvvədir".

Hələ ötən əsrin 90-ci illərində Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra birinci növbədə dövlətimizin qarşısında yeni qanunvericilik bazadən yaradılmış durdu. 1995-ci il mayın 2-də ölkəmizin yeni konstitusiyasının yaradılmasıdır. Onun bilavasita iştirakı və ilə komissiya və onun işçi qrupu yaradılmışdır. Onun bilavasita iştirakı və rəhbərliyi altında Əsas qanunumuz olan Konstitusiyamızın layihəsi hazırlanıb ümumxalq müzakirəsinə çıxarılaraq 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilmişdir. Mən Konstitusiya layihəsini hazırlayan komissiyamın və onun işçi qrupunun, hüquq islahat komissiyasının üzvü kimi keçirilən geniş müzakirələr zamanı ulu öndərimizin hər kiçik bir məsələnin necə zərgər dəqiqliyi ilə ölçüb biçdiyinin və bütün komissiya üzvlərinin mövqeyini öyrəndikdən sonra öz rəyini bildirərək tövsiyələrini vermasının daim şahidi olmuşam. Onun təkidi ilə təkcə dövlət dili ilə bağlı bir neçə iclaslar keçirilmişdir. O zamanların gərgin iş günlərində Heydar Əliyev ziyalılığının və onun möhtəşəmliliyinin əyani şahidi olmuşam. Əminliklə deyə bilsəm ki, Konstitusiya layihəsi komissiya tərəfindən hazırlanısa da, onun baş memarı Heydar Əliyev özü olmuşdur.

Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının 1/3 hissəsi insan hüquq və azadlıqlarına və onların müdafiəsinin təminatlarına hər edilmişdir. Hələ Sovet dönməsində qadınlарın, analığın mühafizəsi, əmək hüquq, sosial təminatla bağlı əldə etdikləri bəzi güzəşt və imtiyazlar bir daha qanunvericilik qaydasında möhkəmləndirilmişdir. Konstitusiyamızın qəbul edilməsindən sonra, beynəlxalq təcrübə öyrənilərək bütün qanunvericiliyimiz ona uyğunlaşdırılmış və bir sıra yeni məcəllələr (Aila, Əmək, Mülki, Cinyət və s.), hüquq mühafizə və möhkəmə orqanlarının, eləcə də iqtisadi strukturların fəaliyyətinə tənzimləyən, özəlləşdirmə və torpaq islahatlarının aparılmasını təmin edən qanunlar qəbul edilmişdir. Konstitusiyamızın 25-ci maddəsi hamının möhkəmə və qanun qarşısında bərabərlik hüququnu təmin edir və irqinə, milliyətino, dininə, dilinə, cinsinə, mənşəyinə, əqidə, siyasi və sosial mənsubiyyətə görə vətəndaşların hüquq və azadlıqlarını möhdudlaşdırmağı qadağan edir.

Heydar Əliyev şəxsiyyətinin qadına hörmət, diqqət və qayğısının natiçəsidir ki, keçmiş Sovet İttifaqının təşəbbüsü ilə hələ 1975-ci ildə BMT Beynəlxalq qadınlar günüdür. SSRİ dağıldıqdan sonra bir sira yeni dövlətlər (Latviya, Litva, Estoniya, Gürcüstan, Ermənistan) bu bayramı ləğv etdikləri halda, məhz onun təşəbbüsü ilə Azərbaycanda 8 mart Beynəlxalq Qadınlar günü nəinki bayram kimi saxlanılmış, həmçinin qeyri iş günü kimi qanunvericilik qaydasında qərarlaşdırılmışdır.

Bir şeyi qeyd etmək yerinə düşərdi ki, Azərbaycan qadınlara siyasi hüquqların veriləməsi baxımından bir çox qərəb ölkələrindən irəlidə getmişdir. Azərbaycan qadınlarının seçib-seçilmək hüququ hələ Sovet İttifaqının tərkibində olduğumuz ilk illərdə tanındığı halda, bir sira qərəb ölkələrinin özündə belə seçilmək hüququ qadınlara son bir neçə onilliklərdə verilmişdir.

Heydar Əliyev dəfələrlə öz çıxışlarında qadınlarımıza xitabon qətiyyətə bildirmiştir ki: «Mən bütün fəaliyyətdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağı hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir. Mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olub. Bütün bu mərhələlərdə qadınlar özlərini çox etibarlı göstəriblər və bu sınaqlardan çıxıblar. Azərbaycan Prezidenti kimi mən birinci növbədə qadınların cəmiyyətdə rolunun artmasına çalışıram. Əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz».

Bu sözləri söyləməyə dahi öndərimizin böyük haqqı var idi. Çünkü hələ 1995-ci ildə Azərbaycan BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkililiyin hər cür formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşulmuşdur. Elə həmin il Prezident Heydar Əliyevin fərmanı ilə Ümumdünya Qadınlarınn Pekin Konfransına hazırlıq mərhələsində respublikamızda qadın hərəkətinin müxtəlif təbəqələrində təmsil olunan qadınlardan ibarət Milli Qadın Komitəsi yaradılmışdır. Bu Komitə mütəmadi olaraq qadın və hüquq, qadın və siyaset, qadın və iqtisadiyyat, qadın və din, qadın və milli adət-ənənələrimiz mövzusunda müxtəlif konfranslarda keçirmiş, təhlillər, tədqiqatlar aparmış, bunun əsasında Pekində keçirilən mötəbər konfransda Azərbaycanın ümummilli məruzəsi hazırlanmış və respublikamızın nümayəndə heyəti IV Ümumdünya Qadınlar Konfransında iştirak etmişdir.

1998-ci ilin yanvarında Heydar Əliyevin yeni bir fərmani ilə dövlətimizin qadınlara qayığının təzahürü kimi Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Elə həmin ilin 14-15 sentyabr-

rında 26 illik fasilədən sonra müstəqil ölkəmizin qadınlarının birinci qadınlarında qurultayı çox böyük ruh yüksəkliyi ilə keçirildi. Bu qadın hərəkatı tarihində çox əlamətdar bir hadisə idi. İndi Heydər Əliyevin adını daşıyan Respublika Sarayında ölkəmizin ən ucqar rayonlarının nümayəndələri də təmsil olunmaqla, 2000-dən artıq fəal və işgütar qadının qatıldığı bu ali məclis qadınlar üçün sanki bir toy-bayrama çevrilmişdi. Buna səbəb isə qadınlarımızın böyük hüsnərgəbat, hörmət və ehtiram bəslədiyi bir şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin bizimlə birgə olması və qurultayda hamının böyük həyəcanla xatırladığı tarixi bir nitqlə çıxış etməsi idi. Məhz bu qurultay müstəqil ölkə qadınlarımızın ictimai-siyasi həyatında dönüş mərhələsinin başlangıcı oldu.

İki il sonra Heydər Əliyev "Azərbaycan Respublikasında qadın siyasetinin həyata keçirilməsi haqqında" adlı yeni bir fərman imzaladı. Bu dövlətin qadınlar münasibətdə apardığı siyasetin ən yüksək səviyyədə qurulmasına əyani sübut idi. Bu siyaset həm də bərabər hüquqlar, bərabər imkanlar siyasetinə açılan yeni bir körpü idi. Həmin tarixi sənəddə qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusiəl onların dövlət idarəciliyi sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə qadınların vəziyyətinə dair beynəlxalq standartlarda cavab verən statistik məlumatların hazırlanması, iqtisadi işlahatlar çərçivəsində həyata keçirilən işlər, gender siyaseti tələblərinin rəhbər tutulması, qadınlarla kişiler arasında bərabər imkanların yaradılması, işləməyən qadınların məşğulluğu problemlərinin həlli yolları öz təsbitini tapdı. Bu sənədin qəbulu qadınlarımızın ictimai-siyasi fəallığına sanki ikinci bir təkan verdi. Bu gün ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulmasına çoxsaylı qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir ki, bu da Heydər Əliyev müdürüliyinin, uzaqqorənliliklə yaratdığı şəraitin məntiqi ardıcılılığıdır.

Hazırda qadınlarımız iqtisadiyyatın bütün sahələrində çalışır və ölkədə məşğul əhalinin 48 faizini təşkil edir. Ümumtəhsil məktəblərində müəllimlərin 70 faizi, orta ixtisas məktəblərində 68 faizi, ali məktəblərdə 43 faizi, həkimlərin isə 61 faizi qadınlardır.

Statistika Komitəsinin 2007-ci il məlumatına görə, bütün elmi işçilərin 50 faizini qadınlar təşkil edir. Qadınlardan 206 nəfəri elmlər doktoru, 3020 nəfəri elmlər namizədidir. AMEA-nın müxbir üzvlərindən doqquzu, akademiklərdən ikisi qadındır.

Məhz Heydər Əliyev dövəsinin nəticəsi idi ki, gender siyasetinin əsas məyarı olan «qərar qəbul edəcək səviyyədə qadınların təmsil olunması» prinsipinə əməl edilərək 2000-ci ildə dövlət hakimiyətinin 3 qolundan biri-

nı təşkil edən respublika məhkəmələrinin ən yüksək 2 məhkəməsinə və 9 aşağıcılaklı məhkəmələrin rəhbərliyinə qadın sədrər təyin edilmişlər.

Bu gün ulu öndərin siyasi kursunun davamı kimi Milli Məclisdə, dövlət idarəciliyi orqanlarında, elm, təhsil, səhiyyə, məhkəmə, hüquq, mədəniyyət, siyaset və idman sahələrində təmsil olunan qadınlımızın üzərlərinə düşən vəzifələrin öhdəsində nəinki layiqinə galır, hətta dövlətimizi bir çox beynəlxalq qurumlarda ləyaqətlə təmsil edirlər.

Dinamik iqtisadi inkişafə nail olmuş və müstəqillik yolu ilə inamlı adımlayan ölkəmizdə son illər qadınların ölkə daxilində fəaliyyəti ilə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələri də forma və məzmunca təkmilləşdirilmişdir. Azərbaycanda ilk dəfə qadınların təşəbbüsü ilə Sülh və İnkışaf Uğrunda Alyans yaradılmış və o, Beynəlxalq Sülh Bürosuna üzv seçilmişdir. Dünya Birliyinə ineqrasiya yolunda geniş imkanlar əldə etmiş Azərbaycan qadın hələ 1999-cu ildə Haqqında Ümumdünya Sülh Konfransında fəal iştirak etmiş, ilk dəfə olaraq ABŞ-in İqtisadi və Sosial Şurası Azərbaycan qadınını məsləhətçi statusu vermişdir. Bu statusla o, BMT, Nyu-York, Cenevə və Vyanadakı qorargahlarda öz təmsilciliyini təyin etmək hüququnu əldə etmişdir.

Dahi Heydər Əliyev haqqında danişarkən, xos xatirələri çözərkən bir dəha qürur hissi keçirirəm və özümü çox xoşbəxt hesab edirəm ki, mən bu böyük şəxsiyyətlə bir əsrərə yaşamışam, bir yerdə İsləməşəm və onun sərəncamları ilə ədliyyə naziri, Ali Məhkəmənin sədrər təyin edilmiş, ali rütbələrə laiq görülmüşəm.

Bu gün böyük bir fərəh hissi ilə qeyd etməliyik ki, ümummilli liderin siyasi kursu çox etibarlı bir əldə, xalqın böyük məhəbbət və inamını qazanmış Prezident cənab İlham Əliyevin əlinindədir. 2006-cı ildə cənab prezidentin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət siyasetinin varislik prinsipinə əsaslanmışdır. Öz sələfi olan Qadın Komitəsinin fəaliyyətinin daha geniş spektri əhatə etməsi də Azərbaycan qadınları üçün bir daha yeni üşfəqlər açır.

Daha bir fərəhələndirici haldır ki, Heydər Əliyev ocağının istisini almış, ölkənin birinci xanımı, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan qadınına şəxsi nümunə göstərərək aila, qadın və uşaqların problemlərini öz nəzarətində saxlayır. Onun təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili, təbiyəsi sahəsində böyük layihələr uğurla həyata keçirilir. Mehriban xanım Əliyeva Azərbaycan qadınının dərin ağlığını, incə qəlbini, yüksək xeyrəxahlığını və alovlu vətənpərvərliyini bütün dünyaya nümayiş etdirir.

Böyük bir həqiqətdir ki, qadın hərəkatı güclü qüvvədir. Bu gün geniş miqyasda fəaliyyət göstərən qadınlarımızın əsas amalı da ölkəmizdə demokratik proseslərin daha da möhkəmləndirilməsi yolunda çalışmaq, mili quruculuq konsepsiyasına sadıq galaraq gənclərimizi vətənsevərlilik, Azərbaycanlıq ruhunda tərbiyə etməkdir.

85 illik yubileyini qeyd etdiyimiz xalqımızın böyük oğlu, bəşəriyyətin fenomen şəxsiyyətlərindən biri, nəinki onun müasirlərinin, hətta gələcək nəsillərin də iftixar və qürur mənbəyi olan ümummilli liderimiz Heydər Əliyev hər kəsə əziz və doğmadır. Dahi öndərimizi son mənzilə yola salarkən xalqımızın ən sadə nümayəndələrindən olan analarımızın onun məzarı başında dediyi ağilar Azərbaycan qadının ümummilli liderimizin olmaz və müqəddəs ruhuna böyük ehtiram və məhəbbət simvolu idi. Heydər Əliyev hər zaman Azərbaycan qadınının ağılına, düşüncəsinə, gözəlliyyinə, mərdliyinə, cəsarətinə və qeyrətinə arxalandığını deyirdi. Qadınlarımız da dahi rəhbərimizi qəhrəman sərkərdə, zəka və qətiyyətin, iradə, ədalət və humanizmin möhtəşəm abidəsi kimi daim anacaqdır.

HEYDƏR ƏLİYEVİN ELMİ İDARƏETMƏ MƏKTƏBİNİN DİPLOMATİK UĞURLARI

Selahattin DİKMEN

T.C. Bakı Büyükelçiliyinin
təhsil müşaviri
Bakı / AZƏRBAYCAN

*İnsan vardır şəfəq vaxtında doğular, gün batarkən ölər.
İnsan vardır, tarix boyunca zehinlərdə dərin bir iz buraxar.*

Edebeli

Azərbaycan türklərinin, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna tarixi xidmətləri olan, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev sadəcə türk dünyasının deyil, ümumən çağdaş dünyamızın yetişirdiyi fenomen sayılı biləcək müdrik dövlət xadimi və əvəzolunmaz nadir şəxsiyyətlərdən biridir. Türk dünyasının gənc dövlət və siyaset adamları üçün faydalı olacağının nəzərə alaraq tarixində özünəməxsus silinməz izlər qoymuş bu böyük şəxsiyyətin çoxsaylı xidmətlərindən sadəcə birindən-siyaset və diplomatiya sahəsindəki liderlik keyfiyyətlərindən və onları əməli həyata keçirməsi təcrübəsindən bəhs etmək istədim. İnanıram ki, tarixin yetişirdiyi bu qurucu şəxsiyyətin anadan olmasının 85-ci ildönümünü qeyd edərkən Anadolu türklərinin canları qədər sevdikləri qardaş Azərbaycanın dövlət vəzifələrində çalışan məsul şəxsləri, həmcinin yetişməkdə olan Azərbaycan gəncliyi üçün Ümummilli Liderin ömür yolu, zəngin həyat təcrübəsi gələcəkdə də əvəzsiz mənbə olaraq qalacaqdır.

Məhz bu zərurəti nəzərə alaraq Ümummilli Lider Heydər Əliyevin liderlik keyfiyyətlərindən ən səciyyəvi olanlarını Azərbaycanın ümidi və gələcəyinin təminatçıları sayılan gənclər, dövlət idarəçiləri, siyaset adamları və Türk dünyasının gələcək liderlərinə xatırlatmayı məqsədəyən hesab edirəm:

- 50 ildən çox sürən müddət ərzində cəmiyyət həyatının müxtəlif sahələrində əldə etdiyi dövlətçilik və idarəcilik təcrübəsi sayəsində Naxçıvan, Azərbaycan, Qafqaz və Sovet İttifaqının siyasi-ictimai və mədəni həyatında özünəməxsus silinməz izlər buraxmışdır.

- Uzun müddət dövlət təhlükəsizlik orqanlarında öz bılık və bacarığına görə pillə-pillə irəliləyərək həmin sistemin Azərbaycan Respublikası üzrə Konmitasının sədri vəzifəsinə yüksələn ilk azərbaycanlı kadr olmuşdur.
- Heydər Əliyevin siyasi uzaqqörənliliyi, real fəaliyyət programı, məqsəd aydınlığı, amalına çatmaq üçün seçdiyi optimallı yol və tüsullar, elmi idarəetmə sistemi onun uğurlarının başlıca rəhnini olmuşdur.
- Güclü həfizəsi, məntiqi və dərin zəkası sayəsində böyük sabır və möhkəm iradə tələb edən uzunmüddətli strategiyani uğurla tətbiq edərək siyasi hakimiyyət olimpiinin ən yüksək zirvəsinə ucalmış və bir-birinin ardıcınca qarşısına qoymuş məqsədlərə çatmışdır.
- Ona təpsirilmiş mühüm dövlət vəzifələrini böyük səyle və məsuliyyət hissi ilə yerinə yetirmiş, verdiyi müdrik qararlar və onların icrasında nümayis etdirirdiyi prinsipiiallıq, ardıcılıq və qətiyyət ona şöhrət götürmiş, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi rəhbərlərinin diqqətini çəkmmiş və taqdirini qazanmışdır.
- Dövlət idarəciliyində onu səciyyələndirən dərin zəka, uzaqqörənlilik, şəxsi keyfiyyətləri və gündə 16-18 saat sürəni iş rejimi sayəsində əldə etdiyi uğurlar naticəsində strateji əhəmiyyət daşıyan və o dövr üçün son dərəcə mühüm bir vəzifə sayılan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmişdir.
- Problemlərin qoyuluşu və onların həlli əsnasında göstərdiyi uzaqqörənlilik sayəsində qısa müddət ərzində həmkarları arasında Siyasi Büronun düşünən beyni olmağı bacarmış və Sovet İttifaqının zirvəsindən dünyaya baxmaq şərəfinə nail olan ilk Azərbaycan türkü olmuşdur.
- 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işlədiyi illərdə, xüsusilə 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrə Moskvanın 50 il ərzində məqsədyönlü şəkildə apardığı ruslaşdırma siyasətinin qarşısını almaq üçün tədbirlər görmüş, respublikaya rəhbərlik etdiyi 14 illik müddətə yeritdiyi ağıllı və uzaqqörən siyasetlə təkrar əhalinin etnik tərkibini qədim türk yurdu və ölkəsinin gerçek sahibi olan Azərbaycan türklərinin lehincə çevirməyə müvəffəq olmuşdur.
- 1969-cu ildən başlayaraq əhalisinin 60%-ə qədəri kənd təsərrüfatı ilə məşğul olan və 15 müttəfiq respublika arasında bütün göstəricilər üzrə axırıcı yeri tutan Azərbaycanı imperiyanın xammal əlavəsi sayılan aqrar ölkədən yüksək texnika və texnologiya əsasında qurulan sənaye ölkə-

- sına çevirmiştir. Heydər Əliyevin hakimiyyətə gəlişi cəmiyyətdə gedən proseslərin istiqamətini dəyişdirmiş: hadisələrin istiqaməti tənəzzüldən tərəqqiyə doğru yönəlmüşdür. Azərbaycan müttəfiq respublikalar arasında birinci yerə yüksəlmiş və uzun illər bu birinciliyi saxlamışdır.
- Hakimiyyətdə olduğu birinci dövrdə minlərlə azərbaycanlı gəncin ölkənin müxtəlif şəhərlərində yerləşən və Azərbaycan gəncləri üçün əlçatmaz zirvə sayılan aparıcı təhsil müəssisələrinə göndərilməsinə və respublika üçün ehtiyac duyulan milli kadrların yetişməsinə bilavasitə rəhbərlik və təşviq etmişdir.
 - 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra SSRİ-nin aparıcı rəhbərlərindən biri olmuşdur.
 - Moskvaya dəvət edildikdən sonra qısa müddət ərzində xalq təsərrüfatının bir sıra sahələrində nəzərə çarpan irəliləyiş nail olması ölkə ictimaiyyətində onun haqqında "Heydər Əliyevin gəlişi Kremlin abhavasını dəyişmişdir." rəyinin formalşmasına səbəb olmuşdur.
 - Azərbaycanda ilk dəfə iqtidara gəldiyi zaman ermənilərin və türk olmayan digər etnik qrupların nazarında olan başda paytaxt Bakı olmaqla ölkənin bütün bölgələrini təsirlisi bir siyasetlə beş il içinde təmizləyərək milli kadrları irəli çəkmışdır.
 - Sovet İttifaqı dövründə SSRİ Nazirlər Sovetində, Dövlət Plan Komitəsində və digər mərkəzi qurumlarda erməni lobbisinin güclü olduğu bir şəraitdə bütün mövcud maneələrə baxmayaq, Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərində böyük səməyələrin qoyulmasına və fabrikların açılmasına tömən etmiş, xalqına, ölkəsinə xidmət əməli fəaliyyətinin əsas xəttinə çevrilmişdir.
 - Sovet İttifaqı dövründə dövlət idarəciliyinin müxtəlif pillələrində daim Azərbaycan xalqının və türk dünyasının dövlət, elm və mədəniyyət xadimlərini, Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy, Oljas Süleymenov, Nursultan Nazarbayev kimi ziyalilarını qorumuş və haqsızlıqlara uğramalarına imkan verməmişdir.
 - Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etdiyi müddət ərzində aralarında Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy kimi milli düşüncəyə malik olan bir çox azərbaycanlı yazıçılara, alim və şairlərə ağır cəza verilməsinin şəxsən qarşısını almışdır.

- Sovetlər Birliyinin on güclü dövründə məğrur bir ada ilə qolunu Xəzərə uzadaraq sanki "Azərbaycan Rusiyandır" deyən türk düşməni Serqey Kirovun heykəlinə yuxarıdan baxan, onu ayaqları altına alacaqmış kimi "Azərbaycanın əsl sahibi siz ruslar deyil, biz Azərbaycan türkləriyik" ifadəsinin hayqran doktor Nəriman Nərimanovun heykəlini şəhərin daha yüksək bir yerində ucaltmışdır.
- Leonid Brejnevlə qurduğu yaxın dostluq və səmimiyət nəticəsində mərkəzi büdcədən Azərbaycana iki milyard manat möbləğində vəsaitin ayrılmamasına nail olmuş, 40 illik Bakı metrosu, Bakı kondisionerləri zəvodu daxil olmaqla bir çox nəhəng sənaye obyektlərinin tikilməsini təmin etmiş, Azərbaycanın sənaye bölgəsinə çevriləməsi və nüfuzunun artırması üçün əlverişli zəmin yaratmışdır.
- Rus ədəbiyyatının ən qədim abidəsi kimi tanıdlan "İgor polku haqqında dastan"ın əslində qıpçaq türkərinin dastanından əxz edildiyini "Az i Ya" ("Asiya") adlı əsərində tutarlı elmi dəllillərlə sübuta yetirmiş və rus şovinizmə qarşı türkçüyü müdafiə edən qazax şairi Oljas Süleymenovun haqsız hücumlara məruz qaldığı bir vaxtda əsərinin Azərbaycan türkəsinə tərcümə edilməsinə dair göstəriş verməklə kifayətlənməmiş, hətta onu Bakıda hörmətlə qəbul etmiş və fəaliyyətini təqdir etdiyini açıqlamışdır.
- Mixail Qorbaçov, Boris Yelsin və digər Siyasi Büro üzvlərinin ağlına və şəxsi nüfuzuna görə ən çox çəkindikləri bir raqib olmuşdur. Bunu Boris Yelsin iqtidara gəlmədən əvvəl yazdığı bir kitabda mərhum Heydər Əliyevin əleyhində xüsusi bir qovluq hazırladığını, onun Siyasi Bürodan uzaqlaşdırılması üçün çox çalışdığını, hətta bu məsələdə M. Qorbaçovu razı salmaq üçün dəfşələrlə təşəbbüs göstərdiyini, ancaq M. Qorbaçovun Heydər Əliyevlə qarşı-qarşıya gəlməkdən ehtiyat etdiyinə dair etiraflarında görmək mümkündür.
- Onu öz xahişi ilə Siyasi Bürodan uzaqlaşdırmaq və sıravi bir təqaüdçü kimi görmək istəyənlərin planlarını pozaraq onları pəşmançılıq sövq etmiş, Naxçıvan və Azərbaycan kartlarından məharətlə istifadə edərək usta bir siyasetçi olduğunu bir daha nümayiş etdirmişdir.
- 1990-cı ilin 20 yanvarında erməni millətçilərinin də fəal iştirakı ilə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədər özünün şəxsi həyatı və ailə üzvlərinin həyatı təhlükə altında olmasına baxmayaraq, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində boyanatla çıxış etmiş, dünyaya ictimaiyyətini faciənin miqyası barədə məlumatlandırmış, Azə-

- baycan xalqına qarşı törədilmiş dəhşətli cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını qotı şəkildə tələb etmişdir.
- Bəzi sovet diplomatlarının, o cümlədən SSRİ-nin sonuncu xarici işlər naziri Boris Pankinin xatirələrində ifadə edildiyinə görə, Sovet İmperiyasının parçalanması, onun xarabalıqları üzərində yeni müstəqil dövlətlərin qurulması prosesinə öz millətinə sadıq qalan Heydər Əliyev kimi uzaqgörən rəhbərin hadisələrin istiqamətinə təsir imkanı, siyasi nüfuzu və xətti, həyata keçirdiyi strategiya nəticə etibarı ilə imperiyanın süqtuna təkan verən amillərdən biri olmuşdur.
- Sovet Sosialist Respublikaları İttifaqının dağılması ərzəsində böyük uzaqgörənliklə Qars müqaviləsinin müddəələrinə istinad edərək Türkiyə ilə yaxın əlaqə qurmağa müvəffəq olmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında aldığı qərarla Bakıdan əvvəl Naxçıvanda SSRİ-nin tərkibindən çıxmış barədə tarixi qərar qəbul etmişdir.
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sadri vəzifəsini yerinə yetirərkən qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq Sədərək istiqamətdə erməni-dənəşək hücumlarının karşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirmiş və düşməni Naxçıvana buraxmamışdır.
- Azərbaycanın sabiq dövlət başçısı mərhum Əbülfəz Elçibəyin dövründə müdafiə naziri vəzifəsində işləmiş Rəhim Qaziyev xəyanət yolunu tutduğunu, Moskvadan aldığı əmr və təlimatlara uyğun olaraq Azərbaycanın Ermanistana qarşı həyata keçirmək istədiyi hərbi əməliyyatlar barədə bütün məlumatları Rusiyaya ötürdüyüünü, Azərbaycan ordusunun ermənilər karşısındakı məğlubiyyətinə və torpaqların işgal edilməsinə səbəb olduğunu ilk dəfə təsbit edən və dövlət rəhbərliyinin diqqətini bu məsələyə çəkən şəxs olmuşdur.
- Yenə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sadri vəzifəsində ikən siyasi təcrübəsindən və şəxsi nüfuzundan istifadə edərək sovet ordu birləşkərini ilk dəfə SSRİ məkanında Naxçıvandan çıxarmağa müyəssər olmuş yeganə lider olmuşdur.
- Azərbaycan Türkünün milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə ölkə içində və xaricində sədəqətini göstərmiş, prezident vəzifəsini başlayaraq əlini Qurana basaraq and içmiş, Məkkə və Kəbəni ziyarət edən Azərbaycanın ilk dövlət başçısı olmuşdur.
- Hazırladığı milli neft strategiyasını həyata keçirmək məqsədi ilə memarlığı olduğu Bakı-Tbilisi-Ceyhan neft boru xətti layihəsini tətbiq etməklə

- Azərbaycanın dünya neft bazarındaki mövqeyini gücləndirmiş, ölkənin milli gəlir səviyyəsini yüksəltmiş, Avrasiya neft məkanındaki mövqeyi ilə mühüm strateji bir bölgə halına gətirərək Xəzər dənizinin mübahisəli hüquqi status məsələsinə son vermək istiqamətində ciddi addımlar atmışdır.
- Qapalı bir hövzə olan Xəzər dənizindən çıxarılan neftin böyük uzaq-görənliliklə dünya bazarlarına daha təhlükəsiz yollarla daşınmasını, Şərq-Qərb enerji dəhlizinin müasir texnologiya və müasir mühəndislik texniki ıssuları ilə təkilməsini təmin etmişdir.
- Azərbaycanda özündən sonra rəhbərliyə gələcək dövlət və siyaset adamlarına Xəzər dənizindən çıxarılan enerji ehtiyatlarından düzgün istifadə edilməsi yolunu öyrətmüşdir.
- Qarşısına qoyduğu məqsəd və strategiyaya çatmaq üçün tətbiq etdiyi uğurlu diplomatiya ilə Azərbaycanın problemlərinin həlli yolları barədə özündən sonra gələcək rəhbərliyə, gələcəyin dövlət və siyaset adamlarına, düşünülmüş, məntiqi, etibarlı, elmi və zəngin bir təcrübə qoymuşdur.

Fikrimizi yekunlaşdırarkən başda Azərbaycan prezidenti icra aparatının rəhbəri fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev və bir çox elm xadiminin də qeyd etdikləri kimi, Heydər Əliyevi həyata keçirdiyi böyük işlər, özündən sonra qoyduğu ölməz əsərlərlə dünyanın siyasi liderləri arasında ancaq Qazi Mustafa Kamal Atatürkə müqayisə etmək mümkündür. Hər iki şəxsiyyəti fərqləndirən təkrarolunmaz liderlik xüsusiyyətlərinin dövlət və siyaset adamları, gənclik tərəfindən örnak alınmasının vacibliyinə ümid edirik. Bir daha bu dahi şəxsiyyəti minnətdarlıqla xatırlayıv və onun möhtəşəm prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursunun, ölməz ideyalarının Azərbaycanın dünya birliliyi ölkələri içərisində öz layiqli yerini tutmasına imkan verəcəyinə inanırıq.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

- 1- MEHDİYEV Ramiz. Azərbaycan Küreselleşmenin Talepleri. Geçmişten dersler, bugünün gerçekleri ve geleceğin perspektifləri. DA Yayımları, Bakı, 2005.
- 2- MEHDİYEV Ramiz. Azərbaycanın inkişaf dialektikası. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, Bakı, 2000.
- 3- ÜLKÜ İrfan, Bağımsızlıkdan sonra Azərbaycan, Doğan Kitapçılık A. 1.Baskı İstanbul, Mart 2000.
- 4- UĞUREL Ragip. Devlet və idare Adamlarına Öğütler, Kültür Bakanlığı Yayımları, Ankara, 1984.
- 5- BAYRAK Sabahat, Değişen Liderlik Anlayışı ve Türkiye Gerceği, "21.Yüzyılda Liderlik Sempozyumu", Cilt:1, Deniz Harb Okulu, İstanbul, 1997.
- 6- ƏLİYEV H. Ə. Müstəqilliyimiz əbədidir. I-XIII cilt. Bakı, 1996-2005.
- 7- ƏLİYEV Heydər. Müstəqillik yolu. Bakı, 1997.
- 8- Heydər ƏLİYEV və Azərbaycan Parlamenti, Azərbaycan Respublikası Milli Məclisinin nəşri, Bakı, 2003.
- 9- Heydər ƏLİYEV və Şərq, III cild, Şərq araşdırma mərkəzinin nəşri, No:5, Çəşioğlu mətbəəsi, Bakı, 2004.
- 10- KEÇECİOĞLU Taner, Liderlik ve Liderlər. Kal-Der Yayımları, İstanbul, 1998.
- 11- DİKMEN Selahattin, Lider üst düzey yetişdirmenin önemi. Çağdaş Eğitim Dergisi, Ankara, Ekin 1997.
- 12- SÜHREVERDİ Ebu Necip, Meliklerin ve ükelerin idaresinde tutulacak yol ve yöntem. Tercüman, "1001 Temel Eser", İstanbul, 1976.
- 13- HELLER Robert, Mükemməle Ulaşanlar. Modern Yönetim Dizisi, İstanbul, 1989.
- 14- KOUZES M. James, BARRY Z. Posner, Örnək alımcak liderlər. Executive, Excellence Dergisi, 5 (58), 2002.
- 15- Tarix və onun problemləri, Nəzəri, elmi, metodik jurnal, Bakı Dövlət Universiteti, Bakı, 2004.
- 16- ERGUN Turgay, Türk Kamu Yönetiminde Önderlik Davranışı, Ankara, 1981.
- 17- ÜLKERGÖNTÜL, Yönetici və Lider. 21.Yüzyılda Liderlik Sempozyumu, Cilt: 1, Deniz Harb Okulu, İstanbul, 1997.

AZƏRBAYCANDA QADIN HƏRƏKATININ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU

Məlahət HƏSƏNOVA

Millat vəkili, YAP Nəsimi rayon
təşkilatının sədri
Bakı / AZƏRBAYCAN

XX əsrin son on illiyi Azərbaycanın həyatında ciddi ictimai-siyasi hadisələrlə zəngin oldu. Uzun on illiklər ərzində Rusiya İmperiyasının hakimiyyəti altında olmuş Azərbaycan Respublikası siyasi müstəqillik əldə etdi. Məlumdur ki, 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə yeni dövlət quruculuğu prosesi başlanmışdır. Həmin dövrə Azərbaycanda dövlət quruculuğunu düşünlülmüş şəkildə, daha asan və ağırsız həyata keçirmək mümkün idi. Sovetlər İttifaqının dağılması əraflısında ekspertlərin hesablamalarına görə keçmiş SSRİ daxilində yalnız Rusiya və Azərbaycanın müstəqil dövlət kimi mövcud olmaq imkanı var idi.

Birdən-birə Azərbaycan siyasiləri, eyni zamanda müstəqil bir dövləti idarə etmək kimi çətin və məsuliyyətli vəzifə qarşısında qaldılar. Dünyada tanınmış neft sənayesi ölkəsi olan Azərbaycanı qoruyub inkişaf etdirmək əsl siyasi şüur, böyük təcrübə və bilik tələb edirdi.

Doğrudan da 70-80-ci illərdə xalqımızın Ulu Öndəri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə ölkəmizin müstəqil yaşamasına imkan verən güclü yanacaq-energetika bazası, neft-kimya, maşınçayırma və əlvan metallurgiya sonayesi, yeyinti və yüngül sənayesi, mexanikləşdirilmiş kənd təsərrüfatı, güclü kadır potensialı yaradılmışdır. Bütün bunlar Azərbaycanın müstəqilliyini təmin edən əsas amıldır.

O zamanlar siyasi hakimiyyət dövlət idarəciliyi sahəsində sərisişi olmayan adamların əlində olduğundan respublikanın müstəqilliyi hər an təhlükə qarşısında idi. Lakin çox təsəssüf ki, 1991-ci ilin sonundan 1993-cü ilin ikinci yarısındanək olan dövr ərzində respublikamıza rəhbərlik edənlər nəinki bu imkanlardan istifadə edərək müstəqil dövlət quruculuğu prosesini irəlilətmış, əksinə özlərinin xalqın mənəfeyinə zidd siyasetləri nəticəsində Azərbaycanı bir dövlət kimi möhv olma, dağılma, ayrı-ayrı hissələrə parçalanma dərəcəsinə gətirib çıxartmışlar. Həyatın nəbzi, günün xüsusiyyəti həqiqi

xalq ruhu, Azərbaycanın bütün vətəndaşlarının hüquqlarının təminatçısının meydana gəlməsini diktə edirdi.

Dünya dövlətlərinin maraqlarını tarixən özünə cəlb etmiş müstəqil Azərbaycan Respublikası inkişaf edib, tərəqqiyə nail olmaq qazanmaq üçün hakimiyyət kürsüsündə inanılmış, sınaqlardan çıxmış rəhbərə ehtiyacını anbaan, dəqiqlikəbdəqiq bürüzə verirdi.

Güç vasitəsi ilə 1992-ci ildə hakimiyyətə gəlmis qüvvələr 1993-cü ildə qısa bir zamanda Azərbaycan dövlətini idarə etməyə qadir olmadıqlarını sübut etdilər. Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin gözənlənmədən, xalqla məsləhətlişmədən tutduğu mötəbər və məsuliyyətli Prezident kürsüsünü buraxıb paytaxtı tərk etməsi milyonlarla insanların mövjud rejimə etimadsızlıq ifadə etməsinə səbəb oldu.

Bir tərəfdən xalqın müstəqilliklə bağlı narahatlıqları, digər tərəfdən həkim kürsülərə olanlar dünyada tanınan müdrik siyasetçi Heydər Əliyev oğlu Əliyevin hakimiyyətə gəlməsinin zəruri olduğunu dərk edərk ölkəyə rəhbərliyə dəvət etməsi hər gün yeni coşqun azadlıq şührələri ilə müşayiət olundu.

Xalqın tələbi və istəyi ilə Milli Məclisi idarə etmək təklifini qəbul edən Heydər Əliyev canabları bu məsul işə başladığı ilk gündən milli müstəqilliyimizin əsasını təşkil edən dövlətçiliyin qorunması tədbirlərini həyata keçirməyə başladı. Bu zaman vətəndaş mühərribasının qarşısını almaq, Milli Ordu yaratmaq, sərhədlərimizin qorunması, işğal olunmuş torpaqlarımızın geri alınması günün ən mühüm vəzifələrindən idi. Bu məqsədə gənclərdən ibarət zabit və əsgərlərin imkanları hesabına yaranacaq Milli Ordunun qeyri-sabit hərbi vəzifəyyəti normaya uyğunlaşdırılacaq, bacarıqlı kadrların gücü, iradəsi ilə əsl, həqiqi hərbi işlər həyata keçiriləcəkdir.

Heydər Əliyevin yüksək siyasi vəzifələrdə qazandığı təcrübə və bilik tezliklə öz əməli nəticəsini verdi. Xalq inanılmış rəhbərin ətrafında six birləşərək onun irəli sürdüyü ideyaları qəbul edib dəstəklədi.

Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. Heydər Əliyev Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə və qanunların alılıyına əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün yorulmadan gərgin fəaliyyətə başladı.

Nefət vətəni Azərbaycan, Bakı Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünyada tanınan dövlətlərdən olan sərmayəçilərin nəzərini cəlb etdi.

Böyük natiq Heydər Əliyev xarici ölkələrə səfərində dünya siyasətçilərinin nəzərini neft Bakısinin tarixi və bu gününün əsas faktlarına cəlb edir, dünya ictimaiyyətinin Müstəqil Respublikanın real vəziyyəti ilə tanış edirdi.

1993-cü ildən Azərbaycanda dövlət rəhbərliyinin Heydər Əliyev siyasi institutunda ifadə olunması ilə monolit Qadın hərəkatı – birliliyi özünün əvvəlki, həm də yeni hayatı tələblərlə təmsil olunan tarixi vəziyyətinə qayıdı.

Böyük hayat yolu keçmiş, zəngin siyasi təcrübəyə malik Heydər Əliyev cənabları 1993-cü ildən dövlətçiliyin müdafiəsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirdiyi zaman Azərbaycan qadınlarının onun çağırış səsini səs verərək, küçələrə axışması, rəhbərin haqlı tələblərini dəstəkləməsi buna yaxşı misaldır.

Dövlət rəhbəri özü bu hadisəni, möhtəşəm qadın "səsini" Respublika Qadınlarının 1998-ci ildə keçirilmiş Qurultayında söylədiyi geniş və dərin məzmunlu nitqində belə ifadə edirdi: "1993-cü ildən indiyədək na qədər çətinliklərlə, bələlərlə rastlaşdım, siz onu bilsiniz. 1993-cü ilin özündə Azərbaycan parçalanmışdı. Lənkəran zonasında "Talış-Muğan Respublikası" yaranmışdı. Görəcə hakimiyətdən çıxmışdı, şimal zonası qaynayırdı, orada özlərinə bir dövlət yaratmaq istayırdılar. Bakıda da insanlar rahat yaşaya bilmirdilər. Bunların hamısını bir gündə, bir ayda yox, ilbəl yerinə qoyduq."

1994-cü ilin oktyabr hadisələrini xatırlayın. Burada dövləti devirmək, mən öldürmək istədilər. Mən xalqa müraciət etdim, televiziya ilə sizə müraciət etdim. Özü də gec, axşam vaxtı. Mən həmin gecəni heç vaxt unuda bilmirəm, bù gün də böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çünkü mənim müraciətimdən sonra cəmi bir-iki saat ərzində Prezident sarayının ətrafi insanlarla doldu. Oraya yüzminnlərə insan gəldi və onların eksəriyyəti siz idiniz, qadınlar idi. O gecə çox faciəli bir gecə idi. Azərbaycanın müqəddərəti həll olunurdu, "olum və ya ölüm" dəqiqliyi keçirirdik. Ancaq sizin, xalqın, Azərbaycan xalqının dəstəyi, köməyi, yardımını ilə biz o böhrandan çıxdıq.

Mən o gecə yarısı Prezident sarayının önündəki meydana çıxdım. Orada ağıbırçık qadınları, qucağında südəmər uşağı olan qadın görəndə - gecə yarısı, saat dörd idi, avtomatlar göydə fırlanırdı, - mən dəhşətə göldim. Gör insanlar etimad etdiyi adamı na qədər sevirlər, ona na qədər inanırlar ki, evini-eşiyini buraxıb göliblər. O lentlər hamısı qalır, mən bəzən onlara baxanda yenidən həyəcanlanıram. Bəzən mənim gözlərim yaşarır. Nə üçün yaşarır? O insanların qəhrəmanlığını görəndə, qadınların simasında olan sevgi, məhəbbəti, eyni zamanda həyəcanı və narahatlığı görəndə gözlərim yaşarır."

Bu sözlərdən Azərbaycan Qadının öz rəhbərinə, prezidentinə olan hörməti, etimadı, məhəbbəti aydın göründüyü kimi, rəhbərin də onlara inamı, etibarı, sevgisi, qayğısı açıq hiss olunur.

Qarşılıqlı olan bu münasibət Heydər Əliyevin hakimiyətinin bütün dövrlərində, xüsusilə də müstəqillik əldə etdikdən sonrakı mərhələdə daima diqqət mərkəzində olmuşdur. Həyata keçirilən tədbirlərdə, irili sürürlən ideyalarda, qəbul edilən qərarlarda bir qayda olaraq Azərbaycan qadınının iradəsi də ifadəsinə tapmış, onun problemləri, gündəlik qaydaları düşünül-müsdür.

1994-cü ildə uzun illər davam edən müharibəyə ara verilməsi, münaqişənin sühlu yolu ilə aradan qaldırılması məqsədi ilə atəşkəs elan edilməsi ölkə rəhbərliyinin süh siyasetini təsdiq etməklə yanaşı müharibədə oğul, ər, ata, qardaş itirən qadınlarımızın arzusunu, iradəsini ifadə etdi.

Bəzən küçələrdən, avtobuslarda və digər məişət yerlərində gənclərin maşınlara doldurularaq cəbhə bölgələrinə aparılması, hazırlıq keçməmiş gənclərə silah verilərək düşmən qarşısına göndərilməsi nə qədər fəlakətlərə səbəb olurdu. Bu gün Azərbaycanın şəhər və kəndlərində salınmış yüzlərə şəhid məzarlıqları səriştəsiz rəhbərərin düzgün hərbi iş aparmamaqlarının acı nəticələridir. Heydər Əliyevin nizami ordu yaratmaq tədbirləri də bir tərəfdən qadınlarımızın, qızlarımızın arxayın, rahat yatması, övladından, ərin-dən, qardaşından, ümumiliklə vətən oğullarından nigarın olmamığına əsas verirdi ki, bu da əlbəttə ki, dövlətin qadın siyasetində diqqəti cəlb edən mühüm əhəmiyyətli məsələlərdən biri idi.

Ötən illər ərzində biz şəhid vermirikə, bu, qadın ana hüquqlarının müdafiəsinə ciddi və əyani bir misaldır. Heç kəsə sərr deyil ki, bu günə qədər on minlərlə şəhid vermişik. Mühərribə - hələ də əsir və girovlarımız olan ailələrimizin sənsiz psixoloji sarsıntıları, neçə-neçə ananın oğulsuz, neçə-neçə qadının ərsiz, neçə-neçə bacının qardaşsız, neçə-neçə uşağın atasız qalması deməkdir.

Bu gün azərbaycanlı qadın öz doğma yurdundan, isti ocağından, elindən-obsasından didərgin düşürsə, hansı qadın hüququndan danışmaq olar? Məhz ona görə də atəşkəs rejimini əldə etməyi uzaqqorən prezidentimiz vacib hesab edirdi. O, buna öz gərgin əməyi, iti ağlı ilə nail oldu.

Əlbəttə ki, ananın ən müqəddəs arzusu, onun körpəsinin sakit, güñəşli səma altında, üzündə təbəssüm, gözündə gülüş, qorxusuz, səksəkəsiz böyümösi, ata qayğısı, ana nəvazişi ilə əhatə olunmasıdır.

Bütün bunlar issa Heydər Əliyevin müdrik siyasəti nəticəsində reallığa çevrildi. 1993-cü ildə respublikamızda erməni təcavüzü nəticəsində torpağı mızın 20 sañızını işğal altında olması, bir milyondan çox qacqın və köçkünün olması nə qədər dəhşətli idisə, daxilimizdəki vətəndaş mühərabəsi təhlükəsi bundan müqayisədilməz dərəcədə artıq dəhşətli idi. Axi qardaş-qardaşa atəş açırdı, qardaş-qardaşın qanını tökürdü?! Ana üçün bundan böyük faciə, bundan böyük şəlakət olardı?! Bu da qadın hüququnun tapdandanması, pozulması demək idi.

Onu da xüsusi olaraq qeyd edək ki, əgər o zamanlar sivil ölkələrdə qadına, anaya hansı issa əlavə güzəştərin verilməsindən danışılırdısa, bizim ölkədə qadınların-anaların yaşamaq haqqının olub-olmamağından, onun qorunmasından söhbət gedirdi.

Bu müqəddəs haqqı issa Heydər Əliyev öz müdrik siyasəti ilə ilk gündən qorunmağa başladı və bu sahədə çox böyük nailiyyətlər əldə olundu. Belə ki, Heydər Əliyev respublikamızda yaranmış vətəndaş mühərabəsinin, qardaş qanının tökülməsi kimi dəhşətli vəziyyətin qarşısını aldı. Həm də birdəfəlik bu aqlasılığın bələya son qoydu. Tezliklə respublikada dinc, sakit həyat bərəqərər oldu. İnsanlar bir-birlərinə düşmən gözü ilə deyil, dost, qardaş, vətəndaş nəzəri ilə baxdılar.

Digər tərəfdən Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi, siyasi hakimiyətdə təmsil olunduğu ilk vaxtlardan orduya – Vətənin müdafiəsini üzərinə götürmək bu ali müdafiə qüvvəsinə qarşı insanlarda yaranmış inamsızlığın köklərini kəsmək tədbirləri həyata keçirdi. Məlum həqiqətdir ki, o zamanlar ordunun yalnız adı vardı. Əsl nizami ordudan əsər - əlamət belə yox idi. Bunun təbii nəticəsi olaraq analar öz oğullarını müxtəlif bəhanələrlə ordudan yayanırdılar. Çünkü artıq xalqa məlum idi ki, respublikanın ayrı-ayrı rəhbər vəzifələrində çalışan adamlar mühərabədən öz məraqları üçün istifadə edirlər. Ona görə də analarımız ən müxtəlif yollarla oğlanlarını çağırışlardan saxladılar, respublikadan kənarlara yollayırdılar.

Bu səbəbdən gənclərin çoxu “fərari” kimi yaraşmayan, ləkə “adlar-maddələrlə” qeydiyyataya alınmışdır və hüquq, mühafizə orqanları onları cina-yət məsuliyyətinə cəlb edirdi. Nizami ordunun yaradılması bir çox gənclərimizi vətəni qorumağa həvəsləndirir və bu zaman adlarının üstünlə qara ləkə kimi düşmüş “fərari” adı onları utandırıldı. Analarımız da min əzab-əziyətlə böyüdükləri, igit, mərd-əren kimi yetişdirdikləri övladlarının “fərari” adını daşımasından xəcalət çəkirdilər.

Azərbaycan Respublikasının Prezidenti bu vəziyyəti vaxtında görüb həll etdi. 1995-ci ildə Heydər Əliyev minə yaxın fərari gənci əsv etdi. Onun

imzaladığı bu fərman evlərdə, ailələrdə böyük sevincə bayram kimi qarşalandı.

Bunun özü qadın-ana hüququna ehtiramın və dərin hörmətin ən bariz ifadəsi idi!

Ötən 15 il Azərbaycan Respublikasının müstəqil dövlət quruculuğunun təntənə ili olmuşdur desək, sohv etmərik. Möhz uzaqgörən siyasetçi Heydər Əliyevin hər bir işə məsuliyəti nəticəsində insanlarımız, bəs rəsədə böyük əksəriyyət təşkil edən qadınlarımız öz hüquq və azadlıqlarını əldə etmiş, dünya səviyyəsində demokratiya, iştirakçılıyyət arzularına nail olmuşlar. Azərbaycan qadınlarının hüquqlarının Ulu Öndər Heydər Əliyev tərəfindən qorunması, onun milyonlarla azərbaycanlı qadınının bərabərlik, azadlıq arzularının təminatçısı olmasını təsdiqləyən faktlardan biri də 1995-ci ildə, iyun ayında verdiyi fərmani ilə BMT-nin “Qadınlara qarşı hər cür ayrı-seçkililiyin bütün formalarının lagv edilməsi haqqında” Konvensiyasına qoşulmağımızdır. Burada xüsusi qeyd etməliyik ki, BMT-nin bu konvensiyasına dünyamız bir sıra çox inkişaf etmiş ölkələri hələ də qoşulmayıb. Bunun özü möhz bu böyük şəxsiyyətin qadına, qadın hərəkatına münasibətini ifadə edir.

Azərbaycan qadınlarının böyük bir qrupu 1995-ci il avqust-sentyabr ayında Pekinə keçirilmiş Qadınların IV Beynəlxalq Konfransında çox fəal iştirak etmişdir.

Pekin konfransının qətnamə və qərarları bu gün bütün dövlətlərdə qadınlarla işin əsas prinsipləridir. Doğrudan da Pekin Beynəlxalq Konfransının strateji vəzifələri çərçivəsində bu gün bizim qadınların vəziyyəti, onların problemlərinin həlli öz əksini tapmışdır.

Əgər diqqət yetirilsə, Pekin Beynəlxalq Konfransının “Qadınlar və yoxsulluq”, “Təhsil və qadınların peşə hazırlığı”, “Qadın və səhiyyə”, “Qadınlara qarşı zorakılıq”, “Qadınlar və harbi münaqişələr”, “Qadınlar və iqtisadiyyat”, “Qadınların insan hüquqları”, “Qadınların qanunvericilik orqanlarının işində və qərar qəbul edilməsi prosesində iştirakı” kimi müddələri Milli Liderimizin 1969-2000-ci illər ərzində davam edən hakimiyəti dövründə daima dövlət siyasetində diqqət mərkəzində olmuşdur. Heydər Əliyevin dövlətçilik məsələlərində apardığı parlaq qadın siyaseti onun beynəlxalq aləmdə öncül, qabaqcıl bir siyasetçi olduğunu bir daha sübut idi.

1995-ci ildə qəbul edilmiş ilk Azərbaycan Konstitusiyasında qadınların kişiilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin öz həyatı ifadəsinə tapması müstəqil Azərbaycan dövlətinin, onun başında duran döv-

lət rəhbəri Heydər Əliyevin Qadın hərəkatına diqqəti, köməyi kimi nəzəri cəlb edir.

O dövrə qəbul edilən qərarlarda, verilən fərmanlarda, sərəncamlarda və s. rəsmi sənədlərdə qadınlarımızın hüquqlarının qorunması və müdafiəsi təmin olunmuşdur.

Ölkəmizin o illərdə qarşılaşdığı sosial-iqtisadi böhrana, Ermənistəninin hərbi təcavüzünün ağrı-acılmasına baxmayaraq Azərbaycan qadını öz möğrurluğunu, ləyaqötini daima uca tutur, öz liderinin müdrik siyasetinin həyata keçirilməsində faal iştirak edir, qəlbən inanır ki, mühəharibə son qoyulacaq, işgal olunmuş torpaqlarımız azad ediləcək, Azərbaycanımız çatınlıklardən xilas olacaq, həyatımız daha da yaxşılaşacaqdır. Bu ümidişlərlə də, arzu-niy-yətlə qadınlarımız respublikanın həyatının bütün sahələrində fəaliyyətlərini inamlı davam etdirir, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, gənc nəslin təlim-tərbiyəsinə öz töhfələrini verirdilər.

Ulu Öndərin qadınlara ünvanlanan nitqində inam, etibar, qarşılıqlı hörmət və məhəbbət hissindən yaranan xoş təssüratlar ifadə olunmuşdur. "Mən sizə və sizin simanızda bütün Azərbaycan qadınlarınına təşəkkür edirəm. Qəhrəmanlığınızğa görə, dözümlülüyüňüza görə, ölkəmizə, millətimizə, dövlətimizə sədəqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxşən mənə da yaq olduğunuza görə sizə təşəkkür edirəm, çox sağlam olun, sizə xoşbəxtlik, cansağlığı arzulayın!"

Heydər Əliyev Azərbaycanda qadın hərəkatına dərin səmimiyyətini, qadınların hüquqlarının həqiqi müdafiəcisi, arzu və azadlıqlarının təminatçısı olmasını ayani olaraq 1998-ci il, yanvar ayının 14-də yenidən və daha məsuliyyətli, inamlı addımı ilə sübut etdi.

O, bu tarixi gündə respublikamızda "Qadın Problemləri üzrə Dövlət Komitəsi" yaradılması barədə və "Azərbaycan Respublikasında Dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" fərman və sərəncam verdi. Bu böyük, əhəmiyyətli hadisə nainki bizim ölkəmizin ictimai həyatında, eyni zamanda beynəlxalq aləmdə geniş əks-səda doğurdu. Ölkəmizin mühəribə vəziyyətində olması, qadınlarımızın bir hissəsinin qaçqınlıq, əsirlilik şəraitinə düşməsi, bütünlükdə keçid dövrünün iqtisadi gərginlikləri Dövlət Qadın Komitəsinin yaranması zərurətini həyatın taləbi olaraq meydana çıxarmışdı. Uzaqgörən müdrik siyasetçi bu komitənin yaranması zərurətini dərindən hiss edərək bu fərmani vermişdi.

Ümummilli liderimiz Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk gündən qadınlarla bağlı imzaladığı fərman və sərəncamlarda, qə-

bul etdiyi qərarlarda aşağıdakı istiqamətləri daima diqqət mərkəzində saxlamış və bunu dövlət qadın siyasetinin əsas istiqamətləri hesab etmişdir:

- qadınlara münasibətdə dövlət siyasetinin əsas istiqamətləri, ona müvafiq proqramların hazırlanması;
- qadınların dövlət orqanlarının işində, sahibkarlıq fəaliyyəti, onların yeni ixtisaslara yiyələnməsi, yenidən hazırlığı və ixtisaslarının artırılması;
- qaçqın və məcburi köçkün qadınların sosial müdafiəsinin gücləndirilməsi;
- qadınların əmək hüquqlarının həyata keçirilməsi üçün təşkilati, iqtisadi və hüquqi məsələlərin diqqət mərkəzində saxlanması;
- qadınların əməyinin, onların həyatının və sağlamlığının müdafiəsinin analıq funksiyaları nəzərə alınmaqla təmin edilməsi;
- beynəlxalq qadın təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-dövlət qadın cəmiyyətləri ilə dövlət strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.

1998-ci ildə Prezident Heydər Əliyev cənablarının hakimiyyətə gəlməsinin beş ili tamam oldu. 8 Mart Beynəlxalq Qadınlar Günündə Ulu Öndərin iştiraki, respublikanın ən tanınmış qadınları ilə bərabər olması onları sərəfləndirən çıxışı daha çox diqqəti cəlb edir:

"Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur. Mən məmənuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə - Azərbaycanda qadına hörmət gündən-güna artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərinlən dərklə edə bilər."

Çıxışının bu məqamında o, Ananın - Qadının fəlsəfi-bəşəri mənasını dinləyicilərə, bütün Azərbaycan xalqına, milli qadın hərəkatı tarixinə dərin mənəni, eyni zamanda sadə və anlaşıqlı sözlərlə çatdırıldı: "...ən əsas amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. Ana sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də "Ana Vətən" deyirik, torpağı da "Ana torpaq" deyirik, hər bir insan üçün Vətəndən əziz heç bir şey yoxdur. Hər bir insan üçün onun doğma torpağından qiyamılı heç bir şey yoxdur. Bu anlayışlar ANA anlayışı ilə bərabərdir və biz Vətənə "Ana Vətən" deyəndə onun nə qədər qiymətli, müqəddəs olduğunu bir daha qeyd edirik. Anaya hörmət, hər bir insanın ana qarşısında borcunu yerinə yetirməsi onun ali vəzifəsidir".

Heydar Əliyev bu təbrikində lider qadın məsələsinə də öz müsbət münasibətini bildirdi. Onun ümumiyyətlə qadın məsələsi kimi dünyanın çox ciddi nəzəri-elmi sahəsinə münasibəti böyük siyasətçi şəxsiyyətindən, uzaqgörən müdrik düşüncəsindən xəbər verir: "...Azərbaycan qadınları həyatımızın bütün sahələrində çox səmərəli işlər görürər. Mən onların dövlət işində fəaliyyətinə xüsusi qiymətləndirirəm. Bu bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən do Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarıqlarını həyata keçirmək üçün yaranan imkanları nəticəsindədir. Məhz ona görər ki, dövlət orqanlarında qadınlar müvəffəqiyyətlə işləyirlər."

1998-ci il daha bir mühüm tarixi hadisə ilə Azərbaycan qadın hərəkatının tarixinə daxil oldu. Müstəqil Respublikamızın Qadın Ordusunun keçirdiyi ilk qurultayı bütün məzmunu ilə bu təntənəni əks etdirirdi. Qurultay əslində qadın hərəkatımızın hesabatı təsiri bağışlayırdı. Yüksək intellektual səviyyəyə çatmış qadınlarımız tarixən qazanmış olduqları uğurlardan danışır, müsəir nailiyyətlərindən misallar götirildi. 30 ilə yaxın bir müddədə özlərinin Ali Məclisində toplaşmayan qadınlar sanki ürkəklərini boşaldıb, gələcəkdə görəcəkləri işləri planlaşdırıldılar.

Azərbaycan qadınlarının respublikanın müstəqilliyini bərpa etdikdən sonra keçirilən ilk qurultaya dünyanın bir sıra ölkələrindən, şəhərlərindən təbrik məktubları gəlməklə bərabər, Gürcüstanın, Ukraynanın qadın nümayəndələrinin iştirakı Ali Məclisə ayrı bir tərəvət, xoş əhvali-ruhiyyə bəxş etmişdi.

Qurultayın işini canlandıran ən əsas və yadda qalan hadisə Heydar Əliyevin qadınlarımızın arasında olması, geniş və dərin məzmunlu çıxışı ilə zəhmətkeş, gözəl qadınlarımızı bayramları münasibəti ilə təbrik etməsi idi. Həmin tarixi nitqində Heydar Əliyev respublikamızın qadın hərəkatının tarixini, müsəir vəziyyətini təhlil edib qiymətləndirir, gələcək vəzifələrini, qarşıda dayanan problemləri tutarlı faktlar, dəllilərlə izah edirdi.

Bu tarixi çıxışdan bəzi möqamları nəzərdən keçirmək, fikrimizcə, məraqlı olmaqla yanaşı, eyni zamanda aktual səslənər. İlk əvvəl Ulu Öndərin Qurultayı təbrikinə diqqət yetirək: "Hesab edirəm ki, bu qurultay XX əsrə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycanın qadınları bu qurultaya müstəqil Azərbaycanda gələcək qadın hərəkatının əsasını qoyurlar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyurlar. Siz bunun əsasını qoymuşsunuz, böyük iş görmüşsünüz. Bu münasibətlə mon sizi ürkədən təbrik edirəm."

Bu təbriklərdən sonra ölkə rəhbəri Azərbaycan qadının milli özüñə-məxsusluqlarından, güzəlliyyindən bəhs edərək, onun keçmiş olduğu yola nə-

zər saldı, Azərbaycan qadınlarının bugünkü azadlıqlara qədər yaşamış olduğu məhrumiyyətlərdən geniş bəhs etdi.

Onun dərin və məzmunlu təhlillərindən birinə diqqəti yönəltməklə rəhbərin ümumiyyətlə qadınlarımıza verdiyi qiyməti öyrənmək olar: "Azərbaycan qadın tarix boyu öz ağı, zakası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, votənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüştür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmışdır və heç vaxt bu zəhmətdən inciməmişdir... Ona görə də sona çatan XX əsr Azərbaycan qadının üçün böyük nailiyyətlər, hadisələr, böyük dəyişikliklər əsri olmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, Azərbaycan qadını azadlığa çatmışdır. Azərbaycan qadının emansipasiyası tarixi bir hadisə, böyük inqilabdır".

Azad Azərbaycan qadınının bugünkü ictimai-siyasi problemlərindən danişərkən respublikamızın qarşılaşduğu sosial-iqtisadi məsələlərə də öz münasibətini bildirən Heydar Əliyev bu ciddi məsuliyyətlə dövrə qadınların roluna xüsusi qiymət verərək göstərdi ki, "...Azərbaycanın yeddi-səkkiz milyon əhalisi var, onların hüquqlarını mən qoruyuram. Bakıda iki milyon yarımla əhali yaşayır, onların hüquqlarının təminatçısı mənəm. Mən burada and içmişəm – hər bir Azərbaycan votəndəsinin hüquqlarının qorunmasının təminatçısıyam. Onların hüquqlarını qoruyaçağam. Ona görə ki, xalq seçkidi mənə bu etimadı göstərir və bu gün də göstərir. Mən həmişə xalqa arxalanmışam, xalq mənim dayağım olub, siz mənim dayağım olmuşsunuz. Ona görə də bu ağır işləri görə bilmışəm."

Heydar Əliyevin başdan-başa tarixi faktlar, eyni zamanda tarixi təhlil-lərə dolğun bu nitqində müdrik rəhbərin qurultay iştirakçısı qadınlara, ümumilikdə Azərbaycanın bütün qadınlarına tövsiyəsi, nəsihətini əks etdirən fikirlər də böyük həyat təcrübəsi keçmiş rəhbərin qadın məsələsinin həllinə yönəlmış məqsədini ifadə edirdi:

"Mənim siza bir neçə tövsiyələrim də var, əgər vaxt imkan verirsa, onları demək istəyirəm. Siz Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçılarısınız. Arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazırlam. Bir arzum da var. Çalışın öz intizamlığını, dözümlülüyü və sədəqətliliyinizi kişilərə də öyrədəsiniz.

Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür, ola bilər, haki-miyət orqanlarında istədiyiniz yeri tutmamışınız, amma cəmiyyətdə qadı-

nın tasiri böyükdür. Qadının sözü də çok kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların tasiri altındadır. Ona görə çalışın, töbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər, sizin kimi fədakar, cəfəkəş və sizin kimi də sədaqətli olsunlar."

Bu fikirlərdə respublikamızın qadınlarının hüquq və azadlıqlarının, onların kişilərlə bərabər hüquqa malik olmasının əsas mənbəyini görmək heç kəsə çətin olmaz. Bu fikirlər insan şüurunun, insan qəlbinin ən dörinliklərində kökləri olan məramını, niyyətini, məqsədini, bütövlükde ruhda, canda olan ideyanı tam açıqlıqla əks etdirir. Həm də bu fikirlər fəlsəfi məna daşıyır. Belə ki, bir tərəfdən sərf milli özünəməxsusluqlarımızı ifadə edən bu fikirlərin arxasında dayanan düşüncə, digər tərəfdən bütün dünya qadınlarına şamil edilə bilər.

Yeri gəlmışkən bir məsələ üzərində də burada xüsusişə dayanmaq istərdim. Heydər Əliyevin qadınlarımıza, respublika qadın hərəkatının fəaliyyəti ilə bağlı etdiyi bütün məruzalar, çıxışlar, hətta ən qısa həcmli yazılar, sözlər belə dərin mənalı fikirlərlə zəngindir. Bunları müdrik kolamlar və ya aforizmlər də adlandırmışaq olar. Onun natiq düşüncəsində fikirlər, ideyalar sırrı Ulu Yaradana, bir də yəqin ki, yalnız onun özündə məlum olan bir usulhaqla elə cılalanıñ ki, sözləri ən gözəl zərgər işi kimi qəbul edib, dinləyir, mənaya, məntiqə, hissin ifadəsinə heyran olursan. Məsələn, belə aforizm fikirlərdən bir neçəsini nəzərdən keçirək. 1998-ci il, müstəqil Azərbaycan Respublikası qadınların 1. qurultayında söylədiyi nitqə müraciət edək. Rəhbər deyirdi:

- "Qadınlar insan cəmiyyətinin ən gözəl, ən zəkali hissəsi olduğuna görə, təsəvvür edin, bu salonda no qədər gözəllik var!"
- "Çalışın öz intizamlılığını, dözümlülüyüünü və sədaqətliliyinizi kişilərə də öyrədəsiniz".
- "Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür".
- "Qadının sözü də çok kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların təsiri altındadır. Ona görə çalışın, töbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər, sizin kimi fədakar, cəfəkəş və sizin kimi də sədaqətli olsunlar".

Respublikamızda 1998-ci il 16 aprel tarixli 781 sayılı sərəncamı ilə təsdiq edilmiş BMT -nin Ümumdünya insan hüquqları Bəyannaməsinin 50 illiyi münasibəti ilə keçirilmiş tədbirlər programında da birbaşa və bilavasitə qadınların hüquqları, azadlıq və bərabərlikləri istiqamətində tədbirlər nəzərdə tutulmuşdur.

Dövlət rəhbərinin imzaladığı Tədbirlər Programında "Qadınların hüquqları – insan hüquqları. "Qadınlar hərbi münaqişələrdə" mövzusunda subregional konfransın keçirilməsi" tədbirinin təşkilində məsul olaraq Nazirlər Kabinet, Azərbaycan Respublikası Prezidentinin icra Aparatı, Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Qadın Problemləri üzrə Dövlət Komitəsinin də təyin edilmişsi qadın hərəkatının dövlət idarəciliyində fəal iştirakını təsdiq etmişdir.

Heydər Əliyevin müntəzəm olaraq qadınlarla görüşləri, onların fikirləri ilə yaxından tanışlığının mənəni Azərbaycan xalqının milli mənəfeyinə səykonən dövlət siyasetinin tərkib hissələrindən biri və həm də çox əhəmiyyətli, dəyərli bir hissəsi "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasetinin həyata keçirilməsi haqqında" 06.03.2000-ci il tarixli Fərمانının tarixi zərurət kimi meydana çıxmış idi.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Dövlət Qadın siyasetinin həyata keçirilməsi haqqında" adlı fərmanında qadınların bugünkü inkişaf, tərəqqi dövrünlə qadər keçirdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətla nəzər yetirilir, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilirdi.

Bu fərmandan qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması, gender tələblərinin rəhbər tutulması kimi vəzifələr irəli sürüldürdü.

Beynəlxalq aləmə integrasiya, demokratik yolla irəliləyərək hüquq dövələt quruculuğunda burada qeyd edilmiş maddələrinin çox böyük əhəmiyyəti var. Bu fərmandan respublikamızda gedən əsaslı islahatlar çərçivəsində qadın problemlərinin həlli öz ifadəsinə tapmışdır. Fərmandan göstərilən maddələrdə qadınların kişilərlə bərabər hüquqlarının həyata keçirilmə mexanizmi dolğun və məzmunlu şəkildə öz əksini tapmışdır.

Yeri gəlmışkən onu da qeyd edək ki, 2001-ci ilin 18-31 iyul tarixləri arasında Cenevrəde BMT -nin keçirdiyi "İnsan hüquqlarının müdafiəsi və təsviqi" nə həsr edilmiş xüsusi sessiyada bu Fərman İnsan hüquqlarının müdafiəsi sahəsində görülən işlər içərisində təqdirəlayıq bir addım hesab edilərək bütün iştirakçılara paylanmışdır.

Ulu öndər tərəfindən 29 dekabr 2000-ci ildə minilliyyin ayında Yeni il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına unudulmaz bir müraciət oldu.

Əslində bu müraciət böyük bir tarixi dövrün hesabatı idi. Xalqın ləyəqəti oğlu, müdrik siyasetçi, dünya şöhrəti Heydər Əliyev özünəməxsus şəkildə analitik biliklə ötən min ili təhlil edib, qiymətləndirirdi.

Bu qıymətləndirmədə bəşərin şah damarı, insan cəmiyyətinin asas şüfütu, yer planetinin fəlsəfi, estetik osası qadın, qadın hüquq, qadın azadlığı və Azərbaycan qadını adlanan böyük bir qüvvənin XX əsrin ilk on illiklərində təşkil etmiş olduğu, əsrin sonuna kimi yaşatdığı hərəkat da öz əksini tapmışdır.

Məşhur tarixi müraciətdən gətirəcəyimiz sitat respublikamızın qadın hərəkəti haqqındadır: "XX əsr Azərbaycan qadınının həyatında da çox əlamətdar bir dövr olmuşdur. Əsrin əvvəllərində Azərbaycanda baş verən içtimai-siyasi proseslər, nəst sənayesinin sürətli inkişafı qadınların maariflənməsinə və içtimai həyata qoşulmasına güclü təkan verdi. Əsrin 20-ci illorundə başlayaraq həyata keçirilən tədbirlər nticəsində qadınların hərtərəfli inkişafı üçün geniş üsüflər açıldı. Qisalı müddət arzında qadınlar arasında savadsızlıq lağv edildi, onların təhsil səviyyəsi kəskin surətdə artdı. Qadınlar pedaqoq, həkim, elmdə və mədəniyyətdə kişilərlə bərabər hüquqlarını təsdiqlədilər və demokratik dövlət quruculuğunu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratırdılar. Biz fəxr edirik ki, bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını artıq demokratik cəmiyyətin bərabər hüquqlu, fəal üzvü kimi çıxış edir."

Doğrudan da, bu gün Azərbaycanda qadın hərəkatı inamlı addımlayıır, onu beynəlxalq aləmdə tanımlırlar. Azərbaycan qadın hərəkatının belə yüksək səviyyə qazanmasında isə Ulu öndərimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyində 30 ildən artıq fəaliyyəti dövründə qadınlar daima diqqət və ehtiramla, məhəbbətlə əhatələnmiş, nümunəvi tarixi olan Azərbaycan qadın hərəkatı onun müdrik, uzaq-görən siyaseti sayəsində yüksələn xətlə inkişaf etmişdir.

Məhz Milli Liderimizin sonsuz qayğısim, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq yüksək dövlət idarəciliyik strukturlarında təmsil olunurlar.

Onun respublikamıza rəhbərlik etdiyi bu 30 illik dolğun dövr ərzində çox sahələrdə olduğu kimi qadın hərəkatında da canlanma, irəliləyiş baş vermişdir.

Tam inamlı deyə bilərik ki, artıq respublikamızda Ailə, Qadın və Uşaq problemləri üzrə İnstytut yaranmışdır.

Bu kiçik tədqiqat işində göldiyimiz nticələr, qonaqlar bundan ibarətdir ki, Azərbaycan qadın hərəkatının formallaşdırılmış kamilləşməsi və beynəlxalq qadın hərəkatına integrasiya etməsi Heydər Əliyevin qadın siyasetinin gözəl, uğurlu nticəsidir. Məhz Heydər Əliyevin 30 ildən artıq bir dövrdə yaratmış olduğu mühit qadın hərəkatını bir pöhrə kimi ucaltmışdır!

Artıq 2003-cü ilin o müdhiş dekabr ayından 5 il keçir. Lakin ötən dövr ərzində Ulu Öndərin parlaq siyaseti, onun arzu və ideyaları, bu gün hər bir azərbaycanlının qurur duyduğu Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən həyata keçirilir, gerçəkləşdirilir.

Bu gün ölkəmizdə qadın hərəkatı daha geniş vüsət almış və özünün ən yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan qadının dünyada getdikcə daha çox tanınır. Onun əsl obrazını və portretini isə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondundan prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva yaratmışdır.

İndi nəhəngləşmiş bu ağacın gör nə qədər budaqları, çiçəkləri, barları var. Bu ağac dərinə rişələndiyi kimi, çox-çox uzaqlara, yüksəklərə də qol-qanad atmışdır.

Biz Azərbaycanda möhtəşəm qadın hərəkatına görə dünya şöhrəti siyasetçi olan Heydər Əliyevə minnətdəriq. Azərbaycanda qadın hərəkatının inkişafında Heydər Əliyevin rolu məsələsi əlbəttə çox geniş mövzudur. Bu yazıda məsələnin qismən də olsa işıqlandırılmasına çalışmışam.

Düşünürəm ki, gələcəkdə Azərbaycanda qadın siyasetinin, ailə institutunun, gender məsələsinin dövlət siyaseti kimi formallaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin araşdırılması çox aktualdır və hər bir Azərbaycan qadının borcudur.

Azərbaycan xalqı, xüsusilə də Azərbaycan qadını xoşbəxtidir ki, bu gün Ulu Öndərin siyaseti respublikamızın prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müstəqillik tarixinə, onun keçdiyi keşməkeşli yola nəzər salarkən, piçilti ilə deyirəm: Ruhun şad olsun Ulu Öndər! Azərbaycan qadını hər zaman bu siyasetin müsəlləh əsgəri olacaqdır!

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DÖVLƏT QADIN SİYASƏTİNİN İSTİQAMƏTLƏRİ

Jalə ƏLİYEVƏ

Millat vəkili,
Filologiya elmləri doktoru, professor
Bakı / AZƏRBAYCAN

Azərbaycan qadını əşrlər boyu cəmiyyətimizin həyatında müstəsna rol oynamışdır. Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışdır. Bu gün də demokratik dövlət quruculuğu prosesində fəal iştirak edən qadınlarımızın başlıca məqsədi, amalı Azərbaycanımızı çıxəklənən, inkişaf edən, sırvan və qüdrətli dövlətə çevirməkdir. Respublikamızda formalaşmış qadın hərakatını, qadın siyasetini, gender siyasetini nəzərdən keçirək, qadınlarımızın dünya qadın birliyinə integrasiyasında, qadın hərakatının təkmilləşməsində və genişlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu görərik.

Azərbaycan qadın hərakatının H.Əliyev mərhəlesi haqda danışarkən, ilk növbədə ulu öndərin 29 dekabr 2000-ci il tarixində Yeni il, Yeni əsr və Yeni minnəkliy münasibətiyle Azərbaycan xalqına müraciətindəki bu fikri xatırlamaq biza düşür:

«XX əsr Azərbaycan qadınının həyatında da çox əlamətdar bir dövr olmuşdur. Əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürətli inkişafi, qadınların maariflənməsinə və içtimai həyata qoşulmasına güclü təkan verdi. Əsrin 20-ci illərindən başlayaraq, həyata keçirilən tədbirlər nəticəsində qadınların hərtərəfli inkişafı üçün geniş imkanlar açıldı. Qısa müddət ərzində qadınlar arasında savadsızlıq ləvğedildi, onların təhsil səviyyəsi çox yüksək sürətlə artdı.

Qadınlar pedagoq, həkim, mühəndis və digər peşələrə yiyələndilər. Təhsildə, elmdə və mədəniyyətdə kişilərlə bərabər olduqlarını təsdiqlədilər və demokratik dövlət quruculuğu prosesində özlərinin fəal inkişafının hüquqi bazasını yaratıdlar. Biz fəxr edirik ki, bu gün Vətənimizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını artıq demokratik cəmiyyətin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir.»

H.Əliyevin Azərbaycanın siyasi rəhbərliyində fəaliyyəti dövründə qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatalanmışdır. Nümunəvi tərixi olan Azərbaycan qadın hərakatı onun müdrik, uzaqgörən siyaseti sayəsində inkişaf dövrünün an yüksək pilləsinə qalxmışdır.

Məhz dövlət rəhbərinin sonsuz qayğısı, diqqətinin bariz ifadəsidir ki, Azərbaycanda qadınlar yüksək dövlət idarəciliy strukturlarında təmsil olunmuşlar.

H.Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr ərzində çox sahələrdə olduğu kimi, qadın hərakatında da canlanma, irəliliyiş baş vermişdir. Tam əminliklə deyə bilsək ki, artıq respublikamızda H.Əliyevin dövlətçiliyində Qadın institutu yaranmışdır.

Əlbəttə bu niyyətin mahiyyətini, onun qiymətini dərindən dərk etmək üçün Azərbaycanda qadın hərakatının bəzi məqamlarını xatırlamaq lazımdır.

Bəs ki, XX əsrin ilk on illiklərindəki Azərbaycan qadını ilə müharibə dövrü qadını fəaliy cəhdən nə qədər fərqlidirsə, həmin əsrin 70-ci, 80-ci illərinin və həmçinin əsrin sonu mərhələsinin qadını bir o qədər üstündür.

Əsrin əvvəllərindəki Azərbaycan qadınının başlıca vəzifəsi və əsas şüarı ibtidai təhsil, çadra ilə mübarizə, fabrik və zavodlara doğru yol idisə, mühabibə dövrünün qadınının irəliliyi istehsalatda, ön və arxa cəbhələrdə kişilərlə bərabər Vətən uğrunda, qələbə naməsi döyüşmək, gecə-gündüz işləmək, çalışmaqla ifadə olunurdusa, 70-ci illər qadın ölkənin qanunvericiliy orqanlarında irəli çəkilməsini, əməyinin, ağlinin təkcə istehsalat üçün yararla olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdi, artıq əsrin sonunda Azərbaycan qadını dünya qadın hərakatının aparıcı qüvvəsi kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsinə, bilik və düşüncələrinə dövlətin, ölkənin idarəetmə və qanunvericilik orqanları sahəsində tətbiq etməyə çalışırı.

13 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Komitəsinin I katibi təyin olunan H.Əliyev qadının cəmiyyətdə və dövlət idarəetmə sisteminə əhəmiyyətli rolunu, bilik və bacarığını bilsək uzaqgörən, mütarəqqi fikirli bir dövlət xadimi kimi rəhbərliyə gəlisişinin elə ilk illərində qadınlarla işi ön plana çəkdi. Məhz 1969-cu il avqustun 2-də Respublika qadınları fəallarının yığıncağının keçirilməsi də bu məqsədə xidmət edirdi.

Bu yığıncağın iştirakçılara, Azərbaycan qadınlarına olan müraciəti xatırlamamaq qeyri-mümkündür. Müraciət dövrün partiya qərarlarının həyata keçirilməsi münasibətiyle hazırlanısa da, burada Azərbaycan qadın hərakatının mühüm vəzifələri, həyat idealları da öz əksini tapmışdır. Müraciətdə

deyildir: «Biz siz feal iştirakınızla qadın şuralarının, mədəni-maaris, tibb ocaqlarının işinə kömək etməyə, uşaq və mədəni-məsiş obyektlərinin tikintisini daim nəzarət altında saxlamağa, məsiş mədəniyyəti səviyyasını yüksəltməyə, bütün gözəl və qabaqcıl cahətlərinin həyatımızda tətbiqinə nail olmağa çağırırıq... Qoy yaradıcılıq eşqi, təşəbbüskarlıq, kəşfiyyatçıya məxsus yorulmaz axtarış həvəsi sizin əmək həyatınızın sədəqəli yol yoldaşı olsun!»

Ölkə rəhbəri öz siyasetində sülh programını əsas tutursa, bunun özü də Qadın-Ana haqqına verilən qiymətdir. Sülh qadının, ananın, gəlinin, bacının evda ailəsi, yoldaşı, qardaşı, atası, uşaqları, oğlu-qızı ilə birlikdə xatircom, rahat yaşaması və fəaliyyət göstərməsi deməkdir. 40 il bundan əvvəl deyilmişdir ki BMT-nin III Minillik üçün qadınlarla bağlı sənədlərinin əsası «Sülh, inqisaf və bərabərlik» tezisi ilə üst-üstə düşür.

XX əsrin 60-ci illerinin sonunda Azərbaycan siyasi rəhbərliyinə irəli sürülen müxtəlif dövlət vəzifələrində çalışaraq ciddi təcrübə əldə etmiş Heydər Əlirza oğlu fəaliyyətə başladığı ilk vaxtlardan Azərbaycan qadınının azadlığı, onun iqtisadi, siyasi, sosial və mədəni səviyyələrdə irəli çəkilməsi, həyatının gözəlləşməsi arzularının reallaşması qayğısına qalmışdır.

Azərbaycan qadını kişilərlə bərabər hüquqlu olmalıdır, onun cəmiyyətin inkişafında rolü genişlənməli, o ən yüksək vəzifələrə irəli çəkləməlidir. Məhz bunun nəzərə alınmasının nəticəsi idi ki, ötən əsirin 70-ci illərində işləyənlərin ümumi sayıının 45%-ni qadınlar təşkil edirdi.

Ümmümilli liderimizin respublikamıza rəhbərlik etdiyi birinci dövrda apardığı siyaset Azərbaycan tarixinə xalqımızın intihab dövrü kimi yazılır. Bu intihab o dövrdə qadın hərakatına da öz müsbət təsirini göstərmişdir.

1974-cü ildə «Azərbaycan qadını» jurnalının 50 illik yubileyi münasibətilə keçirilən iclasda iştirak edən H.Əliyev Azərbaycan qadınının keçdiyi uzun və şərəfli yolu mükəmməl təhlil etmişdir. Azərbaycanda qadın hərakanının təraqqisindən danişan uzaqgörən siyasetçi hələ çox sonralar vacib problem kimi camiyyətə gastrılışın gender balansının asaslarından olan qadınların təhsil problemini ilə bağlı tənqidi iradlarını da bildirmişdir: «Təəssüf ki, bizzət azərbaycanlı qızların yuxarı siniflərdə təhsildən yayınması, tez nisanlanması, həddi-buluşa catmamış qızların əre verilməsi hələ də vardır.»

Uzaqgörən siyasetçi Heydər Əliyev bu gün bütün dünyada gender nöqtəyi-nəzərindən təqid olunan bəlsə halları hələ 30-40 il öncə həssaslıqla duyub, təqid etməsi onu qadın probleminin gözəl bilicisi kimi xarakterizə edir.

«Biz çalışmalıyıq ki, ali məktəblərde və texnikumlarda daha çox qadın təhsil alınsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən kənddə qadınlar və

uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq.»

Ulu öndər o vaxt aydın göründü ki, vaxt geləcək bütün tərəqqipərvər bəşəriyyət etiraf edəcək ki, qadın azadlığı vətəndaş cəmiyyətinin əsas atr-butlarında dır. Dünyəvi və hüquqı dövlətdə qadınlar kişilərlə bərabərhüquqlu olmaqla yanaşı, bərabər imkanlara malikdirlər.

Azərbaycan qadınlarının IV qurultayında onun söylədiyi aşağıdakı fikir bu mənada diqqəti çəkir: «...həyatın özü bizim təcrübəmizdə sübut etmişdir ki, qadınların başçılıq etdikləri müəssisələr, idarələr bir qayda olaraq qabaqcıllar sırasında gedir. Bunlarda səliqə-səhman daha çox olur, əmək intizamının pozulması daha azdır, xalq mülkiyyətinin qorunması işinin vəziyyəti daha yaxşıdır.»

Bu gün bütün sivil dünyanın, beynəlxalq təşkilatların qadınlara qarşı zoraklıqlıq ilə mübarizə etmək haqqda qərarlarına hələ 30 il əvvəl müdrik rəhbər münasibətini belə bildirmişdir: «Bu gün böyük kədər hissi ilə qeyd etmək lazım gəlir ki, respublikanın bəzi kənd rayonlarında qadına hörmətsizlik hallarına, geri qalmış baxışların tazahürloruna, köhnəlmış patriarxal adətlərin icrasına hələ də təsadi夫 edilir.» Ulu öndər bu cür faktların aradan qaldırılmasını, qadınların hüquqlarının və əsas mənafələrinin məhdudlaşdırılması kimi tək-tək halların belə həyatımızdan bütünlük kənar edilməsinin tövsiyə edirdi.

Heydər Əliyevin uzaqqorən siyasetinin ifadəsi olaraq bu fikirlər Azərbaycan qadınının yaşadığı ucqar kənd rayonundan da haqiqi lider qadınların çıxmasına əsas yaradırdı. Eyni zamanda rəhbərin bu fikirləri, müdrik nəşihəti, tövsiyəsi həməşə müasirdir. Onun bütün fikirləri müdrik düşüncə məhsulu olduğu üçün Beynəlxalq Qadın hüquqları ilə bağlı konvensiyaların ən mühüm müddəələri ilə üst-üstə düşür.

Bu konvensiyalardan çoxu hamiya məlumdur ki, xeyli sonra qəbul edilmişdir.

1969-1982-ci illərdə Azərbaycan KPMK-ya rəhbərlik edən, 1982-ci ildən 1986-ci ilədək SSRİ Nazirlər Soveti Sadrinin I müavini kimi məsul vazifədə çalışan, Azərbaycan müstəqillik qazanandan sonra on il ölkə prezidenti kimi faaliyyət göstərən H.Əliyev özünün vəzifə borcundan, eyni zamanda qadınlara daxili ehtiramından -ana, bacı, həyat yoldaşı, qız övladına şəxsi məhəbbətindən irali gələn qayğını, diqqəti stabil şəkildə, əməli surətdə hayata keçirirdi. Böyük siyasi təcrübəyə, dünya idarəcilik məktəbinin dörs-lərinə yaxşı bələd olan H.Əliyev ən xırda, çoxunun diqqətini cəlb etməyən

sahələrdən tutmuş, yüksək nailiyyətlər qazanılan sahələrə qədər bütün sosial-iqtisadi, mədəni meridianlarda çalışan, təmsil olunan qadınlarımızın əməyini izləyir, onların hüquq və istəklərinin reallaşması üçün səy və imkanlarını osırgəmirdi. H.Əliyevin fərmanı ilə Qadin Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu qayğının, qadınların problem-lərinin vaxtında holl edilməsinə həssas münasibətin bariz nümunəsidir.

Bu gün gender probleminin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmasının nəticəsidir ki, respublikamızın ictimai-siyasi həyatında qadınların rolu ilə bəllər artmaqdır. Bəzi statistik məlumatlarla nəzər salsaq bunu aydın görərik. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin 4 milyon 379 min nəfərini və ya 51 faizini qadınlar təşkil etmişdir. Qadınların məşğul əhalinin ümumi sayındakı payı 2003-cü ildəki 47,7 faizdən 49,5 faizdək artmışdır. Ümumtəhsil məktəblərində müəllimlərin 71 faizi, orta ixtisas məktəblərində 73 faizi, ali məktəblərə 47 faizi, həkimlərin isə 61 faizi qadınlardır. 15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və tam orta təhsilsə malikdir. Aspirantların və doktorantların 28 faizi qadınlardır. Ölkəmizdəki bütün elmi işçilərin 50 faizini qadınlar təşkil edir. 2003-cü illə müqayisədə elmlər doktoru dərəcəsi alan qadınların sayı 42 faiz, elmlər namizədi dərəcəsi alan qadınların sayı isə 12 faiz artmışdır. Milli Elmlər Akademiyasının müxbir üzvlərindən on ikisi, akademiklərdən üçü, ölkə parlamentində millət vəkillərinin 11,2 faizi, dövlət qulluğunda çalışanların 39 faizi, sahibkarlıqla məşğul olanların 15 faizi bu cinsin nümayəndələridir.

Faktlardan da aydın görünür ki, bütün sahələrdə olduğu kimi, gender siyaseti sahəsində də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyaset möhtəşəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qadınlarımız cəmiyyətəmizin bütün sahələrində həyata keçirilən böyük quruculuq işlərinə töhfələrini verirlər.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN QADINI

Lalə ABBASOVA

Millat vəkili
Bakı / AZƏRBAYCAN

Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında xalqımızın milli-mənəvi dəyərlər sisteminin formallaşmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək manəvi sıfətlərə səciyyələnən gəzel qadın obrazlarının bədii təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi- Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziiyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Azərbaycan Respublikasının müstəqilliyyə qovuşması nəticədə qadınlarımızın beynəlxalq qadın hərəkatlarına integrasiyası sürətləndi. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu - gender bərabərliyini bir daha təsdiq etdi, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təmin etdi. Bu gün ölkəmiz qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını demokratik, hüquqi dövlətimizin, vətəndaş cəmiyyətəmizin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir.

XX əsrin sonunda öz dövlət müstəqilliyyinə qovuşan və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycanda da qadın problemləri dövlət siyasetində prioritet təşkil edir, gender məssələlərinin beynəlxalq prinsip və normalar əsasında həlli istiqamətində ciddi addımlar atılır. Qadınlarımız isə müstəqilliyyətimizin möhkəmləndirilməsində, demokratik dövlət quruculuğunda, ölkənin mədəni həyatının yüksəlişində, o cümlədən təhsilin inkişafında böyük xidmətlər göstərməkdədir. Bu gün Azərbaycan qadını dönyanın global problemlərinin həllində fəallığı ilə seçilir, qadınlarla bağlı beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirirdi və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan, şöhrətdir. Qadın ucalıq, ülvilik, bakırəlik məbədidir, ismət, qeyrət, qürət rəməzdir".

Heydar Əliyev Azərbaycan qadınlarının cəmiyyətdə tarixi xidmətlərini yüksək qiymətləndirərək deyirdi: "Minilliklər boyu əfsanəvi qadınlarımız dar gündə, dar ayaqda hünər göstəriblər, zəfər çalıblar, qələbə qazanıblar, at belində, qalxan sinədə, qılınc əldə vətən üçün, torpaq üçün vuruşublar, şəhid olublar..."

Ulu öndərimizin verdiyi bir çox qərar və sərəncamlar onun cəmiyyətdə gender balansının formalasdırılması sahəsində uzaqgörən siyasetinin əməli ifadəsidir. 1998-ci ildə ümummilli liderimizin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci il martın 6-da isə "Azərbaycan Respublikasında dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" fərmanın qəbul edilməsi bu siyasetin həyata keçirilməsi istiqamətində atılan növbəti addım idi. Bütün faaliyyətində ümummilli liderimizin layiqli davamçısı olan möhtəşəm Prezidentimiz İlham Əliyev 2006-ci il fevralın 6-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzalamaqla bu sahəyə dövlət qayğısı bir daha nümayiş etdirdi.

Minnətdarlıqla qeyd etmək olar ki, Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə noinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirirdi, həm də onların daha uca zirvələr fəth etmələrinə olverişli mühit yaradırdı, onları daha məsul vəzifələrə irəli çəkirdi.

Qürur hissi ilə qeyd etmək olar ki, ümummilli liderimiz Heydər Əliyev kadrları, xüsusilə də qadınların xidmətlərini layiqince qiymətləndirirdi. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın xarici işlər naziri, maarif naziri, Ali Sovetin sədri qadın idi. Eyni zamanda bir sıra partiya komitə katibləri, icra başçıları, maarif və mədəniyyət şöbə müdirləri, məktəb direktorları və müalicə ocaqlarının baş həkimləri də qadınlarımız idi.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN QADINI

Həvva MƏMMƏDOVA

Millet vəkili

Bakı / AZƏRBAYCAN

Azərbaycan öz müstəqilliyinin 17-ci ilini yaşayır. Bu illər böyük bir zaman olmasa da, hər halda, müstəqilliyimizin əbədi və dönməz olduğunu bütün dünyaya bəyan edə bilmişik. Təbii ki, burada Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin böyük rolу olub. Bu gün müstəqil Azərbaycanın üç rəngli bayrağının dünəninin ən böyük beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının iqtamətgahında müstəqil dövlətlərin bayraqları ilə bir yerdə dalgalanması hər birimiz üçün fəxredici məsələdir. Bir dəha qeyd edim ki, buna üçün Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bərcələyüb. Müstəqillik həm də ölkəmizdə demokratik təsisatların bərqərar olması üçün münbit şərait yaradıb. Bu mənada mən bu gün Azərbaycanda Heydər Əliyev və ümumən dövlətin apardığı qadın siyasetinə diqqət çəkmək istəyirəm. Öncə onu bildirim ki, Azərbaycan müstəqillik qazanmadan öncə, XX əsrin 60-ci illərin sonlarından başlayaraq ölkəmizə rəhbərlik etməyə başlayan Heydər Əliyev qadın azadlığı, qadınların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Buna misal olaraq ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62 faizi qadınlar təşkil edirdi. O zaman Ali Sovetin deputatlarının 37 nəfərinin qadın olması demək olar ki, Şərqi qadınına sayığının, etimadının bariz nümunəsi idi. Müqayisə üçün bildirək ki, həmin zaman kəsiyində Amerikada 12, İngiltərəda 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Bu rəqəmləri təsadüfən diqqətə çatdırıram. Baxın, Avropanın indi də bərabərlik dediyi məsələni ulu öndər hələ ötən əsrin 70-ci illərində gerçək həyata çevirmişdi. Hələ o zamanlar Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alı qadınların sayıının artırılması və onların elmlə məşğul olmasına stimulasiyadılmasına diqqət verilməsini vacib məsələ kimi qarşıya qoymuşdur. Göründüyü kimi Azərbaycanda bu sahədə elə də ciddi problemlər yaşanmayıb. Məhz Heydər Əliyevin sayesində və onun siyasi xəttinin natiçəsində Azərbaycanda qadınlar həmişə özünü sözün həqiqi mənasında cəmiyyətin bərabərhüquqlu bir üzvü kimi hiss edib.

Ancaq onu da qeyd etməliyəm ki, bəzən Şərqi olduğumuzdan bu sahədə müəyyən problemlər də yaşandı. Özü də bu, yalnız Azərbaycanın, yaxud da Şərqi problemi deyil. Bu məsələ global problemlər içərisində özünə yer alıb. Bunu yenə də ötən əsrin 70-ci illərində BMT-nin gender tədqiqatlarına xüsusi diqqət ayırması bir daha təsdiqləyir. Bu qurumun təşəbbüsü ilə 1975-ci ilin dördüncü səviyyəsində Beynəlxalq Qadın ili kimi qeyd edilməsi də bu qəbildən olan məsələlərdəndir. Qeyd etdiyim kimi hələ SSRİ dövründə ümummilli liderimiz qadınlara daim qayğı göstərirdi, onlara hamı tərəfindən bir bacı, ana, həyat yoldaşı kimi baxılmasına tərəfdarı idi və demək olar ki, bu ideyanı gerçəkləşdirməyə nail olmuşdu. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyətə gəlməsi isə demək olar ki, elə ilk andanca Azərbaycan qadınına olan saygıni ortaya qoymuşdur. Onun ölkəmizdə açıq cəmiyyət uğrunda gördüyü işlər gender probleminin həlli üçün hərtərəfli baza yaratdı. Burada bir məsələni xüsusiilə vurgulamaq istəyirəm. Heydər Əliyevin ikinci dəfə hakimiyətə gəlisi Azərbaycanın müharibə içinde olduğu bir zamana təsadüf edirdi. Yaşın ki, müharibə zamanı qadınlara daha böyük məhrumiyyətlərlə üzləşdiyini hamı təsdiqləyir. Çünkü hər hansı insan itkisi bir ananın öz övladını, bir qadının öz ailə başçısını, bir qızın öz nişanlısını itirməsi deməkdir. Məhz Heydər Əliyevin hakimiyətə gəlmişindən sonra analarımızın, gəlinlərimizin, qazlarımızın göz yaşları qurudu, atəşkəs əldə edildi. Düzdür, bu gün də Ermənistanın təcavüzkar və terrorçu siyaseti ucbatından Azərbaycan Ordusu itki verir. Ancaq bu, kütüvə deyil. Bu mənada hər birimiz Ümummilli liderin siyasi dəsti-xəttinə və bu dəsti-xəttin layiqli davamçısı canab prezident İlham Əliyeva minnətdər.

Onu da qeyd edim ki, məhz Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan ilk müştəqil Azərbaycan Konstitusiyasında qadınlara kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Bununla da demokratik cəmiyyət quruculuğunda qadınlara iştirakının hüquqi bazası yaradıldı. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasetinin güclənməsinə gətirib çıxardı. Ümumiyyətlə, Heydər Əliyev siyasi xəttinin bərqərar olduğu zamanlarda qadınlara həquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün mümkün olan bütün işlər görülüb. Nəzarinə çıtdırmaq istəyirəm ki, bu gün Heydər Əliyev dedikdə müştəqil Azərbaycan dövləti, müştəqil Azərbaycan dedikdə isə Heydər Əliyev yada düşür. Bu ifadələr leksikonumuzda özlərinə sinonim kimi şəhadətnamə alıb. Ona görə də mən Heydər Əliyevin Azərbaycan qadınlarının cəmiyyətin bərabərhüquqlu üzv olması ilə bağlı fəaliyyətlərindən danışarkən bu həm də elə Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü iş kimi qəbul edilməlidir.

Hesab edirəm ki, 14 yanvar 1998-ci il fərmanı ilə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Qadın Problemləri Üzrə Dövlət Komitəsinin yaradılması görülən işlərin pik nöqtəsi oldu. Bununla qadınlara əlavə səlahiyyət verildi, birbaşa onların problemləri ilə məşğul olan bir dövlət qurumu yaradıldı. Bu sənəd hər bir mənada ölkəmizdə qadınlara daha fəal olmasına, onların cəmiyyətin bütün sahələrində böyük yer tutmalarına dövlət siyasetinin qayığının göstəricisidir.

Qeyd edim ki, bundan öncə, 1995-ci ilin iyununda Azərbaycan Birleşmiş Millətlər Təşkilatının «Qadınlara münasibətdə bütün ayrıseçkilik formalarının ləğv olunması haqqında» Konvensiyasına qoşuldu. Baxın, elə həmin ilin yayında Heydər Əliyev Çinə keçirilən Qadınlara IV Beynəlxalq Konfransında qadınlara yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Tarixa Pekin Konfransı kimi düşən beynəlxalq toplantıının qəbul etdiyi qərar və qətnamələr bütün dünyada qadınlara problemlərinin həllinin tezləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Amma bütün dünyadan bu şəkildə qəbul etdiyi Pekin Konfransından öncə məhz Heydər Əliyevin siyasi düşüncəsi, Azərbaycan qadınına böyük saygısi bu işlərin ölkəmizdə hələ xeyli illər öncədən həyata keçirilməsinə start vermişdi.

Hesab edirəm ki, 2000-ci ilin martında Heydər Əliyevin «Azərbaycan Respublikasında Dövlət Qadın Siyasetinin həyata keçirilməsi haqqında» fərmanı ölkədə qadın siyasetinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirətiyə haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı bir sənəd kimi qəbul olunub.

Bəli, bütün bunlar onu göstərir ki, Azərbaycanda qadın problemləri daim dövlət qayığındadır və gender programı günü-gündən davam etməkdədir. Bu məsələ ilə bağlı ölkənin Ali Qanunvericilik Orqanında müzakirələrin açılması, bu sahənin dünya səviyyəli mütəxəssislərinin belə müzakirələrə cəlb olunması onu göstərir ki, Azərbaycan bu sahədə problemlərin həllinin tərəfdarıdır. Ümumən gölürdükdə, mən ölkəmizdə gender məsələləri ilə bağlı hər hansı problemin olmadığı fikrindəyəm. Bununla belə, hər halda ölkəmizin yerləşdiyi Şərqi mühiti və döşüncəsi, milli xüsusiyyətlərimiz də nəzərə alınması vacib olan məqamlardandır. Bunu təsadüfən xatırlatmadım. Çünkü bəzən əcnəbilərin təsviyyə etdikləri gender bərabərliyi ilə bizim milli adət-ənənələrimiz bir araya gəlmir. Mən düşünürəm ki, belə məqamlarda mütləq milliliyə üstünlük verilməlidir. Sevindirici haldır ki, Heydər Əliyev siyaseti və bu gün dövlətimizin apardığı xətlərdə bu məsələlər gözənlənilir.

Sonda onu demək istəyirəm ki, ümumən Azərbaycanda qadınların fəallığının qısa müddətdə bir hərəkat halına gəlməsi Heydər Əliyev siyaseti nəticəsində özünün yüksək pilləsini yaşıyır. Azərbaycan qadımları ümumilli liderin onlara qayğısını heç zaman unutmayacaqlar.

Bu gün Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın şəxşində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Şərqi və Qərbi xüsusiyyətlərini özündə cəmləşdirən, milli təssübkeş, Azərbaycan ədət-ənənələrinin qoruyucusu, ümumilli problemlərimizin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyeva ideal bir qadın obrazıdır və əminəm ki, bu obraz Azərbaycan qadınlarının dünyabaxışında, gələcəyində mühüm rol oynayacaq.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNDE QADIN SİYASƏTİNİN YERİ

Gülər ƏHMƏDOVA

Millət vəkili

Bakı / AZƏRBAYCAN

Azərbaycan qadınları öz ağıllarına, biliklärinə, istedadlarına görə dünya adımları içərisində özünəməxsus, həm də çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımıza fəxr edirik.

Heydər Əliyev

Yeni dövrə gender problemləri respublikanın həm sosial, həm mədəni həyatında xüsusi yer və əhəmiyyət kəsb edir. Genderə müraciət həm respublikadaxili maraqlarla - ölkədə sosiomədəni inkişafın ahəngdar yollarını axtarmaqla, həm də ölkənin beynəlxalq qurumlara integrasiyası ilə bağlıdır.

Ötən əsrin 90-ci illərinin əvvələrində respublikada ictimai-siyasi durumun gərginləşməsi və Dağlıq Qarabağ uğrunda müharibənin günü-gündən şiddətlənməsi qadınların vəziyyətini də ağırlaşdırılmışdı. Bu illərdə baş verən ictimai-siyasi proseslərin fonundan Azərbaycan cəmiyyəti qadın probleminin həlli və demokratiya prinsiplərinin bərərər olması ilə bağlı seçim qarşısında idi: qadın problemlərinin həllində ya Qərbdə yayılmış feminizm ideologiyası və hərəkatına uyğun yolla getmək, ya da bu problemin həllini gender tarazlığı və ahəngi siyaseti kontekstində axtarmaq lazımlı galındı.

Azərbaycanın sosial, siyasi və mənəvi inkişaf tarixindən və XX-XXI əsrlərin kəsişməsində isə qadın hüquq, imkan və azadlıqlarının, cinslərin hüquq bərabərliyindən çıxış edərək reallaşması, tarixi inkişafımızın məntiqinə uyğun olaraq, feminizmə yox, gender bərabərliyi startegiyasına əsaslanmalıdır. Feminizm Azərbaycanın inkişafına həməhəng deyil. Azərbaycan qadınım öz hüquqları uğrunda iki əsrlik mütaşəkkil mübarizə yolu keçmiş Avropa qadınlarından fərqli olaraq, tarixin ictimai istehsal sahəsinə qismən daxil olmuşdur, bu isə onun öz hüquqları uğrunda mütaşəkkil çıxışlarına imkan vermirdi. Azərbaycan qadınının maraqları mütorəqqi Azərbaycan ziyali təbəqəsininin kişi nümayəndələri tərəfindən müdafiə edilirdi. Azərbaycan qadını

başqa ölkə və bölgələrin qadınlarının bir qismindən daha çox patriarchal dəyərlər üzərində təribyə almış və cinslərin qarşılıqlılaşması Azərbaycan qadının milli mentalitetinə uyğun və həməhəng olmamışdır.

Bu nəzəri fikirlər isə bütövlükdə konkret bir gerçeklik üzərində dayanı: Bütün camiyatlıarda qadınlar aparıcı rüvvədir və onlar sosial, mənəvi, içtimai hadisaların iştirakçısı olmaqla, həlledici funksiya daşıyırlar.

XXI əsrə müasir dünyaya sürətlə integrasiya olunan demokratik Azərbaycan dövlətində də qadın siyaseti prioritet istiqamətlərən sayılır. Bu uğurlu siyasetin işə asası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ 1974-cü ildə «Azərbaycan qadını» jurnalının 50 illik yubiley təntənəsində çıxış edən Heydər Əliyev qadınların bəzi problemlərinə toxunaraq belə demişdi: «Biz çalışmalıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın tohsil alınsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusilə kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırımlıyalıq.»

1975-ci ilin beynalxalq qadın ili elan olunması ilə əlaqədər Azərbaycanda da xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada respublikada qadın əməyinə dair görülmüş işlər müzakirə olılmışdı. Bu, dünyada qadınların nüfuzunun artması demək idi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi-fəaliyyətini, əməyini diqqətlə izləyir, onların hüququnun qorunmasında əlin-dən gələn köməyi əsirgəmirdi.

Möhətərəm Prezidentimiz qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: «Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərflə yerinə yetirir və həmisə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar.»

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə ikinci, dəfə qayıdışı ölkədə böyük bir canlanma yaradı. Azərbaycanda dövlət quruculuğu məsələsində Heydər Əliyev zəkəsi, təcrübəsi öz bəhrəsini verməyə başladı. Hər sahada mövcud problemlərin həllinə dövlət qayğısı hiss olundu. Qadın problemlərinin həllinə isə dövlət səviyyəsində diqqət yetirilməyə başlandı. Ölkədə qadın hərəkatında çoxdan gözlənilən dönüş, yeni ruh yüksəkliyi müşahidə olundu. Demokratik ab-havanın yaranması ilə yeni qadın cəmiyyətləri, birlikləri meydana çıxdı.

Hələ 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə də ölkədə qadın hərəkətinin nümayəndələri qadın hüquq və problemlərinin həlli sahəsində aparılan işə qoşulmuşdu. Elə o zaman Heydər

Əliyevin başçılığı ilə respublika rəhbərliyi dövlət və ictimai təşkilatlara müraciət edərək, onları qadın məsələlərinin həllində daha fəal iş görməyə çağırmışdı. Ölükdə sabitlik yarandıqca qadınların ictimai-siyasi həyatda rol daha da artırdı.

1994-cü ildən başlayaraq ölkəmizdə yaranan sosial və iqtisadi stabillik qadınlarla bağlı yürütüldən siyasetin daha səmərəli nəticə vermasının gətirib çıxarıdı. Ölkə Prezidentinin qadınlardan ictimai-siyasi həyatda fəallığının artırılması və Konstitusiyanın verdiyi hüquqları müdafiə edən Fərman və Sərvəncamları qadınlara qarşı ayrı-seçkililikin ləğv olunması üçün irəliyə doğru atılmış addım oldu. Qadınların işlərində canlanma əmələ goldı, respublikada qeyri-hökumət qadın cəmiyyətləri və təşkilatları yaranmağa başladı. 1994-cü ildə Heydər Əliyevin Fərman ilə Prezident Aparatının humanitar siyaset şöbəsinin müdürü, dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilat nümayəndələrinindən ibarət Milli Hazırlıq Komitəsi yaradıldı. Milli Hazırlıq Komitəsi tərəfindən qadınlardan rulunun genişləndirilməsinə yönəlmış tədbirlər həyata keçirildi.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev cənablarının qadın hərəkatına daha bir diqqəti, qayğısı 1995-ci ildə qəbul edilmiş ilk Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərində öz əksini tapır.

1995-ci il martın 31-də BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiya-sının 39-cu sessiyasında Azərbaycan nümayəndələrinin iştirakı ilə "Hərbi münaqişə zamani girov götürülən və ya həbsxanaya düşən qadın və uşaqların azad edilməsi haqqında" qətnamə qəbul edildi və eyni zamanda Azərbaycanın Konfransın rəhbər orqanlarında iştirakı üçün ərizəsi təqdim olundu. Bu davamlı olaraq yürüdülən qadın siyasetinin nəvbəti uğuru idi. 1995-ci il iyunun 30-da isə Azərbaycan Respublikası tərəfindən "Qadılara qarşı ayrı-seçkililikin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiya (CEDAW) ratifikasiya edildi.

1995-ci ilin sentyabrında Pekində keçiriləcək IV Ümumdünya Qadınlar Konfransına Azərbaycanda dövlət səviyyəsində ciddi hazırlıq gedirdi. Çox xoş idi ki, konfransa hazırlıq dövründə təşkil olunan bütün mədəni-kültərvi tədbirlərdə Ümummülli Liderimiz özü şəxsən iştirak edirdi. Bu, dövlətin və hökumətin qadın problemlərinə diqqət və qayğısının əyani sübut idi.

Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmisi dəqiq mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışırdı.

Ulu Öndərin dövlətçiliyin möhkəmlənməsində iqtisadi, ictimai və siyasi həyatda qadınların fəallığının artıdığını nəzərə alıb 1998-ci il yanvarın 14-də imzaladığı "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncamı, "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında", 6 mart 2000-ci ildə isə "Azərbaycan Respublikasında Dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" Fərmanları ilə qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyası yaradılmasının əsası qoyuldu.

Heydər Əliyev bu sərəncamlarla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik dövrdə yeniləşdirdi.

Bu uğurlu siyasetin mənətiqi davamı olaraq Heydər Əliyevin digər bir Fərmani ilə (14 yanvar 1998-ci il) ölkəmizdə qadınların problemlərinin həllinə yönəldilmiş qadın siyasetini həyata keçirmək məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədi ilə müvafiq təkliflər hazırlamaq tapşırıldı.

1998-ci ilin 14-15 sentyabrında Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi, QDPK-nın təşkil etdiyi Azərbaycan qadınlarının I Qurultayı keçirildi. Qurultayda respublikanın bütün şəhər və rayonlarından 2101 nəfər nümayəndə iştirak edirdi. Qurultay qadınların fəallığı və onların həll edilməmiş problemlərinin təhlili baxımından mühüm amil olmuşdur. Belə ki, əsas problemlər: qadın hüquqları, işsizlik, iqtisadi çətinliklər, Dağlıq Qarabağ probleminin həlli, 1 milyondan çox qaçqın və macburı köçkün, işğal olunmuş torpaqlarla bağlı narahatlıqlar müzakirə olunmuşdu. Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə gələcək strategiya barədə qeydlər edən dahi liderin çıxışı qurultay iştirakçılarının program sənədində əvvildi. Qurultaya Azərbaycan qadınlarının Milli Şurası yaradıldı.

Avropa Şurası Parlament Assambleyasının təklifi və təşəbbüsü ilə keçirilən, ölkə üzrə koordinatorı olduğum "Qadınlara qarşı zorakılıqla mübariza" kampaniyası çərçivəsində də gender siyasetinin tənzimlənməsi baxımından ciddi işlər görüldü. Kampaniya çərçivəsində qadın və qızların fahisəliyi, narkotik vasitələrin istehlakına cəlb və təhrik edilməsi, onların "alver" obyektiñə əvviləşdirilməsi, habelə qadın hüquqlarının məişətdə pozulması hallarının qarşısının alınması ilə bağlı bir çox hallar aidiyəti qurumların köməkliyi ilə aradan qaldırılır. Bu sıradə "Ailə, qadın və uşaq problemləri" üzrə Dövlət Komitəsinin işini xüsusi ilə qeyd etmək lazımdır.

Bu uğurlar bir danılmaz faktı özündə ehtiva edirdi. Gender siyaseti təc-rübənin tərkib hissəsidir; o, dövlətin müyyənliyi və beynəlxalq sistemin strukturunda əsas rol oynayır. Gender ideyasının siyasi substansiyası-onun daha geniş demokratik və siyasi dəyişikliklərlə bağlı dünyagörüşünün tərkib hissəsinə çevriləməsidir. Əksər əhalinin kollektiv ehtiyaclarını həll etməyə qadir olan ümumregional təhlükəsizlik siyasetinə doğru hərəkət etməklə, qadınlara siyasi institutlardan baş çıxarmağa, onların gender yönümlü siyasi fəaliyyətlərinin kişilərdən fərqli vəziyyətində məqsədlərə malik olmalarını anla-mağə yardım edəcəkdir.

Bələliklə, qısa müddət ərzində Ümumilli Lider Heydər Əliyevin Fərman və Sərəncamları ilə respublikamızda gender siyasetinin həyata keçirilməsinin kifayət qədər hüquqi baza yaradıldı. Dahi rəhbərlik layiqli davamçısı Prezident İlham Əliyev isə bu bazanın daha da möhkəmləndirilməsi istiqamətiində fəaliyyətini bu gün müvafiqiyyətlə davam etdirir. Azərbaycanın ictimai həyatında xüsusi fəaliyyəti ilə seçilən, UNESCO-nun və İSESKO-nun Xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan ölkəmizin Birinci Xanımı Mehriban Əliyeva da ölkədə gender siyasetinin inkişafında əvəzsiz xidmətlər göstərir. Mehriban Əliyeva fəaliyyətini əsasən xüsusi yardımə ehtiyacı olan uşaqlara yönəltmişdir. Qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına qayğı göstərməklə bərabər xalqlar arasındaki mədəni əlaqələrin genişlənməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün əlindən gələnə edir. Ölkəmizin Birinci Xanımı qadın hərəkatının önündə gedərək beynəlxalq görüş və tədbirlərlə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir. Təqdirəlayiq haldır ki, artıq cəmiyyətdə öz rolunu müəyyənləşdirmiş qadınlarımızın eyni zamanda ocağının istisini də, ailə dəyərlərini də qoruyub saxlaya bilmələri üçün tam töminat vardır.

ZƏMANƏMİZİN DAHİ ŞƏXSİYYƏTLƏRİNƏN OLAN HEYDƏR ƏLİYEV HƏR ZAMAN ÜRƏKLƏRDƏ YAŞAYACAQ

Fidumə HÜSEYNOVA

Bakı Şəhər İcra Hakimiyyəti
Başçısının müavini
Bakı / AZƏRBAYCAN

Azərbaycan xalqı xoşbəxt xalqdır. İnsanın xoşbəxt olmasının bir neçə səbəbi var.

Onlardan mən deyərdim ən başlıcası onun hansı ailədə dünyaya göz açıb, hansı mühitdə yaşamasıdır. Bu mənada yüzlərlə Azərbaycan qadını kimi mən də özümü xoşbəxt sanıram.

Həyət nə qədər kəşməkəslə olsa da, onu şirin edən və həyata gözəllik, rahatlıq, sərbəstlik, müstəqillik verən insanlardır. Bu insanlar ətrafi düşünən, gələcəyi görməyi bacaran dahilordır. Onlar haqqında nə qədər danışsan da, nələri yada salsan da az olar. Çünkü bu böyük şəxsiyyətlər həyatlarının hər anını mənəni yaşamağı bacaran, zamanın qədrini bilən insanlardır. Bu şəxsiyyətlərin həyatı tükənməz bir ümmandır. Oradan yüz illərlə su içsən qurtarmaz.

Heydər Əliyev - Azərbaycan xalqına bu gözəllikləri bəxş edən ən yüksək zirvəyə qalxmış dahidir.

Azərbaycanda yaşayan insanların böyük hissəsini qadınlar təşkil edir. Qadın haqqında saatlarla gözəl fikirlər söyləməkdən heç zaman yorulmayan Heydər Əliyev Azərbaycan qadınına əsrlər boyu olan hörməti öz zamanında qat-qat yüksəklərə qaldırdı.

Azərbaycan qadınının tarixi və müasir fəaliyyəti, cəsurluğu, qəhrəmanlılığı vətənə, yurda, dövlətə bağlılığı, əxlaq –mədəniyyət və elm simvoluna çevrilə bilməsi hər birimizdə qürur doğurur, bizi sabaha daha aydın nəzərlərə baxmağa, özümüzü vətənə, yurda, dövlətə, uğurlu, işqli gələcəyə həsr etməyə səsləyir. Millətin gələcəyi, gücü aila təriyəsindədir ki, bunun da əsasını məhz qadınlar-analar qoyur, buna görə bu gün Azərbaycan qadınının üzərinə böyük vəzifələr düşür. Böyük şairimiz Səməd Vurğunun belə bir misrası yerinə düşər:

Bu qoca dünyada bir adət də var,
Qadın olan yerdə ədalət də var.

Azərbaycan qadını tarix boyu şərəfli bir yol keçmişdir. Bu mənada biza Tomrislərin, Məhsətilərin, Burla xatunların, Nigarların, Natəvanların həyatı və əməli, gerçək işləri yaddaşımıza nəzər salmağı, milli həqiqətlərimizdən, tarixi təcrübələrimizdən güc almağı tövsiyə edir. Azərbaycan qadını tarixən analığı, şairliyi, diplomatiyi, dövlət xadimi olması, alimliyi, hökimliyi ilə, vətən övladlarına parlaq nümunə ilə öyrənib, fərxi edib və bizlərə əsaslı, faydalı ənənələr miras qoymuşdur. Məmməd Səid Ordubadinin yazdığı bu qiyamətli kəlamlar ananın nə qədər qiyamətli bir varlıq olduğunu bir dəha səbüt edir: "Ana! Dünyada sonin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur. Sonin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmamışdır". Bəli, Azərbaycan qadını məhz belə bir anadır, qəhrəmanlar, şairlər, alimlər, sərkərdələr anasıdır.

Bu gün Qarabağımızın düşmən tapdağı altında qaldığı bir vaxtda dahi şairimiz N. Gəncəvinin qürurla vəf etdiyi böyük dövlət xadimi və el anası Nüşabənin ibrətli davranışları, vətəndaşlıq simvoluna çevirilə bilməsi, vətənin və xalqın mənafeyini mərdliklə qorumaq bacarığı milli tariximizin və bizlərin gerçək həqiqəti kimi yaşamaqdır. Biz tarixə nüfuz etdikcə mövcud həyatımızı düşündürkə, problemlərimizin mahiyyətini bilir, onların həlli yollarını aydınlaşdırır, vətəndaşlıq vəzifələrimizi müəyyənləşdirə bilirik. Qadının, ananın cəmiyyətdəki, ailə və dövlətdəki mövqeyinin alılıyindən, müqəddəsliyindən, əvəzsizliyindən xəbər verən "Cənnət anaların ayaqları altındadır" keləm qadına verilən yüksək qiymətdir. İndi biz yaranmış ictimai-siyasi sabitlikdən istifadə edərək, vətənin bütövlüyü, dövlətin və xalqın mənafeyinin qorunması, elmin, sənətin, mədəniyyətin, iqtisadiyyatımızın inkişaf etdirilməsi uğrunda mübarizə aparır, özümüzün dövlətçilik həqiqətlərini və milli kimlik haqlarını dünya xalqları arasında təsdiqləməyə çalışır, obrazlı desək, imzamızı imzalar arasında görmək arzusunu gerçəkləşdiririk. Milli liderimiz H. Əliyevin sinanmış iş təcrübəsi, faydalı tövsiyə və göstərişləri Azərbaycan qadınına aydın sabahlar qurmağa qidalandırır, vətənimizin rifah halını yaxşılaşdırmaq, ailə və cəmiyyətimizin, dövlətimizin taleyini hər zaman aşıq-sayıq düşünməyə səsləyir. Milli liderimiz hər zaman ürəklərda yaşayacaq. Məhz onun 2000-ci ilin martında imzalandığı "Azərbaycan Respublikasında dövlət qadın siyasatının həyata keçirilməsi haqqında" fərman öz əhəmiyyətindən görə bütün zamanlarda öz əksini tapacaqdır. Fərmanda deyilir: "Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər

sisteminin formalasdırılmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunalarında, qadın rəvayət və dastanlarımızda yüksək mənəvi sıfatlarda səciyyələnən gözəl qadın obrazlarının bədi təsviri verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu gün də öz məziiyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Azərbaycan gerçəkliyi şair və mütaşəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mütəcəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material vermişdir. Dahi Nizami öz əsərlərinə Məhinbanu və Nüşabə kimi qadın hökmər, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaratmışdır. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi ehtira- min parlaq təcəssümüdür.

Azərbaycan mədəniyyətinin və elminin inkişafında mühüm mərhələ olan orta əsrlər dövründə Azərbaycan qadının fəaliyyəti xalqımızın milli-mədəni əməkdlərinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət etmişdir. XII əsr poeziyasının görkəmli nümayəndələrindən olan Məhsəti Gəncəvinin şeir məclisi Azərbaycan qadının adını uzaq ellərdə tanıtdı.

Orta əsrlər tariximizdə Azərbaycan hökmədarlarından Qızılı Arslanın arvadı Qətibə xanım, Özbək xanın arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıllı Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyrənsə bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimlərinin adları hörəmtələ yad edilir".

Sonra fərmanda XIX əsr Azərbaycanın həyatında qadınlara fəlliğə və böyük yaradıcılıq uğurları ilə səciyyələnir. Bu mənənda Xurşid banu Natəvanın, Ağa Bəyim Ağa Ağabacının, Qənəbəyim, Fatma xanım Kəminənin, Şahnigar xanımın, Qəmrəbəyim Şeyda Qarabağının və başqalarının yaradıcılığı diqqəti cəlb edir. Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınlara maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi.

Dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız məktəblərinin və qadın gimnaziyalarının yaradılması Azərbaycan qadınlara hərəkəflili inkişafı üçün yeni üfüqlər açdı. Cəmiyyətdə maarifçiliklə yanaşı xeyriyyəçilik da mühüm yer tuturdu. Gövhər xanım Qacar, Həmidə xanım Cavansır, Nigar xanım Şixlinskaya, Məsimə xanım Talışinskaya, Səltənət xanım Əhmədova və digərlərinin yaratdığı qadın xeyriyyə cəmiyyətləri böyük iş apardı. O dövrün möhtəşəm abidəsi olan Təzə-pir məscidi də həmin xeyriyyə tədbirlərində biri kimi Nabat xanım Aşurbəyli-Rzayeva

tərəfindən tikdirilmişdir. Bütün bu işlərin mənəvi nəticəsi olaraq tariximizdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüquq verildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadının demokratik cəmiyyətin fəal üzvüne çevriləməsi üçün geniş imkanlar yaratdı. Sovet hakimiyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şəxslər yolu keçmişdir.

1921-ci il Azərbaycan tarixinə qadınlarmın ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlara maariflənməsi, ictimai fəlliğin artırılması sahəsində böyük işlər həyata keçirildi. İkinci Dünya Müharibəsi qadınlara əməyə dəha geniş surətdə cəlb edilməsinə təkan verdi. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlara əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitani yetişmişdi. Müharibə dövründə qadınlara öz cəbhədə mardlıklı döyüşməş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmaz səhifələridir.

Azərbaycanın qadın şair və yazıçıları - Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Hökumə Billuri, Əzizə Cəfərzadə, Xanıməna Əlibəyli də Azərbaycan ədəbiyyatının inkişafı tarixində silinməz izlər qoymuşlar.

Azərbaycan qadınlara müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürşəkkəb proseslərdə qadınlara kişilərlə barəbər iştirak edirdilər. 1990-ci il yanvarın 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında tövəddikləri qanlı faciənin qurbanları arasında qadınlara da var idi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ cəbhəsində həlak olmuş jurnalist Salatin Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk konstitusiyası qadınlara kişilərlə barəbər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

Qadınlara cəmiyyətimizdə gedən demokratikləşmə proseslərindən istifadə edərək qısa bir müddətdə yeni dövrün tələblərinə uyğun qadın təşkilatları yaradılar.

1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlara konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınlara Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir.

Respublikada qadınlara dair dövlət siyasatının daha müteşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan qadının tanınması üçün bir çox işlər görüldü. Azərbaycan qadının hayatı bütün sahələrində özünəməxsus qırurla, vüqarla, etibarla, döyanatla özünü tanıdı. Bu gün Azərbaycan qadını vətənimizi müxtalif ölkələrdə yüksək səviyyədə təmsil edərək, ana, içtimai xadim, elm adamı kimi hansı yüksək xüsusiyyətlərə malik olduğunu nümayiş etdirərək, dünya qadınları arasında ən yüksək pillələrdən birini tutubdur. Təsadüfi deyildir ki, həmişəyaşar Heydər Əliyev «Azərbaycan qadınları öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımıza fəxr edirik.» deməklə Azərbaycan qadınına ən yüksək qiymətini vermişdir.

Respublika həyatının müxtalif sahələrində, ayrı-ayrı nazirlik, idarə və şirkətlərdə, ümumiyyətlə dövlət idarəciliyi sisteminde qadınların təmsil olunması məhz milli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuş, qadınların iş və həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülmüşdür.

Bu gün də Azərbaycan qadını içtimai həyatda mühüm rol oynayır. Özünün gördüyü böyük və əhəmiyyətli işlərlə nəinki Azərbaycanda, eləcə də dünyanın bir sıra ölkələrində artıq məşhurlaşan Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Azərbaycan qadınlarının parlaq nümunəsi, ölkənin birinci xanımı, Heydər Əliyev Fonduun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Qadınlara qarşı stereotiplərin aradan qaldırılmasına, qadınların içtimai həyatda daha fəal integrasiyada Mehrivan xanımın müstəsna rolü var. Mehrivan xanım dərin ağıla, yüksək mədəniyyətə, böyük iş qabiliyyətinə malikdir və müasir Azərbaycan qadınının təcəssüm etdirir. O, əsl ana, həyat yoldaşı, öz Vətənini onun hüdudlarından kənarda ləyqətlə təmsil edən içtimai xadimdir. Mehrivan xanımın təşəbbüsü ilə ailələrin, qadınların, xüsusiətə uşaqların sağlamlığı, təhsili, təbiyəsi sahəsində böyük layihələr uğurla həyata keçirilir. Ümumiyyətlə, Mehrivan xanım müasir Azərbaycan qadınının dərin ağılı, incə qəlbini, yüksək xeyirxahlığını və alovlu vətənpərvərliyini bütün dünyaya nümayiş etdirir”.

Bizim cəmiyyətdə ailə anlayışına xüsusi münasibət var. Gözəl ailədən nur alan, orada formalaşan insan cəmiyyət üçün böyük töhfələr verməyə

qadirdir. Azərbaycanın inkişafında iraliyə getməsində xüsusi rol oynayan belə ailələr olub və bu gündə vardır.

Milli liderimizin yolunun ləyqətli davamçısı möhtərem Prezidentimiz İlham Əliyev cənabları demişdir ki, «Azərbaycan qadını bütün dövrlərdə öz istədi, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximiz və mədəniyyətimizin neçə-neçə parlaq şəhifəsi onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaranadən ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məshumu doğma yurdun, Vətən torpağının təcəssümüdür”

Bu gün Respublikamızın hər yerində həmişəyaşar Heydər Əliyevin 85-illik yubileyi təntənəli şəkildə qeyd olunur.

Həmişəyaşar rəhbərimiz, ümummilli liderimiz Heydər Əliyevi siyasetçilər, müasirlərimiz bir çox tarixi şəxsiyyətlərlə bir sırada görülürələr. Bu bir reallıqdır. Bunların arasında dilimizlə, dinimizlə, arzu və istəklərimizlə bir olan xalqın unudulmaz oğlu Atatürk var. Atatürk Türkiyə tarixində əsrənəsra yaşayır. Bir çox oxşarlıqlarla yanaşı bu həqiqət Heydər Əliyevlə Atatürk birləşdirir. Heydər Əliyev bir əsra sığışmayı dahi şəxsiyyətdir. O, öz fəaliyyətinə ətan əsrdə başlayaraq, yeni əsra isti nəfəsini gətirdi və milyonlara insana yeni zamana yeni ruhla qədəm qoymaları üçün inam verdi. İnsanın inamı onun inancı deməkdir. Bu hissə Azərbaycan xalqı öz dahi liderini yaddaşında saxlayır, hər əməldə, hər sözə Heydər Əliyev dührəsində bəhrələnərək ona layiq olmağa çalışır.

YARADICI ŞƏXSİYYƏT, MÜDRİK SİYASƏTCİ

Rəfiqə ƏZİMOVA

AMEA FSHTİ

Sosioziologiya və sosial-psixiologiya şöbəsinin müdürü,
f.c.d., amakdar elm xadimi
Bakı / AZƏRBAYCAN

*Mən taleyimdə öz zəhmətkeşliyim və öz
inamıma borcluyam.*

(Can Pol Sartr)

Epiqrifa çıxarılan bu sözləri Heydər Əliyevin sosial taleyinə tam mənada aid etmək olar. Bir çox alımlar, filosoflar, psixoloqlar belə bir qənaatə gələblər ki, insan taleyinin əsas təməli uşaqlıq illərində qoyulur. Heydər Əliyevin uşaqlıq illəri çətin, bəlkə də bu gün təsəvvür etmədiyimiz dərəcədə çətin keçib. Bu mühürtidə nikbin məqsədlər bacərmək, onları qorumaq və gələcəkdə həyata keçirmək hər bir gəncə qismət olmur.

Həyatın özü göstərir ki, insanların sosial taleyini son nticədə erkən səssizləşmə, başqa sözə, fərdin hələ yeniyetməlik vaxtında özü üçün, öz daxili dünyasında qurdugu «hayat ssenarisi» müsyyan edir. Bildiyimiz kimi, Heydər Əliyevin orta məktəb tərcüməyi-halının və onun iradəsinin formalaşlığı sosial-psixioloji atmosferin, nizam-intizam və şəxsi «Mən»in öyrənilməsi bu gün və gələcəyimiz üçün böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Həyatın hər bir mərhələsində və özünü öz işinin üstasi görmək arzusunda olan hər kəs Heydər Əliyevin zəngin siyasi və şəxsi yaradıcılıq təcrübəsindən çox şey mənimşəyə bilər. Burada tökcə bu dəyərləri olanı görmək yox, həm də bu zəngin xəzinəni istifadə etmək istəyi və bacarığı da olduqca vacibdir.

Milli mənəviyyatımızın bünövrəsində bu yaradıcı şəxsiiyyət müasir dövrümüzdə təhsil sahəsində yeni təfəkkürlü müəllimlərin rolunu xüsusi vurğulayaraq deyirdi: «Ədalət hər yerdə lazımdır. Amma məktəbdə ədalət hamisindən çox lazımdır. Siz müəllimsiniz, siz psixoloqsunuz, siz bu işləri bizdən yaxşı bilirsınız: uşağın, gəncin bir formallaşma prosesi var. O proses də uşaqlıq dövründə, orta məktəbdə, ali məktəbdə keçir. Ondan sonra, şübhə-

sız, insan daha da təkmilləşir, iş dövründə, yaxud başqa yeni təhsil dövründə. Amma əsas insan kimi formalışma məktəbdə gedir. Əgor orada gənc, uşaq ədalətsizliklə rastlaşırsa, onda belə təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır». Göründüyü kimi, milli şürur dəyərləri, milli əqidənin saflığı Heydər Əliyev tərəfindən, bütün sahələrdə inkişafın əsasını qoyan aparcı bir qüvvə kimi vurğulanırdı.

Bu, Heydər Əliyevə qismət oldu. Bu mənada demək olar ki, Heydər Əliyevi özü-özünü yaranan şəxsiiyyət adlandırmış olar. Sual yaranı bilər... Bizim hamımızı Allah yaratmışımı? Sözsüz... Bəli insani Allah yaradır. Danılmaz həqiqətdir. Amma ikinci həqiqət odu ki, insanda şəxsiiyyəti və bəzən parlaq yaradıcı şəxsiiyyəti özündə quran insanın özü olur. Kim bilir, bəlkə, belə bir həqiqətdən də «Allah deyib səndən hərəkət məndən bərəkət» fikri yaranıb. Bu fikrin möntiqi davamı olaraq, deyə bilərik ki, Qurani-Kərimim 41(51) surəsində deyilir: «lənsən natamam yaranıb... Biz insana yaxşılıq etdiyikdə, o, saymazına üz döndərib, uzaqlaşar, ağar ona şor toxunarsa, o, uzun uzadı yalvarar, yaxarar... İman götürənlər istisnadır...». Zənnimcə, burada iman məhfumunu mahiyətinə görə bu gün əqidə ilə eyni-ləşdirmək daha düzgün olardı. Bu mənada Heydər Əliyev özündə məhz belə bir əqidəni daşıyan şəxsiiyyət olub. Bizim müasirimiz olduğuna görə biz bilərik ki, onun həyat yollarında bəzən zirvələrə çatan məqamlar böhranlı anıllarla kəsişib, lakin içində daşıdığı polad əqidə və iradəsi onu bu enişli-yoxuluşu, mürəkkəb və ziddiyyatlı vaxtlarda sinməyə qoymayıb. Demək olar ki, Heydər Əliyev şəxsiiyyəti əqidə və zaman təsəbbatlarının sintezindən yaranıb. Öz uzaqqorənlik istedadını on gərgin, ekstremal şəraitdə də belə aktuallaşdırımağa çalışan bir şəxsiiyyət olub. Mövcud sosial prosesləri, millətin psixologiyasını dərinlən duxyan bir siyasətçi formalasmışdır.

Bu gün o, cisman biziylə birlikdə olmama da, dövlətimiz və xalqımıza qoymuşluq çoxşaxəli irdə onun xarizması hiss olunur. Onun yaradıldığı maddi və mənəvi sərvətlərlə biz bu gün fəxr edirik, eyni zamanda, onlardan rasional və məqsədyönlü istifadə etməyi bacarmalıyıq. Müasir Azərbaycan cəmiyyətinin bu gününün və gələcəyinin bünövrəsinin yaradıcısı və qurucusu olan Heydər Əliyevin təcrübəsi bizim yaradıcılıq və vətəndaşlıq mövqeyindən çıxış edən həmvətənlərimiz üçün dayarı ölçüləz xəzinədir.

Heydər Əliyev sosial prosesləri uzaqqorənlik istedadı ilə araşdırmağı bacaran bir şəxsiiyyət olub. Bu cür istedadı öyrətmək mümkün deyil, tarix boyu belə istedad Allah vergisi kimi qəbul olunub. Heydər Əliyev XX – XXI əsrərin qoşağında müasir Azərbaycan dövlətinin bünövrəsinin quru-

cusu kimi tariximizdə silinməz iz qoymuşdur. Bu müdrik şəxsiyyət müasir dövlət idarəciliyində demək olar ki, məhiyyətcə yeni məktəb yaratmışdır.

Ösası Heydər Əliyev tərəfindən qoulmuş yeni Azərbaycan cəmiyyətinin quruculuğunu davam etdirilməsində gənc nəslin yaradıcı və vətəndaşlıq xidmətləri tələb olunur. Ösrlər keçəcək və Heydər Əliyevin parlaq yaradıcılıq istədiyi Azərbaycan tarixinə qurucu, daha dəqiq desək, Qurucu Heydər adı ilə daxil olacaq.

XXI əsrə, bir sıra məhdud görüşlü və iddiyalı siyasetçilərin dünyani dağıtımığa cəhd etdikləri bir vaxtda Heydər Əliyev özünün hər bir siyasi addımı ilə və özünün bütün siyasi fəaliyyəti ilə həm ölkənin daxili həyatında, həm də beynəlxalq siyasi səhnədə insanların və dövlətlərin qarşılıqlı münasibətlərində fəlsəfi dünya nizamı ideyasını tətbiq etməyə çalışırı. Onun zəhmətkeşliyi və siyasetdə seçdiyi yoluñ düzgünlüyüne inamlı yanaşması Azərbaycan cəmiyyətinə Heydər Əliyev kimi yaradıcı və qurucu şəxsiyyət bəxş etmişdir.

Yaradıcı insan olan Heydər Əliyev müstəqilliyin əldə edilməsinin bir sıra vacib və qaćılmasız problemlərin həllindən asılı olduğunu dəfələrlə vurgulayırdı. Ösrlərinə bir sıra konkret problemlərin - dövlətçilik, ordu quruculuğu, mədəniyyət, iqtisadiyyat, milli münasibətlər, tarix və dil problemlərinin həllinin vacibliyini vurğulayaraq, öz tövsiyələrini icitməyətə qatdırmağı həmişə özüñə bore bildirdi. Heydər Əliyev öz alovlu çıxışlarında bu problemlərə demək olar ki, vaxtaşırı qaytması ilə, cəmiyyətimizin yeni ictimai şüurun formallaşmasında böyük rol oynamışdır. Bu müdrik şəxsiyyət yuxarıda sadalanan problemlərin həllinin birbaşa millətin, azərbaycanlıların mənəviyyatı ilə six üzvi bağlılığı olduğunu vurğulayırı. Keçid mərhələsinin xalqımızın mənəviyyatına hansı səpkidə zədə vurdığını o, bəlkə də, hamidan daha dərin duyurdu. Məhz bu narahat duyuglardan çıxış edərək o deyirdi: «Ələbaxımlılıq mənəviyyatı pozur, ailə, torpaq təəssübünü heç endirir...

Xalq milli əhvali-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafələrinə görə xalqın başından basırlarsa, bax, bu, xalqın ən böyük faciəsidir...

Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalandan və günahsızca cəza veriləndə...».

Beləliklə, bir yaradıcı şəxsiyyət kimi onun yaradıcılıq bacarığı bütün siyasi fəaliyyəti boyu özünü daim bürüzə verirdi. Bir siyasetçi kimi o, öz fəaliyyətini müasir ümumi sosioloji qanunlara uyğunlaşdırmağa cəhd göstə-

rək, öz siyasi faaliyyətində obyektiv prosesləri daim nəzərə alır, siyasi-mənəvi və iqtisadi prosesləri vəhdətdə əlaqələndirirdi. Heydər Əliyev öz siyasetində mədəniyyətələrin qarşılıqlı bir-birini etiraf etməsinə, yaxın və uzaq qonşu dövlətlərin ləyaqətini qorumağa tüsütlülük verirdi. O, əmin idi ki, əgər siyasetçi bu humanist prinsipə söykənmirsə, onun siyaseti hər bir halda real və potensial olaraq dağidıcı xüsusiyət daşıyacaqdır. Ulu öndərin siyaseti müdriklik əsasında qurularaq, hər bir dövlət əhəmiyyətli qərar qəbul etmə addımlarında yaxın və gələcək müsbət perspektivi görməyə kömək edirdi.

Heydər Əliyevin bir şəxsiyyət və bir siyasetçi kimi keçdiyi həyat yolu sübüüt edir ki, bu gün, dünyavi proseslərin quruculuq və ya dağidiciliq istiqamətinin yönəlməsi siyasi liderlərin müdriklik və fəlsəfi təsəkkür tərzindən bilavasits asılıdır.

RESPUBLİKAMIZDA QADINLAR VƏ MƏŞĞULLUQ

Anar BƏDƏLBƏYLİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Baş Məşğulluq İdarəsinin rəisi
Bakı / AZƏRBAYCAN

Azərbaycan qadını bütün dövrlərdə ülvilik, zəriflik və gözəllik rəmzi olaraq hər birimiz tərəfindən uca tutulmuş, tarixin bütün mərhələlərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və yaşadılmasında müstəna təsna xidmətlər göstərmüşdür. Qadın ana olaraq xalqımızın təsəkküründə vətən təcəssümü olmuş, onların adı həmişə qoşa çəkilmişdir. Öz tələyində tarixinin təcəssümü olmuş, onların adı həmişə qoşa çəkilmişdir. Öz tələyində tarixinin təcəssümü olmuş, onların adı həmişə qoşa çəkilmişdir. Öz tələyində tarixinin təcəssümü olmuş, onların adı həmişə qoşa çəkilmişdir. Öz tələyində tarixinin təcəssümü olmuş, onların adı həmişə qoşa çəkilmişdir.

Bunun təcəssümü olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən etibarən bu günədək imzaladığı fərman və sərəncamlarla təsdiq olunmuş "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı"nda, "Qaçınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullüğün artırılması üzrə Dövlət Programı"nda, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Programı (2007-2010-cu illər)"nda, həmçinin sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı imzaladığı digər sənədlərdə, tapşırıq və tövsiyələrdə yeni iş yerlərinin yaradılması, əhalinin, ələlxüsus qadınların məşğullüğünün gücləndirilməsi günün ən vacib, aktual vəzifəsi kimi qarşıya qoyulmuşdur.

Bu dövrə həyata keçirilən iqtisadi islahatlar respublikamızın iqtisadi inkişafını təmin etmiş, əhalinin iqtisadi vəziyyəti yaxşılaşmış, əhalinin real gəlirləri artmış, əmək haqlarının yüksəlməsi sahəsində mühüm addımlar atılmışdır. İnsanların əmək və məşğulluq sahəsində potensiallarını reallaşdırması üçün imkanlar genişlənmişdir. Bununla yanaşı ölkədə yeni iş yerlərinin açılması nöticəsində əhalinin, xüsusilə qadınların məşğulluğu gücləndirilmişdir.

Eyni zamanda Respublikamız Beynəlxalq Əmək Təşkilatının 111 nömrəli "Əmək və məşğulluq sahəsində ayrı seçkilik haqqında" və 122 nömrəli

"Məşğulluq sahəsində siyaset haqqında" Konvensiyalarını ratifikasiya etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2.1. maddələrinə əsasən dövlət - irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşeyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsinə təminat verir.

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununu, "Dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanını rəhbər tutaraq Məşğulluq Xidməti orqanlarının fəaliyyətində qadınların münasib işlə və məşğullüğünün təmin edilməsinə, onların əmək bazarının real tələbləri əsasında peşə hazırlığına, ictimai işlər cəlb edilməsinə, özünüməşğullüğünün təmin edilməsinə daha çox üstünlük verilmişdir.

Bu gün tam inamlı demək olar ki, Məşğulluq sahəsində gender bərabərliyinin təmin olunması məqsədi ilə respublikamızda qadınların məşğulluluğuna xüsusi diqqət yetirilir. Məhz bunun təzahürü kimi yuxarıda adı çəkilən "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Programı (2007-2010-cu illər)"nın 7-ci bölməsində qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadınlar arasında sahibkarlığın və özünüməşğullüğün inkişaf etdirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi günün vacib məsələsi kimi qarşıda durur.

Məşğulluq Xidməti orqanları yuxarıda qeyd olunanları rəhbər tutaraq işsiz və işsaxtaran qadınların peşə hazırlığı, onların yenidən ixtisaslaşdırılmasına yönəldilmiş müvafiq tədbirləri həyata keçirir. Belə ki, qadınlar arasında özünüməşğullüğün artırılması işsizlik probleminin səbəblərini müəyyən etmək üçün müvafiq tədqiqatların aparılması kimi tədbirlər həyata keçirilir. Bu məsələnin həlli olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İqtisadi İnkişaf Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və digər rəsmi orqanlarla birlikdə müəyyən işlər görülmüşdür. Belə ki, həyata keçiriləcək iqtisadi layihələr üzrə hüquqi sənədlər hazırlanarkən və hüquqi ekspertizadan keçirilərkən gender bərabərliyi prinsipi nəzərə alınmışdır.

İşsiz və işsaxtaran qadınların peşə hazırlığı və yenidən ixtisaslaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə təmin etmək üçün Qadın

problemləri üzrə Milli Fəaliyyət Planının layihəsində qadınların yeni peşələrə yiylənməsi və ixtisasının artırılması məqsədi ilə müvafiq işlərin görüləməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 2007-ci ildə Məşğulluq Xidməti orqanları tərəfindən işsətörlərin real tələbləri əsasında müasir, eləcə də milli peşələr üzrə hazırlıq, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb olunan 2623 nəfərin 45,5 faizi və ya 1194 nəfəri qadınlar olmuşlar. Qeyd olunan problemlərin həlli qadınlar üçün çəvik məşğulluq formalarının (nata-mam iş günü, dəyişkən iş qrafiki, ev şəraitində iş və s.) tətbiq edilməsini, qadınların əmək bazarında rəqəbat qabiliyyətlərini təmin etməsini, onlar üçün əmək bazarının real tələbləri əsasında xüsusi peşə və ixtisaslar, xüsusilə ənənəvi xalq sənətkarlığı peşələri (xalçaçı, tikiçi, dərzi, toxucu və s.) üzrə hazırlıq kurslarının təşkilini, qadınlar arasında sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasını tələb edir ki, bununla əlaqədar görülən işlər barədə yuxarıda qeyd olunmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanlarının fəaliyyətində qadınların, o cümlədən qacqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsinə, onların əmək bazarının real tələbləri əsasında peşə hazırlığına, ödənişli ictimai işlərə cəlb edilməsinə, özünüməşğulluğunun təmin edilməsinə, daha çox diqqət verilmişdir.

İşsətörlərin real tələbləri əsasında 2007-ci ildə əmək bazarının tələblərinə uyğun, eləcə də milli peşələr üzrə hazırlıq, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb olunmuş 1194 qadının 39,2 faizi kursları bitirdikdən sonra Məşğulluq Xidməti orqanları tərəfindən işlə təmin edilmişdir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən işaxtaran və işsiz vətəndaşlar, o cümlədən qadınlar üçün «Sahibkarlığın əsasları» üzrə qisə müddətli hazırlıq kurslarının təşkilinə xüsusi diqqət yetirilir.

Bununla yanaşı qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi məqsədilə milli və xalq tətbiqi soneti növlərinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Qadın sahibkarlığının inkişafı üçün tədbirlərin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə sahibkarlıq yeni başlayan qadınlar üçün yardım məqsədilə ixtisaslaşdırılmış biznes kurslarının təşkili, kiçik və orta müəssisələrdə qadın əmək hüquqlarının təminatının öyrənilməsi, respublikada fəaliyyət göstərən sahibkar qadınlar haqqında informasiya bankının yaradılmasına dair təkliflər göndərilmişdir.

Məşğulluq Xidməti orqanları tərəfindən 2007-ci ildə 30700 nəfər münasib işlə təmin olunmuşdur ki, onların da 37 faizini və ya 11331 nəfərini qa-

dınlardır təşkil etmişdir. Bu il ərzində cəmi 1832 nəfər, o cümlədən 348 nəfər və ya 19% qadın haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Həmin ildə 1773 qadına işsizliyə görə müavinət təyin edilmişdir ki, bu da həmin ildə müavinət təyin olunanların 36 faizini təşkil etmişdir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar, o cümlədən yetkinlik yaşına çatmayan uşaqları tərbiyə edən tək və ya çoxuşaqlı qadınlar, eləcə də olil uşaqları tərbiyə edən qadınlar üçün müəssisə və təşkilatlarda müəyyən edilmiş kvota üzrə bu qəbildən olan vətəndaşların göndərilməsi və işlə təmin olunması Məşğulluq Xidmətinin daimi nəzaratində olmuşdur.

Belə ki, təkcə 2007-ci ildə 1698 nəfər, o cümlədən 824 nəfər və ya 48 faiz qadın kvota üzrə xüsusi iş yerləri ilə təmin olunmuşlar.

Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən «Əmək Birjaları» qadınların müvəqqəti işlə təmin edilməsində müümən əhəmiyyət kəsb edir.

Təkcə 2007-ci ildə bu birjalar vasitəsi ilə 3964 nəfər müvəqqəti işlərə göndərilmişdir ki, bunların da 1763 nəfərini və ya 44,4 faizini qadınlar təşkil etmişdir.

Respublikanın şəhər və rayonlarında keçirilən ənənəvi «Əmək yarmarkaları»nda qadınların münasib işlə təmin olunmasına xüsusi diqqət yetirilmiştir. Belə ki, 2007-ci ildə Məşğulluq Xidməti orqanları tərəfindən Respublikanın şəhər və rayonlarında keçirilmiş «Əmək yarmarkaları»nda 9056 nəfər işlə təmin olunmuşdur ki, onlardan da 3321 nəfəri və ya 36,6 faizi qadınlar olmuşdur. Respublika Məşğulluq Xidməti orqanları tərəfindən qadınların, o cümlədən qacqın və məcburi köçkün qadıpların məşğulluğunun gücləndirilməsi istiqamətində aparılan işlər 2008-ci ildə də ardıcıl sürətdə davam etdiriləcəkdir.

Respublikada iqtisadi fəal əhalinin təqribən 48 faizini qadınlar təşkil etdiyi halda, rəsmi işsiz statusu alanların 50 faizi qadınların payına düşür.

Aparılan tədqiqatlar göstərir ki, qadınlar arasında işsizlik səviyyəsi sənaye cəhətdən inkişaf etmiş iri şəhərlərə nisbətən rayonlarda daha böyükdür. Bu bir tərəfdən həmin regionlarda iş yerlərinin azlığı ilə, digər tərəfdən isə mövcud stereotiplərlə, yəni kişi əməyinin qadın əməyindən daha üstün tutulması və s. ilə izah olunur.

Məşğulluq Xidməti orqanları tərəfindən haqqı ödənilən ictimai işlərin təşkilində qadınlara, xüsusilə qacqın və məcburi köçkün qadınlara üstünlük verilmişdir. Belə ki, 2007-ci il ərzində təşkil edilmiş ictimai işlərə cəlb olun-

mus 348 nəfər qadından 81 nəfəri və ya 23 faizi qəçqin və məcburi köçkün qadınlardır.

2007-ci il ərzində Məşgulluq Xidməti orqanları tərəfindən işsiz statusu almış vətəndaşlardan 34%-i və ya 1385 nəfəri qadınlar olmuşdur. Həmin il 388-i təkrar olmaqla cəmi 1773 qadına işsizliyə görə müaviniət təyin edilmiş və ödənilmişdir.

Bələliklə, əmək bazarı sahəsində baş verənlərin və məşgulluq xidməti orqanlarının bu sahədə görüdüyü tədbirlərin təhlili göstərir ki, Azərbaycan Respublikasında əmək bazarı səmərəli bir iqtisadi təsisat kimi öz mövcudluğunu təsdiqləyir.

2007-ci ilin sonuna Məşgulluq Xidməti orqanlarında işaxtaran kimi qeyriyyatda olanların 53,4 faizi qadınlar olmuşdur. Onların peşə ixtisas tərkibini təhlili göstərir ki, qeyriyyatda olan qadınlar arasında tibb bacısı, müəllim, tərbiyəçi, mədəniyyət işçisi, makinəçi, laborant, dərzi, tikişçi, toxucu, satıcı və sair peşə və ixtisas sahibləri daha çox üstünlük təşkil edirlər.

Əmək bazارında aparılan aktiv tədbirlərdən biri də sərbəstləşən və qeyri-məşgül əhalinin, o cümlədən qadınların peşə hazırlığının, yenidən hazırlığının, ixtisasının artırılmasının təşkil edilməsidir. Qadınların peşə hazırlığının təşkilində başlıca olaraq əmək bazarındaki peşə və ixtisaslara olan tələbat nəzərə alınır.

Yuxarıda göstərilən təhlildən belə qənaəət gəlmək olar ki, qadınların əmək bazarında rəqabət qabiliyyəti olmalarının təmin edilməsi və bununla əlaqədar onların bazar iqtisadiyyatının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsi kimi tədbirlər bu sahədə irəliləyişə imkan verir.

Bir daha qeyd edirəm ki, istər ictimai-siyasi, istərsə də sosial-mədəni sahələrdə qadınların cəmiyyətə daha da integrasiya olunması üçün bu gün hər birimiz, həm dövlət məməru kimi, həm də insan olaraq əlimizdən gələn etməliyik ki, Azərbaycan qadınının cəmiyyətdə mövqeyi daha da yüksəlsin.

ГЕЙДАР АЛИЕВ И ГЕНДЕРНОЕ РАЗВИТИЕ В АЗЕРБАЙДЖАНЕ

Доц. Р.Ф. ИБРАГИМБЕКОВА

Заместитель заведующего
отделом науки, культуры, образования и социальных проблем
Кабинета Министров Азербайджанской Республики
Баку / АЗЕРБАЙДЖАН

Азербайджанская Республика - светское государство Южного Кавказа в 1991 году, после распада Советского Союза приобретшее независимость.

Азербайджан расположен на границе Европы и Азии, на пересечении торговых путей, соединяющих Восток и Запад. Стратегически важное географическое положение и богатые природные ресурсы обусловливали повышенный интерес к этой стране всех соседних государств на протяжении многих веков. Здесь не только сталкивались политические и экономические интересы, но происходило взаимопроникновение культур, отшлифовывались механизмы взаимной социальной адаптации, в результате чего различные конфессии, этнические группы и народы смогли оценить преимущества мирной жизни и взаимного уважения. Войны и вооруженные конфликты сменялись периодами мира, который по своей длительности, как правило, превосходил периоды кровопролитий. Именно в такие времена устанавливались торговые, культурные, политические контакты, создававшиеся семьи. Народы, населяющие территорию Азербайджанской Республики, считают накопленный ими культурный опыт мирного сосуществования предметом особой гордости. Толерантность представляет собой одну из наиболее ценных черт азербайджанцев.

Последнее десятилетие XX века ознаменовалось для Азербайджана достижением независимости, коренными преобразованиями в политической, экономической и социальной жизни. Как обычно бывает в таких случаях, наряду с позитивными результатами этих преобразований, выявились все проблемы перехода к иной системе отношений во всех сферах жизни. Самым тяжелым следствием происходящих перемен стала оккупация 20% территории Азербайджана соседней страной

Арменией, что повлекло за собой гигантские материальные потери, неисчислимые человеческие беды. Почти миллион человек, изгнанных с родных земель, образовали новый социальный слой в азербайджанском обществе – социально уязвимую группу беженцев и внутренних переселенцев. В этих условиях обвал экономики, резкий спад производства, кардинальная смена устоявшихся ценностей – проблемы, характерные для всех стран, переживающих переходный период, – приобрели особую остроту. В период между 1990 и 1995 годами, усилилось противостояние всех общественных сил, обострились проблемы сохранения законности и правопорядка. В условиях нарастающей миграции стали особенно актуальными вопросы сохранения человеческого потенциала страны.

В 1993 году после неоднократного перехода власти от одних политических группировок к другим, при всенародной поддержке президентом страны был избран находившийся в изгнании с начала Перестройки опытнейший государственный деятель, выдающийся политик, руководитель Азербайджана с 1969г. по 1981г. Гейдар Ализа оглу Алиев. Первые два года его правления были насыщены драматическими событиями – попытками государственного переворота, покушений на его жизнь, активизацией фронтовых действий со стороны армянских военных формирований. Однако Гейдару Алиеву удалось добиться установления режима прекращения огня на линии фронта, который находится в силе до настоящего времени, затем подписания единого нефтяного контракта с крупнейшими нефтяными компаниями мира, получившего название «контракт века». Вслед за этим начались поэтапные реформы в экономике, работа по обустройству беженцев и внутренних переселенцев, преобразования в социальной сфере. В 1995 году появились первые признаки экономического роста, который стал устойчивым в последующие годы. Последние же 2 года, выдвинули Азербайджан на первое место в мире по темпам экономического развития.

При всех наиболее острых для судьбы Азербайджана проблемах, которыми занимался Гейдар Алиев, чрезвычайно важно отметить его гендерную сензитивность, продуманное отношение к проблеме женщин, адекватное гендерным принципам построения общества учитывающего интересы, как женщин, так и мужчин. Несомненно, этому он придавал стратегическое значение. Глубокое знание истории своего народа, тонкая наблюдательность и проницательный ум, блестящее

знание процессов, происходящих в современном мире, позволили ему в полном соответствии с основополагающими принципами международных документов по правам человека, определить направления и концепцию гендерного развития в Азербайджане.

Это составило суть политической воли, позволившей осуществить последовательные шаги в области «гендерного строительства», начиная с обеспечения всестороннего участия независимого Азербайджана в работе IV Всемирной конференции женщин (Пекин, 1995) и до активного личного участия Президента страны в мероприятиях, проводимых в стране и связанных с проблемой женщин.

Так, к числу важнейших событий тех лет следует отнести создание указом Гейдара Алиева Национального Комитета по подготовке к IV Всемирной конференции женщин, в который вошли женщины, занимавшие высокие государственные посты, деятели культуры и искусства, представители неправительственных организаций. В результате целенаправленной деятельности в русле проводимой им политики Азербайджан вошел в число 28 стран (из более чем 180 стран мира), удостоенных чести руководить работой международного форума – ведение одного из пленарных заседаний было осуществлено руководителем азербайджанской делегации заведующей отделом гуманитарной политики Аппарата Президента Ф.Абдулла-заде, а во-вторых - по инициативе Азербайджана в Пекинскую платформу действий была внесена поправка (п.116), согласно которой взятие женщин в заложники в зонах вооруженных конфликтов впервые в истории документов по правам человека включалась в число форм насилия. Кропотливая работа в связи с этим была проведена Азербайджаном на 37-ой Сессии Комиссии по правам женщин ООН (Нью-Йорк), следствием чего стало принятие Комиссией инициированной Азербайджаном «Резолюции об освобождение женщин и детей, взятых в заложники в зонах вооруженных конфликтов, включая тех, кто находится в тюрьмах», введение усилиями членов делегации Азербайджана (Д.Сеид-заде, Р.Ибрагимбекова) в проект Пекинской платформы действий предлагаемой поправки, одобрение ее после долгих дебатов и сопротивления ряда ведущих стран мира в Главном Комитете IV Всемирной конференции и наконец включение ее в текст одного из важнейших международных документов конца XX столетия.

За короткий период (1995 – 2000 г.г.) в стране были проведены законодательные и институциональные меры (включая подзаконные

акты) - ратификация Конвенции ООН о ликвидации всех форм дискриминации в отношении женщин (1995), изданы указы Президента страны об усилении общественной активности женщин в Азербайджане (1998), государственной женской политике (2000), создан Государственный комитет по проблемам женщин(1998), принят национальный план действий по проблемам женщин (2000), успешно реализован совместный с правительством Азербайджана гендерный проект Программы развития ООН (1997-2000).

После смерти Г.А.Алиева президентом страны в 2003 году был избран Ильхам Гейдар оглы Алиев, который продолжил стратегию Гейдара Алиева на внешнеполитической арене и внутри страны. В русле развития концепции Гейдара Алиева о решении женской проблемы, в сфере укрепления законодательных и институциональных основ гендерного равенства был сделан важнейший шаг – в 2006 году принят Парламентом и утвержден указом Президента страны закон о гендерном равенстве, разработанный при содействии Фонда народонаселения ООН, соответствующих структур Совета Европы, ОБСЕ и при широком участии неправительственных организаций, расширены полномочия переименованного Госкомитета по проблемам женщин, в круг которых вошло решение проблем семьи и детей. Весьма важным следует считать разработку в контексте проекта Совета Европы «Ежедневное насилие. Действенный ответ в демократическом государстве» Комплексной республиканской программы по борьбе с ежедневным насилием, которая была утверждена в 2006 году решением Кабинета министров Азербайджана.

За последние десять лет Азербайджан достиг больших успехов в развитии экономики, увеличив производственные мощности на базе нефтяного производства в других, не нефтяных секторах, снизив показатели инфляции, развивая инвестиционную политику и деятельность по упорядочиванию социальной структуры. Целенаправленная работа велась в сфере законодательства, где разрабатывались новые законы, приводились в соответствие с реальностью ранее действовавшие.

Принципиально важным с точки зрения гендерного развития является факт появления на политической арене как активной политической фигуры – супруги президента страны – Мехрибан ханум Алиевой. За короткий срок она получила признание внутри страны (с колossalным преимуществом победила конкурентов в выборах в Парламент в 2005 году), и на международном уровне, доказательством

чему служит ее избрание Послом Доброй воли ЮНЕСКО и ИСЕСКО (будучи в этой организации впервые избираемой женщиной).

Динамично изменяющаяся роль Первой леди Азербайджана и ее возрастающая политическая активность становится предметом обсуждения широкой общественности. На передний план выдвигаются личностные факторы. В Отчете Программы развития ООН о человеческом развитии в Азербайджане за 2007 год подчеркивается, что «Она - образец общественного деятеля, который представляет собой ролевую модель для женщин из различных социальных слоев азербайджанского общества». Если при этом иметь в виду, что ее деятельность не просто поддерживается супругом – Президентом страны, а является органичной частью его глубоко мотивированного отношения к женщине как к равному партнеру (отвечая на вопрос корреспондента журнала «Баку» о качествах женщин и мужчин, он выходит за пределы традиционного перечня и называет для обоих «достоинство» и «ум», причем в одинаковой последовательности) это - гендерно приемлемая модель.

Несомненно, заложенное Гейдаром Алиевым в основу государственного строительства отношение к женщине как к равноправному участнику всех общественно-политических процессов в стране, и как одно из доказательств того, что это отношение являлось частью его личностной позиции, проявлявшейся на каждом этапе и во всех сферах его жизни, его отношение к супруге- Зарифе Алиевой и к семье, не только обеспечило успехи страны в гендерном строительстве на рубеже веков, но также определило в Азербайджане направления и цели развития этой важной сферы в будущем.

ЛИТЕРАТУРА

1. Пекинская платформа действий.
2. Azerbaijani in the Family of the United nations. Baku, 2000
3. Azərbaycan Respublikasında İnsan İnkıfəti haqqında Hesabat 2007.
4. Azərbaycanda Gender münasibətləri: Təndensiyalar və problemlər. Baki, 2007

AZƏRBAYCAN DÖVLƏTİNİN MÜSTƏQİLLİK TARİXİ QADINLARIN DÜŞUNCƏSİNDE

Dürdənə MƏMMƏDOVA

Hüq.elm.nam. və 3-cü dərəcə dövlət müşaviri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində¹
Konstitusiya hüququ şöbəsinin müdürü
Bakı / AZƏRBAYCAN

Ölkəmizin dövlət müstəqilliyi tarixi Azərbaycan Xalq Cümhuriyyətin-dən başlasa da onun ömrü çox qısa olmuşdur. Buna baxmayaraq, Yaxın və Orta Şərqdə ilk dəfə olaraq məhz Azərbaycan Xalq Cümhuriyyətində xalq hakimiyəti, insan haqları, milli və irqi bərabərlik, söz, mətbuat, ittifaqlar azadlığı kimi əsas demokratik normalar sayılan dəyərlər rəsmi elan edilmiş və həyata keçirilməye başlanılmışdır. Daha dəqiq desək, Demokratik respublikanın yaranması əsrimizin əvvəllərindən Azərbaycan xalqında, onun müttəfəkkir insanlarında oyanmış müstəqillik, milli azadlıq ideyalarının, arzularının həyata keçirilməsi idi. Bu gerçəklilik, tarixi reallıq Azərbaycanın müstəqilliyini ilk dəfə olaraq dünyaya nümayiş etdirdi, xalqımızın öz dövlətçiliyinə nə qədər bağlı olduğunu göstərdi.

Onu da qeyd etmək istərdim ki, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi bütün tədbirlər, dövlət aparatının təkmilləşdirilməsindən tutmuş siyasi və iqtisadi suverenliyin təmin edilməsi, bərabərhüquqlu, qarşılıqlı faydalı xarici əlaqələrin yaradılması, dövlət idarəciliğin sisteminin və təhsilin milliləşdirilməsi, mədəniyyət sahəsində vacib tədbirlərin görülməsi, xarici təcavüzdən müdafiə və sair, o zamankı milli qüvvələrin ciddi məşğul olduğu məsələlər idi.

Məhz bütün bunlara görə, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının xalqımızın müstəqillik tarixində oynadığı roldan bəhs edərkən demişdir: "1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm intellektual, həm də mədəni potensialını yaradıbdır".

23 ay yaşadıqdan sonra süqut etməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti heç şübhəsiz XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyi arzularının gerçəkləşməsində əhəmiyyətli rol oynamışdır. Sovet rejimi nə qədər amansız olsa da, xalqın dövlət müstəqilliyinin bir zaman bərqrər olacağına olan ümidiyərini qıra bilmədi.

Nəhayət o zaman gəlib çatdı. Müstəbidlik və repressiyalar yolu ilə qorunan Sovet imperiyası çat verib çökəməyə, dağılmağa başladı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi bu prosesdə heç də axarınçı yerdə olmadı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul edildi. Bununla da Azərbaycan öz tarixi yolumu-müstəqillik, azadlıq və demokratiya yolumu həmişəlik müəyyənləşdirdi. Lakin sonradan cərəyan edən hadisələr, dünənda baş verən proseslər neft və digər təbii sərvətlərlə zəngin olan, strateji regionda yerləşən Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına onun əldə edilməsindən heç də asan missiya olmadığı ortaya qoydu.

Bir tərəfdən Ermənistanın təcavüzkar hücumları, həkimiyət uğrunda gedən daxili çəkişmələr, digər tərəfdən xarici əlkələrin təzyiqləri Azərbaycanın müstəqilliyini tohliyə altına alırdı. Lakin səriştəsiz hökumət və dövlət rəhbərərinin naşı siyaseti üzündən cəbhədə şəhid olan, əsir düşən, yaralanan oğullarımızı, itirilən torpaqlarımızı xatırlamamaq olmur. Bu o zamanlar idi ki, şəhər və kəndlərimizdə qara bağlanmış, qara libasa bürünmüş anaların və bacıların sayı hesabı yox idi. Ən nəhayət, əsriñ sonunda min əziyyətə əldə olunan dövlət müstəqilliyinin taleyi olum ya ölüm qarşısında idi. Təsəvvürə gələn deyil ki, məhz həmin dövrə ümummilli lider Heydər Əliyev Bakıya gəlməsə, nələr baş verə bilərdi, Azərbaycanın nəinki müstəqilliyi, ümumiyyətlə bir dövlət kimi taleyi necə olacaqdı? Elə ona görə də XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpası məhz dahi şəxsiyyət, misiləsiz siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

Mən ulu öndərin dövlət müstəqilliyimizin əbdəliyi naminə gördüyü işlərdən daha çox, onun Azərbaycanı dünəninin demokratik, sivil bir dövlətinə çevirmək üçün apardığı hüquqı islahatlar üzərində dayanmaq istəyirəm. O, çox gözəl bilirdi ki, dövlət necə müstəqil olur olsun, onun dünəninin demokratik dəyərlərinə söykənən, insan hüquq və azadlıqlarını qoruyan, onlara təminat verən qanunları yoxdursa, beynəlxalq birlik onu qəbul etməyəcək. Məhz buna görə də 1993-95-ci illərdə müstəqil dövlətçiliyin əsaslarından biri kimi qanunvericilik bazasının möhkəmləndirilməsini xüsusi diqqətdə saxlayırdı.

Ümummilli liderimizin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiya hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edildikdən sonra, Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməli qoyuldu. Bu insan hüquq və azadlıqlarının qorunması sahəsində yeni qanunların qəbul edilməsinə, hüquqi islahatların genişləndirilməsinə böyük tökan verdi. Bununla yanaşı 1996-ci il iyunun 8-də Heydər Əliyev "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının hayata keçirilməsi haqqında" sərəncam imzalandı. Bunların əsasında beynəlxalq standartlara uyğun olan "Konstitusiya möhkəməsi haqqında", "Prokurorluq haqqında", "Möhkəmələr və hakimlər haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə dəymış ziyanın ödənilməsi haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlar, habelə Azərbaycan Respublikasının Ailə, Mülki, "Mülki-Prosessial, Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Vergi, Cəzaların icrası məcəllələri hazırlanaraq qəbul edildi. Bunlar qanunculuğun möhkəmləndirilməsinə xidmət edən hüquqi baza olmaqla yanaşı həm də bu prosesin həyata keçirilməsinə təmin edən orqanların fəaliyyətini dəqiqliklə nizamlayırdı.

Ümummilli liderimiz hüququ islahatların təkmilləşdirilməsi, cəmiyyətin sürətlə inkişafı üçün daim düşünür və bu istiqamətdə yeni, daha ciddi addımlar atıldı. 2002-ci il iyun ayının 22-də imzalanan fərman əsasında həmin il avqustun 24-də Azərbaycan Respublika Konstitusiyasına bəzi əlavə və dəyişikliklər ediləcək, üçün keçirilmiş referendum deyilənlərə sübutdur. Adı çəkilən referendum "İnsan hüquqlarının və əsas azadlıqlarının daha səmərəli müdafiəsi üçün konstitution zəmin yaratdı. Təkcə belə bir faktı qeyd edək ki, bu referendumdan sonra Azərbaycan Respublikasının hər bir vatandaşı öz hüquq və azadlıqlarını müdafiə etmək üçün birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək imkanı qazandı. Bu isə ölkəmizdə əsas insan hüquq və azadlıqlarının qorunması istiqamətdə atılmış çox mühüm addım idi.

Diqqətinizi daha bir məqama - ümummilli liderimiz Heydər Əliyevin qurduğu demokratik, müstəqil Azərbaycanda qadın hüquqlarının qorunması, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə yönəltmək istərdim.

Heydər Əliyev "Gender siyasəti"ni hələ 1960-82-ci illərdə respublikaya rəhbərlik edəndə həyata keçirmişdir. O illərdə respublikanın 11 rayonunda birinci katib, digər rayonlarda II və III katiblərdən biri, rayon icraiyə komitələrinin sədrleri və ya onların müavinlərindən biri, nazir, nazir müavinləri,

institut rektörleri, Ali Sovet sədrinin müavini və ya katibi, deputatların 30-35 faizi qadın olmuşdur.

Bu siyaset ulu öndərin hakimiyyətə qayıdışından sonra yenə davam etmişdir. Dövlət başçısı kimi fəaliyyətə başlayandan heç bir il keçməmiş 1994-cü ildən başlayaraq Heydər Əliyev qadın məsələləri ilə əlaqədər bir neçə fərman və sərəncam imzalamışdır.

Ölkədə qadınlar sərətlə ictimai-siyasi proseslərə qoşulmağa, dövlət müstəqilliyinin möhkəmlənməsinə öz təhsilərlən verməyə başlamışlar. Belə ki, prezident 1994-cü ildə IV Ümumdünya Qadınlarının Pekin konfransına həzirlıqla əlaqədar Milli Komitə yaradı. Bunun ardınca 1995-ci ildə Sevil Qadınlar Cəmiyyəti yaradılır. Bir az sonra bütün rayonlarda bu təşkilatın şöbələri yaradılır. Ümumiyyətlə hal-hazırda ölkəmizdə 50-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir.

Azərbaycan qadın problemləri ilə bağlı indiyə qədər 27-dən artıq beynəlxalq konvenesiyyaya qoşulmuşdur. İlk sıradə isə 1995-ci ildə qoşulduğumuz "Qadınlara münasibətdə ayrı-seçkiliyin hər cür formasının ləğv olunması haqqında" Beynəlxalq Konvensiya durur. 1997-ci ildə BMT İnkişaf Proqramının "Azərbaycanda Gender İnkişafı" layihəsi fəaliyyətə başlamışdır. 1998-ci ildə prezident Heydər Əliyev "Azərbaycanda qadınların rolu artırılması haqqında" sərəncam, 1998-ci il yanvarın 14-də bu gün bu gözəl tədbiri keçirən Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman vermişdir. Həmin il sentyabrın 14-15-də bildiyiniz kimi 26 ililik fasilədən sonra müstəqil Azərbaycan Respublikası qadınlarının I qurultayı keçirildi. Nəhayət, 2000-ci il martın 6-da Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında Dövlət qadın siyasetinin həyatə keçirilməsi haqqında" fərman imzaladı.

Mən çıxışında yalnız ulu öndərimizin imzaladığı fərman, qanun və sərəncamların adlarını çəkdim. Ancaq bunların hər birinin arxasında Azərbaycan qadının, analarımıza, bacılarımıza yüksək diqqət və qayğınu əks etdirən konkret işlər var. Dövlət müstəqilliyimin bir özülliyi də möhəz bunda deyilimi ki, Azərbaycan qadının şərəf və ləyaqəti, hüquqları belə yüksək səviyyədə təmin olunur və qorunur. Bu gün Azərbaycan qadının səsi beynəlxalq təşkilatların ən yüksək tribunallarından gəlir, onların hər hansı məsələyə münasibəti öyrənilir, mövqeyi qəbul olunur.

Bu sıradə heç şübhəsiz ölkəmizin birinci xanımı YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın adını çəkməmək doğru olmazdı. Mehriban x-

nimin müstəqil dövlətçiliyimizin inkişafı, milli-mədəni nailiyyətlərimizin qorunması, təhsilsə misilsiz töhfələri, genefondumuzun sağlam fiziki-mənəvi ruhda böyülməsi naminə atdırı addım ən yüksək diqqətə və alqışa layiqdir. O, müstəqil Azərbaycan qadınının simvolu kimi bizi ən yüksək möcclislərdə, beynəlxalq tədbirlərdə şərəflə tömsil edir.

Biz bu gün Azərbaycan müstəqillik tarixinin keyfiyyətcə yeni mərhələsinə yaşıyorıq. Bu müstəqilliyin təməl prinsiplərini Heydər Əliyev siyasi kursuma, dövlət idarəciliyi ənənələrinə yüksək sadıqlıq göstərən möhtərəm prezidentimiz canəb İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.

Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr elə bir mərhələdir ki, artıq dövlətçilik ənənələri yaranıb və formallaşır. Bundan sonra dövlətçiliyin sosial, iqtisadi, siyasi inkişafının, cəmiyyətin isə milli-mənəvi dəyərlərinin ümumbaşarı dəyərlərlə zənginləşdirilməsinin ikinci və ən mühüm mərhələsi başlanır. Bu, çox məsuliyyətli bir mərhələdir. Çünkü Azərbaycan cəmiyyəti getdikcə daha çox demokratikləşir. Bunu təkcə biz demirik, beynəlxalq qurumlar da təsdiq edir.

Dörd ay bundan əvvəl BMT Baş Assambleyasının mayın 9-da keçirdiyi səsvermə ilə Azərbaycan qurumun yeni yaradılmış İnsan Hüquqları Şurasına uzunmüddətli üzv seçildi. Müstəqilliyinin 15 yaşı olan bir dövlət üçün bu çox böyük nailiyyətdir. Ölkəmiz burada Rusiya, Polşa, Çexiya, Ukrayna və Rumuniya ilə yanaşı Şərqi Avropanı təmsil edəcək.

Beynəlxalq qurumlara integrasiyamızı şərtləndirən əsas amillərdən biri də ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdir. Azərbaycan bu gün ümumi daxili məhsulun və sənaye istehsalının artımına görə dünyada liderdir. Son 2 il yarım ərzində ölkədə 380 min yeni iş yeri açılıb. Təkcə ötən ildə Azərbaycanda 300-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib, ölkənin vəlyuta ehtiyatları 2,6 milyard dolları keçib.

Möhtərəm prezidentimiz İlham Əliyevin müstəqillik tariximizin səhifələrinə yazdıığı uğurlar bununla bitmir. Onları sadalamaqla qurtaran deyil. Sadəcə bizi bir qadın kimi sevindirən, qəlbimizə bir rahatlıq gotırən odur ki, bu gün Heydər Əliyev ideyaları və onun siyaseti yaşayır, azərbaycanlıq fəlsəfəsi, ideologiyası yaşayır və inkişaf edir. Ən başlıcası isə müstəqil Azərbaycan dövləti gündən-günə inkişaf edir və beynəlxalq aləmdə yeni nüfuz qazanır.

AZƏRBAYCAN GERÇƏK MODERNLƏŞMƏ YOLUNDADIR

Nurlana ƏLİYEVA

Azərbaycan Dövlət Pedaqoji Kolecinin direktoru,
filologiya elmləri doktoru
Bakı / AZƏRBAYCAN

Bakıda kiçik bir gəzintiyə çıxmak ölkəmizin köklü bir təzələnmə keçirməkdə olduğunu görmək üçün kifayətdir. Yarım il, bir il görmədiyim məhəllələrdən keçəndə yadına C.Cabbarının "Firuza" hekayəsi düşür. Mən məktəbdə oxuyanda bu balaca hekayə programda idi. Amma açığını deymə: məktəb illərində Firuzənin Bakıda gördüyü yeniləşməni təsəvvür edə bilmirdim. Amma Bakının indiki tikinti mənzərəsi mənə "Firuza" hekayəsinə anlamağa kömək etdi. Sən demə, insanların, cəmiyyətlərin və şəhərlərin qısa tarixi dövr ərzində modernləşməsi gerçək bir hadisə imiş.

İnsanı ən çox valeh edən tikinti və quruculuq işlərinin sürətidir. Mən bunları inqilabi bir sürət adlandırdım. Şəhərimizin bütün rayonları, küçələri, magistral yolları bir neçə ayın ərzində təzələnir. Bəlkə on-iyirmi il əvvəl buna heç kəs inanmazdı. Amma bu reallıqdır. Gözümüz qarşısında gedən modernləşmənin əsas memarı prezident İlham Əliyev özündür, onun şəxsi zövqü və siyasi iradəsidir. Onun nisbi siyasi cavanlığının bir üstünlüyü da buradandır: o, 70-80-ci illərdə az-az SSRİ hüdudlarına da daxil olan informasiya və kommunikasiya inqilabının, qlobal dünya modelinin təşəkkül etdiyi zamanının övladıdır. Ona görə prezidentimizin qətiyyətli modernləşmə xətti bir konsepsiya olmaqdan əlavə həm də onun cəmiyyətimizin sabahına dair görüşlərinin və təsəvvürlerinin real siyaset kimi üzə çıxmışdır.

Bu da dünyadakı vəziyyət müvafiq bir siyasetdir: informasiya və idarəetmə texnologiyalarının yeni səviyyəsi qabaqcıl ölkələrdə həm informasiya, həm yanacaq, həm maliyyə və həm də iqtisadi durumla bağlı qararların hazırlanmasında dar ixtisas mütəxəssisləri elitisə kimi əsas rol oynayır. Müəyyən mənədə, siyasetçilər on mürəkkəb dövlət qararlarının qəbul edilməsini təkbaşına həll etmir və ya edə bilmirlər, əksinə, bu qararların müvafiq intellektual elita tərəfindən qəbul edilməsinə üstünlük verirlər. Bu, intellektual elitanın siyasetdə iştirakinin bir formasına çevirilir və siyasi qararların qəbul

edilməsinin yeni tipi olur. Ən hazırlıqlı peşə elitaları istər-istəməz siyasetçiyə çevirilirlər və deməli, siyasetin özü də intellektual elitaların rəqabəti şəklini alır.

Dünyada gedən belə proseslər fonunda inkişaf etməkdə olan postsovət respublikaları da öz milli intellektual elitalarının formalasdırılmasına köklü əhəmiyyət verirlər. Azərbaycanda İlham Əliyevin apardığı real modernləşdirmə siyasetinin də məqsədi müstəqil dövlətəmizi, Azərbaycan cəmiyyətini dünya siyasetinin reallıqlarına daha tez hazırlamaqdan ibarətdir. Zamanın tərəqqisi, siyasi və sosial qərarların qəbulunda intellektual amillərin əhəmiyyətinin artması əslində modernləşdirmə xəttinə alternativ qoymur. Ya sürətli modernləşdirmə və bütün sahələr üzrə intellektual elitaların yaradılması, ya da iqtisadi və sosial gerilik, xroniki yoxsul və hüquqsuz cəmiyyət. Həyat məsələni belə qoyur.

Reallıq belədir ki, indi idarəetmə işinin böyük bir hissəsini ağıllı texnologiyalar həyata keçirir. Bu texnologiyaları bilmək azdır, bu gün cəmiyyətə bu texnologiyaları yaradan, idarə edən, onları təkmilləşdirən texnokratik kadrlar lazımdır. Bu kadrlar öz vətənlərinə və cəmiyyətlərinə bağlı olmalıdır, onlar milli dövləti öz ailələri və dövlətləri kimi sevməlidirlər. Texniki və intellektual hazırlığı ali təhsil də formalasdırıb, amma intellektual elitanın xalqa və cəmiyyətə sədaqət hissini milli təhsil və tərbiyə sistemi tərəfindən formalasdırılmalıdır. Dövlətin intellektual elitası onun özü tərəfindən tərbiyə edilməlidir, çünki dövlətin taleyi üçün məsuliyyət daşıyan və qərarlar qəbul edən adamlar əcnəbi və ya muzdlu işçi ola bilməzlər. Bu mənada milli intellektual elitaya məxsus olmaq — öz taleyini dövlətin və cəmiyyətin taleyinə bağlamaqdır, real məsuliyyət daşıyıcısi olmaqdır.

Dövlət və xalq üçün məsuliyyət hissindən danışında Heydər Əliyev şəxsiyyətinin parlaq nümunəsini xatırlamamaq olmur. Onun şəxsiyyətində yüksək əxlaqla Vətən sevgisi və siyasi müdriklik ayrılmaz idi. O, öz böyük ağılı, istedadını, bütün qüvvələrini şəriksiz olaraq öz doğma xalqına və onun dövlətinə xidmət həsr etdi. Öndər tərbiyə etmək və dövlətin taleyini tapşırmaq istədiyimiz milli intellektual və siyasi elita üçün parlaq bir nümunədir. Qəlbində Vətən, torpaq sevgisi olmayan alımlar və ziyalılar xalqa tam qüvvəsi ilə xidmət edə bilməzlər. Dəyişən, sürətlə mürəkkəbələşən dünya və zaman isə bizdən məhz bunu istəyir, Azərbaycanın təessübü ilə, onun bayrağının mahəbbəti ilə yaşayan zəka sahibləri istəyir.

Qabaqcıl ölkələrdə siyaset getdikcə daha çox yeni texnologiyalara, intellektual potensiala arxalanmağa başlayır. Qırx il əvvəl hərbi hegemonluq

atom silahı ilə bağlı idisə, bu gün yüksək dəqiqliyi olan texnologiyalara, hədəfi istənilən məsafədən müşahidə edən və onu sıradan çıxara bilən silahlara əsaslanır. Ən yeni və on məxfi kompyuter programlarına əsaslanan bu silahları idarə edənlər artıq yüz minlərlə əsgəri idarə edən cəbhə və ordu komandanları deyil, bir ovuc intellektual elitadır və bu elita peşəcə heç hərbiçi dəyildir.

Bu silahlarnın ənənəvi hərbi silahlardan köklü fərqi vardır: yeni silahlar kütləvi deyil, əksinə elitar silahlardır. Ən hazırlıqlı informasiya texnologalarının işlədə bildiyi bir silahdır: belə texnoloqlar isə qabaqcıl ölkələrin özündə belə möhdud sayı texnoloji elitaya məxsusdur. Bu yolla hərbi elita ilə texnoloji elita arasındaki ənənəvi fərqlər aradan qalxır, bir qrup informasiya texnoloqları həm də ən müasir silahların idarəeticisiniçəvirlərlər. Texnokratik elita hərbi elitanın beynin mərkəziniçəvirlər, deməli, hərbi-siyasi hakimiyyətin əsas təmsilçilərindən olur. Hərbidə əsas adamlar isə qoşunları deyil, silah altında olan milyonları deyil, yüksək dəqiqliyə malik silahları idarə edənlərdir. Yuqoslaviyada, İraqda aparılan hərbi əməliyyatlar məhz belə gedirdi: yüksək dəqiqliyi olan silahlar qısa vaxtda hərbi baxımdan əsas obyektləri sıradan çıxarırlar, rabitəsiz, kommunikasiyasız, dəqiqli Müdafia xəttini bilmədən məğlub olan tərəfə qarşı lokal yerüstü əməliyyatlar tətbiq edildi.

Hazırkı şəraitdə yer kürəsi bütöv bir siyasi organizm olub: dünyadakı müasir bütföllük, qloballıq, ilk növbədə, yer kürəsinin informasiya baxımından açıq olmasıdır. Kosmosda keşik çəkan peykler heç bir dövlətdə demək olar ki, "milli sərr" qoymayıblar. Kosmosdakı kəşfiyyat peykleri dövlətlərdə hərbi proseslərdən başqa istənilən adamı belə nəzarət götürebilir. Bu hərbidən daha artıq informasiya texnologiyalarının bahəsidiir və onların hərbi sahədə tətbiqi indi-indi genişlənməkdədir. Doğrudur, kosmik kəşfiyyat sistemləri bütün dövlətlərdə yoxdur və buna görə Çin, Koreya, İran, Pakistan, Hindistan və digərləri də raketyaradırma sahəsinə birinci dərəcəli əhəmiyyət verirlər. Yerətrafi orbitə peykler çıxarmaq imkanı üçün dünya ölkələrinin də kosmik müşahidə imkanlarından hərbi məqsədlər üçün istifadəsinə şərait yaradacaqdır.

Aşkardır ki, bütün dünya informasiya alma və ötürmə texnologiyaları sahəsində yeni bir dövra qədəm qoyub. Prezident İlham Əliyevin modernləşdirmə siyaseti də cəmiyyətimizin bu keçidlə ayaqlaşmasını təmin etmə məqsədi daşıyır. Şübhəsiz ki, bu siyasetin nöticələrinin miqyası və keyfiyyəti bizim milli elitadan asılıdır. Mənim təsəvvürüm də əsil milli elita — qərarlar qəbul edən və onları konkret işlərə çevirən adamlardır. Başqa sözə,

siyasi elitadır, öz peşəsinə görə ölkəni idarə edən adamlardır. Əlbəttə elmi, bədii və s. elitarlar da var, amma onları siyasi elitäya aid etmək olmaz. Qeyri-siyasi elita yaratmaq bolşeviklərin birpartiyalı diktaturunu pərdələmək üsü idi; kolxozçuları, fəhlələri, yaradıcılıqla məşğul olan müxtəlif avantüristləri də saxta töbligət yolu ilə elita kimi təqdim edirdilər. Bunun nəticəsi tragik oldu: SSRİ oyuncaq ev kimi dağılonda aydın oldu ki, SSRİ-də həqiqi siyasi elita yox imiş. Ancaq sahibsiz dövlət SSRİ kimi dağla bildirdi. Əsl sahibsizlik elə siyasi elitəsizləq və saxta siyasi elitalı olmaq imiş.

Bütün çöçklənən sivil ölkələrdə sabit siyasi elita vardır. İngiltərəda bu lordlardır, ABŞ-da sahibkar sinif məxsus ailələrdir, Türkiyədə hərbi zədəgan sinifidir. Göründüyü kimi, siyasi elita ölkələrin intellektual potensialını təmsil edən adamlarla birbaşa bağlı deyildir. Amma ayrı da deyildir. Siyasi elitanın dövlət və cəmiyyət qarşısında öz məsuliyyəti vardır: bu, hər şəxə görə cavabdehlikdir. Digər elitaların, o sıradan intellektual elitanın qlobal məsuliyyəti yoxdur. İkinci tərəfdən, intellektual elita ideya və layihələri sınaqdan çıxmamaqla məşğul olur. Lakin siyasi elitanın belə sınaq imkanları və səlahiyyəti yox kimidir, onun borcu düzgün və real nəticə verəcək qərarların qəbul edilməsidir.

Burada biz müstəqil dövlətimizin siyasi elitasi ilə bağlı problemlər üzərinə gəlib çıxırıq. Güman ki, bizim müstəqil dövlətin siyasi elitasi formallaşma prosesi keçirir. Bu formalşamanın bitməsi ilk növbədə, ölkədə siyasi elitanın birliliyi ilə tamamlanmalıdır. Bu birlilik yoxdur, çünki radikal siyasi müxalifət bir reallıqdır. Bu radikalizmin sabəbələrini araşdırmadan deməliyik: normal ikiqütbülü siyasi sistemin formallaşması üçün əsas aşlıtər iqtidarın əlindədir. Nəzəro alımlınlıdır ki, iqtisadi, informativ modernləşmə tarixi keçid dövründür. Bu dövr iqtidarla müxalifət arasında strategi innovation xətt üzrə ümumi mövqə olmasını tələb edir. Həkimiyətdə kimin olmasından asılı olmayaraq ölkənin modernləşdirilməsi ümummülli maraqlara uyğun olaraq varişliyə əsaslanan siyasetlər davam etməlidir. Lakin radikal siyasetçilərin siyasi səhnədə lövbər salması bunun sabah siyasi reallıq olacağına tam inam yarada bilmir.

Sabit siyasi sistem formalşadırmış birpartiyalı cəmiyyətdən çıxan bütün xalqlar üçün xarakterik və mürəkkəb problemdir. Çində, Rusiyada, Ukraynada bu proseslər gedir. Hindistanda, uzaq şərqi bütün çöçklənən ölkələrində müşahidə olunan tərəqqi siyasi sistemin sabitləşməsinin nəticəsidir. Bu problemin mürəkkəbliyi elə siyasi elita məsələsi ilə bağlıdır. Bir sıra postsovjet respublikalarında olduğu kimi, bizdə də Qarabağ hərəkatı dalgasında siyasetə bir qrup təsadüfi, xəstə və kompleksli adamlar gəlib. Cəmiyyə-

yətdə heç bir ciddi qüvvəni təmsil etməyən bu adamlar xarici qrantlar hesabına yaşıyır, maliyyə ilə birgə gələn təlimatlarla hərəkət edirlər. Rusiya kimi ölkədə belə bu saxta siyasetçilərlə mübarizə çətin gedir. Lakin bu mübarizənin ölkələrin suverenliyi və namuslu siyasi elita tərəfindən inkişaf etdirilməsi baxımından böyük tarixi mənəsi vardır. Müyyən manada, bu milli siyasi elitanın sağlam əsasda yenidən qruplaşması prosesidir.

Xaricdən maliyyə alan siyasi qruplar özlərini Qərb yönümlü siyasetçilər kimi göstərirler. Amma Serbiyada, Ukraynada, Gürcüstanda Qərb yönümlü siyasetçilərin hakimiyətdə olması bu cəmiyyətlərin konsolidasiyası ilə nəticələnmir. Serbiyada Qərb yönümlü preşident seçkilədə qalib gələn kimi Kosova Qərb dövlətlərinin və ABŞ-in təzyiqi ilə rəsmən Serbiyadan təcrid edildi. Bu, seçkilərdə Qərbə integrasiya şəhərə inanmış serb xalqının faciasına çevrildi. Belə faktlar göstərir ki, düzgün siyasetə ancaq öz xalqına və onun pragmatik maraqlarına əsaslanıb ilər. Avropa Şurasına daxil olarkən Qarabağ konfliktinin dinc yolla həlli barədə öhdəciliyi qol çəkən bizim "ana" müxalifətçilər də əslinde siyasi tələyə düşdülər. On üç illik atəşkəs və danışçılar prosesinin nəticələri indi sıfır bərabərdir. Bu sıfır həm də qarbpərəst siyasetçiliyin qiymətidir.

Milli elitanın danişanda bir məsələnin üstündən sükütlə keçmək olmaz: bu Qarabağ torpaqlarının itirilməsində bizim siyasi elitanın məsuliyyəti ilə bağlıdır. Hadisələr dövründə buraxılan əsas səhvələr bizim siyasi elitanın sıralarında birliyin olmaması ilə bağlı idi. Ona görə də milli birlik, cəmiyyətin konsolidasiyası əldə olunmadan yetkin siyasi elita barədə danişmaq tələsmək olardı. Sağlam elitanın əsas əlamətlərindən biri onun milli və dövləti maraqların prioriteti ilə hesablaşmasıdır. Milli maraqların şəxsi maraqlardan üstünlüyü prinsipinin və əxlaqının real təmsilçi olmasına. Belə halda siyasi elita həm də milli ideyanın, milli ideologiyanın daşıyıcısı olur.

Bizdə bəzən milli ideologiya alımların, araşdırıcıların formalşadırmalı olduğu konseptual sistem kimi təsəvvür olunur. Bunu doğru saymaq çətindir. Bir də ona görə ki, bizdə sothi və məşət millatçılıyi özünü dominant ideoloji amil kimi təqdim etməyə çalışır. Milli ideologiya özünü tərif və özündən razılıq deyil. Bu, ilk növbədə, dövlətin tərəqqi və modernləşdirmə siyasetidir, dəyişən dünya ilə ayaqlaşmaq xəttiidir. Əlbəttə, alımlar dövlətçiliyin tarixi ilə məşğul olmalıdır və gələcəkdə da olacaqlar. Hətta bu işlə məşğul olan qurumları da daim inkişaf etdirmək və hədəfi qaydada idarə etmək lazımdır. Lakin milli ideologiya barədə səhbatları orta qəzet publisistikası kimi başa düşmək də faydalı olmazdır.

Siyasi elitadan danişanda ümummilli mətbuat haqqında da bir neçə söz demək vacibdir. Ümummilli deyəndə man nayi nəzərdə tuturam? Qabaqcıl Qərb ölkələrində də mətbuat orqanlarının sayı yüzlərlədir. Amma onların içərisində 3-5 iki informasiya agentlikləri, telekanallar və qəzetlər seçilir. Bu qəzetlərdə siyasi, iqtisadi, hərbi-strateji təhlil və qiymətləndirmə, yeni ideyaların aprobasıyi və ekspertizası üzrə peşəkar mütəxəssislər fəaliyyət göstərir. İstanbulun yenilik və ideya, ilk növbədə, bu ümummilli mətbuat orqanlarında ekspertizadan keçir və bu ekspertizaların nəticələri dönyanın hər tərəfindən izlənilir və nəzərə alınır. Həm də bu orqanlar problemlərə dair bütün nöqtəyi-nəzərlərin ortaya gəlməsini və müzakirə edilə bilməsini təmin edir. Qərbdə qərarların qəbulundakı elitarlıqla müştəqil və azad mətbuat bir-birini tamamlayır. Bu baxımdan Azərbaycanın indiki informasiya məkanında vəziyyət qonaqtəbəxş deyildir. Bu sahədə də dövlətin, ilk növbədə, maddi qayğısı lazımdır. Misal kimi bir daha Qarağab hadisələri üzərinə qayıtmak istəyirəm. Bu yoldakı faciə və çətinliklərimizdə mətbuatın dəfənəsi böyük oldu: dördüncü hakimiyət xalqı birləşdirmək əvəzinə onu parçalayan və ayıran amilləri şəhirdirdi. Mətbuatın milli düşüncə səviyyəsi belə çətin məqamlarda xalqın kollektiv silahı olmağı bacarmalıdır.

Güman edirəm ki, siyasetdən uzaq və biterəf ictimai kanallar bu istiqamətdə daha ciddi rol oynaya bilər. Səhi siyasilik həm iqtidat, həm də müxalifat mətbuatında mühüm yer tutur. Lakin ölkənin modernlaşdırılması məqsədləri mətbuatdan ictimai rayi idarə etmək, onu ilk növbədə, pozitiv dəyərlərə doğru istiqamətləndirmək üçün əsas vasitələrdən biridir. Bizim modernleşmənin ideoloji əsası Heydər Əliyevin bizi qoyub getdiyi pragmatik siyasi və dövlətçilik irdisidir. Biz bu irdən daha fəal istifadə etməliyik, onun mənasını daha fəal təbliğ etməliyik. Mətbuatımızda həm pozitiv, həm də neqativ proseslərin təhlil və izlənmə səviyyəsi aşağıdır. Bu da aydındır: siyasetbazlılıqdan uzaq olan mətbuatı yaratmaq da, idarə etmək də çətindir. Bu halda mətbuatın öz pozitiv, əməli vətəndaşlıq dəyərləri olmalıdır. Həmin dəyərlər isə siyasi elitanın cəmiyyətin gələcəyi üçün məsuliyyət hissini bağlı olur və belə səviyyəyə çatan mətbuat siyasi elitanın davamı olur, onun funksiyalarından ən mühümünü icra edir. Dördüncü hakimiyət, ilk növbədə, mətbuatın sosial orqanızmının idarə edilməsindəki rolü ilə bağlıdır. Sürətlə modernlaşan cəmiyyətlərdə bu rol daha mürəkkəb və böyük olur.

BMT-nin işgal olunmuş arazilərdə vəziyyət barədə son qətnamasının böyük Qərb dövlətlərinin düşmən mövqeyi onların Azərbaycana münasibətinin məzgini açdı. Danışıqlar şüarı əməldə Ermənistən işgalçılığını dəstəkləməkdən başqa bir şey deyildir. Belə vəziyyəti görüb bəzi qərbpərəst

siyasişər NATO-ya girmək çağırışları etdilər. Belə tələskik və düşünülməmiş çağırışlar bir daha göstərir ki, özünü siyasetçi kimi təqdim edən sadələvh insanlar özlerinin su bulandırmaq potensialını hələ saxlayırlar. Şübhə yoxdur ki, Azərbaycan NATO-ya da ancaq Ermanistanla birgə qəbul edilə bilər. Bu isə Azərbaycanın öz hüquqlarını hərbi yolla müdafiə etmək imkanlarını ehtimal ki, daha artıq itirməsi ilə nəticələnəcək.

Cəmiyyətləri modernlaşdırılmak üçün hazır şablondur. Bu mənada siyasetdə təqlidçilik və ya bir-birinə bənzəməyen cəmiyyətlərin müqayisəsi yanlış nəticələr verə bilər. Çünkü belə nəticələrə əsaslanmış modernlaşdırıcı qərarlar vermək olmaz. Qabaqcıl Qərb dövlətlərinin mahiyyəti və xarici siyaseti dəyişməyib. ABŞ, İngiltərə başda olmaqla Qərb dövlətlərinin post-sovet məkanındaki siyasetinin əsasında da iqtisadi maraqlar durur, xammalın, əmək haqqının, hayat standartlarının ucuz olması durur. Qərbdəki texnologiya sıçrayış və qloballaşma qabaqcıl ölkələrin tamahkar mahiyyətini dəyişməyib.

Qərb ölkələrində intellektual elitanın rolu və iqtisadiyyatda çəkisi gedikcə artır. Bunun arxasında Qərb tipli cəmiyyətlərin yeniləşməsini görmək sadələvhilək olardı. Qərb tipli cəmiyyətlərdə elmi tutumu çox yüksək olan texnologiyalar kütləvi şəkildə tətbiq olunur. Bu hansısa sosial inqilab deyildir. Nəticədə təkcə sosial və siyasi idarəciliyə yox, texnologiyaların idarəciliyində də yüksək ixtisash adamlara ehtiyac artıb.

Haqlı olaraq modern cəmiyyətlərin təhlilçiləri yeni tipli idarəcilər məsələsini texnokratik cəmiyyətlərin ən mürəkkəb problemi sayırlar. Bir tərəfdən konkret idarəcilərin iqtisadi durumda və tərəqqidə rolü artı, o biri tərəfdən isə tək-tək idarəcilərin intellektual və peşə hazırlığı az qala iqtisadi tərəqqini və ya tənəzzülü şərtləndirən problemlərin birinə çevrilir. Buradan da müzəyyən risklər yaranır: birbaşa insan amili yox, tək-tək idarəcilərin iş qabiliyyətinin nəticələri bəzən böyük korporasiyaları ağır vəziyyətə salır.

Qərbdə təhsilə və onun maddi təminatına qoyulan böyük kapitallar həmdə intellektual idarəetmənin risklərini sigortalamaq üçün yüksək ixtisash kadrların sayının dəha da artırılmasına verilir. Modern cəmiyyətlərdə, fasiləsiz təhsil sistemi yaranmışdır: peşəkar idarəcilər nəinki daim təhsilini artırır, treninglərdə iştirak edir, onlar müxtəlif testlər vasitəsilə daim müxtəlif intellektual sınaqlardan keçirilir. Bu idarəcilər haqlı olaraq yeni bir sınıf, yeni bir elita sayılır. Həm də cəmiyyətlərdə gedən texnoloji tərəqqi idarəciliyi təmərküzləşdirilir, bununla da idarəçi intellektuellərin azlığı ilə cəmiyyətlərin qalan üzvlərinin say coxluğu arasındaki əkslik də artır.

Dünyada gedən qloballaşmanın əsas xüsusiyyətlərindən biri də budur: dünya maliyyə və texnoloji cəhdəndən daha çox vahid orqanizmə çevrilir. Bu orqanizmi idarə edən mərkəzlərin hamisi inkişaf etmiş qərb ölkələrindədir. Bu birləşmə dünya modelini bir realliga çevirir. Bu gün milli maliyyə, bank, informasiya sistemlərinin müstəqilliyi şartdır: yaranan problem və təhlükələr də bir mərkəzdən gəlir və bu vəziyyətdə balaca dövlətlərin milli elitaları və idarəçi sinifləri əslində müşahidəçi mövqeyində qalırlar. Elə buna görə də nisbətən kiçik Qərb dövlətlərində belə qlobalizmə qarşı mübariza artır.

Lakin aydın məsələdir ki, qloballaşma tək-tək siyasetçilərin xəttinin nəticəsi deyildir. Bu, dünyada texnologiyaların inkişafından doğur: dünya informasiya, maliyyə, iqtisadi, əsas strateji məhsullarının bazarları baxımdan birmərkəzli olur. Deməli, ikinci sıra məxsus dövlətlərin idarəciliyinin seçim imkanları azalır, onların müstəqilliyi allorindən çıxır. Digər tərəfdən, böyük dövlətlərin, ABŞ-la Avropanın, ABŞ-la Rusiya və Çinin rəqabəti getdikcə hərbi sahədən çox, intellektualların rəqabətinə çevrilir. Bunun gözəl nümunəsini ABŞ dollarının məzənnəsinin düşməsində görmək olar. Dolların düşməsi dünyanın əksər ölkələrinin maliyyə sistemlərinə mənfi təsir göstərir. Amma ham bılır ki, ABŞ-da maliyyə elitasi vəziyyətdən çıxacaqdır, dəfələrlə belə hallar olmuşdur. Bəs ikinci sira dövlətləri özlərini necə aparsınlar, nə tədbir görsünlər: bütün maliyyə mərkəzlərində çəşqinqılıqdır. Axi vəziyyət ciddidir: Rusiya, Çin, Hindistan kimi ölkələr səbəbini anlamadan yüz milyardlarla investisiya itirə bilərlər. Beləliklə, maliyyə problemləri hiss olunmadan intellektual maliyyə elitalarının rəqabətinə çevrilir.

Bələ vəziyyətlərdə artıq beynəlxalq məsləhətçilərən istifadə etmək risklidir. Hər bir milli elitanın öz mütəxəssisləri, maliyyə və iqtisadi təhlilçiləri lazımdır. Yaranan vəziyyətdə dünyadakı maliyyə və iqtisadi prosesləri adekvat qiymətləndirə bilən milli kadr potensialı olmadan bu istiqamətdə qərarlar qəbul etmək çətindir. Sonra isə ən düzgün qərarları bələ getdikcə dominant karakter alan xarici amili tənzimləmək və diqqətlə izləməklə reallaşdırmaq mümkündür.

Yəni indi adamların, idarəçilərin sərf etdiyi enerji yox, onların ixtisas seviyyəsinin özü iqtisadi dəyər olmuşdur. Lakin bu elə yüz il əvvəl də bələ idi. Amma yüz il əvvəl bir bank məməruncu indiki qədər xüsusi biliklər və vərdişlər lazım deyildi. Əvvəllər bankın bir müdürü var idi, indi isə ikinci bir müdürü də vardır: bu kompyuter şəbəkəsinin texniki administratorudur. Hazırda faktiki olaraq şəbəkə administratorlarının səlahiyyətləri birinci şəxslərdən az deyil.

İndi bizim nazirliklərin hamisində şəbəkələr mövcuddur. Bu şəbəkələrin hamısı ingilis dilində idarə olunan xüsusi programla işləyir. Bu şəbəkələrin administratorları ingilis dilini bilirlər. Onların rəisi isə ingilis dilini bilmir və ya çox pis bilirlər. Onlar öz idarə şəbəkələrini səmərəli idarə edə bilərmə? Əlbəttə yox. Cəmiyyətin intellektual potensialı bu cür gözənlənməz vəziyyətlərdə üzə çıxır. İnnovation texnologiyaların tətbiqi müvafiq kadr hazırlığı tələb edir. Belə kadrlar olmadıqda yüksək dəyərli texnologiyaların cəmiyyətə faydalı iş əmsalının 15-30 faizdən yuxarı olması müşkuldür.

Şəbəkə proqramları mürəkkəbdir, onları bir kənara qoşaq. İnternetdən istifadənin özüne müraciət etsək, yənə də burada ixtisaslı kadrların azlığından və gələn problemlər görərik. Böyük dövlət idarələrinin, hətta ali məktəblərin, EA institutlarının internet saytları yaradılıb. Amma onlardan istifadə edən xaricilər bu səhifələrdən şikayətlənlər. Ana dilli saytların çoxu internetdə yerləşdirildikdən sonra yeniləşdirilmiş. Göstərilən məzəzzələrin yarısı işləmir, informasiya mədəniyyəti aşağıdır və s. İndi aydınlaşır ki, internetin sürətli inkişafı üçün şrift, orfoqrafiya, heca kimi problemlər Mikrosoft şirkəti ilə çoxdan həll olunmalıdır. Bu xirdalıqlar internetdə böyük problemlərə çevrilir.

Bunlar ilk baxışda lokal və yerli problemlər kimi görünə bilər. Ola bilsin ki, belədir. Lakin xırda problemlər də göstərir ki, cəmiyyətin modernləşdirilməsi ancaq pulla və isteklə həll oluna bilən məsələ deyildir. Burada ilk növbədə yeni tipli kadrlar lazımdır. Bu kadrların məziiyyətləri böyük olmalıdır. Onlardan ən adisi və əsası isə iş qabiliyyətidir. Bizdə insanlar hər gün səkkiz, on saat gərgin işə öyrəşməyiblər, zəhmətə çox vaxt faciə kimi baxırlar. Deməli, kadr problemləri təkcə intellekt məsəlesi ilə bitmir, burada insan tərbiyəsinin bir sıra problemləri yenidən qurulmalıdır.

Modern cəmiyyətlərin əsas güc mənbəyi - zaməni qabaqlayan insan aqlıdır, bu aqlı daşıyan bir qrup innovasion elitalardır. Bəs, onlar harada yetişir? Əlbəttə, təhsildə. Həməşə deyiblər: istedad milli sərvətdir. Bu gün isə istedadlı uşaq - cəmiyyətin ən böyük sərvətidir. Amma istedad öz-özüne bəhrə verə bilmir. Onun təhsil sisteminde yetişdirilməsi, cilalanması, ona sosial qayğı göstərilməsi lazımdır. Xaricilərin bizişə apardığı olimpiyadalarla fərqlənən gənclərin bir qismi xaricdə təhsil alandan sonra ölkəyə qayıtmır. Bunun səbəbinə isə bu tələbələrin şəxsiyyətdən dənə çox, oxuduqları Qərb cəmiyyətlərində onlara göstərilən maraqla bağlıdır. İri korporasiyalar və firmalar yaxşı oxuyan tələbələri üçüncü-dördüncü kursdan diqqətə alır, onlara maddi və mənəvi qayğı göstərirler. Vətəndə iş tapmaq problemini bilən gənclər elə birinci təklifdən xaricdə işləməyi razi olurlar. Lakin belə

vəziyyət bu gəncləri yetişdirən və özünün hazırlıqlı kadrlara böyük ehtiyacı olan Azərbaycanın xeyrinə deyildir.

Vətəni modernlaşdırma konsepsiyanının təşəbbüskarı olan prezident İlham Əliyev innovasion kadr potensialı yaradılması üçün orta məktəbdən başlayaraq xüsusi proqramlar həyata keçirmək üçün dövlət əhəmiyyətli sonədlər imzalayıb. Bunlar ictimaiyyətə yaxşı məlum olan sərəncamlardır: "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı (2006-2010)", "Gənclərin xaricdə təhsil alması", "Avropa təhsil məkanına integrasiya", "Elektron Azərbaycan" və s. dövlət proqramlarıdır. Bunnar orta təhsili modernlaşdırma, istedadlı gənclərə qayğı göstərməyə və istedadları himaya etməyə yönəlmüş rəhbər sənədlərdür. Təhsil işçilərinin borcu isə bu sənədləri dərinlən mənimsəmək və konkret məktəblərdə yerli şəraiti uyğun tətbiq etməkdir.

Hər bir maarif sisteminin bünövrəsi xalqın ziyalı potensialı, onun ənənələrə və dəyərlərə bağlılığıdır. Son yüz ildə xalqın gələcəyini düşünən, onun müasir təhsilini və məktəbini yaradan, vətənpərvər nəsillər yetişdirən Azərbaycan ziyalıları olub. Onların böyük bir dəstəsi də təhsil və elm sahəsində çalışır. Prezidentimiz ziyalı və alimlərə böyük qayğı göstərir. Lakin istərdik ki, sosial siyasetə dair maddi qərarlar qəbul olunanda ziyalıların problemləri birinci sıradə olsun. Çünkü ziyalı və alim əməyinə verilən qiymət – birbaşa Azərbaycanın modernlaşmasına qoyulan kapitaldır. Sosial tərəqqiyə keyfiyyətli təhsil və elm qadər təkən verən ikinci amil yoxdur.

Azərbaycan təhsil reformalar mərhələsini bitirməyə doğru gedir. Həll olunmamış problemlərimiz də az deyil. Kitabxana sistemi 90-ci illərin maddi dağlılıından hələ tam bərpa olunmayıb. Elmi informasiya mühadiləsinə, xaricdən elmi kitab və jurnalların alınmasına lazımi diqqət yetirilmir. Elmi informasiyanın ana dilimizə tərcüməsi sahəsində passivlik vardır, bu işin böyük maliyyə vəsaitinə ehtiyacı danılmazdır. Ali məktəblərdə tədris olunmağa başlayan onurlarla yeni ixtisaslar keyfiyyətli dörsliklərlə, demək olar ki, təmin edilmir. Bank, maliyyə, iqtisadi idarəetmə, təbiət elmləri, informasiya sahəsində sınaqdan çıxmış dörsliklərin ana dilinə tərcüməsi vacibdir. Təhsil ocaqlarında kitabxana işini yenidən qurmağa, onları müvafiq yerləşdirmə ilə təmin etməyə böyük ehtiyac var. Bu problemlər hazırlanın kadrların səviyyəsindən narahatlıq üçün, xərclənən vəsaitin effektivliyi üçün məsuliyyət doğurmmalıdır.

Lakin ən başlıcası, cəmiyyətimizdə innovasiyon və texnoloji modernlaşdırmanın zəruriliyinin dərk edilməsi və dövlət başçısının bu istiqamətdəki

ardıcıl və qətiyyətli xəttidir. Bu gün təhsil işçiləri, dövlət məmurları, mətbuat işçiləri elmin və ziyanlığının, qabaqcıl texnologiyaların böyük əhəmiyyətini təbliğ etməli, milli modernləşməni cəmiyyətdə dərindən və hamı tərəfindən dərk olunan milli hədəfə çevriləməlidirlər. Bunun üçün dövlətimizdə siyasi iradə də, maddi və mənəvi imkanlar da vardır.

Qalır cəmiyyətin bütün potensialını da Vətənin modernləşdirilməsinə səsərbər etmək, bunu populyar milli ideyaya çevirmək. Bu, artıq hamımızın qoşulacağı bir işdir.

HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA GENDER SİYASƏTİNİN STRATEQİDİR: TƏDQİQ, TƏBLİĞ, TƏDRİS

Rəna MİRZƏZADƏ

AMEA, fəlsəfə elmləri doktoru
Gender və İnsan Hüququ AB-nin sədri
Bakı / AZƏRBAYCAN

XX əsrin görkəmli Azərbaycan siyasətçisi, Ulu Öndər Heydər Əliyev fenomen idarəetmə ustalığı ilə seçilən böyük dövlət xadimi, təşkilatçı, qurucu bir şəxsiyyət olmuşdur. Ulu Öndər Heydər Əliyevin həm də dərin fəlsəfi təfəkkür, düşüncə, idrakı duyma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kələmə çevrilmişdir. Bu baxımdan, gender tədqiqatları baxımdan Heydər Əliyevin ibrətəmiz kələmləri dünya gender elmi üçün qiyaməti töhfədir. Bu yönündə Ulu Öndərin «Mən Azərbaycan kişilərinə məsləhət verirəm: qadınları sevin, heç yerdə, heç bir ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməyəcəksiniz» fikri genderşü-naşlıq elmi üçün çox dəyərlidir.

Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev fəlsəfəsində onun baxış və fikirləri, Ulu Öndərin əksər ifadələri müdrik deyim hüquqi qazanmışdır. Onun nəzəri təfəkkürün məhsulu kimi bu gün istifadə etdiyimiz fikirləri şəxsiyyət fəlsəfəsində daxili istedadın bəhrəsidir.

Elmi nəzəri fəaliyyətlə praktiki quruculuq missiyasının, fəlsəfi duyumla ictimai siyasi praktikanın bir şəxsin vəhdətində təzahürü hadisədir. Heydər Əliyev Azərbaycan vətəndaşları, onun tərkib hissəsi olan Azərbaycan qadını üçün xüsusi siyasi strategiyası ilə fərqlənən dövlət xadimidir. Onun öz ibarəsi ilə desək: «Heç bir vətəndaş ictimai siyasi həyatə biganə qalmamalıdır».

Tarixi inkişafın mərhələləri göstərir ki, Azərbaycanda qadına da cəmiyyətdə münasibət məsələsi bir qədər «qapalı» mövzu olmuşdur. Belə ki, uzun bir zaman ərzində «qadın məsələsi» də açıq bir problem kimi hələ XIX əsrənən Azərbaycanın "zayıflı" maarif-pərvərələrini düşündürmüştür. Hətta 1919-cu ildə, birinci müstəqillik dövründə, qadınlara verilən bərabərhüquqluluq da Azərbaycan qadınına cəmiyyətdə yüksək yer təmin edə bilmədi.

Qeyd edək ki, Sovet dövründə hakim bir partiyalılıq sistemi formaca bərabərhüquqluluğu təmin etək də, məzmunca «vətən xaini», «xalq düşməninin» anası, bacısı, qadını və ya özü şəxsən bu kimi adlarla damgalanan, repressiya olunan, saysız-hesabsız hüquq pozulan qadın dünənki tarixin aqrılı şəhifələridir.

Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra Azərbaycan qadını da cəmiyyətin əsas aparıcı bir qüvvəsi kimi ictitəmə-siyasi həyatda faal yer tutmağa başladı. Bu fəallığın ilkin təkan vericisi Heydər Əliyev şəxsiyyətinə xas olan xarizma, onun «polad» kimi əyilməz liderlik xüsusiyyəti, zərif cins adlanan qadının əsil insan-vətəndaş olaraq cəmiyyətə yararlı qüvvə kimi adaptasiyasına dəstək verməsi oldu.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyətə gələməsi ilə, 1994-cü ildən respublikada həm siyasi, həm ictimai, həm də iqtisadi istiqamətlərdə əldə edilən sabitlik, Qarabağ münaqışının müvəqqəti olaraq atəşkəslə nizamlanması da ölkə qadınlarının sosial statusunda dəyişikliklər yaradı. Bu ərəfədə dünya ictimaiyyəti Qadınların IV Ümumdünya Pekin Konfransına hazırlaşırı. Ümumdünya qadın hərəkatında baş verən proseslər Azərbaycanda da qadınların fəaliyyətiндə yeni canlanma yaratdır. Məhz ilk dəfə olaraq da «gender» bir strateji vəzifə kimi Pekin Konfransının müddəələrində öz əksini tapdı.

Fenomen siyasətçi Heydər Əliyevin respublikanın yenidən qurulması sahəsində apardığı işlər, sosial, siyasi və iqtisadi əzəməti ilə getdiyəcə vətəndaşların, o cümlədən kişi və qadınların da ölkə həyatında iştirak etməsinə maraq oyadırdı. Heydər Əliyevin banisi və yaradıcısı olduğu 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasının «Bərabərlik hüququ» adlanan 25-ci maddəsi cinslərin cəmiyyətdə bərabərhüquqluğunu tənzimləyən əsas sənəddir.

Heydər Əliyev Siyasi İstututu ölkənin Ali Qanunu olan Konstitusiyada təsbit olunan hüquqları ardıcıl fərman və sərəncamları ilə gender siyasetinin tətbiqində zəruri əhəmiyyət kəsb etdi. Biz Azərbaycanda gender siyasetindən bəhs edərkən problemin bir neçə mərhələdə inkişaf xəttini açıqlamağı zəruri hesab edirik:

- H.Əliyevin ikinci dəfə hakimiyətə gəlişi ilə gender mədəniyyətinin bir yeni dünyagörüşü kimi təşəkkülünə rəvac verilməsi;
- 1994-cü il H.Əliyevin fərmanı ilə Pekin Konfransında iştirak üçün Milli Hazırlıq Komitəsinin yaradılması;

- 1995-ci il iyunun 30-da Milli Məclisdə «Qadınlara qarşı ayrı- seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Konvensiyam(GEDAW) ratifikasiyası;
- Azərbaycan qadınlarının IV Ümumdünya Pekin Konfransında iştirakı;
- Pekin Fəaliyyət Platformasından irəli gələn tələblərin respublikada öyrənilməsi;
- Qadın təşkilatlarının formallaşması;
- İnsanlarla ticarət və üçüncü şəxslər tərəfindən fahışəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikası qanunu – 31 may 1996-ci il;
- BİT İP-nin «Gender inkişafda» Layihəsinin (1997-2000) Azərbaycanda həyata keçirilməsi;
- Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı;
- «Gənc ailə programını haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 fevral 1999-cu il tarixli Fərmanı;
- Dövlət Gənclər Siyasetinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 iyul 1999-cu il tarixli Fərmanı;
- 2000-ci il 6 mart tarixli «Dövlət Qadın Siyasetinin həyata keçirilməsi haqqında» Respublika Prezidentinin Fərmanı;
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2006-ci il tarixli, «Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin» yaranması haqqında Fərmanı Heydər Əliyev gender siyasetinin daha da möhkəmləndirilməsidir;
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı tənzimləmə məsələləri haqqında Respublika Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanı.
- Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında Dövlət Programının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2000-ci il tarixli Fərmanı;
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-ci il 10 oktyabr tarixli «Gender bərabərliyi» qanunu gender siyasetinin kulminasiyasıdır;
- Mehriban Əliyeva – ölkənin birinci xanımı və millət vəkili. Yeniləşən Azərbaycanın yeni Siyasi Lider Qadın Rəhbəridir;

Bütün yuxarıda qeyd olunan məntiqi silsilə ilə verilmiş, gender strategiyasını tənzimləyən, fərman və sərvətcəmlər Böyük Heydər Əliyev döhəsinin ailəyə, qadına və uşaqa olan milli inkişaf siyasetinin bariz göstəricisidir. Adları sadalanan qanunlar H.Əliyev siyasetinin layiqli variisi Respublika Prezidenti İlham Əliyev tərəfindən bu gün də strateji məqsəd kimi həyata keçirilir. Diqqət yetirənlərimizi İlham Əliyevin fikirləri ilə əsaslaşdırıq: «Azərbaycan yeni müstəqil ölkədir. Qadınlar eyni zamanda çox fəaldır. Bu amil ölkəmizin normal demokratik inkişafının təzahüründür.»

1993-cü ildən ölkədə başlayan milli inkişaf istiqaməti çərçivəsində gender siyaseti də hazırlı dövrədə öz institutlaşma mərhələsini keçir. Belə ki, ilkin dövrə:

- Genderin qanunvericilik bazası hüquqi əsasda tənzimləndi;
- Rəsmi dövlət strukturu fəaliyyətə başladı;
- Təhlükə və təşviqat işinə rəvac verildi;
- Müxtəlif profilli, bu sahə ilə bağlı QHT-lər təsis edildi;
- Tədrisdə problemlər aid dərsliklər, metodik vəsaitlər hazırlanırdı;
- Təlimdə gender mədəniyyəti prioritet məsələyə çevrilməyə başlandı;
- KİV-də gender münasibətləri də aparıcı məsələlərdən biri oldu;
- Elmi tədqiqat, araşdırma mərkəzləri yaradıldı;
- Problemlə bağlı kitablar, bukletlər və məcmuələr nəşr olundu.

Beləliklə, uzaqgörən siyasetçi Heydər Əliyev döhəsinin gender strategiyası sahəsində atıldığı addımlar Prezident İlham Əliyev tərəfindən davam etdirilərək «Gender bərabərliyi haqqında» Qanunun imzalanması ilə regionda bənzəri olmayan Gender İnstitutlaşmasını kulminasiya nöqtəsinə çatdırıldı. Bu isə uzun illər Qərb dünyasında Azərbaycan qadınını, ailəsinə olan ikili yanaşmasını da dəyişdirməyə səbəb oldu.

XX əsrin son onilliyi də daxil olmaqla XXI əsrən respublikada vüsət alan Gender institutlaşması başladı. Bu yeni istiqamətli dünyagörüşünün vacibliyinə də Azərbaycanın tutduğu mövqə, qəbul olunan hüquqi normativ aktlar Qərb dünyasına də yeni Azərbaycanı tanıtdırdı. Dünyanın yeni inkişaf modelində Heydər Əliyev Milli inkişaf siyaseti isə «zorakılıq-təcavüz fəlsəfəsi» nəzəriyyəsi ilə deyil, «sülh mədəniyyəti-gender mədəniyyəti» konsepsiyası ilə Avropana integrasiyani dəstəklədiyini göstərdi. Yeni demokratik təsisişlər, hüquqi dövlət, vətəndaş cəmiyyətinin formallaşması fonunda gender dünyagörüşünün zəruri əhəmiyyəti sosiumda maarifləndirmə, məlumatlaşdırma, təhsildə genderin tədrisi, elmdə tədqiqatlarla səciyyələnir.

Nəzərə yetirik ki, Pekin Fəaliyyət Platformasının 12 strategiyası («Qadınlar və yoxsulluq», «Təhsil və qadınların peşə hazırlığı», «Qadın və səhiyyə», «Qadınlara qarşı zorakılıq», «Qadınlar və hərbi münaqişələr», «Qadınlar və iqtisadiyyat», «Qadınların insan hüquqları», «Qadınların qanunvericilik orqanlarının işində və qərar qəbul edilməsi prosesində iştirakı», «Qadınların vəziyyətinin yaxşılaşdırılmasının idarə mexanizmləri», «Qadınlar və KİV», «Qadınlar və ətraf mühit», «Qız uşaqları») və orada əks olunan müdədəalar Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə, o cümlədən hazırda da davam edən dövlət siyasatında diqqət mərkəzində duran prioritet məsələlər olmuşdur. Ulu Öndərin Azərbaycanda dövlət quruculuğu və hakimiyyət məsələlərində həyatə keçirdiyi regionda analoqu olmayan qadın siyaseti, ailənin mühafizəsi, uşaq hüquqlarının qorunması Dünya Gender İnstitutları üçün də bir məktəbdır.

Bu gün yeniləşən dünyaya integrasiya edən yeni Azərbaycanda, tam əminliklə göstərə bilərik ki, Heydər Əliyev dövlət quruculuğu siyasetinin uğurlarından biri də respublikada gender hüquqi bazasının qanunlaşdırılması, gender mədəniyyətinin formalşılması və Genderin institutlaşmasıdır. Bu Böyük Öndər Heydər Əliyevin Gender Siyaseti sahəsində uzaqgörən strategiyasıdır. Bu strategiya issa Respublika Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı-millət vəkili Mehriban Əliyeva tərəfindən hərtərəfli surətdə həyatə keçirilir. Gender dünyagörüşünün respublikada belə formalşılması məhz bu üç şəxsiyyətin, dünya şöhrətli siyasetçilərin adı, fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyev milli inkişaf strategiyasının bir qolu olan gender mədəniyyəti, qadın problemi, ailə siyaseti, uşaq məsələsi onların nəzəri-konseptual aspektləri müasir Azərbaycanın yeniləşən Avropaya integrasiyasının ayrılmaz bir tərkib hissəsidir.

Fikirlərimizi Ulu Öndərin kəlamı ilə başlayıb, onun daha bir iibrətamız deyimi ilə bitirək. Onu da bir daha qeyd edək ki, Böyük Rəhbərin fikir və deyimlərinin hər biri özü gender məshumlu, gender balanslı, gender kontekstindədir. Ümummilli Liderimizin fikrinə: «kişilər qadınları gərək həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşınlar... Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm.»

Bu həmçinin Pekin Fəaliyyət Platformasında göstərildiyi kimi o deməkdir ki, ailədə, işdə və daha geniş milli və beynəlxalq səviyyədə qadın və kişilərin hüquq bərabərliyi, cəmiyyətdə sosial rolları, cavabdehlik prinsiplərinə bərabərhüquqluq kontekstində yanaşılmalıdır. Bərabərlik, inkişaf və

sülhə nail olmaqdə, sosial ədalətin təminatında, insan hüquqları çərçivəsində cinslərərəsi münasibətdə də harmoniya sabit inkişafın əsas şərtlərindəndir. Bu harmoniyada Ulu Öndər Heydər Əliyevin gender siyasetinin bir strategi kimi məhz hər iki cinsə müraciəti, qadın və kişilərin arasındaki tərəf Müqəbillik münasibətlərinin bərabərlik əsasında qurulması taktikasıdır.

HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA QADINLAR HƏRƏKATININ YARADICISIDIR

Məsumə MƏLİKOVA

AMEA-nın müxbir üzvü, h.e.d., professor
Bakı Dövlət Universitetinin kafedra müdürü
Bakı / AZƏRBAYCAN

Respublikada ictimai həyatın kökündən yeniləşməsi, dövlət-hüquqi qu-ruculuğun təşəkkülü və hüquqi dövlətin intensiv surətdə qurulması yeni qanunvericiliyin formalşılması şəraitində mürəkkəb problemləri üzə çıxarıb ki, bu problemlərin həlli müdrikliyə, analitik təfəkkürə, darin siyasetə malik olan, cəmiyyətin gələcək inkişaf yollarını elmi səviyyədə proqnozlaşdırın və istiqamətləndirən lider tələb edirdi.

Ümummilli lider, dünya tarixində böyük bir şəxsiyyət kimi tanınan, öz xalqının arzuları və ümidi ilə, Azərbaycana möhəbbətlə, inməstəqil Azərbaycanın çıxışlanmasına inamlı yaşayan Heydər Əliyevin obrazı qarşımızda məhz belə canlanır. Azərbaycanın dahi şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyev öz həyatını, tanrıdan ona bəxş olunan tükənməz enerjisini sağlamlığı, istirahəti ilə hesablaşmadan hüdudlsuz olaraq xalqına, dövlətinə sərf edirdi. Ölkənin rıfahı namıno işləmək elə onun istirahəti idi. O, hatta öz ailəsi, sevimli nəvələrinin əhatəsində olduğu zamanda da, durmadan işləyirdi.

Bütün düşüncə və əməllərinin xalqın, ölkənin rıfahına həsr edən Heydər Əliyevin dahi, nəhəng şəxsiyyəti dünyadan bir çox ölkələrinin tarixə bir yaradıcı kimi, tarixin müəllifləri kimi daxil olmuş parlaq şəxsiyyətlərinin, dövlət xadimlərinin şəxsiyyəti ilə həməhənglik təşkil edir. Təbiətin özü H.Əliyeva liderlik keyfiyyətləri bəxş etmişdir, ona vətəninə, xalqına xidmət etmək üçün müdriklik, böyük enerji, dühlələq, rəhbərlik istədədi vermişdi. Azərbaycanın bugünkü nüailiyətləri ümummilli liderin yorulmaz, hüdudlsuz fəaliyyətinin nəticəsidir. İctimai həyatın elə bir sferasını tapmaq çətindir ki, onun daimi qayğısının bəhrəsini orada görmək olmasın.

Dövlət siyasetinin strateji istiqamətlərindən biri də Heydər Əliyevin diqqət mərkəzində olan qadın hərəkatının Azərbaycanda inkişafıdır. Öndərimizin müdrikliyi, onun siyasi təcrübəsi sayəsində ölkəmizdə qadın hərəkatı dövlət siyasetinə əvvərilmüşdür. Bu sahədə işlənib hazırlanmış konseptual

müddəaların xüsusiyyəti ondan ibarətdir ki, onlar konstruktiv əhəmiyyət daşıyırırdı.

Bələ ki, hələ 1969 – 1982-ci illərdə ümummilli liderin Azərbaycanda rəhbərlik etdiyi dövrda ölkədə qadın hərəkatı canlanmış, qadınların dövlət məsələlərinin həllində bilavasitə iştirak etməsi məsələsi dövlət səviyyəsində qoyulmuşdur. Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyəti xeyli genişlənmiş və respublikada 40-dan artıq qadın təşkilatının fəaliyyətinə rəvac verilmişdir. 1995-ci ilin iyununda Pekinda keçirilən IV Ümumdünya Qadınlar Konfransında Azərbaycan qadınlarının nümayəndələrinin iştirakı əlamətdar hadisə oldu. Konfransın keçirilməsinə dair bütün tədbirlərdə Heydər Əliyevin özü rəhbərlik və iştirak edirdi. Bu konfransın qərarları respublikada qadın hərəkatının ümumi fəaliyyət platformasının formalşamasında əhəmiyyətli rola malik oldu. 1998-ci ilin sentyabrında ümummilli lideriminin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası qadınlarının qurultayı keçirilmiş və bu qurultayda qadınların hərəkatına dair taleyətli problemlər aşkarlanaraq, onların aradan qaldırılması, həlli yolları müəyyən olunmuşdu.

Respublikada qadın hərəkatının inkişafı və yüksəlişi, Azərbaycan qadının həm respublika daxilində, həm də beynəlxalq aləmdə qadın ictimai birliliklərinə daxil olmasının vacibliyi nəzərə alınaraq, 1998-ci ildə «Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamının, həmin ilin yanvarında «Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında», 2000-ci il martın 6-da «Azərbaycan Respublikasında Dövlət qadın siyasetinin həyata keçirilməsi haqqında» Prezident Sərmanlarının qəbul edilməsi ölkəmizdə qadın hərəkatının inkişafına, onun ölkə daxilində və sərhədlərimizdən kənarda fəallaşmasına tökan vermiş oldu. Bütün bunlar onu göstərir ki, respublikamızda qadın hərəkatının bünövrəsi, bù sahədə dövlət strategiyasının əsası məhz ümummilli liderimiz tərəfindən qoyulmuşdur.

Azərbaycanın BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» 30 iyun 1995-ci il tarixli Konvensiyasına qoşulması, 2000-ci ildə «Azərbaycan Respublikasının Qadın problemləri üzrə Milli fəaliyyət planı»nın hazırlanması, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında və bilavasitə iştirakı ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası və onun əsasında qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar qadın hərəkatı haqqında dövlət siyasetinin uğurla həyata keçirilməsinə şəhadət verir.

Məhz elə bu siyasetin nəticəsidir ki, bu gün Azərbaycan qadınları yeni Azərbaycanın dövlətçiliyinin yüksəlişi və möhkəmləndirilməsində layiqli yer tutur, beynəlxalq məqyasda şöhrət qazanırlar.

Bu gün Azərbaycanda qadın hərəkatının yüksəlişi, qadınlarla bağlı dövlət siyaseti ulu öndərimizin varisi möhtəşəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyeva qadın problemlərinin həlli, qadınların siyasi fəallığının artırılması işində, öz xalqına hüdudsuz sədaqəti ilə, ölkəmizin çıxəklənməsi namına yorulmaz fəaliyyəti ilə öz üzərinə dünyaya məqyasında böyük və şərəflə bir missiya götürmiş və bu missiyani ləyaqətlə həyata keçirir.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN QADINI

Sevil ZEYNALOVA

Gender Problemləri İnstitutunun direktoru,

"Koalisiya-1325"-in üzvü

Bakı / AZƏRBAYCAN

Bu gün Azərbaycan qadını cəmiyyətin bərabərhüquqlu bir üzvüdür, öz hüquqlarını qorumağa hazırlıdır, problemlərini həll etməyə geniş imkanları vardır. İndi dünyanın hər yerində qadınların bərabərlik, tərəqqi, sülh uğrunda mübarizə hərəkəti geniş vüsət almışdır. Ötən illərin sonlarında isə Azərbaycanda elə bir münbit şərait yarandı ki, qadınlarımız öz potensiallarını üzə çıxara bildilər.

Azərbaycanda dövlət quruculuğu məsələsində Heydər Əliyev zəkası, təcrübəsi öz bəhrəsini verməyə başladı. Mövcud olan problemlərin həllinə dövlət qayğısı hiss olundu. O cümlədən də qadın problemlərinə dövlət səviyyəsində diqqət yetirildi. Bu, respublikada qadın hərəkatına yeni həvəs, yeniy ruh yüksəlişi gətirdi.

Demokratik ab-havamın yaranması yeni-yeni qadın cəmiyyətlərinin, birləşmələrinin meydana çıxmamasına səbəb oldu. Bunun üçün dövlət də onlara zəmin yaratdı.

Pekin konfransı ərefəsində bu böyük qadın forumuna respublikada dövlət səviyyəsində ciddi hazırlıq görüldü. Ulu Öndər Heydər Əliyev Pekində keçiriləcək IV Ümumdünya Qadınlar Konfransına hazırlıq işini yüksək səviyyədə aparmaq üçün Azərbaycan Qadınlarının Milli Komitəsinin yaradılması haqqında fərman verdi. Pekin konfransına hazırlıq dövründə Azərbaycan qadınlarının həyata keçirdikləri mədəni-kültəvi tədbirlərdə Ümummilli Liderimiz Heydər Əliyev iştirak edirdi ki, bu da dövlətin və hökumətin qadın problemlərinə necə həssaslıqla yanaşdığını, diqqət və qayğısına əyani sübutdur.

Qadın problemlərinin kompleks həlli məqsədlərini, xüsusü "Nayrobi strateyi" və "Pekin Bəyannaməsi"-nin əsas prinsiplərini, eləcə də milli və regional xüsusiyyətləri nəzərə alan Milli Konsepsiya və buna uyğun müxtəlif proqramlar hazırlanırdı.

BMT-nin Baş Assambleyesi 1975-1985-ci illəri qadın hüquqlarının 10 illiyi elan etdi. 1979-cu ildə Qadılara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Olunmasına dair konvensiya imzalandı. İlk dəfə olaraq qadınların

kişilərlə bərabər siyasi sahədə, qərarların qəbul edilməsində, ictimai həyatda iştirakının dövlət tərəfindən təmin olunması məsuliyyəti beynəlxalq sənəddə təsdiqlənmişdi.

Bütün bunlar, qadın problemlərini dövlət səviyyəsində qurmağın zəruriyini bir daha təsdiq etdi. Ulu Öndərimiz Heydər Əliyev Respublikada dövlətçiliyin möhkəmənəsində, iqtisadi, ictimai-siyasi həyatda qadınların fəallığının artırılmasını nəzərə alıb 1998-ci ilin yanvarın 14-də "Azərbaycan qadınlarının roluñun artırılmasına dair tədbirlər haqqında" sərəncam və "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi" yaradılması haqqında fərman verdi.

Bu Fərman Azərbaycan qadınlarının ürəyindən oldu. Çünkü qadın problemlərinin – qadın hüquqlarının qorunması, sosial, ictimai-siyasi həyatda onların üzləşdikləri çətinliklərin aradan götürülməsi işlərində qadınlar bu komitəyə böyük ümidi baxırıllar.

Sonradan 2000-ci ilin martında ictimai-siyasi və iqtisadi həyatımızda qadınların roluñun artırılmasına dair "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" xüsusi fərman işiq üzü gördü. Bununla əlaqədar ölkədə bir sira toxırəsalınmaz addımlar atıldı. Bu Fərman gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsasını qoydu. Fərman kişilərlə yanaşı qadınların da Respublikanın bütün dövlət strukturlarında bərabər səviyyədə təmsil olunması, həmcinin qanunvericiliyin gender eksperitazının keçirilməsini nəzərdə tuturdu.

Respublikada qadın siyasetinin müasir tələblərə əsasən formalasmasında, gender siyasetinin həyata keçirilməsində, beynəlxalq aləmdə Azərbaycan qadının ona məxsus olan imicinin yaranmasında, Azərbaycandakı gender demokratik islahatların gedisi haqqında Ümummilli Liderimizin qadın siyasetinə dair fərمانlarının dünya ictimayıtına, Azərbaycanın haqq sözünün, doğma yurdlarından didərgin düşmüş minlərlə qadın və uşağın insan hüquqlarının pozulması haqqında məlumatların beynəlxalq təşkilatlara çatdırılmasında QHT-nin da xidməti olmuşdur.

Bu gün bizim üçün ən vacib, ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, qadınlarda əlaqədar dövlət siyaseti elə bir səviyyədə qurulmalıdır ki, bu təkərə bərabər hüquqlar siyaseti olmasın. Sözdə bərabərlik, hələ heç də tam bərabərlik demək deyil. Bu baxımdan bizim üçün ən qənaətbəxş siyaset bərabər imkanlar siyaseti olmalıdır, yəni dövlət səviyyəsində qadınlar üçün elə bir imtiyazlar və xüsusi proqramlar sistemi qurulmalıdır ki, bəyan edilən bərabər hüquqlar real bərabər imkanların gerçəkləşməsinə xidmət etsin. Bu

çox çətin və uzunmüddətli prosesdir. Əslində bu prosesdə qadın cəmiyyətləri, tədris müəssisələri, bir çox ictimai təşkilatlar əl-ələ verib qadınlara xidmət etməli, onları dəstəkləməlidir.

Qəbul olunan qanunlar məhz bu keçidin sürətləndirilməsinə xidmət edir. Bu baxımdan XX əsrə əldə olunmuş nailiyyətlərə varislik prinsipi baxımdan yanaşılması və galəcəkdə inkişaf istiqamətlərinin müsəyyənləşdirilməsi deməkdir. Qəbul olunmuş Azərbaycan Respublikasının qanunları ilə yanaşı globallaşmaqdə olan dünyaya integrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün nailiyyətlərdən bəhrələnir.

Ösas məsələ milli bərabərlik mexanizmini yaratmaqla qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi sahəsində maneoləri aradan qaldırmaq yolları tapmaqla Azərbaycan Respublikasında demokratikləşdirmə prosesinə kömək etməkdir.

Qadın hüquqları sahəsində respublikada çox iş görürümüşdür. Əgər ötən əsrin əvəllərini yada salsaq, görör ki, qadın azadlığı uğrunda aparılan mübariza öz bəhrəsini vermişdir. Qadın azadlığı və hüquqları üzrə qəbul edilmiş hüquqi aktlar, rəsmi dövlət sənədələri bu sahədə böyük tərəqqiye səbəb olmuşdur.

Azərbaycan qadınlarının bu tərəqqisi işində dövlət qayğısı və tədbirləri ilə yanaşı ictimai təşkilatların da böyük rol olsmuşdur.

Bu göstəricilər, əlbəttə, qənaətbəxş hesab oluna bilməz. İldən-ilə qadınların ictimai-siyasi və dövlətin idarəedici orqanlarına cəlb olunması müşahidə edilsə də, bu sahədə hələ çox iş görmək lazımdır. Hakimiyət strukturlarında qadınların sülh təşəbbüslerinə və münaqışlı vəziyyətlərin həlli üçün danışq proseslərinə cəlb olunması, seçkilərdə qadınların fəallığının artırılması məsələlərinə diqqətin yönəldilməsi gərəkdir.

Qadınların irəli çəkilməsi məsələsi həmişə Ulu Öndərimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.

Arzu edərdik ki, respublikamızın idarə və müəssisələrinin rəhbərləri bu işdə öz səylərini daha da artırıb ictimai-siyasi həyatda fəallığı, bilik və təcrübəsi ilə tanınmış qadınlarmızı ehtiyat etmədən vəzifələrə irəli çəksinlər.

Ümummilli Liderimiz Heydər Əliyev əbədiyyətə qovuşdu. Ancaq onun arzuları, əməlləri yaşayır. Biz hamımız onun qoymuş olduğu yolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında birlikdə davam etdirməliyik. Böyük, unudulmaz Heydər Əliyevin Azərbaycan qadınlarına müraciətləri, təbrikleri, ürək sözləri həmişə qəlbimizi isidəcək, bizi Vətənimiz naminə dəha çox əzmlə və həvəslə çalışmağa ruhlandıracaqdır.

К ВОПРОСУ О СПЕЦИФИКЕ ЖЕНСКОГО ТВОРЧЕСТВА

Диляра ВАГАБОВА

кандидат искусствоведения

Баку / АЗЕРБАЙДЖАН

За последнее столетие женщины значительно изменили свою роль в жизни общества. Традиционно, по сложившемуся стереотипу, не стремившиеся ранее к крутым переменам, так сказать – поворотам судьбы, начиная с последней четверти 20 века они активно включаются в политическую и экономическую жизнь своих стран, занимают руководящие посты в органах власти, советах директоров, правлениях крупных корпораций, и даже становятся президентами больших и малых компаний. Иными словами, женщины конца 20 века оказываются на передовой во внутренней и внешней политике.

Возможно, именно такая активизация женского участия в жизни общества стала импульсом к развитию гендерологии – науки о гендере, то есть – взаимоотношении полов.

Определенно: в разных странах, в разных частях Света эта проблема стоит и решается по-разному, и, в зависимости от традиций той или иной национальной культуры, те или иные явления воспринимаются как норма или напротив - как из ряда вон выходящие и требующие принципиального искоренения.

Около 10 лет гендерная проблематика разрабатывается и в Азербайджане – стране, в которой, на первый взгляд, традиционно женщина отводится совершенно определенная, соответствующая патриархальному типу семьи, роль. Но не все так просто. Даже поверхностные наблюдения за практикой последних 20 лет показывают, насколько активными, энергетически сильными и креативными могут быть азербайджанские женщины. Не будем касаться политики, хотя и здесь можно найти достаточно примеров полной эманципации представителей «слабого пола» (взять, хотя бы, огромное число женских общественных организаций). Остановимся на процессах, имевших место в художественной (а конкретней – в области изобразительного искусства) жизни нашей страны.

Женщины-художники в Азербайджане были всегда. Даже не углубляясь в далекое прошлое, достаточно вспомнить имена таких прекрасных скульпторов, как Минавер Рзаева и Эльмира Гусейнова, не говоря о женщинах-живописцах Ваджии Самедовой, Халиде Сафаровой, Саре Манафовой. Конечно, не стоит преувеличивать роль и значение «женского сектора» в путях развития азербайджанского искусства. Сама статистика, демонстрирующая несомненное и весьма значительное превосходство художников-мужчин, вносит свои корректизы.

Но несомненно и то, что за последние 20 лет в азербайджанском искусстве (и прежде всего – живописи) процентное соотношение полов динамично устремляется навстречу друг другу. Сегодня это происходит в основном за счет молодого поколения, все больше предпочитающего формы концептуального искусства традиционным, академическим видам творчества.

Можно сколько угодно говорить о том, что Азербайджан – страна крепких семейных традиций, в контексте которых женщина – прежде всего мать, жена, хранительница семейного очага, продолжательница рода, и прочее. Но именно художниками-женщинами в настоящий период были инициированы крупнейшие национальные международные проекты концептуального искусства – Ленд-Арт и ряд симпозиумов (творческая группа «Лабиринт», куратор проектов Сабина Шихлинская), Международный симпозиум в Шеки (куратор Инна Костина) и Биеннале Современного Искусства «Алюминий» (куратор – искусство-вид Леイラ Ахундзаде).

Между тем, за последние 10 лет вышел целый ряд научных работ, посвященных проблеме феминизма (или – гендерной проблеме) в Азербайджане. Отметим два фундаментальных труда в этой области. Это книги Л.Д. Мовсумовой «Проблемы женщины в духовной культуре Азербайджана» (Баку, 1996) и З.Кулизаде «Гендер в Азербайджане» (Баку, 2003). Приводя и обобщая колossalный исторический и документальный материал, авторы этих книг создают полную картину так сказать «генофонда» женского движения в Азербайджане.

Так, наличие многочисленных древних наскальных изображений женщины с луком через плечо, наряду с традиционными свидетельствами почтания женщины (в частности, находящаяся в Азыской пещере - древнейшей стоянке человека возраста около 2 млн. лет – статуэтковая женская статуя, вокруг которой было разбросано много

жество разноцветных бус), говорит о том, что женщины, обитавшие на этой земле, были не только хранительницами очага, но и воинами и охотниками.

Как замечает З.Кулизаде, о длительности матриархата на территории Азербайджана и его долгом параллельном сосуществовании с патриархатом «свидетельствует историческая информация о том, что в древности, и в первое тысячелетие нашей эры Азербайджан являлся родиной амазонок – воинственных женщин, радикально решавших проблему собственной власти... Общества амazonок, образы прародительниц которых с луком через плечо изображены на наскальных рисунках Гобустана, существовали уже в эпоху почти повсеместного торжества патриархата. Эти воинственные храбрые женщины, во имя сохранения своей свободы и власти, изгнали мужчин из своего общества и самостоятельно решали все свои проблемы. Залогом их независимости была их сплоченность и решимость в борьбе за свою свободу. Известно из истории, что в случаях необходимости амazonки защищали не только себя; эти благородные воительницы, ум и душевное величие которых воспевались в веках, не раз защищали и своих соседей, с патриархальным строем, когда на них нападали враги». ¹(1)

Автор также приводит немало примеров эмансипированных женщин-азербайджанок, известных истории. Показателен в этом отношении рассказ в «Искендернаме» Низами Гянджеви о царстве царицы Нушабэ, прототипом которого было, несомненно, общество амazonок.

Иными словами, азербайджанским женщинам есть на кого ссылаться в своей повышенной общественной активности.

Но как обстоит дело с феминизмом в Азербайджане, когда речь идет о художественном творчестве?

Первый вопрос, который приходит на ум, насколько вообще правомерно выделять феномен женского творчества? Если обратиться к истории искусства, то мы не обнаружим там каких-либо признаков обсуждения подобной проблемы. Женщины-художники существовали, но они практически не привлекали к себе внимание со стороны историков искусства. Более того, истории не известны какие-либо случаи, чтобы женское творчество сыграло хоть сколько-нибудь решающую роль в общем развитии искусства.

¹ З.Кулизаде. Гендер в Азербайджане. Баку, 2003, с.125

Но очевидно и другое. 20 век дал миру немало художников-женщин, чье творчество стало действительно ярким художественным феноменом. Но существует ли специфика женского творчества? И можно ли угадать в том или ином произведении сугубо женскую природу? Наконец, как мужская половина из числа художников относится к своим коллегам-женщинам? Невозможно исчерпать все вопросы, возникающие в связи с этой проблемой. Ясно одно: жизнь женщины в искусстве, если она работает с нетрадиционно женскими видами творчества (вроде живописи или скульптуры), довольно проблематична, ибо явно или неявно, но женщина сталкивается с неосознанным противостоянием и критикой со стороны своих «собратьев по цеху».

Важно отметить, что в оценке произведения искусства главенствующими являются два фактора: проблема качества и содержание. Первый фактор, практически, не подлежит обсуждению, ибо качество в искусстве - это совокупность необходимых признаков, без которых произведение искусства просто не состоится. Второй критерий может играть существенную роль, и в наибольшей степени это касается живописи. Возможно, именно содержание способно отражать или выявлять природу женского творчества: мысли и образы, сюжеты и способы их трактовки.

Каковы же темы, занимающие умы азербайджанских женщин?

Нами выбраны несколько художников. Это работающие в живописи и концептуальном искусстве Сабина Шихлинская, Инна Костина и Рена Амрахова, а также работающая в области фотографии Рена Эфенди. Каждая из них обладает индивидуальной манерой изложения и создает свой, особый мир образов, тем самым внося нечто особое в общий спектр чувств и отношений.

Единственное связующее качество, одинаково присущее каждому из перечисленных авторов, может быть определено как Любовь. И это понятно. Ведь Любовь составляет суть женской природы, естественную основу человеческих отношений. Любовь, поистине, правит миром, и именно она дает импульс к рождению чего бы то ни было.

Немного работ перечисленных авторов показывают любовь как непосредственную составляющую личной жизни человека. Скорее, тема любви в их работах связана с такими вечными понятиями, как Красота, Материнство, Семья, Одиночество. Действительные же сцены любви (в картинах Сабины Шихлинской и Инны Костиной) трактуются в

крайне обобщенной манере, когда фигуры переплетены и трансформируются в некие пластические формулы, становясь органичной частью живописной фактуры. Любовное напряжение, возбуждение и страсть передаются здесь через сочетания цветов и плотность живописных слоев.

Иногда Любовь предстает как суть отношений между мужчинами и женщинами в форме бесконечного неразрешимого диалога между полами.

Возможно, именно такой, проблематичный характер Любви и является основным неодолимым импульсом к самовыражению и самоанализу, которые являются основной характеристикой произведений называемых женщин-художников. Очень часто эти размышления проступают сквозь призму философского взгляда, и именно такой, философский подход является решающим в понимании того, что составляет суть человеческих отношений. Наиболее интересными в этом плане являются произведения Рены Амраховой. Мысли о человеческих отношениях и нравственных аспектах, представленные в метафорах, отсылающих к античной греческой культуре как символу вечных ценностей, переплетаются здесь с размышлениями о женской природе, со всей ее сложностью и противоречивостью. Женщина сильна и изящна, она бывает мягкосердечной и любящей, но может быть жесткой и капризной, непредсказуемой и монотонной.

Другие черты женского характера представлены в портретах Инны Костиной. Ее женщины красивы, своенравны, они сконцентрированы на себе и несколько эфемерны – такова еще одна версия женского менталитета. Кажется, художница изучает себя, создавая мифологию Женщины через моделирование различных психологических ситуаций. Будучи творческой натурой, она раскрывает свою женскую структуру в своих холстах, появляясь перед зрителем подобно яркой мечте, фантастическому видению или красочному миражу. Как-то Костины попросили прокомментировать, что она думает о Жизни, Искусстве и Любви. Ее ответ был следующим: Искусство – самая искренняя молитва, Жизнь – это время, данное на нее, а Любовь – награда за нее. Таким образом, Искусство, Жизнь и Любовь являются частями единого целого: жизнь в искусстве означает поиск Любви.

Рена Эфенди в своем творчестве полностью сконцентрирована на документальной фотографии. Ее рационализм поражает. Ее почти

мужской взгляд на вещи прямолинеен и беспощаден. Рена точно знает, чего хочет и что ей надо. Подобно хладнокровному стрелку, день за днем она выходит на охоту. Работы Р.Эфенди распределяются по сериям. Некоторые из них безжалостно «быть по нервам». Такие серии, как «Внутренне перемещенные лица», «Махалла», «Одинокие», «Черный город» обнаруживают в их авторе острого и отзывчивого психолога, сумевшего установить контакт с людьми, которым буквально некуда идти. Обычно люди такой категории не допускают к себе кого-либо «оттуда», из «успешного» мира. Рена смогла перешагнуть через эту социальную пропасть. Она завоевала доверие обитателей этих «казенных домов» - будь то лагерь беженцев, или детский дом, или какое-либо еще импровизированное жилье в «нежилом фонде» города.

Несмотря на свой документальный характер, работы Р.Эфенди не создают впечатления случайно запечатленных сцен. Композиции выверены, свет и тень создают дополнительные эффекты. Несомненно: за всеми этими реликвиями стоит кропотливая работа мастера, профессионала, которая и рождает, в конечном счете, качество художественности. Глядя на фотографии Рены Эфенди, не только открываешь для себя мир странных, непохожих на большинство, таких незаметных, но живущих где-то рядом с нами персонажей. Ее работы будят чувство сострадания, боли, и, возможно, именно в этом внутреннем «диалоге» и заключено их главное достоинство.

Рена Эфенди, безусловно, принадлежит к тем, кто неравнодушен к социальным проблемам. Она обвиняет, но при этом – далека от публичности. Молча она выявляет «язвы общества», просто показывая жизнь такой, как она есть. Некоторые из созданных (вернее – воссозданных) ею образов порою внушают ужас своей убогостью. Но мы должны принимать этот странный мир – ведь это и наш мир.

Жизнь есть длинный, длинный путь, в ходе которого мы радуемся, страдаем и мудреем...Кто-то приближается к концу с чувством тяжести в сердце, в то время как другой завершает свой путь с чувством гармонии. Эта гармония с окружающим миром, с людьми и с самим собой и есть залог счастья, чувства полноты бытия.

Размышляя над многими произведениями азербайджанских женщин-художников, невольно приходишь к мысли, что поистине Любовь – к людям, к жизни, к миру, тебя окружающему - это дар Небес, так же,

как и художественный талант и душевный покой. Это божественная гармония, и путь к ней пролегает через доброту и сострадание, чувство красоты и достоинства, нравственность и мужество. Именно к этому должен стремиться каждый. Именно эти качества составляют ту систему координат, в которой работают представленные здесь женщины-художники.

Существует неоспоримая связь между работами художника и его индивидуальностью. Именно духовная жизнь составляет основное содержание творчества. Но есть темы, которые не перескажешь буквально. И одна из таких – вера в Бога. Это скорее похоже на то, как в оригинальных композициях обобщается индивидуальное осмысление различных путей к Богу. Оно может быть представлено как космогоническая схема источника жизни, ее течения и перехода в другие формы (как холсты Рены Амраховой), или в форме мифологических образов, подобно Сиренам, Грифонам и Ангелам (Инна Костина). Наконец, оно может быть представлено традиционными темами, трактованными индивидуально, выявляя личный подход к сюжету. Здесь должны быть упомянуты работы Сабины Шихлинской. «Ангел» здесь похож больше на Создателя, чем на Его слугу. Это сильное атлетическое тело, полное аккумулированной энергии, напоминает Эллинско-Ренессансную концепцию богоподобного Человека, чем подлинную/настоящую христианскую версию. Нравственные аспекты затронуты в двух графических листах, созданных на основе библейских текстов.

AZƏRBAYCAN QADINININ İCTİMAİ-SİYASİ HƏYATDAKİ ROLU

Nərgiz NƏHMƏTOVA

Qafqaz Universiteti,
Politologiya bölməsinin müəllimi
Bakı / AZƏRBAYCAN

Cəmiyyət insana müəyyən yaşdan etibarən bəzi davranış normaları, sosial rol, status və baxış tərzı diktə edir. Bu rol, status və davranış normaları hər bir cəmiyyətin inkişaf səviyyəsinə, mədəniyyətinə, coğrafi şəraitinə və sair amillərə əsasən fərqlilik nümayiş etdirir. Qadınların və kişilərin sosial statusu, mənsub olduğu cəmiyyətə bağlı olaraq hər zaman fərqlənmişdir. Bu status və münasibətlər filosofların və elm xadimlərinin müzakirə obyekti olmuşdur. Xüsusi, son 3 əsrə bu mövzu çox aktuallaşmış, qadınların cəmiyyətdə statusu, bərabər haqlara sahib olması və onların bilik və qabiliyyətlərinin inkişafı əsas mövzulardan birinə çevrilmişdir. Müxtəlif ölkələrin tarixlərinə baxsaq, əksəriyyətdə qadınların azılış və lazımlıca qiymətləndirilməyən varlıqlar olaraq qəbul edildiyini görürük. Türk xalqlarında isə qadına münasibət daha fərqli şəkildə təzahür etmişdir. Əcdadlarımız qadına həm ailə həyatında, həm də ictimai həyatda daha fərqli münasibət göstərmişdir. Xalqımızın şifahi xalq ədəbiyyatı incilərindən olan "Kitabi - Dədə Qorqud" o zamanın əksər millətlərindən fərqli olaraq, qadını üstün səviyyədə qiymətləndirir, onu ailə-məisət münasibətlərində, yeri gəldikdə isə döyüşü olaraq təqdim edir. Nizami kimi dahi şairlerimiz qadının cəmiyyətdəki rolunu və dəyərini fərqli ictimai-siyasi münasibətlərdə vurgulamışdır. Möminə Xatun türbəsi isə hələ XII əsrə ölkəmizdə qadına münasibətin nümunəsidir. Eyni zamanda tariximiz də ığid və sütcaaltı qadın dövlət xadimləri, elm xadimləri, şair və s. nümunələrlə zəngindir. Şahbanu Şirin, Nüşabə, Sara xatun, Heyran Nisa Bayım, Tutu Bika, Dəfspina xatun, Məhəmənnə Sultanxanım kimi qəhrəman və diplomat xanımlar, Məhsəti Gəncəvi, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım kimi maarifparvar qadınlar hər zaman xalqımızı layiqincə təmsil etmişlər.

XIX-XX əsrlərə gəldikdə isə, bu dövr Azərbaycan qadınının cəmiyyətdəki yeri baxımından çox daha maraqlıdır. Şərqdə ilk dəfə Azərbaycanda, 1901-ci ildə qızlar üçün gimnaziya açılmışdır. Bu dövrə Badisəba xanım Köçərli, Hənifə xanım Məlikova, Gövhər xanım Qayıbova, Fatma xanım

Hacinskaya, Xurşud xanım Vəzirova kimi maarifpərvər xanımlar qadın məktəblərində və gimnaziyalarda işləyərək xalqımızın təhsilinə böyük töhfələr vermişdilər. Eyni zamanda bu dövrdə Azərbaycanda xeyriyyəçilik fəaliyyətləri arasında xeyriyyəçi qadın cəmiyyətləri də əhəmiyyətli rol oynamışdır. 1908-ci ildə Bakıda ilk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Xeyriyyə cəmiyyətlərində o zamanın ali təbəqəsinin qadın nümayəndələri iştirak etmişlər. Onların arasında Sonaxanım Tağıyeva-Ərəblinskaya, Hənişə xanım Məlikova, Həmidə xanım Cavanşir Məmmədquluzadə, Sofiya xanım Şaxtaxtinskaya, Nigar xanım Şıxlinskaya, Məsmə xanım Talyinskaya, Səltənət xanım Əhmədova, İsmət xanım Aşurbəyova, Xədicəxanım Əlibəyova və sair xeyriyyəçi qadınlarımız fəaliyyət göstərmişlər¹. Məhz onların səyi ilə Azərbaycanda ilk qadın jurnalı "İşq" nəşr olunmağa başlamışdır. Ümumiyyətlə, bu dövrdə Azərbaycanda qadın hərəkatı yaranmış və inkişaf etmişdir. Amma bu qadın hərəkatı siyasi xarakter daşıymır. Hərəkat məarif-pərvər və xeyriyyəçi qadın hərəkatı olaraq təzahür etmişdi, daha çox təhsil, mədəni dəyərlər, ictimai və sosial həyatla, xeyriyyəçiliklə məşğul idi.

Siyasi baxımdan isə qadın haqlarının inkişafı XX əsrə təsadüf edir. Azərbaycan qadınları səsvermə və seçilmə hüququnu taniyan dünya ölkələri arasında söküzincisi², Şərqdə isə birinci yeri tutur³. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 21 iyul 1919-cu ildə qəbul edilmiş "Azərbaycan Respublikasının Təsis iclasına seckilər haqqında" nizamnamədə qadınların səsvermə və seçilmə haqları öz əksini tapmışdır. Azərbaycanda sovet hakimiyəti qurulduğdan sonra qadınların ictimai fəallığını təmin etmək məqsədi ilə "Əli Bayramov adına mərkəzi qadın klubu" kimi onurlarla klub və dərnəklər yaradıldı. Bakıda 1920-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin qadın şöbəsinin birinci müavini Ceyran Bayramova tərəfindən təsis edilən qadın klubu bütün Şərqdə ilk qadın klubu idi. Ümumiyyətlə, SSRİ dövründə qadınların təhsils və ictimai həyataya cəlb olunmasını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirilmişdir. Xüsusilə, Ümummilli Liderimiz Heydər Əliyevin 1969-cu ildə Respublikamızı ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən bu istiqamətdə fəaliyyətlər nozorəçarpacaq dərcədə artmışdır. "Bizim ar böyük amalımız qadınlarımıza azad, xoşbəxt, fəal və nikibin, uşaqlarımıza sağlam, gümrəh, şən və hər cəhətdən təmin olunmuş görməkdən ibarətdir." - deyən Heydər Əliyev qadın

¹ Gender elminə giriş, Qarab Universiteti Gender Araşdırmları Mərkəzi, I cild, Bakı, 2005.

² Müstəqilliyimizin təminatçısı, İrada Hüseynova, Təhsil Nəşriyyatı, Bakı, 2003.

³ Azərbaycan tarixi 1918-1920, Cəmil Həsənli, Azərbaycan Kütüphəsi Dörməyi, Ankara, 1998.

haqları və onların problemlərinin həlli yollarını daima diqqət mərkəzində saxlamışdır. Bu dövrdən etibarən qadınlar bilik və bacarıqlarına əsasən nazir və nazir müavini, universitet rektörleri, rayon partiya komitəsi katibləri kimi digər yüksək vəzifələrə təyin olmuş, əmək və ictimai fəaliyyətlərinə görə müxtəlif orden və medallarla təltif edilmişlər.

1990-ci illərdən etibarən Azərbaycan müstəqil və demokratik inkişaf yolunu seçdi. Demokratik cəmiyyətin əsaslarından biri olan qadın-kİŞİ bərabərliyinin təmin edilməsi üçün uzun və zəhmətli yolda bütün türk dünyasının iftخارı, milli lider Heydər Əliyevin siyaseti ilə Azərbaycan böyük məsəfləri qət etmişdir.

Heydər Əliyev müstəqil dövlətimizin quruculuğunda da ilk günlərdən fəaliyyətini bu istiqamətdə davam etdirdi. İlk öncə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bütün Azərbaycan vətəndaşlarının cinsindən, dinindən, milliyətdən asılı olmayaraq bərabərliyini təminat altına alıdı. Bu qadınların öz siyasi hüquqlarını reallaşdırmaq üçün zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci ildə verdiyi fərmanla əsasən, ölkəmizin BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkililiyin bütün formaların ləğv olunması haqqında" Konvensiyasına qoşulması ilə bu sahədə dövlət siyasetinin prioritet istiqaməti müəyyənləşdirildi. 1998-ci ildə Heydər Əliyevin "Azərbaycanda qadınların rolu artırılmasına dair tədbirlər haqqında" imzaladığı fərman və "Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması" barədəki fərman ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında Azərbaycan qadınının rolunu artırmaq baxımından çox böyük əhəmiyyət kəsb edir. Həmçinin 2000-ci ildə "Azərbaycan Respublikasında Dövlət Qadın siyasetinin həyata keçirilməsi haqqında" fərman dövlət siyasetini müəyyənləşdirən və gələcək nəsillər üçün Heydər Əliyevin qoymuş olduğu əvəzolunmaz sənədlərdən biridir. Bu məqamda qeyd etmək istərdim ki, qadın haqlarını təminat altına alan mühüm konvensiyalar məhz Heydər Əliyevin şəxsi təşəbbüs nöticəsində və onun hakimiyəti dövründə imzalanmışdır. Əlbəttə ki, sənədlər tətbiq olunmasa, heç bir məna kəsb etməz. Bu sahədə, Azərbaycanda, həqiqətən geniş fəaliyyətlər həyata keçirilmişdir, Heydər Əliyevin səmimi qayğısı hər zaman hiss edilmiş və qadınların taleyi müsbət yönəd inkişaf etmişdir. Heydər Əliyevin qadınlara müasir baxışı onun ailə həyatında, həyət yoldaşının timsalında da açıq-əskər təzahür edir. Onun həyat yoldaşı görkəmli offtalmoloq Zərifə xanım Əliyeva görkəmli elm xadimi olmaqla yanaşı qayğıkeş və şəfqatlı ana, eyni zamanda güclü iradəyə sahib özür gün yoldaşı olmuşdur. Milli liderimiz Heydər Əliyev Azərbaycan qadınıni dəyərləndirərkən bu sözləri deyirdi: "Qadınla-

rin adları və xidmətləri bizim tariximizin sahifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrə Azərbaycan qadının keçdiyi yol, əldə etdiyi nailiyətlər, həqiqətən, dünya məqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. Azərbaycan qadını çadranı atmış, sərbəst yaşamaq imkanı əldə etmiş, bütün sahələrdə bərabər hüquqlar qazanmış və özünün daxili potensialından cəmiyyətə, xalqına xidmət etmək üçün istifadə etmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar". Heydər Əliyev məktəbinin layiqli varişi hörməti prezyidentimiz canab İlham Əliyev də bu siyaset böyük uğurla davam etdirir. Prezyidentimizin 10 oktyabr 2006-ci ildə imzaladığı "Gender bərabərliyinin təminatı haqqında qanun" bunun əyani sübutudur. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputati Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyətləri ilə gənclərə örnək təşkil edir.

Dövlətimizin həyata keçirmiş olduğu siyaset nəticəsində Milli Məclisdə qadın millət vəkilləri ümumi Məclis üzvlərinin 11%-ni təşkil edir. Amerika Birleşmiş Ştatlarında isə Kongresin 16%-ni qadın deputatlar (535 deputatdan 87-si qadındır) təşkil edirlər. İki palatanın ayrılıqda göstəriciləri də (Senat üçün 100 deputatdan 16-sı, Nümayəndələr Palatası üçün isə 435 deputatdan 71-i) eyni nisbətdədir.⁴ Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatına cəlb edilməsinin Amerika və Avropa ölkələrinə nisbətan gec başlamasını və Azərbaycan qadınlarının siyasi hüquqları əldə etməkdən daha çox maariflənmə və xeyriyyəçilik məssələlərinə diqqət yetirdiyini nəzərə alsaq, bu göstəricini uğurlu saymaq mümkündür.

Ölkədə təqribən qadınların ümumi sayı nisbəti: inzibati idarəetmə sahəsində 31%, rəhbər nazirliklər və idarələrdə 7%, icraedici hakimiyyət rəhbərləri 10%, məhkəmə sistemində isə 15% şəkildədir. Dövlət qulluğunda çalışsanların isə 18%-ni qadınlar təşkil edir.⁵ Siyasi partiyalarla üzvlük baxımından bir neçə partiyanın üzvlərinin 40%-ni qadınlar təşkil edir. Azərbaycanda yalnız qadınlardan ibarət partiyalar olmasa da, mövcud partiyalar nəzdində "qadın səbəsi" və ya "qadın şurası" kimi bölmələr fəaliyyət göstərir.⁶ Bu qadın üzvlərə siyasi sahədə daha fəal rol oynamaya, siyasi qərarlara münasibət bildirməyə imkan yaradır.

⁴ Women in Elective Office 2008, Center for American Women and Politics, Eagleton Institute of Politics, The State University of New Jersey, 2008

⁵ http://www.gender-az.org/index_az.shtml?id_main=21&id_sub=78

⁶ Gender elmi-nə giriş, Qərbi Universiteti Gender Araşdırmları Mərkəzi, I cild, Bakı, 2005.

Qadınların cəmiyyətdəki real iş vəziyyətindən sonra Azərbaycanın qabaqcıl Universitetlərindən biri olan Qafqaz Universitetində də qadın tələbə-lərimizin fakültələr üzrə nisbətinə nəzər salaq:

Bakalavr pilləsi üzrə qız tələbələrin fakültələrə əsasən nisbəti

Sıra	Fakültələr	Ümumi tələbə sayı	Qız tələbələrin sayı	faizlə
1	Mühəndislik	351	29	8%
2	İqtisadiyyat və idarəetmə	757	138	18%
3	Hüquq	252	66	26%
4	Pedaqoji	840	431	51%
	Cəmi	2200	664	30%

Yuxarıdakı cədvəldən də göründüyü kimi, Qafqaz Universitetində fakültələr arasında pedaqoji fakültədə qızlar təqribi bərabərliyə nail olmuşlar. Həmçinin ümumi qız tələbələrin 65%-i bu fakültədə təhsil alır. Bu göstərici BMT-nin "İntellekt əsri" adlandırdığı XXI əsrə təhsil sahəsində aparıcı qüvvənin zərif cinsin nümayəndələrindən ibarət olacağını söyləməyə əsas verir. Amma mühəndislik, iqtisadiyyat və idarəetmə ilə hüquq fakültələrində qız tələbələrin oğlanlara nisbətən sayı arzuolunan səviyyədə deyildir. Azərbaycan Respublikası rəhbərliyinin 2007-2010-cu illər üçün nəzərdə tutduğ Azərbaycan Respublikasının Aile və Qadın Problemləri üzrə Milli Fəaliyyət Planında təhsilin bütün səviyyələrində qadın və kişilərin bərabərliyinin saxlanması əsas məqsədlərdən biri olaraq göstərilmiş və bu yönə mütəmadi fəaliyyətlər nəzərdə tutulmuşdur. Qadın tələbələrin diqqətinin artırılması istiqamətində dövlət siyasetinə dayaqlı olmaq üçün Qafqaz Universiteti müxtəlif tədbirlər həyata keçirir. Universitedə təhsil alan tələbələrin təhsil imkanlarının genişlənməsi ilə birlikdə sosial həyatda daha yaxından fəaliyyət göstərməsi üçün hər çırşət təmin edilir. Universitetdəki 16 sosial dərnək və 4 özfəaliyyət dərnəklərinin hər birində qız tələbələrin olması ilə yanaşı, yalnız qızlardan ibarət 2 dərnək də mövcuddur. Bu da qız tələbələrin həmrəylik göstərərək maraqlı layihələr, mərasimlər təşkil etməsinə imkan yaradır. Məsələn, XIX osr maarifpərvər və xeyriyyəçi qadınların davamçısı olan tələbələrimiz hər il hazırlamış olduqları gözəl əl işləri məhsullarından gələn gəlirləri 8 Mart Beynəlxalq Qadınlar günü ərafəsində imkansız və ehtiyac içində olan ailələrə və uşaq evlərinə təqdim edirlər. Təhsil sahəsində də qız tələbələr özlərini təsdiq edirlər. Bölmə birincisi olan tələbələrin 48 %-ni məhz qız tələbələr təşkil edir. Eyni zamanda Prezident

təqədürü və 600 baldan yuxarı bal toplayan qız tələbələr də təhsillərini uğurla davam etdirirlər.

Qadınların siyasi həyatda fəallığının artırılması sahəsində 2007-2010-cu illər üçün Milli Fəaliyyət Planında yerli, milli və beynəlxalq səviyyələrdə qadınların qarşılama qəbul etmə mərhələsində iştirakının artırılması məqsədi ilə tədbirlər nəzərdə tutulmuşdur⁷: Qadın hüquqlarına aid qəbul edilmiş bütün sənədlər, Azərbaycan Respublikasının Prezidentinin fərmanı və sərəncamları üzrə əhalinin geniş təbəqələrinin məlumatlandırılması; Peşəkar qadınların səmərəli idarəetmə programlarında iştirakının dəstəklənməsi; Qadınların kişiylərlə bərabər şərtlərlə beynəlxalq səviyyəli görüşlərdə və beynəlxalq təşkilatlarla aparılan işlərdə təmsil olunmasının təmin edilməsi; Dövlət strukturlarında, yerli icra hakimiyəti orqanlarında gender siyasetinə uyğun qadın problemləri ilə məşğul olan şəxslər, yerli bolədiyyə üzvləri üçün genderləşəninqədər təlim kurslarının keçirilməsi və s.

Dövlətin bu sahədə göstərmiş olduğu fəaliyyətləri müdafiə etmək və dayaq olmaq üçün mövcud qadın birləşmənin də üzərinə müəyyən vəzifələr düşür. Cəmiyyətimizin qadın üzvlərinin siyasetdə iştirakını təmin etmək üçün müxtəlif tədbirlər və maarifləndirmə işləri həyata keçirilə bilər. Məsələn, Amerika Birleşmiş Ştatlarında GOTV⁸ ("get out the vote") "səs vermək üçün çıx" adlı seçki kampaniyası həyata keçirilir. Bu kampaniya Qadın Seçicilər Cəmiyyəti kimi bitərəf birliklər tərəfindən keçirilir. Bunların məqsədi qadın seçiciləri səsvermə prosesində iştiraka təşviq etmək və qadınları bu istiqamətdə maarifləndirməkdir.

Nəticə olaraq, qadınların siyasi iştirakının artırılmasında məqsəd onların daha yaxşı idarəedici olduqlarını iddia etmək deyil. Eyni şərait və eyni imkanlara sahib olsalar da, qadınların və kişiylərin baxış tarzi fərqli olur. Qadınların idarəetmədə fəal rol oynaması daha forqlı baxış tarzi və problemlərə fərqli həll yolları tapmağa imkan verəcəkdir. Bu səbəbdən, ölkəmizdə qadınların ictimai və siyasi həyatda fəal iştirakı dövlət tərəfindən daima təşviq edilir.

Azərbaycan qadını ziyalılarının, dövlət xadimlərinin, siyasetçilərin, təhsil, elm, mədəniyyət işçilərinin, həkimlərin arasında öz uğurlu yolumu tutmuşdur və bu yolu cəsarətlə davam etməkdədir. Amma bütün bunlarla birlikdə

qadınlarımız analıq və tərbiyəçilik vəzifələrini də ön planda tutaraq bu məsuliyyətin öhdəsində müvəffəqiyətlə gəlirlər. Qadınlarımızın gələcək nailiyyətləri üçün cəmiyyətimizin hər bir üzvü öz vəzifəsini icra etməli, dövlətimizin bu sahədəki siyasetini ardıcıl şəkildə müdafiə etməli və inkişaf etdirməlidir.

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi 1918-1920, Cəmil Həsənli, Azərbaycan Kütür Dərnəyi, Ankara, 1998
2. Azərbaycan Respublikasının Ailə və Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (MFP) 2007-2010-cu illər
3. Gender elmına giriş, Qərb Universiteti Gender Araşdırımları Mərkəzi, I cild, Bakı, 2005
4. http://www.gender-az.org/index_az.shtml?id_main=21&id_sub=78
5. Müstəqilliyimizin təminatçı, İradə Hüseynova, Təhsil Naşriyyatı, Bakı, 2003
6. The American Political Process, Alan Grant, Dartmouth Publishing Aderholt, 1994
7. Women in Elective Office 2008, Center for American Women and Politics, Eagleton Institute of Politics, The State University of New Jersey, 2008

⁷ Azərbaycan Respublikasının Ailə və Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (MFP) 2007-2010-cu illər

⁸ The American Political Process, Alan Grant, Dartmouth Publishing Aderholt, 1994

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏT QADIN SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

Aysel ZEYNALOVA

Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi,
Baş məsləhətçi - kollegiya katibi
Bakı / AZƏRBAYCAN

Azərbaycanın minillik tarixinin bütün dövrlərində qadın məsəlesi cəmiyyəti daima düşündürmüştür. Milli iftixarımız olan qadınların sayı tükənməzdür. Onlar siyaset, diplomatiya, ədəbiyyat və incəsənət, iqtisadiyyat – bir sözlə həyatın bütün sahələrində öz sözlərini demişlər. Bakının görkəmli yerlərindən birində ucaldılan «Azad qadın» heykali öz məğrur görkəmi ilə keçmişlər vidalaşaraq galəcəyə inamlı baxır. Bu inamı isə bিদ্বা 85 illiyini qeyd etdiyimiz ulu öndərimiz Heydər Əliyevin 40 ilə yaxın bir müddət ərzində apardığı qadın siyaseti formalasdırılmışdır. Onun bu sahədəki fəaliyyətini şərti olaraq 2 dövrə ayırmış olar. I dövr onun Sovetlər döñəmi, II dövr isə hakimiyətə zəfərli qayıdanın sonra müstəqil Azərbaycana rəhbərlik etdiyi bir zaman kasiyidir. Qəribəsi budur ki, hətta totalitar rejimin sixışdırıcı məngənəsində Heydər Əliyev dühəsi öz sözünü deməyi bacarmışdı. Aile, qadın və uşaq problemləri ilə bağlı onun apardığı siyaset bütün Sovetlər məkanında ona şöhrət gətirmiş, milyonlarla qadınların sevimlisinə çevirmişdi. Azərbaycan qadınlarının ictimai, siyasi fəaliyyətə geniş surətdə cəlb edilməsi məhz bu dövrdə təsadüf edir. Yüzlərlə qadın öz yaradıcı potensialını nümayiş etdirmək üçün yaranmış şəraitdə məharətlə istifadə edərək dövlət səviyyəsində mühüm vəzifələrə irəli çəkilmişdir. O dövrün kadır siyaseti öz nəticəsini respublikamızın misilsiz inkişafında göstərirdi. Azərbaycan qadınlarının səsi dünyadanın ən mötəbər kürsülərindən səslənirdi. Fəaliyyətinin II dövründə isə ulu öndərimiz gender siyasetinin istiqamətlərini uzaqqorunlikla müəyyən etmiş və bizim cəmiyyətimizin bu sahədə gələcək yoluna işq saçmışdır. 1998-ci ildə «Azərbaycan qadınlarının roluñun aparılması tədbirləri haqqda» və «Qadınlarla münasibətdə dövlət siyasetinin gücləndirilməsi haqqında» sərəncamları öz dərinliyi ilə, müstəqil Azərbaycanın qarşısında duran vəzifələrin aydın, dürüst şəkildə eks etdirməyin əvəzsiz nümunəsi sayılır.

Azərbaycan qadınları faxr edə bilərlər ki, respublikamızın prezidenti möhtərem İlham Əliyev ulu öndər Heydər Əliyevin göstəriş və nəsibətlərini özünə bu sahədə fəaliyyət programı kimi qəbul etmiş və onu zənginləşdirmə yolunda cəsarətli addımlar atmışdır.

Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan qadınları üçün, birinci növbədə 1 mln. qaçqın və köçkünlərin 420.000-ini təşkil edən qadınlarımıza məşqeqətlə, əzab-əziiyyətli bir yaşam qismət etmişdir. Biz buraya ailədə böyükən uşaqları da əlavə etsək, bu rəqəm 75 %-ə qədər arta bilər. Lakin dövlət onları yalnız qoymayıb. 20 ilə yaxın bir müddət ərzində ulu öndər Heydər Əliyev, onun səlfəi İlham Əliyev məməkətimizin resurslarından əlavə, dünya dövlətlərinin yardımını təşkil etməklə hər vasitə ilə onların həyatını yüngülləşdirməyə çalışmışlar. Hamımızın gözü önündə Azərbaycan kütłəvi informasiya vasitələrinin görüntülərində canlanır- son çadır şəhərciliklər sökülür! Abad qəsəbələrə köçürülen qaçqın və köçkünlərlərimiz, birinci növbədə qadınlarımıza həyatında yeni bir mərhələnin başlanır, onların öz doğma yurdlarına qayıtməq əzmi bir qədər da qüvvətlənir. Hami bilir ki, Heydər Əliyevin uğurlu neft siyaseti, iqtisadi dirçəliş programı, bu programın prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi azad edilmiş torpaqlarımızda misilsiz bərpa işlərinin başlanacağına, iqtisadi, mədəni quruluşun böyük vüsətə aparılacağına böyük ümidi və əminlik yaradır. Bu əminlik Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir Azərbaycan vətəndaşının, ilk növbədə qadınlarımıza həyat səviyyəsinin yüksəldilməsinə yönəlmüş fəaliyyətidir. Mehriban xanım Heydər Əliyevin ailəsində İlham Əliyevlə birlikdə böyük həyat məktəbi keçmiş, yetkin bir siyasi liderə çevrilmişdir. Onun respublikamızın sosial, mədəni həyatındakı fəaliyyəti bizim qadınlarımıza üçün bir örnəkdir. Onun məktəb, səhiyyə obyektlərinin tikintisi, idmana qayğısı, mədəniyyətimizin dünyaya heyrətamız təqdimatı, talasəmiya, şəkər xəstilikləri ilə mübarizə programı heç kimi laqeyd qoya bilmir. Dünyanın birinci xanımları arasında birinci olan Mehriban xanım bütün Azərbaycan qadınlarının təcəssümüdür!

Ulu öndər Heydər Əliyevin bilavasita təşəbbüsü və göstərişi ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün onun müəyyən etdiyi yolda uğurlu fəaliyyət göstərir və öz diqqətini hələ həll edilməmiş məsələlərə yönəltmişdir. Bu məsələlər sırasında məisət zoraklıqlarının qarşısının alınması, qadın və uşaqların sosial müdafiəsi, ailə, qadın və uşaqların inkişafı üçün müvafiq tədbirlərin görülməsi, qadınların dövlətin

idarəedilməsinin bütün sahələrində bərabərhüquqlu iştirakı, insan hüquqları və azadlıqlarının tam təmin edilməsi və s.-ni saymaq mümkündür. Respublikə prezidenti İlham Əliyevin gender məsələlərinə olduqca həssas yanaşması qarşımızda duran bu vəzifələrin uğurla həyata keçiriləcəyinə əminlik yaradır.

Ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyi bizi bir daha onun rəhbərliyi altında keşdiyimiz yola nozor salmağa, gələcək planlarını müəyyən etməyə səfərbər edir. Azərbaycan qadınlarının qarşıdan gələn III qurultayı şəksiz ki, Azərbaycanda gender probleminin həlli yolunda mühüm bir mərhələ, demokratianın yeni təntənəsi olacaqdır. Əlbəttə, inzibati tədbirlərlə yanaşı xalqımızın adat-ənənələrindən, onun böyük-kiciklik praktikasından, təlim-tərbiyə sahəsində təcrübəsindən geniş istifadə edilməlidir. Bu baxımdan, regionlarda «Ağbirək şuralarının» yaradılması töqdirəlayıqdır. Xalqımızın mentalitetinə cavab verən bu tədbir gənc qadın və qızlarımızın, uşaqlarımızın layiqli vətəndaşlar kimi yetişməsində əvəzsiz rol oynaya bilər.

Unutmayaq ki, qadınla yüksələn cəmiyyət, xalq, Vətən basılmaz olur!
















2008
18.10

Ümummilli Lider Heydar Əliyevin
anadan olmasının 85 illiyinə həsr olunmuş

**"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA
DÖVLƏT QADIN SİYASƏTİ"**

Ümumrespublika Konfransı

MATERIALLAR

